

VİLAYƏT QULİYEV

# ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU

---

TÜRK MİLLİ İDEALININ  
ƏN ATƏŞİN TƏRƏFDARLARI



**Vilayət Quliyev**

**ATATÜRK VƏ  
ƏHMƏD AĞAOĞLU**

**Bakı – 2019**

**Redaktor və ön sözün müəllifi:**  
akademik Nizami Cəfərov

Korrektor: İ.Musali

**Vilayət Quliyev. ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU**  
Bakı, QANUN nəşriyyatı, 2019, 192 sah.

Kitabda Yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə türkçülük fikir axınının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındaki münasibətlər nəzərdən keçirilir. Kifayət qədər mürəkkəb xarakter daşıyan, bəzən gərgin mübahisə və fikir toqquşmalarına meydan açan bu münasibətlər Qurtuluş Savaşının geniş vüsət aldığı 1921-ci ildən Atatürkün həyatının sonuna qədər davam etmişdir. Əhməd bəy Atatürk simasında türk millətinin və dövlətinin xilaskarını, Atatürk isə onun şəxşində Cümhuriyyətin, laik və demokratik düşüncənin, türk milli idealının ən atəşin tərəfdarlarından birini görmüşdü. Kitab tarixçilər, politoloqlar, türkoloqlar, ümumən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-36-691-4

© QANUN nəşriyyatı, 2019  
© Vilayət Quliyev, 2019

## MÜNDƏRİCAT

Türk dünyasının iki böyük insanının dostluq hekayəsi (ön söz) .....	4
Addım-addım Atatürkə doğru .....	10
Ankaraya – çoxdan göznlənilən görüşə .....	22
Və “Irşad heyəti” ilə Qarsa .....	32
Paşaların yanında paşalara qarşı .....	39
Qurtuluş Savaşının “mətbuat naziri” .....	45
Praqmatik hərbçilər və idealist ziyanlılar .....	62
Atatürk xüsusi məktub-məruzə .....	74
Əhməd bəyə müxalifətçilik təklif olunur .....	89
Partiya quruculuğu zəminində fikir toqquşmaları .....	102
Qalmaqallı İzmir gəzisi .....	110
Bələdiyyə seçkiləri və Atatürkə yeni qarşıdurma .....	126
Böyük adamın kiçik qisası .....	137
Sərbəst Fırqənin bağlanması. Tənha müxalifəçi .....	143
Axına qarşı “Axın”! .....	154
Ailə dostu Atatürk .....	165
Cümhuriyyət düşüncələri, yaxud yeddi ay Atatürksüz .....	178
Epi洛q əvəzi .....	189

## TÜRK DÜNYASININ İKİ BÖYÜK İNSANININ DOSTLUQ HEKAYESİ (ÖN SÖZ)

Tarix nə qədər arxada qalırsa-qalsın öz metafizik yaddaş qanunauyğunluqları ilə elə bir əbadi yaşamaq hüququnu qazanır ki, biz onu hamisə öndə görürük. Və öz araşdırmlarında bu həqiqətə (metodologiyaya!) əsaslanmaq hər tədqiqatçının deyil, yalnız tədqiqatçı-mütəfəkkirin yoludur ki, Vilayət Quliyev əlinə qələm aldıq 1970-ci illərdən məhz bu yolla gedir... Onun üçün ədəbiyyatın, mədəniyyətin, ictimai fikrin, eləcə də bu dəyərlərə xidmət etmiş hər bir şəxsiyyətin tərcüməyi-hali təkər arxiv sənədlərində, yaxın adamların xatirələrində qalmır, həm də cəmiyyət irəli getdikcə qarşısına çıxıb ona əbədi həqiqətin dərslərinə deyir.

Görkəmli ədəbiyyatşunas, publisist, tərcüməçi və diplomat Vilayət Quliyevin, demək olar, bütün əsərləri, ilk növbədə, zəngin mənbələrə əsaslanır. Ancaq vurğulamaq lazımdır ki, müəllif həmin mənbələri oxucuya sadəcə təqdim eləmir, onların daşıdığı həyat enerjisinin rekonstruksiyasına daha çox diqqət yetirməkla, insan əqidə, münasibət və ehtiraslarının canlı tarixi mənzərələrini yaradır, keçmişlər bu günü bir-biri ilə bağlamağa çalışır.

Yeni əsəri "Atatürk və Əhməd Ağaoğlu"nun ilk cümlələrində Makedoniyalı İsgəndərlə Atatürkün müşayisəsini verən müəllif tamamilə haqlıdır ki, Atatürk də cahanşümul sələfi kimi dövrünün ağıllı adamlarını, nəinki Türkiyə,

ümmümen türk dünyası ziyalalarını başına yığıb onlarla məsləhətləşir, bütün dünya türkləri üçün qurtuluş yolları araya yarlıdır. Təbii ki, öncə Türkiyənin taleyi gəlirdi...

"Atatürk vətənləri bolşevik işgalinə uğradığından qardaş Türkiyəyə üz tutmaq məcburiyyətdə qalan Məhəmməd Əmin Əsulzadə, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Əhməd Cəfəroğlu, general Mehmet Nuri Berköz kimi Azərbaycan ziyalalarını, ictimai-siyasi və hərbi xadimlərini də yaxşı tanıydı. Zəruri məqamlarda Cümhuriyyət Türkiyəsinin ideoloji, elmi-mədəni tələbatlarının təmin olunması, milli maraqlarının qorunması baxımından onların bılık və bacarıqlarından, intellektual potensialından yararlanmağa çalışmışdı".

Lakin Əhməd Ağaoğlunun yeri müstənsə idi. Özünü heç bir türk (və türkçülük) mücahidindən aşağı saymayan, təbiəti etibarla çılğın, hamisə liderlik iddiasında olan bu şəxsiyyət, ideoloji döyüslər cəngavəri, tarixin şahidiyindən də belli olduğu kimi, Atatürkün siyasi nüfuzu, rəsmi mövqeyi ilə əlüstü razılışmaqdan daha çox, onunla hesablaşmağa üstünlük verirdi. Çünkü Atatürkə yaşı və təcrübəli olan Əhməd Ağaoğlunun daxilində qaynayan qeyri-məhdud hissiyatlar Atatürkün hərbçi-rəsmiyyətçi (sonralar isə dövlət qurucusu) soyuqqanlığı ilə üst-üstə düşə bilmezdi.

Vilayət Quliyev Atatürkə Əhməd Ağaoğlu arasındaki münasibətlərin tarixini "Addım-addım Atatürkə doğru" ilə başlayıb, "Cümhuriyyət düşüncələri, yaxud yeddi ay Atatürküz"lə bitirir. Və qeyd etmək lazımdır ki, 1920-ci illərin əvvəllərindən 1930-cu illərin sonlarına qədər davam edən bu dövr yüzlərlə görkəmli şəxsiyyətin münasibətlərinin taleyinin həll olunduğu, başda Atatürk olmaqla, çoxlarının tarixi misiyalarına nöqtə qoyulduğu, ancaq Türkiyə Cümhuriyyəti tarixinin başlangıcı və bərəqərər olduğu dövrür.

Həmin dövrün – Cumhuriyyət quruculuğu tarixinin şəriksiz qohrəmanı, şübhəsiz, dahi Atatürkdür. Lakin heç vaxt güman etmək olmaz ki, həmin quruculuq tarixi, nə qədər böyük siyasi iradə sahibi olsa da, yalnız Atatürkün milli mücadilə tərcüməyi-hali ilə məhdudlaşdır... Yeri golmişkən, Səməd Ağaoğlu "Atamın dostları"nda (bu kitabı da Azərbaycan dilinə Vilayət Quliyev çevirib nəşr etmişdir) yazar ki, Böyük Millət Məclisində öz məşhur nitqini söyləyərkən fasılədə Əhməd Ağaoğlunun nitq barədə rəyini soruşur. Və Əhməd bəy üstüörtülü, ancaq aydın hiss ediləcək bir tərzdə bildirir ki, natiq milli mücadilə tarixində başqalarına az yer verir... Əlbəttə, o dövrün şərtləri daxilində Atatürk ona görə haqlı idi ki, Cumhuriyyət quruculuğunun monolit siyasi-ideoloji bütövlüyünü təmin etmək, hər cür kənar müdaxiləyə müqavimət göstərməyə qədir bir dövlət orqanizmi yaratmaq lazımlıydır. Ancaq Əhməd Ağaoğlu da öz prinsipiallığında haqsız deyildi... Hələ onu demirik ki, birinci şəxsin – Qurtuluş Savaşı öndərinin qarşısında çəkinmədən bu prinsipial mövqeni müdafiə etmək və dilə gatirmək də hər adəmin öhdəsindən gələ biləcəyi asan məsələ sayılmalıdır...

"Atatürk və Əhməd Ağaoğlu"da hadisələr xronoloji ardıcılıqla verilsə də, müəllif həmin ardıcılığın dramatik məqamlarını ön plana çəkir: ...Ankaraya – çoxdan gözənlənən görüş... Və "Irşad heyəti" ilə Qarsa... Paşaların yanında paşalara qarşı... Əhməd bəyə müxalifətçilik təklif olunur... Partiya quruculuğu zəminində fikir toqquşmaları... Qalmaqallı İzmir gəzisi... Böyük adəmin kiçik qisası... Sərbəst Fırqənin bağlanması... Tənha müxalifətçi... Aila dostu Atatürk... Və beləliklə, əsər bütün informativ zənginliyi, təfsilat-təfrürüt miqyası ilə yanaşı, elə bir epik mükəmməllik qazanır ki, müraciət olunan heç bir ədəm-məlumat həmin mükəmməlliyyin hüdudları-

nı aşış Atatürk və Əhməd Ağaoğlu arasındakı münasibətlərin harmoniyasına xələl gətirəcək dərəcədə yad və ya təsədüfi səslənmir. Əksinə, Atatürk və Əhməd Ağaoğlu münasibətləri Vilayət Quliyevin son dərəcə peşəkar (və hər cəhətdən ilhamlı) təqdimatında bitkin bir simfoniya təessüratı yaradır.

Siyasi və dövlətçilik həyatının müxtəlif məsələləri ilə bağlı bəzən Atatürk və Əhməd Ağaoğlu arasındakı münasibətlərin harmoniyasına xələl gətirəcək dərəcədə yad və ya təsədüfi səslənmir. Əksinə, Atatürk və Əhməd Ağaoğlu münasibətləri Vilayət Quliyevin son dərəcə peşəkar (və hər cəhətdən ilhamlı) təqdimatında bitkin bir simfoniya təessüratı yaradır.

Əhməd bayin həyatının son savaşı, Atatürk-Ağaoğlu münasibətlərinin son akkordu olan mübarizəni müəllif belə təsvir edir:

"Atatürkün ilke (prinsip) və inqilablarına müxalif qəzetlərin, məcmuələrin səhifələrində türk millətinə ikinci hayat gətirmiş böyük bir insan şəxsiyyətini, əməl və mübarizəsinə töfti, təhrif, bəzən hətta təhqir edən qarzlı yazılar, az da olsa, görünməye başlamışdı. İsmət İnönü'nün cumhurbaşkanı postuna yiyələnməsi ilə "Dövri-İsmət gəldi!" deyə məddahlıq üçün yeni büt tapanların el-qolu açılmışdı. Belə şəraitdə xəstəliyinə, güc və enerjisinin tükmənəsinə baxmayaraq, Əhməd bəy mətbuat ələminin qayıtmayı, Atatürk əleyhdarları ilə fiki mücadiləsi aparmağı özünün mənəvi borcu saymışdı. Türk dünyasının böyük oğlunun adına və əməllərinə qara yaxmağa çalışan bəzi muzdul qələm qoçularına: "Napoleon ölümdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağılı-

na gətirməmişdi”, – deyib onları utandırmağa çalışmışdı. Türk millətinin, Atatürk daxil, bütün öz böyük insanlarına saygı və sevgi ilə yanaşmağa səsləmişdi”.

Etiraf edək ki, bu sözlər Əhməd Ağaoğlunun şəxsinde bir siyasetçinin deyil, bir dastan qəhrəmanının obrazını canlandırır.

Ümumiyyətlə, böyük tarixi şəxsiyyətlərin tərcüməyi-halına səmimi-intim nəzər nöqtəsindən yanaşmaq nə qədər çatındırsa, bir o qədər də önemlidir. Və bu paradoks tələb edir ki, həmin yanaşmalarda nə şəxsiyyət “zadələnsin”, nə də onun fərdi aləmi, gərgin (və mürəkkəb) siyasi-ideoloji mübarizələrdə keçirdiyi psixoloji yaşlıların təsvirindən tamamilə qaçılmaqla şəxsiyyəti şəxsiyyət edən insani başlanğıc unudulsun. Vilayət Quliyev tarixi şəxsiyyətlərin publisistik obrazını yaratmaqdə, heç şübhəsiz, böyük məharət sahibidir. Və bu məharət ən çox ondan irəli gəlir ki, müəllifin tədqiqatçı-publisist istedadı onun psixoloji analiz (və təqdim) maneralarının çoxçalarlılığı ilə bilavasitə səsləşir.

Vilayət Quliyev tarixi şəxsiyyətlərin həyatına, eləcə də tarixi hadisə-münasibətlərə bir mənbəşunas-bioqraf kimi daxil olsa da, apardığı təhlillərdən çıxardığı nəticələr, verdiyi ümumiləşdirmələr “arxiv” üslubunun statistik neytrallığından tamamilə uzaq olub, ümumən dövr, zaman, həmin dövrün, zamanın insan xarakterləri, hadisə-münasibətlərin mahiyyəti barədə olduqca canlı etik-fəlsəfi mühakimələrə qədər o dərəcədə saxələnir ki, tarix müasirləşir, bu gün baş vermiş kimi, isti təəssüratları ilə görür.

Əlbəttə, Əhməd Ağaoğlunun tərcüməyi hələ öz-özlüyündə nə qədər zəngin olsa da, Atatürkə münasibətləri onun xarakteri barədə daha dolğun təsəvvür yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Və müəllifin həmin münasibətlərin hərtərəfli

və obyektiv tədqiqindən gəldiyi ən mühüm nəticələrdən biri də budur ki, “Mustafa Kamal Atatürk dövrünün böyük hərbi və dövlət xadimi, İstiqlal Savaşının Qazisi, Cümhuriyyət qurucusu olmaqla bir sıradır, həm də qüdrətli fikir adamı, yenilik və islahat carcusu idi. Xüsusilə həyatının son illəri türk insanının inkişafının qarşısını alan, ona qlobal, ümumbəşəri miqyaslara çıxmaya imkan verməyen “orta idrak”ın keyfiyyətcə daha yüksək milli mədəni-mənəvi mərhələ ilə əvəzlenməsi uğrunda mübarizədə keçmişdi. Aralarındaki bütün mübahisələrə, fikir toqqışmalarına baxmayaraq, Əhməd Ağaoğlu həmin mübarizədə onun ən sadıq müttəfiqlərindən biri idi”...

Şübə etmirəm ki, görkəmli ziyalımız, böyük düşüncə və təfəkkür sahibi Vilayət Quliyevin bu əsəri də milli içtimai fikir tariximizin mükəmməl mənbələrindən birinə çevriləcəkdir.

“Atatürk və Əhməd Ağaoğlu” kitabı, heç şübhəsiz, bu il anadan olmasının 150 illiyi qeyd edilən böyük türkçü və böyük fikir adamı Əhməd Ağaoğlunun yubileyinə Azərbaycan ədəbiyyatşünaslığının, milli tarixi-ictimai fikrin diqqətəlayiq təhfələrindən biridir.

Kitabın Mustafa Kamal Paşanın – böyük Atatürküñ öndərliyi ilə Türkiyəni bir dövlət kimi dünya xəritəsindən silməyə çalışan güclərə qarşı türk İstiqlal Mücadiləsinin – Qurtuluş Savaşı başladılmasının 100 illiyinə təsadüf etməsi də onun başqa bir məziyyəti sayılmalıdır.

Nizami Cəfərov

## ADDIM-ADDIM ATATÜRKƏ DOĞRU

Qədim dünya fatehi Makedoniyalı İsgəndərdən üzü bəri həqiqi dövlətçilik təfəkkürünə, idarəcilik bacarığına malik müdrik hökmədarlar həmişə çəvrələrində bilikli, tacribəli, dünyagörmüş, əqida və iman sahibi, kökləri ilə xalqa bağlı həqiqi ziyanlıların, alim və filosofların, elm və sənət adamlarının cəmləşməsinə mühüm diqqət yetiriblər. Hökmədarın özüne inamı, xalq arasında nüfuz və hörməti na qədər çox olubsa, o, məddahlıqdən uzaq, hər kəsin gözünə dik baxmağı bacaran, yalnız qulağa xoş gələn təriflər, mədhiyyələr deyil, həm də acı gerçəklər söyləməyi bacaran insanlarla – alim və intellektuallarla ünsiyyəti o qədər önməli sayıb.

Bu mənada Yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürk (Türkiyə Cümhuriyyətinin banisinə "Atatürk" adı Türkiyə Büyük Millət Məclisinin (TBMM) qərarı ilə 1934-cü ildə, soyad qanunu qəbul ediləndən sonra verilmişdi. Həmin dövər qədər "Reis-i Cumhur Gazi Mustafa Kemal Paşa" (qazi – "qalib", "müzəffər" anlamını ifadə edir) müraciət forması geniş yayılmışdı. Lakin müəyyən tarixi dissonans yaranmasına baxmayaraq, biz 1920-ci illərdən bəhs edərkən də daha populyar "Atatürk" soyadından istifadəni məqsədə uyğun saydıq – V.Q.) də istisna deyildi. Yer kürəsinin üç qitəsində altı yüz ildən çox hökmərlər etmiş Osmanlı xanədanının xarabaliqları üzərində çağdaş dövlət – Cümhuriyyət qurarkən o yalnız hərbçilərin və

siyasetçilərin deyil, türk dünyasının ünlü fikir adamlarının rəy, münasibət, təklif və məsləhətlərinə da böyük önəm vermişdi. Onlarla sıx ünsiyyət saxlamışdı, dillərindən yalnız şəninin söylənilən mübaliqliyi təriflər deyil (hərçənd belə təriflər də kifayət qədərdir və Atatürk özü də tərifdən xoşlandığını gizlətmirdi!), işgūzər məsləhətlər, hətta sərt irad və tənqidlər eşitməyi hər zaman gərəkli saymışdı.

Anadolou, habelə Şimali Qafqaz və Balkan türklərinin bir sıra tanınmış ziyalıları ilə yanaşı, müxtəlif vaxtlarda Atatürkün çevrəsində səmimi münasibətlər saxladığı, zaman-zaman fikir və məsləhətlərinə üz tutduğu, Yeni Türkiyənin qurulmasında elmi, siyasi və mənəvi potensiallarından yararlandığı tatar Yusuf Akçura, Reşit Rahmeti Arat, Sadri Maksudi Arsal, başqırd Zeki Velidi Togan, Krim türkü Seydahmet Cafer Kırimer kimi tanınmış şəxsiyyətlər də olmuşdu. Atatürk vətənləri bolşevik işğalına uğradığından qardaş Türkiyəyə üz tutmaq məcburiyyətində qalan Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Əhməd Cəfəroğlu, general Mehmet Nuri Berköz kimi Azərbaycan ziyalılarını, içtimai-siyasi və hərbi xadimlərini də yaxşı tanıydı. Zəruri məqamlarda Cümhuriyyət Türkiyəsinin ideoloji, elmi-mədəni tələbatlarının təmin olunması, milli maraqlarının qorunması baxımdan onların bilik və bacarıqlarından, intellektual potensialından yararlanmağa çalışmışdı.

Yeni Türkiyənin qurucusu ilə daha yaxın temasda olan, onun rəhbərliyi altında müxtəlif dövlət vəzifələrində çalışan, iki dəfə TBMM-ə seçilən (bundan əvvəl iki dəfə də Osmanlı Məclis-i Məbusanının üzvü olmuşdu), siyasi sistemin qurulmasında, ilk Cümhuriyyət konstitusiyasının hazırlanmasında, demokratik dəyərlərin yeni türk cəmiyyətinə təbliğində yaxından iştirak edən, ən başlıcası isə böyük bir

millatın xilaskarı kimi sevgi, qırur və heyranlıqla yanaşlığı Atatürkle dəfələrlə qarşı-qarşıya gəlib cəsarət və prinsipi-aliqliq polemika aparan yeganə Azərbaycan türkü isə heç şübhəsiz, Əhməd Ağaoğlu (1869-1939) idi.

\* \* \*

XX əsr Azərbaycan və ümumtürk ədabi-mədəni, içti-mai-siyasi fikrinin görkəmlı nümayəndələrindən biri kimi tanınan Əhməd bəy Ağayev (1914-cü ilin sentyabrından sonra “Əhməd Ağaoğlu” və ya “Ahmet Ağaoğlu”) “yeganə hürə türk məməkətinə” – Osmanlı imperiyasına 1908-ci ildə, “gənc türklər” inqilabından dərhal sonra gəlsə də, Atatürkə yolları yalnız aradan on il keçəndən sonra kəsişmişdi.

Bu illər ərzində Mustafa Kamal Paşa Türkiye-İtaliya, Balkan savaşa və Birinci Dünya müharibəsi cəbhələrində qalılıyyatlı döyüş yolu keçərək Osmanlı ordusunun rəşadlı generalı, Çanakkala qəhrəmanı kimi tanılmışdı. Əhməd Ağaoğlunun yeni vətənində pedaqoq, jurnalist, içtimai-siyasi xadim, “Türk ocaqları”nın qurucusu, türkçülüyün ideya atalarından biri kimi qət etdiyi yol da eyni dərəcədə uğurlu, məhsuldar olmuşdu. Aydırındır ki, fəaliyyət sahələri və hərəkət istiqamətlərinin fərqliliyinə baxmayaraq, başlıca qayaları Türkiyəyə, türklüyə xidmət olan bu iki böyük insanın yollarının günün birində kəsişcəyi istisna edilməməli idi.

Türk xalqının ölüm-dirim mübarizəsinin – Qurtuluş Savaşının başlanması və günü-gündən geniş vüsət almasını Böyük Britaniya işgal qüvvələrinin əsiri, yaxud girovu kimi saxlandığı Malta adasından izleyən Əhməd bəy hələ üzünü görmədiyi cəsur, vətənpərvər türk paşasını – galəcək Atatürkü milli lider, xalqı birləşdirməyə qadir öndər şəxsiyyət kimi dərhal tanımış, qiymətləndirmişdi. (Əslində, Maltada

eyni taleni də paylaşa bilərdilər. Müttəfiq dövlətlərin buyuruğu ilə hərəkət edən sultan hökuməti Mustafa Kamal Paşanın həbsi ilə bağlı iki dəfə qərar çıxarsa da, cəsur generalı tutub ingilislərə tohvıl vermək mümkün olmamışdı.)

Maltada başa çatdırdığı “Mütareke və sürgün xatirələri” əsərində Əhməd bəy süqut ərefəsindəki Osmanlinin çağdaş hərb tarixindəki ən parlaq şəxsiyyət və Çanakkala zəfərinin müəllifi Mustafa Kamal Paşadan böyük sevgi ilə söz açmışdı. Məşhur Sivas konfransından bir neçə gün əvvəl, 1919-cu il mayın 5-də gündəliyində yazdığı aşağıdakı sətirlər də bunun təsdiqidir: “Anafartalar qəhrəmanı Mustafa Kamal Paşa Anadoluya ümumi müfəttiş təyin edildi. Onun adını hərb əsnasında çox eşitdimə də, təssüf ki, özü ilə görüşmək şərfinə nail ola bilmədim. Çanakkalanı həmkarlarımla (Osmanlı Məclis-i Məbusanının bir qrup üzvü ilə tarixi zəfərdən dərhal sonra Çanakkalaya səfər nəzərdə tutulur – V.Q.) birlikdə ziyan etdiyimiz zaman Anafartaya gedən dəstənin arasına düşə bilmədim. Fethi bəyin yaxın dostu imiş. Fethi bəy ondan sitayıslə bəhs edir. Anadoluda vəziyyət get-geda qarışmış və Mustafa Kamal Paşa da oraya xalqı sakitləşdirmək, silah toplanmasını asanlaşdırmaq üçün təyin edilibmiş”<sup>1</sup>.

Sürgün illərində qələma aldığı başqa bir ibritamız traktatında – “Üç mədəniyyət” əsərində diqqəti Yeni Türkiye uğrunda milli azadlıq mübarizəsinin – Qurtuluş Savaşının liderinə çəkərək yazırı: “Anadoludaki türk kəndlisi, türk xalqı ona yol göstərəcək əzm və iradə sahibi bir öndəri – Mustafa Kamal Paşanı görən kimi millətinin, dininin və torpağının şəraf və şəqanı, qırurunu, müstəqilliyini son tika çörayı, son damla qanı ilə müdafiəyə başladı”<sup>2</sup>.

<sup>1</sup>Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Naturaları”. İstanbul, 2013, s. 71.

<sup>2</sup>Ahmet Ağaoğlu. “Üç Medeniyət”. İstanbul, 1972, s. 59.

Sorağında olduğu öndəri ilk dəfə 1919-cu ilin baharında, Osmanlıının say-seçmə adamları ilə birlikdə saxlandığı cəza evində - Bekirəğa bəlüyündə görülmüşdü. Həbsxanaya dostu Fethi Okyara baş çəkməyə gələn Mustafa Kamal Paşa ümumi kameradakı digər məhbuslarla yanaşı, Əhməd bəylə də görüşüb hal-əhval tutmuşdu. “Fəqət bu görüş mənədə bir iz buraxmayacaq qədər qısa olmuşdu, - deyə Əhməd Ağaoğlu yazırı. - Onun üzü haqda heç bir bilgim yox idi. Lakin mən ona öz xəyallarımnda bir şəkil vermişdim və o şəkilla bu üz arasında bir bənzəyiş olduğunu gördüm. Özulliklə gözlər eyni idi. Bu iri, mavi gözəlli, o dərin, uzaq baxışları mən çoxdan bəri tanıydım. İndi ruhumun bütün qüvvəsi ilə onların dərinliklərinə nüfuz etməyə, ifadə etdikləri mənaları anlamağa çalışırdım”.<sup>3</sup>

İlk və ani görüşləri taleyin qəribə bir təsadüfi nəticəsində həbsxana divarları arasında baş tutsa da, Atatürk Əhməd bəyin illərlə xəyallarında yaşatdığı insan idi. Bəlkə də aşağıda bəhs olunacaq epizod bir qədər mistik görünə bilər. Lakin günün birində sarı saçlı, mavi gözlü bir qəhrəmanın meydana çıxıb türk xalqını fəlakət girdabından qurtaracağı, azadlıq və müstəqilliyinə qovuşduracağını ona hələ 1918-ci ildə, Osmanlı imperiyasının təslimçi Mondros anlaşmasını imzaladığı günlərdə arabir “münəccimlik” edən dostu Əli bəy Hüseynzadə müjdə kimi vermişdi:

“Əhməd bəylə birlikdə Batumda idik. İstanbulda atəşkəs elan edilmiş, dövlət təslim olmuşdu. Bir gün eyni otaqda olan çarpayılarımızdə uzanmışdı. Əhməd bəy mənə bu suali verdi:

- Məmələkətin istiqbalı nə olacaq?

...Kitabın (söhbət Torkvato Tassonun “Xilas edilmiş Qüds” əsərindən gedir, əllərinin altında Hafız “Divan”ı ol-

madiğindən bu kitabdan fal açmışdır - V.Q.) hələ qırqaqları kəsilməmiş səhifələrində birini təsadüfi açdım və oxumağa başladım: - Ey məndən istiqbalın necə olacağını soruşan adam! Sən bilmirsənmi ki, insanlar bunu öyrənməyə qadır deyillər? Fəqət keçmiş zamanların təcrübələrinə əsaslanıb deyə bilərəm ki, Şərqiñ ən qaranlıq günlərində sarı saçlı bəy hərəman çıxacaq, milləti toplayaraq xilasa, hürriyyətə və zəfərə aparacaq...”<sup>4</sup>

Bu qəhrəmanın sorağı ilə Əhməd bəy həyatının ən sıxıntılı günlərində - Malta adasındaki Poliverista qəsrinin qaranlıq və nəm divarları arxasında, hər kəsi ümidişsizlik bürüdüyü bir vaxtda gələcəyə inamını ifadə edərək yazmışdı: “Türkün əsrlərində bəri despotiya altında əzilmiş ruhu, zülm və cəhalət içərisində yuvarlanmış həyatı ona yol göstərəcək, ümidi verəcək, iman aşılıyacaq bir öndər axtarır. Bu öndərliyi kim edəcəksə, xalq ona minnətdar olacaqdır”.<sup>5</sup>

Azərbaycanda və Osmanlı imperiyasında ciddi siyasi proseslərin getdiyi 1919-1920-ci illərdə Əhməd Ağaoğlu, müvəqqəti də olsa, həyatının əsas amali saydıığı türklüyü xidmətdən, xalqının gələcəyi uğrunda fəal mübarizədən uzaq düşmüştü. XX əsr türk dövlətçiliyinin, türk ictimai-siyasi fikrinin bir sıra tanınmış simaları ilə birlikdə, yuxarıda da göstərilədiyi kimi, qalib dövlətlər - Müttəfiqlər adından çıxış edən Böyük Britaniya imperiyasının nəzarəti altındakı Limnos və Malta adalarında sürgündə olmuşdu.<sup>6</sup> Əslində, 1919-cu ilin baharında o, Ə.Topçubaşovun rəhbərliyi ilə Versal Sülh konfransına göndərilen Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə yola düşməli idi. Lakin

<sup>4</sup> Samet Ağaoğlu. “Babamdan Hatıralar”. Ağaoğlu Külliyyatı - 2. Ankara, 1940, s. 46.

<sup>5</sup> Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hatıraları”, s. 72.

<sup>6</sup> Daha geniş məlumat üçün bax: Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hatıraları”, s. 47-75; Bilal Şimşir. “Malta Sürgünləri”. İstanbul, 1985, s. 263-269; Vilayət Quliyev. “Malta sürgünü”. 525-ci qəzet, 7, 14, 21, 28 aprel 2012-ci il tarixli sayları.

<sup>3</sup> Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hatıraları”, s. 157.

Bakıdakı ingilis işgal qüvvələrinin komandanı general V.M.Tomsonun şəxsi zəmanət məktubuna, Azərbaycan Cümhuriyyəti Məclis-i Məbusanının üzvü, sülh konfransının iştirakçısı mandatlarına baxmayaraq, İstanbulda aqahlıq edən ingilislər Əhməd Ağaoğlunu "İttihad və Tərəqqi" partiyasının tanınmış üzvlərindən və "erməni soyqırımıının" ideoloqlarından biri kimi həbs edib, əvvəlcə Bekiraga böülüy adı ilə məşhurlaşan həbsxanada saxlamış, sonra isə məhbəsə bərabər sürgünə yollamışdır.<sup>7</sup> Qələmindən başqa heç bir silahı olmayan Əhməd bəyi ölkədə "asayışı pozmaqdə və ermənilərə qarşı zor işlətməyə çağırışda" güñhəndirirdildə.

Taleyin qəribə ironiyası nəticəsində qurulmasında yanından iştirak etdiyi Azərbaycan Cümhuriyyətinin yaranmasının birinci ildönümündə – 1919-cu il mayın 28-də Əhməd Ağaoğlu Böyük Britaniya hərbi dəniz qüvvələrinin "Prinsessa Ena" gəmisində iżtirab və məhrumiyyətlərə dolu Malta sürgününə yola salınımdı. Həmin sarsıntılı günlərdə onu İstanbulda himayəsiz buraxıldığı ailəsinin – qadınının və uşaqlarının dərdlərindən daha çox, Türkiyənin, türk millətinin başı üzərində qatılan dumanlar düşündürüdü.

Düz iki ildən sonra, 1921-ci il mayın 28-də TBMM hökumətinin səyləri nəticəsində sürgündən xilas olub İstanbula dönmüşdü.<sup>8</sup> Həmin dövrə əski Osmanlı paytaxtı hələ də Müttəfiq dövlətlərin işgalçı qüvvələrinin nəzarəti altında idi. Hər yerdə tam bir qeyri-müəyyənlik hökm süründü. Əhməd bəyin qarşısında isə rus bilinalarındaki bahadırlar

kimi üç yol açılmışdı, mütləq onlardan birini seçməli idi, amma seçim asan deyildi. Bir tərəfdə əski mübarizə yoldaşları – ittihadçılar, digər tərəfdə müstəqilliyini itirən, mövcudluğunun yeni səhifəsinə qədəm qoyan ana vətəni – Azərbaycan Şura Cümhuriyyəti, üçüncü tərəfdə isə Anadoluda günü-gündən genişlənən Qurtuluş Savaşı vardi. Hara getməli, hansı səfədə, hansı sıradə yer almış? Kimlərin yanında olmalı?

Hər üç tərəf qırılmaz tellərlə bağlı idi. İdealist ruhlu ittihadçılarla hələ XIX əsrin sonlarında, Parisdəki tələbəlik hayatı dövründə tanış olmuşdu. İlk vaxtlar onlara Türkiyənin və türklükün yeganə xilaskarı kimi baxmışdı. Sonralar "İttihad və Tərəqqi" adı ilə məşhurlaşan "İttihadi-Osmaniyyə" cəmiyyətinin qurucularından biri – siyasi xadim, maarifçi və islahatçı Ahmet Rıza bəylə saatlarla Parisin məşhur Lüksemburq bağında gələcək fəaliyyətin detallarını müzakirə etmişdilər. Arzularında yaşıdığı gün gələndə – "Gənc türklər" inqilabı qələbə çalandı Əhməd bəy xayallarını gerçəyə çevirmək üçün hər şeyi ataraq Bakıdan İstanbula üz tutmuşdu. Tezliklə mübarizənin ön sıralarında yer almışdı. "İttihad və Tərəqqi"nin Mərkəzi Komitə üzvlüyünə qədər yüksəlmışdı. Düşüncələrini, mövqeyini heç vaxt heç kimdən gizlətməmişdi. Müttəfiq dövlətlər İstanbullu işgal edəndə ittihadçılıq məfkurasının ideoloqlarından biri kimi həbsə atılmışdı. Lakin Maltadakı sürgün həyatı əski əməl dostları – ittihadçılarla yollarını ayırmışdı. Çətin sınaq anunda milleti və dövləti başsız qoyan, rəhbərlərinin hərəsi bir tərəfə qaçıb-dağilan bu partiyanın bir də heç zaman Türkiyə həyatında birləşdirici qüvvə kimi fəaliyyətinə inanmaması da, batan gəmini birincilər sırasında tərk etmək istəmirdi. Bunu, ən azı, şərəf və ləyəqətinə siğışdırıa bilmirdi. Lakin hər şeydən göründüyü kimi, ittihadçılar

<sup>7</sup> Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Hatraları", s. 53; Samet Ağaoğlu. "Babamdan Hatralar. Ankara, s. 10.

<sup>8</sup> Ahmet Ağaoğlu. "Ne İdi, Ne Olduk?", "Hayat" dergisi, 1978, say 6, s. 12.

özleri də bir araya gəlmək, vətənin xilası naminə iş görmək əzmində deyildilər. Yaxud sadəcə qüvvə və cəsarətləri çatmadı. Yaranmış vəziyyət ittihadçılar və ittihadçılıq ideyası ilə həmşəlik vidalaşmağa kifayət idi.

Malta əsəratindən xilası üçün bacardığı qədər çalışmış həmvətəni və köhnə qələm dostu, vaxtilə yazılarınına "Həyat" qəzetində geniş yer verdiyi Azərbaycan Şura hökumətinin başçısı Nəriman Nərimanovun dəvətini qəbul edib rəsmi vəzifə tutmaq üçün sovet Azərbaycanına dönmək də mümkün idi. Sənədlərdən göründüyü kimi, belə bir əməkdaşlıqla ilk təşəbbüs Əhməd bəyden gəlmişdi. Malta əsəratindən qurtulub İtaliyanın Torrento limanına gələn kimi ilk işi N.Nərimanova müraciət etmək olmuşdu. Sonralar bəlli səbəblərdən bir daha üzərinə qayıtmak istəmədiyi və bəlkə də anı hisslerin təsiri altında yazılın məktubunda (orijinalı rusca olan məktub Bakıda əvvəlcə "Bakinskiy rabociy" qəzətində, sonra isə Azərbaycan dilinə tərcüməsi "Kommunist" qəzətində çap edilmişdi) Rusiyadakı bolşevik inqilabının dünya xalqları üçün böyük əhəmiyyətindən vəcdələ söz açırdı: "Bu üsuli-idarə (Qərb imperializmi nəzərdə tutulur – V.Q.) öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hökm-färma olan ideal sayasında mümkündür. Mən bu hərəkat rəhbərlərinə – bəşəriyyətin xilaskarlarına dincilik, məhəbbət və səadət üçün imanı ilə doğru yol göstərən peygombərlər kimi baxıram".<sup>9</sup>

Əhməd bəy daha irəli gedərək Rusiyanın seçdiyi yoluñ, ilk növbədə, Şərqi ölkələrini əsərat və gerilik girdabından xilas edəcəyi fikrini irəli sürdü: "Biz Şərqi millətləri bütün mövcudiyyyətimiz ilə bu ideala iltihəq edərək Şərqi naminə

<sup>9</sup> "Kommunist" qəzeti, 19 iyun 1921-ci il, № 109.

onun vücudə gəlməsinə xidmət etməliyik".<sup>10</sup> Buradan da, təbii olaraq, bolşevizm ideyalarının yayılması baxımından Şərqi qapısında yerləşən Bakının müstəsna əhəmiyyəti məsələsi gündəliyə gəldi: "Bu barədə Bakı tarixi bir rol oynaya bilər. İslam Asiyasının yol mərkəzində bulunan Bakı öz coğrafi və iqtisadi vəziyyəti sayəsində bütün Asiya təbliğatı üçün bir mərkəz halını ala bilər. Bu təbliğatı təşkil etmək bir vəzifədir".<sup>11</sup> Bu məqsədə Əhməd Ağaoğlu vaxt itirmədən ana vətənə qayıtmaga, Bakıya gəlib, əsasən, xalq maarifi sahəsində çalışmağa hazır idi. O hətta digər təkliflər aldığını da vurğulayaraq N.Nərimanovu tələsirdirdi:

"Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fealiyyət imkanı verirlər. Hərgah vətənim imtina edərsə, mən oraya gedəcəyəm. Fəqət mən Bakıya tələsirəm – orada bir saat yaşayım və ölüm! Mən orada beş çocuq yetişdirmişəm, arzu edərdim ki, onlar da vətənimə xidmət etsinlər. Əgər təklifimi qəbul etməyi lazımlı bilərsəniz, mən zikr edilmiş tabliğatla işğal edib (məşğıl olub – V.Q.), xalq maarifini yeni əsaslar üzərində qurmağa çalışaram".<sup>12</sup>

Cox güman ki, tezliklə Bakıdan, N.Nərimanovdan özündə konkret təklifi ehtiva edən cavab da alınmışdı. Bunu mətni Əhməd Ağaoğlunun "Mütareke və sürgün xatirələri" kitabında verilmiş məktubdan da görmək olar. "Əski bir dost haqqında göstərdiyi böyük təvəccəhə" görə Nərimanova taşəkkürünü bildirən Əhməd bay onun təmsil etdiyi fikir sistemində qatılmadığını, türklərin yeganə qurtuluş imkanının Osmanlı türkliyindən qaynaqlandığını inandığını və özünə yenidən həyat vermiş Ankara sırasında bir namus borcu olduğunu əsas gətirərək hətta ən yüksək statusda belə

<sup>10</sup> "Kommunist" qəzeti, 19 iyun 1921-ci il, № 109.

<sup>11</sup> "Kommunist" qəzeti, 19 iyun 1921-ci il, № 109.

<sup>12</sup> "Kommunist" qəzeti, 19 iyun 1921-ci il, № 109.

Azərbaycana dönmək fikrindən boyun qaçırmışdı. Beləcə, tarixi seçim anında Azərbaycan-Anadolu, Nərimanov-Atatürk dilemmasında ikinci tərəf üstün gəlmişdi. Əslində, burada məmələkətlər və şəxsiyyətlər intixabından daha çox ideya tərcih ivardı. Əhməd bəy bələnmə qəbul etməyən bütüne - türklüyü xidmət etmək istayırdı. Bunun isə harada həyata keçirilməsi o qədər də önməli deyildi.

"Bu düşüncə məni doğma yurdum Azərbaycana gəlməkdən və təklif olunan yüksək vəzifəni qəbul etməkdən çəkindirir. Sizin kimi, hər seydən əvvəl, açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur tutacağına şübhə etmirəm. Türkük bələnmə qəbul etməyən bir bütündür. Məqsəd ona xidmətdən ibarətdir. Bu xidmət harada edilirsə, mübarəkdir, müqəddəsdir. Sizin kimi doğru və səmimi bir şəxsin bütün türk aləminin, xüsusən də Osmanlı türk mühiti-nin keçirməkdə olduğu fəci böhran sırasında Azərbaycanın başında olması bütün türk aləmi üçün xeyirli bir əlamətdir. Siz orada qüvvəli bir məqam sahibi olaraq, mən də burada Ankara rəislerinin möviyyətində çalışaraq, ikimiz də daşıdı-ğımız fikir və qənaətlər içərisində hər seydən yüksək olan türklüyü xidmət edirik. Budur, məsaflərin əzaqlığına bax- mayaraq, bizi birləşdirən müqəddəs qaya!"<sup>13</sup>

Onu da əlavə edək ki, Əhməd bayın Nərimanov-Atatürk seçimi ilə bağlı tərəddüdlərində antaqonist mahiyyət axtar- mağa ehtiyac yoxdur. "Dünya inqilabı" xülyası ilə yaşıyan bolşevik Rusiyası öz xəyallarına uyğun olaraq Türkiyədəki Qurtuluş Savaşını milli-azadlıq mübarizəsindən daha çox növbəti sosial inqilab kimi dəyərləndirirdi. Öz növbəsində, Mustafa Kamal Paşa da bolşeviklərin hadisələrə belə yanaş- masından milli məqsədlər üçün məharətlə istifadə etməyi bacarmışdı. 1920-ci ilin aprelində Leninə göndərdiyi

məktubda o, sovet Rusiyası rəhbərliyini inandırırdı ki, "biz görmək istədiyimiz bütün işləri, apardığımız bütün hərbi əməliyyatları öz qarşısına imperialist hökumətləri ilə mübarizə və əsarət altındakı insanları istismardan xi- las etmək vəzifəsini qoynu Rusiya bolşevikləri ilə mütləq əkilda əlaqələndirmək öhdəliyi götürürük".<sup>14</sup> 1921-ci il martın 16-da Moskvadə Sovet Rusiyası ilə TBMM hökuməti arasında imzalanan "Dostluq və qardaşlıq müqaviləsi"nin şərtlərinə əsasən, bolşevik hökuməti Ankaraya təmənnasız maliyyə, silah-sursat yardımı göstərməyə razılıq vermişdi. Bütün bunlar Əhməd bayın keçici "bolşevikliyinin" hara- dan qaynaqlandığını anlamağa imkan verir.

Amma Rusiya nümunəsinə bütün rəğbətli münasibətine baxmayaraq, o, son məqamda Türkiyədə, Atatürkün yanın- da olmağı daha üstün tutmuşdu.

<sup>13</sup> Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Naturaları", s. 141.

<sup>14</sup> Sitat bu mənbədən götürülüb: "Международная жизнь", М., 1963, № 11, с. 47.

## ANKARAYA - ÇOXDAN GÖZLƏNİLƏN GÖRÜŞƏ

Qərar verilmişdi. Artıq şübhə və tərəddüdlərə yer ola bilməzdi. Mövcud zaman və şərait daxilində türklüyü xidmətin ən zəruri, təxirəsalınmaz nöqtəsi Ankara idi. Əhməd bəy Ankaraya gedəcəkdi. Günü-gündən daha geniñ vüsət alan Qurtuluş Savaşında öz yerini tutacaqdı. Torrentəndə Nərimanova göndərilən ilk məktub bəlkə də ani tərəddüdün, tələskənliyin nəticəsi kimi meydana çıxmışdı. Türklünün ölüm-dirim savaşı verdiyi Ankara isə onun fikirlərinə çoxdan hakim kəsilmişdi. Maltadakı yuxusuz gecələrində ulusun taleyini dəyişəcək bu şəhər haqda o, çox düşünmüşdü:

"Ankara haradır? Necə bir yerdir? Orada nə baş verir? Uzaqda olduğumdan bu barədə dəqiq qənaətim yox idi. Fəqət, bütün bunlara baxmayaraq, o, mənim dostum, hər gecə ruhumda bəslədiyim, xəyallarımnda yaşıatdım ideallım olmuşdu. Ah, Maltada o biqdırıcı, usandırıcı, bir-birinin təkrarı olan gecələri keçirmək üçün dəmirləri etimizə batan paslı çarpayı üzərinə uzanıb gözlərimi yumduğum zaman Ankara bir heykəl kimi önmədə dikilir və səhərə qədər fikrimi məşgül edirdi. O yalnız bir möminin müqəddəs saydığı məbəd, bir Kəbə, bir Qüds deyildi. O, yixılmış bütöv bir

ümidin, çökmüş bütöv bir inamın, uşub-dağıılmaqdə olan bütöv bir binanın yenidən dirçəlib ayaqda durmasına işaret edən bir simvol idi".<sup>15</sup>

Artıq geriya yol qoymamaq üçün Əhməd bəy N.Nərimanovun dəvətinə mənfi cavabı göndərməzdən bir neçə gün əvvəl TBMM hökumətinin maarif naziri, "Türk Ocaqları"ndakı on iki illik birgə fəaliyyətdən yaxşı tanıdığı ailəvi dostu və həmkarı Hamdullah Suphiyə qərarı barədə məlumat vermişdi.

Amma daxili və xarici düşmənlərin əlində olan İstanbuldan Anadoluya keçmək o qədər də asan deyildi. Təslimçi Mondros anlaşmasından sonra Osmanlı paytaxtının acıncıqlı vəziyyətini ürəkağrısı ilə təsvir edən Azərbaycan Cümhuriyyətinin səlahiyyətli naziri Ə.Topçubaşov baş nazir F.Xoyskiyə göndərdiyi məktubların birində yazardı: "...burada ictimai fikir hətta mövcud olsa da, hərəkətsiz və dumansı şəkildədir. Bu dağınlıq, qətiyyətsizlik içərisində aparıcı əhvali-ruhiyyəni sezmək çətindir. Nəinki çatin, deyərdim ki, qeyri-mümkündür, çünki ölkə əhalisi nəhayətsizliyə varacaq dərəcədə rəngarəng və müxtalifdir. Amma bununla belə, yenə üç əsas qrup müəyyənləşdirmək olar: 1. Öz vətənlərinin marağının üçün yaşayın xaricilər. Türkiyə onlar üçün sağlamal inəkden başqa bir şey deyil. 2. Yunanlar və ermənilər. Hər ikisi, xüsusən də yunanlar Türkiyənin barışmaz düşmənidir. Hamısı Osmanlı ağıalığından tam azad olmaq arzusu ilə yaşıyır, səbirsizliklə ingilislərin, yaxud hər hansı başqa bir qüvvənin onları "vəhşi" adlandırdıqları türklərin əlindən qurtaracağı umidi ilə günləri sayırlar. Özlərini Osmanlı kimi qələmə vermək və saxta vətən sevgisi nümayiş etdirməklə bir sıradə, hər an avropalıların türkləri öz ölkələrindən qovub çıxaraca-

<sup>15</sup> Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Naturaları", s. 142-143.

ğı saati gözlüyorlар. Eyni zamanda türkləri hər üzünə yolu və qırıqlar. Türkler isə bu “fəaliyyət”ə daha münasib şərait yaratmaq üçün vuruşmalı və onları qorunmalıdır. Ermənilərlə yunanlar isə ticarətlə məşğul olmalı, var-dövlət toplamalıdırular. 3. Nəhayət, türklərin özləri. Onlar iki qrupa bölünür: a) dövləti yaratmış həqiqi türklər; b) vaxtı ilə imperiya tərkibinə daxil edilmiş və bu gün də daxil olan müxtəlif ölkələrin müsəlman xalqları. Müsəlman olsalar da, həmisi türklərdən narazıdırular. Belələrinin sırasına, fikrimcə, türk dövlətinin qəbirqazanları simasında çıxış edən ərəbler, Suriyalılar, çərkəzler, arnavutlar və “et-tutti quanti” (italyanca “bu qəbildən olanlar”) daxildir. Hər biri yorgani öz üstüne çəkmək istəyir. Hesab edirlər ki, türk dövləti türklər üçün deyil, ayrılıqda ərəbler, çərkəzler, arnavutlar üçün yaradılıb. Hazırda Ərəbistanda və Suriyada, daha avvəl isə Albaniyada türklərə göstərilən münasibət bunun əyani sübutudur. Beləliklə, 30 milyon əhalidən yalnız bir ovuc Anadolu türkü (8 milyon nəfərə yaxın!) 600 illik tarixə malik dövlətin bütün yükünü və günahlarını ciyinlərində daşımalo olur. Bu, olan işdirmi, bu, nə qədər ədalətlidir!?”<sup>16</sup>

Amma “bir ovuc Anadolu türkünün” sırasında “600 illik dövlətin” istiqbalı və türk insanların öz vətəninə sahib çıxmazı uğrundan mübarizə çoxsaylı çətinliklərlə bağlı idi. Əhməd bəy ikiillik Malta sürgünü zamanı min bir məşəqqətlə üzləmiş xanımı ilə uşaqlarını yenidən yaxın, simsar bir kimsənin olmadığı, türk düşmənlərinin at oynadığı İstanbulda Allah ümidiñə buraxıb, sonu görünməyən saforə gedə bilməzdi. Mütəqən nə isə etmək lazımdı. Burada da xeyirxah Hamdullah Suphi köməyə yetmiş, yardım əlini uzatmışdı. Əhməd bəy onun göndərdiyi 300 lirənin 250 lirəsini ailənin məsrəfləri üçün qoyub, vur-tut

50 lirə ilə uzun və çətin Ankara səfərinə çıxmışdı.<sup>17</sup> Məqsəd Türkiyənin namuslu və vətənpərvər adamları ilə bir yerdə olmaq, təkcə hərbi-fiziki deyiş, mənəvi-intellektual gücü də böyük ehtiyac duyan Milli Mücadilədə iştirak etmək idi.

İngilis-fransız işgalçi qüvvələrinin nəzarət altında saxladığı İstanbulu gizli yolla tərk etməsinə köhnə tanışı və adaşı – Əhməd bəy adlı polis komissarı yardım göstərmişdi. Büyük çətinliklə İneboluya gedən bir italyan gəmisində başqa adamın adına yer almaq mümkün olmuşdu. İneboludan Ankara yolu ilə Ankara gəlməşdi. Kastamonu–Çankırı–Çubuk yolu ilə Ankara yolu ilə Ankara gəlməşdi. Türk dünyasının iki böyük hökmərinin – İldırım Bəyazid və Teymurləngin 1402-ci ilin oxşar yay günlərində savaş meydanında qarşılaşdırıldığı Ankara civarı Əhməd bəydə türk qövmünün tarixi taleyi və hələlik qeyri-müəyyən görünən istiqbalı ilə bağlı ziddiyyətli düşüncələr oyandırmışdı.

Hər hansı bir rahatlığın ağla gətirilmədiyi səfər günlərində həqiqi türkliyү və İstanbuldan yerlə göy qədər fərqlənən gerçək Türkiyəni “kəşf” etmişdi. Qadınların, uşaqların idarə etdikləri silah-sursat daşıyan arabalar, kisəsiz kəndlər, cəbhəyə can atan insanlar, yunan ordusunun hücumlarına mətanətlə sinə gərən türk asgəri və müharibəni artıq gündəlik həyatın adı hadisəsi kimi anlaysıla qarşılayan mülki əhali İstanbulla Ankara arasındaki uğurumun nə qədər dərin olduğunu göstərmişdi. Osmanlı paytaxtının zenginliyi və ehtişamı müqabilində hələlik çox yoxsul, miskin və fərəhsiz görünməsinə baxmayaraq, Yeni Türkiyənin, türkliyün tarixinin Ankara yazaşlığına bir daha inanmışdı. Əhməd bəy bu şanlı tarixi həyatları bahasına yazar in-

<sup>16</sup> Ə. Topçubaşov. “Xalqımızın müstəqil yaşayacağına inanrıq”, Bakı, 2017.

<sup>17</sup> Ahmet Ağaoğlu. “Ne İdik, Ne Olduk?”. “Hayat” dergisi, 1978, say 7, s. 12.

sanların sırasına qoşula bildiyi üçün özünü son dərəcə şanslı, bəxtiyan sayırdı:

"Ankaraya bir möminin müqəddəs bir yerə qədəm basarkən yaşadığı duyğularla gedirdim. Mən oranı bütün türklik üçün bir Kəbə, bir Quds kimi gördüm. Ora dərin bir şükran, içdən gələn bir iman, yüksək bir dilək duygusu ilə gedirdim. Ora məni düşmənlərin əlindən alan xilasədici bir tapınaq idi (məbəd – V.Q.). Ora yurdsuz və ocaqsız qalmış türklərin yurdları və ocaqları üçün savaşan bir qəhrəmanlar məskəni idi. Ora qıruru qırılmış türkлюдün şərəf və heysiyəti üçün tale və qəzavü-qədərlər çarpışan əfsanəvi cəngavərlərin oylığı idi. Mən bu ilahi mübarizəyə qoşulmaqla həm şükran borcumu ödəmək, həm də həyatımı və varlığımı bir məna vermək fürsətinə nail olacaqdım".<sup>18</sup>

Lakin böyük ümidiylərə gəldiyi Ankarada Əhməd bəy elə ilk təməsdəcə dalbadal iki dəfə xəyal qırıqlığına uğramışdı. Türk tarixində böyük hadisələrə şahidlik etmiş, hələlik bir mərkəz adlanmaqdan çox uzaq olan şəhər "ələm verici" zəhiri görkəmi – paçlıqli küçələri, ayri-üyrü evləri, ətrafdakı xarabazarlıq içinde pəjmürdə, başıaçıq, ayaqyalın, cir-cindir içinde gəzib-dolaşan insanları, hətta təbiətində və heyvanlarında özünü bürüüzə verən yoxsulluğu, haqiranəliyi ilə onu sarsıtmış, ümidsizliyə qərq etmişdi. Belə şəraitdə təpədən dirnağı qədər silahlamış, arxasında bütün Avropanın dayandığı yunan ordularına müqavimət göstərmək mümkün olacaqdı? Amma bu hiss çox tez keçmişdi. "Toz-torpaq içindən, fəqirlik və pərişanlıq arasından yüksələn ruhun təmizliyi, ucalığı, ülviliyi" Əhməd bəyə bir az əvvəlki kədərlər düşüncələrini yerli-dibli unutdurmuşdu. Bu ani dəyişmə nəticəsində Ankaranı olduğu kimi qəbul etmiş, sevmişdi. Burada yurd-yuva salmaq qərarına gəlmışdı.

18 Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Hatraları", s. 153.

O zaman şəhər mərkəzindən altı kilometrlik məsafədə yerləşən, bizim günlərdə isə türk paytaxtının mərkəzi rayonlarından birinə çevrilən Keçiörenə ilk torpaq sahəsi alan, ev tikib yurd-yuva quran yeni ankaralılardan biri olmuşdu.

Xəyal qırıqlığı yaradan ikinci səbəb isə mənəvi-siyasi mahiyyəti idi və təbii ki, daha ciddi xarakter daşıyırı. Atatürkün silahdaşı kimi milli mücadiləyə qatılmağa gəldiyi Ankarada Əhməd Ağaoğlunun siyasi keçmişini – hələ yaxın vaxtlara qədər "İttihad və Tərəqqi"nin, Türkiyəni fəlakətin astanasına gətirib çıxaran bu siyasi qurumun fəal xadimlərindən biri, partianın Mərkəzi Komitəsinin üzvü, ideoloqu və sözçüsü olduğunu unutmamışdır. Sultan Abdulhamid istibdadı ilə mübarizəyə görə ittihadçıları göylərə qaldıran insanlar indi eyni qətiyyətlə dünənki kumirlərindən üz çəvirmiş, onlara düşmən nəzərləri ilə baxmağa başlamışdır.

Həmin gün şəhər bağında gördüyü başqa bir əski ittihadçı və Maltadakı əsərət yoldaşı Ziya Göyəlp incik haldə ona tezliklə Ankaranı tərk edib vətonu Diyarbakır qayıdacağını demişdi. "Mən əvvəlcə şəşirdim, bir şey anlaya bilmədim, – deyə Əhməd bəy yazırı. – Daha sonra öyrəndim ki, bəzi "İttihad və Tərəqqi" böyüklərinin (burada lider mənasında işlənib – V.Q.) xaricdə yol verdikləri hərəkətlər Ankarada xoş görülməyibmiş. Ankaranın haqqı vardi. Enver Paşa o zaman Qafqazda dolaşırı. O, yeni bir partiya qurub yenidən rol oynamaq sevdasına düşübmiş. Xaricdən idarə olunan, gerçək məqsədi anlaşılmayan bu partiya Batumda bir konqres keçirəcəkmiş və həmin konqressa bir çoxları, ilk növbədə, Ankarada olan bir çox əski "İttihad və Tərəqqi" üzvləri də çağrılıbmış".<sup>19</sup>

19 Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Hatraları", s. 153.

Türk qadın yaziçisi, turançlıq ideyasının fəal təmsilçilərindən biri kimi tanınan Müfide Ferit Tekin evində qonaqlardan kimse Əhməd bəyin qulağı eşidə-eşidə: "İttihadçılar çox gəlməyə başladılar, onlara üz vermək olmaz!" – demişdi. Səbəbi ilə maraqlananda: "Artıq məmləkətə etdikləri pisliklər yetər!" – cavabını vermişdi. Təbii ki, bu yalnız Əhməd bəyə deyil, ümumən "İttihad və Tərəqqi"yə bəslənən soyuq, hətta düşməncəsinə münasibətin təzahürü idi. Türkiyəli tədqiqatçı Fahri Sakalın da yazdığı kimi, "Ağaoğlu Ankara gəlinca ittihadçıların əleyhina bir hava olduğunu görüb şəşirmişdi".<sup>20</sup>

Təbii ki, hamim mürəkkəb, qarışq zamanda Ankara dövr eləyən siyasi rüzgara müyyən izah tapmaq mümkün idi. Amma istənilən halda Ziya Göyalp, yaxud Əhməd Ağaoğlu kimi dəvət gözləmədən, üstəlik, tənə və töhmətə hədf olacaqlarını bili-bilə Atatürkün yanına, istiqlal savaşçıları sırasına qoşulmuş söz və qələm adamlarına böyük ehtiyac vardi. Odur ki Əhməd bəy Ankara ilə günlərdə müyyən inamızlıq görəsə də, tutduğu yoldan çəkilməmişdi. Digər tərəfdən keçmiş ittihadçılar sırasından Mustafa Kamal Paşanın yaxın dostları, uzun illər tanıldığı hərbçilər istisna olmaqla, "İttihad və Tərəqqi"nin digər üzvləri də eyni soyuq, hətta həqarəti münasibəti hər addımباşı hiss edir və bundan üzülmürdülər. Çünkü həyatlarının doğru seçimini etdiklərinə əmin idilər.

Şübhəsiz, hər şey Atatürkə görüşdən, onun deyəcəyi sözdən, verəcəyi qərardin asılı idi. Paşanın yanına Hamdullah Suphi ilə birlikdə getmişdilər. Əhməd bəy TBMM hökumətinin palçıqlı torpaq yol üzərindəki sadə, hər cür təmtəraqdan uzaq binasına ilk dəfə ayaq bassa da, burada yaxından və yaxşı tanıdığı xeyli adamlı qarşılaşmışdı.

<sup>20</sup> Fahri Sakal. "Ağaoğlu Ahmet bəy", s. 39.

"Gördüyüm bəzi tanışlar əlimi məhəbbətlə sıxdlar", – deyə sonralar xatırlayırdı. – Hamdullah məni sol tərəfdəki otağa apardı. Bura Mustafa Kamal Paşanın qəbul otağı idi. Ürəyim çırpinirdi. Aylardan bəri xayalimdə yaşıtdığım türk qəhrəmanına qovuşmaq üzrə idim. Maltanın uzun, yuxusuz gecələrində onu maddilikdən çıxarıb bir xəyal, bir ideal halına gətirmişdim. Ayrıca bu xəyal bəsləmiş, ona öz düşüncəmə uyğun bir şəkil vermişdim. Qurdugum xəyallarda o, hər yaxlılığı, hər gözəlliyyin fövqündə dayanın başqa bir yaxlılıq və gözəllik idı".<sup>21</sup>

Qurtuluş Savaşının öndəri ilə görüşəndə Əhməd bəyin artıq əlli iki yaşı və zəngin həyat təcrübəsi vardı, lakin çoxdan can atlığı bu ünsiyyəti gəncliyə məxsus bir coşqunluq və romantika ilə təsvir etmişdi: "İndi bu xəyalima qovuşurdum. Həyəcan bütün vücdumu sarılmış, hətta bir az titrəyirdim. Qarşımıdakı kresloda sarışın bir şəxs oturmuşdu. Önündə ayaq üstdə dayanan bir-iki nəfərlər səhəbət edirdi. Hamdullah yaxınlaşış məni təqdim etdi. Paşa əlini uzatdı, bəzi lütfkar sözlər söylədi. Necə cavab verdiyimi xaturlamıram. Ola bilsin ki, həyacandan bir-biri ilə rəbitisi olmayan sözlər söyləmişdim. Cavabımın Paşanın nəzərində xeyrimə xoş bir təssürat yaratdığını düşünmürrəm. Həmin anda belə şəyər ağlıma gəlmirdi. Mən onun üzünün tamaşası, bu üzün hər cizgisinin daxilimə hopdurulması zövqü içində idim. Mustafa Kamal Paşanı ikinci dəfə gördürüm".<sup>22</sup> Görüş Əhməd bəyi o qədər təsiri altına salmış, elə sehrləmişdi ki, oturduğu kürsüdən qalxıb ona əl uzadan Kazım Özalp (Atatürkün yaxın silahdaşı, gələcək TBMM başkanı – V.Q.) belə görməmişdi. Yalnız Kazım Paşanın "məni tanımadın-mı?" sualından sonra özüne gəlmış, tələsik onun hələ də havada qalan əlini sıxmışdı.

<sup>21</sup> Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Naturaları", s. 157.

<sup>22</sup> Ahmet Ağaoğlu. "Mütareke ve Sürgün Naturaları", s. 157.

Qısa söhbət zamanı Atatürk Əhməd Ağaoğlunun Malta-dakı sürgün həyatı ilə maraqlanmış, bəzi ümumi tanışlarını, ilk növbədə, hərbçi dostları Ali Fethi Okyarı və Hüseyin Rauf Orbayı soruşmuşdu. O, Əhməd bəyin çətinlikləri dəf edərək Ankaraya gəlməsindən çox məmənun qaldığını bildirmiş, səmimi və lütfkar tərzdə bundan sonra birlikdə çalışacaqlarına əmin olduğunu vurğulamışdı.

Əhməd bəyin Ankaraya varid olduğu günlərdə işlər o qədər də yaxşı getmirdi. Məclisdə mübarizənin galəcəyi ilə bağlı fikir ayrılığı yaranmışdı. Yunan ordularının Anatolunun içərilərinə doğru irəliləməsinin qarşısını almaq mümkün olmamışdı. Bir-birinin ardınca Kütahya, Eskişehir, Karahisar kimi mühüm strateji məntəqələr əldən verilmişdi. Hökumətdə Ankarani boşaltmaqla bağlı müzakirələr gedirdi. Hətta bəzi dövlət idarələri nisbətən təhlükəsiz yer sayılan Kayseriya köçürülmüşdü.

Bütün bunlara baxmayaraq, son anda TBMM Ankardan bir addım da geri çəkiləmək, mövcud imkanları saforbər edib düşmənə qətiyyətlə müqavimət göstərmək qərarı verdi. Eyni zamanda bir tərəfdən İstanbuldağı sultan VI Mehmet hökumətinin, o biri tərəfdən isə yunan təbliğatının əhali arasında ruh düşkünlüyü, ümidsizlik, təslimçilik əhvali-ruhiyyəsi yaymasının qarşısını almaq və xalqa mübarizə əzmi, qələbəyə inam hissi aşılamaq üçün üsul və vasitələr aranmağa başlanıldı. Əhməd bəyin imkanları, zəngin bilik və təcrübəsi də elə bu zaman yada düşdü. Doğrudur, o, hərbçi deyildi, amma qılınc və tüfəngdən az kəsərlə olmayan silaha malik idi. Bu, söz, qələm vasitəsi ilə insanları inandırmaq, öz arxasında aparmaq bacarığı idi. Ölüm-dirim savaşı verildiyi mürkkəb tarixi mərhələdə millətin sərrast, saforbəredici sözə hər zamanından daha böyük ehtiyaçı vardi. İstiqlal hərbinin təkcə türk dövlətini yer üzündən

silməyə çalışan xarici güclərə, müdaxilə qüvvələrinə qarşı aparılması yetəri deyildi. Mübarizədəki birliyi və həmrəyliyi təmin etmək, xalqı maarifləndirmək məqsədilə ölkənin daxilində də bir fikir və ideya savaşı vermək tələb olunurdu.<sup>23</sup>

Mustafa Kamal Paşanın həmin günlərdə TBMM kürsüsündə dediyi "irşad və propaganda ordu qədər, hətta ordudan daha önemlidir" sözü, əslində, savaş və irşad cəbhələrinin əsgərləri arasında bir bərabərlik işaretü qoymuşdu.

<sup>23</sup> Daha geniş məlumat almaq üçün bax: Betül Aslan (Ankara Universiteti). "Milli Mücadele Döneninde Halkı Aydınlatma ve Propaganda Faaliyetleri Yürtünen Önemli Bir Komisyon: İrşad Encümeni" məqaləsi.

## VƏ “İRŞAD HEYƏTİ” İLƏ QARSA

Bu sözler təsadüfən söylənilməmişdi, çünki yeni türk hökumətinin Qurtuluş Savaşı sırasında üzləşdiyi ən böyük problemlərdən biri cahillik, geniş kütłələrin məlumatsızlığı, insanların ölkədə baş verənlərdən tam xəbərsizliyi idi. Kütłəvi savadsızlığın hökm sürdüyü, poçt, məktəb, mətbuat və radionun olmadığı şəraitdə başqa nəticə gözləmək də mümkün deyildi. Məsələn, üzərindən aylar keçməsinə baxmayaraq, on minlərlə türk vətəndaşı İstanbulun düşmən qüvvələri tərəfindən tutulması, Mustafa Kamal Paşanın başçılığı ilə TBMM hökumətinin qurulması, yaxud yunan işgalçılara qarşı savaş açılması haqda, demək olar ki, heç nə bilmirdi. Belə vəziyyət qüvvələri səfərbər etməyə imkan verməməklə bərabər, həm də çeşidli təxribatlara, hatta xəyanət niyyətlərinə yol açırdı. Məsələn, iqtidardakı Damat Ferit Paşa hökumətinin ələltisəne çevrilmiş şeyxülislam Dürrizadə vətonı düşmən işgalindən qurtarmaq istəyən Mustafa Kamalla silahdaşlarının sultana və xəlifəyə ası olmaları ilə bağlı fitva verəndən sonra Milli Mücadiləyə qoşulmaq istəyənlərin arasında böyük anlaşılmazlıq, tərəddüb yaranmışdı.<sup>24</sup> Yerlərdə onlarla müftinin, din xadimlərinin də İstanbuldan alınan göstəriş əsasında öz fitvalarını yaydıqları təsəvvürə gətiriləndə vəziyyətin nə dərəcədə ağır və acınacaqlı olduğu aşkarə çıxır.

<sup>24</sup> Fikri Atulbez. “Irşad Heyeti ve Mehmet Akif”. “Ortadoğu Gazetesi”, 7 Mayıs 2013.

Yeri gəlmışkən, “T.C. Atatürk Kültür, Dil və Tarih Yüksek Kurumu” xətti ilə nəşr olunan “Milli Mücadilədə və Cümhuriyyətin ilk dönenlərində propaganda və tanıtım çalışmaları” adlı araşdırımlar toplusunda da göstərildiyi kimi, “Əhməd Ağaoğlu hələ Cümhuriyyət üsuli-idarəsi qurulmadan əvvəl din adamlarının xalqı maarifləndirməsinin zəruriliyi haqqında bir yazı qələmə almış və Qərbdə ruhanilərin hər zaman insanlara müxtəlif cür yardımalar göstərdiklərini xatırlatmışdır”.<sup>25</sup> İndi Əhməd bəyin on il əvvəl sadəcə din adamları ilə bağlı ortaya atdığı səmərəli idəyəni daha geniş tətbiq etməyə ehtiyac yaranmışdı və təbii ki, bu işi onun özündən yaxşı görən olmazdı.

Çağdaş türk tədqiqatçısı Fahri Sakal yazır: “O günlərdə (1921-ci ilin yayı nəzərdə tutulur – V.Q.) pozulan mənəviyyatı düzəltmək, millətə inanc və əzm aşılamaq üçün yeni siyaset işleyib hazırlamaq lazım idi. Bu vəzifəni öz üzərinə götürən Mətbuat və İstibharat Mədiriyyəti-Ümumiyyəsi Anadolu mətbuatını gücləndirməkə milli mübarizənin həm xalq arasında, həm də xarici ölkələrdə daha yaxşı təbliğinin mümkünlüyünü nəzərə alaraq, bu məqsədə “Irşad heyətləri” təşkil etməyə qərar vermişdi”.<sup>26</sup> Belə heyətlərin əsas vəzifəsi əhalinin çoxunun yazib-oxumaq bilmədiyi bir şəraitdə mübarizənin məqsəd və məramını, mövcud vəziyyəti və qarşıda duran vəzifələri yerlərdə asan, anlaşılan tərzdə izah etmək, xalqı Atatürkü və TBMM hökumətinin ətrafında birləşdirməkdən ibarət idi. Savad kurslarının, məktəblərin açılması, mətbu nəşrlərin təsisisi və yayılması da qarşıya qoyulan vəzifələr sırasına daxil idi. Mühüm diqqət yetirilən bu məsələ Atatürkü şəxsi nəzarətində idi və çox güman ki, Əhməd bəyin namizədliyi də əvvəlcədən onuna razılaşdırılmışdı.

<sup>25</sup> Bax: [www.atam.gov.tr/dergi/say/55](http://www.atam.gov.tr/dergi/say/55).

<sup>26</sup> Fahri Sakal. “Ağaoğlu Ahmet Bey”, s. 39.

Milli Mücadilənin ideoloqlarından sayılan Hamdullah Suphinin fikrincə, “irşad və tenvir” işinin öhdəsindən ən yaxşı gələn azsaylı şəxslər sırasında Əhməd Ağaoğlunun xüsusi yeri vardi. Çünkü hər şeydən önce, Hamdullah bəyin də göstərdiyi kimi, o, “çarlıq zülmünə qarşı Azərbaycanda türkçə mətbuat ənənəsini yaradan iki-üç aydından biri”<sup>27</sup> kimi tanınırı. Digər türk tədqiqatçısı Cemil Öztürk Əhməd bəyi Türkiyədə “şəhər və qəsəbələrdə elmi propaqanda konfransları verərək xalqı irşad etməyə çalışan üç kişidən biri”<sup>28</sup> adlandırır. “Milli Mücadele Ankarasında Bir Yaygın Yüksek Öğretim Kurulu: Serbest Ali Dersler Müessese-i İlimiyəsi” araşdırmasında isə alim Atatürkün hərbi-siyasi mübarizə ilə paralel şəkildə başlatdığı mədəni inqilabın öncüllərindən biri kimi, Əhməd bəyin xidmətlərini ayrıca qeyd edərək yazar: “Elmi Propaqanda Konfranslarının ən mühüm məqsədi Anadoluda Milli Mücadilənin qayasını, önemini, özəlliklərini və ölkə xaricində oyandıracağı təsirləri anlatmaq və bu surətə xalqı bilikləndirmək idi”.<sup>29</sup>

Dövrün seckin ziyalılarının cəlb edildiyi “Serbest Ali Dersler...” programı çərçivəsində Əhməd bəy çağdaş hərbi-siyasi vəziyyəti, Qurtuluş Savaşının məqsəd və məramlarını anlatmaqla bir sıradı, əsasən, mədəniyyət tarixindən mühazirələr oxuyur, bütünlükdə geniş maarifçilik təbliğatı aparırı: “Bu vəzifə ilə görəvləndirilən Əhməd Ağaoğlu bəy, İsmail Hakkı bəy və Mehmet Emin bəy kimi aydınlar 1921-ci ilin avqustundan etibarən Ankara hökumətinin

idarəciliyindəki şəhər və qəsəbələrdə çoxlu sayıda konfranslar vermiş və bunlar xalq üzərində çox olumlu bir təsir buraxmışdı”.<sup>30</sup>

1921-ci il iyun ayının sonunda Ankaraya gələn Əhməd Ağaoğlu növbəti ilin iyul ayının son günlərində artıq Qarsa gəndərilən ilk “Irşad heyəti”nin rəhbəri kimi, bir hissəsinə öküz arabası, bir hissəsinə gəmi, əksər qışmasını isə piyada qət etdiyi uzun və yorucu səfərə çıxmışdı. Yola düşməmişdən əvvəl Atatürkün yanında olmuşdu: “Ertəsi gün Mustafa Kamal Paşa'nın hüzuruna veda etmək üçün getdim. Paşa hər zaman olduğu kimi çox iltifat etdi. Üzərimə götürdüyüm vəzifənin əhəmiyyətindən bəhs açaraq yardım və himayəsini əsirgəməyəcəyin söz verdi”.<sup>31</sup>

Fəaliyyətin TBMM hökumətinin diqqət mərkəzində olduğuna inanmaq üçün çox gözləmək lazımlı gəlmədi: “Mustafa Kamal Paşa və milli maarif naziri Hamdullah Suphi yol üzərindəki şəhərlərə teleqram göndərib mənə yardım göstərilməsini tövsiyə etmişdir”,<sup>32</sup> – deyə Əhməd bəy xatirələrində yanzıldı. Onun rəhbərliyi altındaki kiçik heyətin tərkibinə Maltadakı əsərat yoldaşlarından həmin dövrdə əməniyyət müdürü olan Tevfik Hadi (soyad qanunundan sonra Baysal kimi tanınırı) və keçmiş tələbələrindən İzmir liseyinin müdürü Mithat bəy daxil idilər.

Monoton həyat tərzinin hökm sürdüyü Ankarada Qarsa ilk “Irşad heyəti”nin yola salınması günün yaddaşalan hadisəsinə çevrilmişdi. Bir çox millət vəkilli, hökumət idarələrinin qulluqçuları Əhməd bəyi və həmkarlarını Məclis binasının önündə uğurlamışdır. Yaziçi Halide

<sup>27</sup> Fahri Sakal. “Ağaoğlu Ahmet Bey”, s. 39.

<sup>28</sup> Cemil Öztürk. “Milli Mücadele Ankarasında Bir Yaygın Yüksek Öğretim Kurulu: Serbest Ali Dersler Müessese-i İlimiyəsi”. “Atatürk Yolu”, 1966, c. 4, say 13, s. 58.

<sup>29</sup> Cemil Öztürk. “Milli Mücadele Ankarasında Bir Yaygın Yüksek Öğretim Kurulu: Serbest Ali Dersler Müessese-i İlimiyəsi”. “Atatürk Yolu”, 1966, c. 4, say 13, s. 59.

<sup>30</sup> Cemil Öztürk. “Milli Mücadele Ankarasında Bir Yaygın Yüksek Öğretim Kurulu: Serbest Ali Dersler Müessese-i İlimiyəsi”. “Atatürk Yolu”, 1966, c. 4, say 13, s. 61.

<sup>31</sup> Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hataları”, s. 159.

<sup>32</sup> Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hataları”, s. 159.

Ediblə əri Adnan Adıvar isə vidalaşmaq üçün şəhərin Çankırı darvazasına qədər gəlmışdır.

Əhməd bəyin kiçik dəstəsi Çankırı, Kastamonu, İnebolu, Sinop, Samsun, Giresun və Trabzonda olmuş, oradan isə şose yolu ilə Bayburt və Ərzurum üzərindən keçərək Qarsa qədər gedib çıxmışdır. Qısa zamanda Qarsda yerli qəzetiñ nəşrinə başlanılmış, kənd məktəbləri üçün müəllim hazırlayacaq kursun təşkil ilə bağlı işlər sona çatdırılmışdır. Sənədlərdən da göründüyü kimi, Mustafa Kamal Paşa həlliədici hərbi əməliyyatların gözləndiyi məsul ərafədə vəziyyətin bütün ağırlığına və gərginliyinə baxmayaraq, Əhməd bəyin səfəri ilə maraqlanmağa, onun zəhmətinə dəyər verməyə də vaxt tapmışdır. Məsələn, 1922-ci il avqustun 13-də Ankaradan “Böyük Millət Məclisi rəisi, Baş komandan Mustafa Kamal” imzalı, “Samsun poçt və telegraf müdürüyi vasitəsilə sabah alman vapuru ilə oraya müvəsəlat edəcək Ağaoğlu Əhməd bəyə” ünvanlı telegramda deyilirdi: “İrşad və tenvir (maarifləndirmə) xüsusunda bizzat ibzal buyurdığınız mesaiən (şəxson gördüyüünüz işdən) məmənnun və mütəşəkkirəm. Bu müfit (faydalı) səyahətinizi Ərzuruma qədər temdit (davam) etmənizi rica və bəyani-mühaselet (xəbər) edirəm. Hər yerdə vəzifənizi təshil (asanalasdırmaq) üçün icab edənlərə Maarif, Daxiliyyə, Milli Müdafiə vəkalətlərində təbliğati-lazımə aparılmışdır, əfəndim”.<sup>33</sup>

“Bayburtda Ağaoğlu Əhməd bəy əfəndiyə” ünvanlı 14 sentyabr 1922-ci il tarixli telegramda isə Ataturk yazırı: “Mesmum olan (bilinən) qiymətli mesai və hidemati-vətənpərvəranələrinə təşəkkür edirəm”.<sup>34</sup> Nəhayət, həmin il oktyabrın 1-də Qarsda olan Əhməd bəy TBMM hö-

kuməti başçısından “Maarif vəkaləti daxilindəki qiymətli fəaliyyətini davam etdirmək” barədə növbəti telegram almışdır.

Əhməd bəyin rəhbərliyi altındakı “İrşad heyəti”nin Ankaradan Qarsa qədər dörd ay yarım çəkən səfəri zamanı yüzlərlə görüş keçirilmiş, əhali qarşısında onlarla nitq söylenilmiş, çoxlu izahedici səhbətlər aparılmışdır. Həmvətəni və Maltadakı sürgün yoldaşı, keçmiş Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyətinin baş naziri, həmin dövrə Qars bələdiyyəsinə rəhbərlik edən İbrahim bəy Aydinin (Cahangirzadə) diqqət və yardımı sayəsində heyət üzərinə düşən vəzifələri uğurla yerinə yetirə bilmişdi.

Təbii ki, “İrşad heyəti” tək Əhməd bəydən ibarət deyildi və belə heyətlər yalnız Qarsa göndərilənməmişdi. TBMM hökumətinin yaranmasından dərhal sonra başlanan bu proses milli hissələrə yaşıyan türk ziyyələri, mütərəqqi din xadimləri, bütünlükdə çağdaş adəbi-ictimai fikrin bir sıra tanınmış nümayəndələri cəlb edilmişdir. Məsələn, təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, böyük türk şairi, Milli himnin – İstiqlal Marşının sözlərinin müəllifi Mehmet Akif Ersoy da Anadoluda, Konya bölgəsində fəaliyyət göstərən “İrşad heyətləri”ndən birinə rəhbərlik etmişdi.<sup>35</sup>

Mehmet Akif Ersoy, yaxud Əhməd Ağaoğlu kimi inanclı türkçüləri Mustafa Kamalın ətrafında six birləşməyə vadar edən ən mühüm amillərdən biri onun yalnız Türkiyənin deyil, türklüyün müdafiəçisi kimi bütün cəbhələrdə böyük savaş verməsi idi. Bu cəhəti diqqətə çatdırın Əhməd bəy dostu Əli bəy Hüseynzadəyə göndərdiyi 23 dekabr 1922-ci il tarixli məktubda yazırı: “Mustafa Kamal Paşa

<sup>33</sup> Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hatıraları”, s. 162.

<sup>34</sup> Ahmet Ağaoğlu. “Mütareke ve Sürgün Hatıraları”, s. 162.

<sup>35</sup> Daha geniş məlumat üçün bax: Hakan Bacanlı. “Birinci TBMM-de Burdur Milletvekili Mehmet Akif Ersoy ve Faaliyetleri”. Atatürk Araştırma Merkezi-nin Dergisi, 2018, say 1(34), s. 1-54.

həzrətlərindən İstanbul Türk Ocağı üçün üç min lira aldığımızı, əlbəttə ki, qəzetlərdən oxudun. Müşariley həvvətli bir türkçüdür və indi fələn bu cərəyanın başına keçmişdir".<sup>36</sup>

Türkçülüğün ümumi maraqları baxımından Əhməd Ağaoğlunun məhz Qarsa göndəriləməsi təsadüfi deyildi. Atatürk onun mənşəcə Azərbaycan türkű olduğunu, Qarsda isə əskidən soydaşlarının yaşadığını yaxşı bildiyindən Əhməd bəyin məhz həmin bölgəyə ezam edilməsini zəruri saymışdı. Ankardakı vidalaşdırıcıları zaman onun Türkiye-Azərbaycan hüdudunda həyata keçirəcəyi maarifçilik missiyasına işarə ilə "fəaliyyətinin sərhəddin hər iki tərəfindəki xalqa böyük fayda gətirəcəyini"<sup>37</sup> xüsusi vurğulamışdı. Uğurlu Qars missiyası, az müddətdə görülən işlər Əhməd Ağaoğlunun sonrakı vəzifə təyinatında və siyasi karyerasında da mühüm rol oynamışdı. Onun 1923-cü ildə II döndəm, 1927-ci ildə isə III döndəm seçkilərdə Qarsdan millət vəkili seçiləməsi bu kiçik əyalət şəhərində gördüyü işlərin kifayət qədər uğurlu olduğunu, soydaşlarının hörmətini, ən əsası isə Mustafa Kamal Paşanın təqdirini qazandığını söyləməyə əsas verir.

## PAŞALARIN YANINDA PAŞALARA QARŞI

Əhməd Ağaoğlu həvalə olunan işlərin öhdəsindən uğurla gəlsə də, tezliklə "Irşad heyətləri"ndəki fəaliyyəti ilə virdalaşmalı olmuşdu. Baş verən dəyişikliyi növbəti bir uğur və Mustafa Kamal Paşanın nəzərində ciddi sınaqdan çıxmazı da hesab etmək mümkündür, çünki onu Ankaraya daha yüksək və məsul vəzifəyə gətirmişdilər. Lakin Qurtuluş Savaşının ünlü simalarından olan və həmin dövrdə (1924-cü ildən sonra yolları ayrılmışdı – V.Q.) Atatürkün yaxın silahdaşlarından biri kimi tanınan Kazım Karabekir Paşa ilə aralarında yaranmış bir münaqişə təcili Ankaraya çağırılmasına tözsiz qalmamışdı. Əslində, Əhməd bəyin həmişəki kimi həqiqəti söyləməsi, düşündüklərini açıq şəkildə dila gətirməsi Qars bölgəsinə tərk etməsi ilə nəticələnmişdi. Baş verən hadisə iştirakçıların hər üçünü – Atatürkü, Kazım Karabekir Paşanı, Əhməd bəyi və aralarındaki münasibəti səciyyələndirmək baxımından da diqqətəlayiqdir.

Qurtuluş Savaşının vüsət aldığı dövrdə keçmiş hərbi nazir, 1909-1918-ci illərdə Osmanlı imperiyasını idarə edən rəhbər üçlüyü – triumviratın aparıcı üzvü Enver Paşa Rusiyada və Qafqazda dolaşırı. 1920-ci ildə Bakıda Şərqi xalqlarının I qurultayının iştirakçısı olmuşdu. Sonra Moskvaya getmişdi və burada da bolşeviklərdən ehtiram

<sup>36</sup> Yılmaz Özkaya. "Ahmet Ağaoğlunun Hüseynzade Ali Beyə Mektubları". Türk Yurdu, 2011, c. 31, say 284.

<sup>37</sup> Fahri Sakal. "Ağaoğlu Ahmet Bey", s. 40.

görmüşdü. Hakimiyet ehtirası, bəlkə də keçmiş səhvərini düzəltmək, xalqının müstəqillik davasına töhfəsini vermək istəyi onu Rusyanın yeni ağaları ilə yaxınlaşdırılmışdı. Enver Paşa Anadoluya keçmək, Qurtuluş Savaşında yer almaq, çox güman, hətta bu mübarizənin lideri olmaq arzusu ilə yaşayırırdı. Mustafa Kamal isə keçmiş hərbi naziri yaxına buraxmaq niyyətində deyildi.<sup>38</sup> Onun fikrinə, Enver Paşa'nın Türkiyəyə geri dönməsi istiqlal savaşçıları arasında təfriqə sala bilərdi. Qələbə qazanılacağı təqdirdə isə bu, daha çox ittihadçıların hesabına yazılı bilərdi. Nəhayət, Osmanlı imperiyasını Birinci Dünya müharibəsindən sarsıcı mağlubiyətlə çıxaran triumvirat üzvünə yeni Türkiyənin siyasi səhnəsində yer olmamalı idi.

Çox güman, TBMM hökuməti Kazım Karabekirə artıq Batuma qədər gəldiyi deyilən Enver PaşaYA qarşı müəyyən önləyici tədbirlər görməyi həvalə etmişdi. Tədbirlər sırasına Osmanlı ordusunun Qafqaz cəbhəsindəki dəhşətli mağlubiyətinin əsas "memarı" sayılan keçmiş hərbi nazirin xalqın gözündən salınması da daxil idi. Kazım Karabekir bu işi, haqqında çox eşitdiyi və üstəlik, özü də, necə deyərlər, öz ayağı ilə Qarsa gəlib çıxmış mahir qələm adımı Əhməd Ağaoğluna havalə etməyi qərara almışdı və onu yanına – Sarıkamişdakı qərargahına çağırmışdı. Hətta onun ardınca xüsusi qatar (!) göndərmişdi. Səməd Ağaoğlu atasından eşitidlərini belə qeyd edirdi: "Karabekir məni ruslardan qalma qərargah binasının böyük salonunda qəbul etdi. İltifat göstərərək çay ikram elədi. Sonra da Enverin əleyhinə bir yazı istədi. Qarsa döndüm. Paşanın zabitəsini hələ də üzərimdə hiss edirdim. Mustafa Kama-

<sup>38</sup> Daha ətrafi məlumat üçün bax: Şevket Süreyya Aydemir, "Tek adam. Mustafa Kemal". İstanbul, 1969, s. 235–296; "Doktor Rıza Nurun Moskova-Sakarya Hatalarları". İstanbul, 1991, s. 9–106.

lin ilk görüşdən insanı öz təsiri altına alan mənəvi nüfuzu onda yox idi. Fəqət Osmanlı imperatorluğunun xarabaları üzərində yeni bir dövlət qurmaga qərar vermiş çağdaş insanların qüsursuz təmsilcisi idi"<sup>39</sup>.

Bir neçə gün sonra mətbuatda Ağaoğlunun "Nə paşalar hökuməti, nə ağalar səltənəti" adlı məqaləsi çap olunmuşdu. Amma yazının ünvani yalnız Enver Paşa deyildi. Müəllif son yüz ildə türk milliyyətinin üzləşdiyi fəlakətlərin bünövrəsində ayrı-ayrı adamların hakimiyət ehtirası, "sənmən" davası dayanması faktını önə çəkərkə fikirlərinə belə yekun vurmuşdu: "Artıq türk milliyyəti nə ağalar səltənəti, nə paşalar hökuməti istəyir. O, haqqqa, hüquqa dayanan nizamlı bir dövlət qurmaq əzmindədir. Bir daha bu arzusunu "sənmən" qovğası üçün hədər yera sərf etməyəcəkdir".<sup>40</sup>

Məqalə çıxar-çixmaz müəllifi yena gecə ilə Qarsdan Sarıkamişə gətirmişdilər. Hər şeydən göründüyü kimi, məqsəd təşəkkür bildirmək deyildi. Belə bir yazının Kazım Paşa'nın xoşuna gəlməyəcəyi əvvəldən aydın idi, çünki Əhməd bəy sifarişi tələb edildiyi şəkildə yerinə yetirməmişdi. O, Enver Paşa barədə yüksək fikirdə olmasa da, Osmanlının çağdaş tarixində (və ya ilk növbədə, bəlkə də Bakının işğaldan azad edilməsində!) müəyyən rolu və xidmətləri olan tarixi şəxsiyyətə ağına-bozuna baxmadan, yuxarıdan gələn bir sifarişlə qara yaxmaq istəməmişdi. Yeni rejimin tərəfinə keçəsə də, bütün hal-xasiyyəti, təşəxxüs və iddiaları ilə əski bir Osmanlı paşası kimi qalmaqdə davam edən Kazım Karabekir sözünün yer salınması müqabilində Əhməd bəyə "sağ ol" deməyəcəkdi. Fikirlərini təqdir etməyəcəkdi. Xatirələrdə oxuyuruq: "Karabekir masanın arxasında kres-

<sup>39</sup> Samet Ağaoğlu, "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hatırları". İstanbul, 2003, s. 148.

<sup>40</sup> Samet Ağaoğlu, "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hatırları", s. 148.

losuna yayxanmışdı. Çatıq qaşlarla üzümə baxırdı. Hər iki tərəfində bir neçə zabit dayanmışdı. Mənə “otur” işarəsi vermədən önungəki qəzeti üstümə fırlatdı. “Men sizdən bunumu istəmişdim?” – deyə bağırdı. “Siz Enverin deyil, topası ilə hamumızın əleyhinə yazmışınız”.

Əslində, bu sözlərdə bəlli bir həqiqət vardi. Əhməd bəy həmişəki kimi ağının və ürəyinin səsi ilə hərəkət etmişdi. Özünü haqlı saydıgından üzləşcəyi problemlərdən qorxub çəkinməmişdi. Karabekirin zəhminə, vahiməsinə, əvvəldən tanıldığı yawarı Seyfi bəyin ağzını açıb bir kəlmə də danişmamaqla bağlı xəbərdarlığına baxmayaraq, Əhməd bəy türk ordusunun keçmiş baş komandanı, şəxsi fəzilətlərinə və insani keyfiyyətlərinə müəyyən qədər belə olduğu Enver Paşa haqda bundan artıq bir şey yaza bilməyəcəyini, ümumiyyətlə, şəxsiyyətə toxunmayacağını açıq söyləmişdi. O, Türkiyənin xilasını xalq hakimiyyətinə əsaslanan bir cəmiyyət quruluşunda görməsi ilə bağlı qənaətini ortaya qoymaqdan da çəkinməmişdi. Ümidişlərində aldanan, sadə bir qələm adamını iradəsinə tabe edə bilməyəcəyini anlayan Kazım Karabekir elə həmin gecə şifrəli teleqram göndərib keçmiş “İttihad və Tərəqqi”nin fəal üzvlərindən birinin – Ağaoğlunun həssas bölgə saylığı Qarsdan dərhal geri çağırılmasını istəmişdi.

Təbii ki, Mustafa Kamalla Enver Paşa qarşıdurmasında Əhməd Ağaoğlu tərəddüd etmədən birincinin mövqeyində dayanırdı. Keçmiş hərbi nazir onun nəzərində eyni dərəcədə də Türkiyənin keçmişidi. Yeni Türkiyədə belə adamlara yer olmamalı idi. Onun Enver Paşanın siyasi macəralarına mənfi münasibəti Ankarakadakı bolşevik diplomat S. Aralovla söhbətlərində öz əksini tapmışdı.<sup>41</sup>

<sup>41</sup> С.И.Аралов. “Воспоминания советского дипломата”. Москва, 1960, с. 126.

Sarıkamışda baş verən tarixçədə isə məsələ sadəcə janrıda idi. Çok güman ki, Kazım Karabekir Paşa opponentinin ünvanına söyüş və təhqir istəyirdi. Əhməd bəy isə bütün həyatı boyu müqəddəs saydığı qələmi tələb olunan tərzdə işlətməkdən çəkinmişdi.

Atatürk onu darda qoymamışdı – Əhməd Ağaoğlu Ankara yaqyıdır TBMM hökuməti yanında Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumiyyəsinin rəhbəri tayin olunmuşdu. Sitasiya ilk baxışdan xoşagelməz təsir bağışlaşda, sonda hər şey yaxşı qurtarmış, onun zəhməti layiqincə qiymətləndirilmişdi.

Kazım Karabekirə qarşıdurma tezliklə Əhməd bəyin hafizəsində silinmişdi. Amma həqiqi hakimiyyət ustalarının çoxu kimi yaxın ətrafdakı adamlarla bağlı həm yaxşı, həm də pis şeyləri yadda saxlamağı və məqamında istifadə etməyi bacaran Atatürk bu hadisəni unutmamışdı. Cümhuriyyət elanından bir il sonra onunla Kazım Pasa arasında fikir ayrılıqları meydana çıxmışdı. Köhnə silah yoldaşları siyasetdə eyni hədəfə vura bilməmişdilər. Ordudan istefə verib millət vəkilliyini tərcih edən Kazım Karabekir 1924-cü ildə hakimiyyətə müxalif Tərəqqipərvər Cümhuriyyət Fırqəsinin (TCF) qurucuları sırasında yer aldı və yeni siyasi təşkilatın baş katibi seçildi. Əslində, bu, artıq bir neçə ildən bəri davam edən qarşıdurmanın, gizli hakimiyyət ehtirasının məntiqi sonluğudur.

Müxalif mövqeyə keçmək niyyəti ona və firqəsinə baha başa gəldi. 1925-ci ildə Şeyx Səid üşyani başlananda TCF-nin də adı üşyana əlaqələndirildi. Hökumət partiyənin bağlanmasına qərar verdi. Bir il sonra isə Kazım Karabekir Atatürkə sui-qəsd təşəbbüsünü bilib, xəbər verməmək ittihamı ilə həbsə atıldı. Onun haqqında ən ağır cəza – edam hökmü istənilirdi, lakin İstiqlal Məhkəməsi sırasında gü-

nahsızlığını sübuta yetirib bərəet ala bildi. Yenə Səməd Ağaoğlunun yazdığını görə, Kazım Paşanın həyatının bu ağır günlərində Atatürk Əhməd bəyi yanına çağırıb Sarı kamışdakı köhnə münəqışını xatirlatmış və onun əleyhinə məqalə yazmasını istəmişdi.

Ağaoğlunun cavabı qısa olmuşdu: "Yixılmış adamın əleyhinə yazı yazmaram. Hələ əski bir arkadaşınız üçün bunu siz də məndən istəməzsiz, Paşam!"<sup>42</sup>

Atatürk israr etməmişdi. Bu dialoqdan xəbər tutan Kazım Paşa isə aradan illər keçəndən sonra minnətdarlığını Əhməd bəyin oğlu Səməd Ağaoğluna çatdırmış, hətta ovaxtkı yersiz sərtliyi üçün üzrxahlıq etməyi də yaddan çıxarmamışdı...

## **QURTULUŞ SAVAŞININ “MƏTBUAT NAZİRİ”**

Əhməd Ağaoğlunu tam əsasla Cümhuriyyət Türkiyəsində mətbuat və informasiya işinin təşkilatçılarından saymaq mümkün kündür. Doğrudur, bu istiqamətdə ilk addımlar məşhur Sivas konfransından sonra atılmışdı. 1920-ci il martın 31-də Ankara yaxınlığında Geyve adlı kiçik dəməriyol stansiyasında Qurtuluş Savaşına qoşulmaq üçün İstanbuldan gələn iki tanınmış jurnalistin – Yunus Nadi Abalıoğlu və Halide Edib Adıvarın Mustafa Kamal Paşa ilə görüşü olmuşdu. Görüş zamanı türk xalqının milli müstəqillik mübarizəsi ilə bağlı məlumatları ölkə daxilində və onun hüdudlarından kənarda geniş yaymaq məqsədilə bir xəbər agentliyinin qurulması məsələsi müzakirə edilmişdi. Təklif olunan “Türk”, “Ankara”, “Anadolu” adlarından sonuncusu üzərində dayanılmışdı<sup>43</sup>. Növbəti həftə, 1920-ci il aprelin 6-da yeni agentliyin ilk xəbər bülleteni yayılmışdı.

Aradan iki ay keçəndən sonra isə informasiya və təbliğat işləri sahəsində daha yuxarı instansiya orqanı kimi Mətbuat və İstihbarat Müdiriyəti-Ümumiyyəsi quruldu. Başlanğıcda TBMM-ə və Vəkillər Heyatına (Nazirlər Şurası – V.Q.) bağlı olan qurum 1920-ci il dekabrın 25-də Xariciyyə Vəkalətinə – Xarici İşlər Nazirliyinə birləşdirildi və

<sup>42</sup> Samet Ağaoğlu. “Hayat Bir Macera! – Çocukluk ve Gençlik Həturaları”, s. 149.

<sup>43</sup> Bax: “Kurulusundan Bugüne Anadolu Ajansı”. [https://tr.wikipedia.org/wiki/Anadolu\\_Ajansi](https://tr.wikipedia.org/wiki/Anadolu_Ajansi).

bütünlükde ölkə daxilində və xaricdə dövlətin informasiya siyasetini həyata keçirməyə başladı.

Semih Çelikin də yazdığı kimi, “Irşad və propaqanda məqsədi ilə qurulmuş olan Mətbuat və İstihbarat Mədiriyəti-Ümumiyyəsi pulsuzluq, təşkilatsızlıq və təcrübəsizlik kimi səbəblər üzündən qarışına qoyulan vəzifəni layiqincə yerinə yetirə bilməməsi iddiası ilə Məclisin sərt qınaqlarına hədəf olmuşdu. Bu qədər sərt tənqid qarışısında heç bir idarəçi burada qalmaq istəməmiş, tez-tez müdir dəyişmişdi. Belə ki, mövcudluğunun ilk iki ay yarımlı dövrü ərzində altı müdir götərilmişdi”.<sup>44</sup> Diqqətəliyiq haldır ki, Mətbuat və İstihbarat Mədiriyəti-Ümumiyyəsinin fəaliyyəti ilə bağlı Məclis müzakirələrində Atatürk də yaxından iştirak etmişdi. Bu da hökumətin mətbuat vasitəsilə təbliğatı nə qədər böyük önəm verdiyini göstərirdi.

Bələ şəraitdə mətbuat sahəsində zəngin təcrübəsi, jurnalistlik məharəti, habelə təşkilatçılıq qabiliyyəti və Ataturk ideyalarına bağlılığı nəzərə alınaraq, Əhməd Ağaoğlu Qurtuluş Savaşının “səsi və sözü” sayılan mühüm quruma rəhbər tayin edilmişdi. 1922-ci il dekabrın 27-də Qarsda aldığı bir telegramla ona dərhal Ankaraya dönüb yeni vəzifəsinin icrasına başlaması təklif olunurdu.<sup>45</sup> Təbii ki, strateji şəhəriyyətə malik ciddi tayinat TBMM hökumətinin başçısı ilə razılaşdırılmışdı, daha dəqiq desək, seçim Mustafa Kamal Paşanın təşəbbüsü ilə həyata keçirilmişdi.

Qəriba təsadüf nəticəsində Əhməd bəy 1923-cü il yanvarın 5-də bolşevik Rusiyasının TBMM hökuməti yanında səlahiyyətli nümayəndəsi təyin edilmiş sovet diplomiati S.İ.Aralovla birlikdə Ankaraya gəlmış və vəzifəsinin ic-

rasına başlamışdı. Nədənse Aralov Əhməd bayin onlara Batumidə qoşulduğunu yazar. Əslində isə “Feliks Dzerjinski” adlı rus-sovet gəmisində birgə səyahətləri məsafə etibarilə Qarsa yaxın olan liman şəhəri Trabzon'dan başlanılmışdı.

“Bizimlə birlikdə bu gəmidə türk Mətbuat Bürosunun direktoru Əhməd bəy Ağaoğlu (Ağayev) da gedirdi, – deyə Aralov xatirələrində yaziır. – O, rus dilində çox gözəl danışır. Əhməd bəy mənşəcə azərbaycanlıdır. 1908-ci ildə “gənc türklər” inqilabı dövründə Rusiyadan Türkiyəyə qaçmışdı. Sonra isə bu inqilabın şüarlarından ruhlanıb türk təbəəliyini qəbul etmiş və həmisişlik bu ölkədə qalmışdı. Zaman keçdikcə “gənc türklər”in xalq külələrini və kəndliləri aldatdığını, fəhlə hərəkatını boğduğunu gördüyüündən onlarla yolu ayrılmışdı. Əhməd bəy Anadoluda başlanan milli-azadlıq mübarizəsinin tərəfinə keçmişdi. Mustafa Kamal Paşa Rusiyanın mahir biliçisi və təcrübəli jurnalist kimi onu türk mətbuatına rəhbərlik üçün yanına dəvət etmişdi”.<sup>46</sup> Sovet diplomati (və tabii ki, çekisti!) ilə səfərdə başlanan tənisiqliq sonradan ailəvi dostluğa, bəlli bir məqamda isə həttə Əhməd bayin karyerası üçün ciddi təhlükəyə əvvrilmişdi. Bu barədə az sonra!

Əhməd Ağaoğlunun rəhbərliyi dövründə Mətbuat və İstihbarat Mədiriyəti-Ümumiyyəsi, müasir ifadə ilə desək, bütöv bir mətbuat və informasiya nazirliyinə əvvrilmişdi. Ölkənin müxtalif güşələrinə səpələnmiş “Irşad heyətləri”, habelə yeni təsis olunmuş Anadolu Agentliyi də qurumun sərəncamına verilmişdi.

Fəaliyyətinin nəticələri və “məhsulu” üzdə olan bir təşkilat kimi, mətbuat müdirliliyi daim diqqət mərkəzində idi. Əhməd Ağaoğlu birinci dönmə TBMM üzvləri sırasına

<sup>44</sup>S.İ.Aralov. Göstərilən əsəri, s. 40.

<sup>45</sup>Semih Çelik. “Dört Yönüyle Bir Mütefekkir – Mehmed Akif Ersoy”. İstanbul, 2014, s. 32.

<sup>46</sup>Fahri Sakal. “Ağaoğlu Ahmet Bey”, s. 40.

seçilməsə də, tez-tez Məclisin iclaslarında millət vəkilləri qarşısında çıxış etməli olurdu. Onların qaldırıqları məsələlərə aydınlıq gətirir, maraqlandıqları suallara cavab verir, tənqidü qeyd və mülahizələri ilə bağlı polemikaya girirdi. Məclis üzvlərinin bəziləri yüksək savad və intellektləri ilə seçiləndiklərindən, habelə dövrün şərtləri daxilində mətbuat-informasiya işinin mü Hümülliyünə yetərinə əhəmiyyət vermədiklərindən bir sira hallarda əsəssiz irad və iddialarla çıxış edirdilər. Məsələn, Burdur mebusu İsmail Suphi, Çorum millət vəkili Dursun bəy kimi yeni düşüncə ilə ayaqlaşmayan "xalq təmsilçiləri" Əhməd bəyə istər "Irşad heyətləri"nin, istərsə də Mətbuat və İstibbarat Müdiriyyəti-Ümumiyyəsinin görüyü işlərin o qədər də böyük əhəmiyyət daşımadığını sübut etməyə çalışırdılar.

Adı çəkilən Dursun bəy TBMM iclaslarından birində çıxış edərək saymazyanə şəkildə demişdi: "Irşadat, istibbarat, bilmirəm nə...? Nə irşad edilmiş var, nə edənlər var! Edənlərdən nə fayda görülmüş? Irşada gedənləri də biliyoruz! Millətin indi yalnız asayış ehtiyacı vardır. Aydınlanmaya ehtiyacı yoxdur".<sup>47</sup> Təbii ki, belə mövqə tutanlar təkə Məclis müzakirələrində yeni quruma inamsız münasibət nümayiş etdirməkə kifayətlənmirdilər. İlk növbədə, Mətbuat və İstibbarat Müdiriyyəti-Ümumiyyəsinin maliyyə vəsaiti ilə təmin olunmasına və şəbəkəsinə genişləndirməsinə hər vasitə ilə maneçilik təradidirlər. Digər tərəfdən, bu təşkilat vasitəsilə Milli Mücadiləni dəstaklayən ayrı-ayrı qəzetlərə və qəzetçilərə maliyyə yardımı göstəriləməsi hökumətin onların mövqeyini pulla satın alması kimi dəyərləndirilirdi. Başqa sözə desək, gələcək Cümhuriyyətin bütün atributları kimi, mətbuat da çatın, əzəblə doğuluşa məhkum idi.

Ona görə də Əhməd bəy millət vəkillərinin tələbi ilə qatıldığı TBMM iclaslarında səbirlə, təmkinlə, digər ölkələrin təcrübəsindən nümunələr götirməklə xalq təmsilçilərini müstəqillik uğrunda mübarizədə mətbu sözün əhəmiyyətinə inandırmağa çalışırdı: "Millətimizə Avropada çox şiddetli düşmənciliklər vardır. İftiralar vardır. Maddi-mənəvi itki'lər qarşı propaqanda çox lazımlıdır. Bundan ötrü Məclisdən aşağısı 20 min lirə istəyirəm. İşin əhəmiyyətini bilsəniz, daha çox verərsiniz. Yunanistan Avropa və Amerikada yüz minlərlə lirə sərf etməkdədir. İngilislər bizim büdcəmiz qədər parəni bu işə (təhlükət nəzərdə tutulur - V.Q.) sərf etdilər. Biz inди qədər məsələnin bu tərəfini təmam unutduq və nəticədə böyük zərər düşdü. Ona görə də dediyim məbləği artıraraq qəbul edin".<sup>48</sup>

Sadəcə "asayış təmin etmək" kimi günün qayğıları ilə yaşıyan bir sira millət vəkillərindən fərqli olaraq, Əhməd bəy daha miqyaslı, gələcəyə yönəlik düşünürdü, daha uzaqlara baxırdı. Çünkü Mustafa Kamal Paşanın da məhz belə düşündüyünü, Qurtuluş Savaşı başa çatınca ölkənin simasını kökündən əsaslı dəyişəcək inqilablı islahatlar planı ilə yaşadığını bildirdi. Ona görə də maarif kimi mühüm bir məsələni dövlətin nəzarətdən çıxarmaq, milli mətbuatın fəaliyyətini məhdudlaşdırmaq fikrine düşənləri mütəəqqi dövünün təcrübəsini öyrənməyə çağırırdı: "Dövlətlər təlim və tərbiyəni o qədər mühüm görmüşlər ki, atanın övladı üzərindəki ixtiyarını əlindən almışlar. Cəcuqların qəlbərinə və beyinlərinə milli vəhdət fikrini təqdim etmək bir vazifədir. Dövlətlərin maarifi-ümumiyyəyə sərf etdikləri mebalığın (burada pulların - V.Q.) miqdarı əsgərə sərf etdikləri mebağının miqdardından qat-qat çoxdur".<sup>49</sup>

<sup>47</sup> "Türkiye Büyük Millet Meclisinin Zabitları", d. 1, c. 23, s. 299.

<sup>48</sup> "Türkiye Büyük Millet Meclisinin Zabitları", d.1, c.23, s. 662.

<sup>49</sup> "Türkiye Büyük Millet Meclisinin Zabitları", d. 1, c. 22, s. 609.

Aydın məsələdir ki, müharibə vəziyyətində olan ölkədə belə müqayisələrin aparılması vətənpərvərlik şüolları arxasında gizlənən "savaş partiyası" üzvlərinin xoşuna gəlmirdi. Digər tərəfdən, Əhməd bəyin ifrat ötkəmliyi, fikirlərini qorxub-çəkincədən dilə gətirməsi, mülahizə və prinsiplərində israr etməsi, ən başlıcası isə fəaliyyətinin Atatürk tərəfindən ümumən rəğbətlə qarşılanması əleyhdarlarını daha da hiddətləndirirdi. Bu isə bir sırə hallarda şəxsinə bəslənən inamsızlıq və antipatiyanın bütünlükdə rəhbərlik etdiyi quruma qarşı əvvərilməsinə göstərib çıxarırdı. Məsələn, çox güman, elə bu səbəbdən, təkidi xahişlərinə baxmayaraq, millət vəkilləri Mətbuat və İstihbarat Müdiriyəti-Ümumiyyəsinin büdcəsinin artırılmasına razılıq verməmişdilər.

Türkiyənin həmin dövrədəki vəziyyəti isə təbliğat və informasiyaya diqqətin ön plana çəkilməsini tələb edirdi. "Düşmənlərimizin propaqandalarına eyni silahlı qarşılıq verəcək bir propaqanda və tanıtma təşkilatına ehtiyacımız vardır. Haqlı olmaq hələ dünya tərfindən haqqı tanınmağa kifayət etmir",<sup>50</sup> – təessüf ki, Əhməd bəyin TBMM iclasında səsləndirdiyi və bu gün də aktuallığını itirməyən bu sözləri o dövrə Məclis üzvləri arasında adekvat əks-səda doğurmamışdı.

Hətta qatı əleyhdarları da Əhməd Ağaoğlunun qısa müddət ərzində mətbuat işinin təşkilində ciddi irəliləyişlərə nail olduğunu etiraf edirdilər. Vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra – 1923-cü ilin mayında o, millət vəkilləri qarşısında hesabat verərkən demişdi: "Müdiriyətə gəldiyimdə "Sirati-müstəqim" (hakimiyyəti dəstəkləyən qəzet – V.Q.) dörd ay idi ki, tətil etmişdi. "Köy Hocası"nın ("Kənd müəllimi"; maarifçi məcmua idi – V.Q.) da nəşri

dayanmışdı. Mətbəənin maşınları zirzəmidə atılıb qalmışdı, alət və avadanlıqların hərəsi bir yana dağılmışdı. Mən bunları on beş günə topladım. "Sirati-müstəqim" i təkrar çıxışağa başladıq. "Kiçik məcmua"nın əsasını qoydum. Bunları oxuyun, bəyəfəndilər!"<sup>51</sup>.

İlk dəfə Əhməd bəyin təşəbbüsü və fəal iştirakı ilə Türkiyədə Qərb oxucusunu və içtimai-siyasi dairələrə ünvanişmiş nəşrlər meydana çıxmışdı. Onların arasında üçcildlik "Anadoluda yunan zülmü və vəhşeti", habelə "Pontus məsəlesi" ("Pont", yaxud "Pontus"; indiki Qara dənizin cənub sahilərində yunanların iddiaçı olduqları türk ərazilərinin qədim adıdır – V.Q.) kitabları xüsusilə böyük əhəmiyyətə malik idi. Təbii ki, həmin nəşrlərin Avropa-da Osmanlı türkleri ilə bağlı yayılmış yanlış təsəvvürləri təzliklə aradan qaldırduğunu, yaxud informasiya blokadmasını dağıtdığını söyləmək mübəlişəli olardı. Lakin Əhməd bəy göstərdi ki, türkələr də intellektual baxımdan düşmənləri onların öz silahları ilə vurmağa qadirdirlər.

"Əleyhimizə olan bəzi iddiaların və təhqiqat aparılması təklifinin qarşısını Mətbuat Müdiriyətinin çalışmaları ilə almışaq. Sonra mən özüm ay yarımla ərzində Pontus məzalimimə dair beş yüz səhifəlik vəsiqələrin toplandığı bir əsər çıxardım. Mətbuat Müdiriyəti mövcud olandan bəri belə bir əsər meydana gəlməmişdi".<sup>52</sup> Üç qitadə 600 il hökmranlıq etmiş Osmanlı imperiyasının təbii olaraq həm Qərbdə, həm də islam dünyasında çoxlu düşmənlər qazandığını vurgulayan Əhməd bəy onların neytrallaşdırılması üçün, ilk növbədə, müxtəlif dillərdə obyektiv tarixi həqiqətlərə əsaslanan nəşrlərin hazırlanmasını zəruri sayırdı. Bu istiqamətdə fransızca "Echo de Turquie", ingiliscə

<sup>50</sup> "Türkiye Büyük Millet Meclisinin Zabitları", d. 1, c. 22, s. 601.

<sup>51</sup> "Türkiye Büyük Millet Meclisinin Zabitları", d. 1, c. 22, s. 602.

"Echo of Turkey" məcmuələrinin nəşri planlaşdırılırdı, lakin həmin nəşrləri görmək Əhməd bəyə qismət olmamışdı.

Onun təşəbbüsü ilə Mətbuat və İstibbarat Müdiriyəti-Ümumiyyəsinin xarici dillərdə gündəlik məlumat bülletenləri hazırlanmağa, Avropa ölkələrinə müxbirləri təyin olunmağa başlamışdı. Almaniyada faaliyyət göstərən ilk belə müxbirlərdən biri Əhməd bəy haqda xatirələrin müəllifi, türk jurnalisti Ahmet İhsan Tokgöz idi. O, aradan illər keçəndən sonra yazdı: "İstanbulun işğal altında olduğu və Milli Mücadilənin yeni başlandığı dövrə mühərabəni zəfərlə başa vurmuş düşmən dövlətlər Almaniya və Avstriyadakı səfirliliklərimizin, konsulluqlarımızın hamısını bağlatmışdır. Mərhum Sabri Toprak (TBMM hökumətinin poçt və teleqraf baş müdürü – V.Q.) Ankara milli hökumətinin xəbərlərini mətbuatda yerləşdirmək üçün Almaniyada bir istibbarat məmərini tapmaq istəyirdi. Ağaoğlu Əhməd bəyin salamını yetirəndən sonra fikrimi soruşdu. Dərhal "özüm bu işi görərəm" dedim. Çok keçmədən indi dünyadan köç etməyinən çox yanib-yaxıldıgm Ağaoğlundan şirin dilla yazılımış bir məktub aldım. Yeni vəzifəmə ixtixar hissi ilə başladım. Münxen cəvarındakı Solln kəndində, "Harsenstrasse" küçəsində yerləşən 36 nömrəli evimin qapısından "Türkiyə İstibbarat Agentliyi" lövhəsini asdım. Beləliklə, Ankaradakı milli hökumətə yararşımı səciyyəli bağlılıq qurmağıma görə, ilk növbədə, Ağaoğlu Əhməd bayın o zaman məni yada salmasına borcluyam. Onun qədirşünaslığını heç vaxt unutmaram.<sup>53</sup>

Mətbuat Ümum müdürü – mətbuat naziri vəzifəsində çalışdığı dövrə Əhməd Ağaoğlunun mühüm xidmətlərdən biri də TBMM hökumətinin rəsmi orqanı sayılan "Hakimiyyəti-milliyyə" qəzetiñin fəaliyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırması idi. O, 1922-ci il fevralın

<sup>53</sup> Ahmet İhsan Tokgöz. "Ağaoğlu Ahmet". "Uyanış", 25 Mayıs 1939.

2-dən 1923-cü il noyabrın 23-nə qədər baş redaktorluğunu öz üzərinə götürdüyü, həm də on fəal müəlliflərindən biri olduğu qazeti tezliklə adına uyğun şəklə salmışdı, yəni həqiqi mənada yeni hakimiyyətin aynasına, Milli Mücadilənin sözçüsünə çevirmişdi. Atatürk da əsas mətbü tribuna kimi Hakimiyyəti-milliyyə"yə böyük önəm verirdi.

Şübəsiz, 1922-1923-cü illərdə Əhməd Ağaoğlu Ataturkün ölkənin və xalqın simasını dəyişdirməklə bağlı düşüncələrində yaşatıldığı, lakin hələ həyata keçirməyə imkan tapmadığı "inqilabların" ən fəal təfsirçi və tərcümənlərindən biri idi. Bu mənada müəllifin "Hakimiyyəti-milliyyə" qəzetiñin 1922-ci il saylarında dərc edilən, sonralar isə "Ağaoğlu Külliyyatı"nın beşinci cildində daxil olunan "İxtılalçı? İngilabçı?" kitabında toplanmış məqalələr xüsusiylə səciyyəvidir.<sup>54</sup>

Həmişə belə təsadüflərdə baş verənlər təkrarlanmışdı: mübariz keyfiyyətləri, iti qələmi, tükənməz enerjisi Əhməd bəyə tək dostlar deyil, coxsayılı rəqib və əleyhdarlar da qazandırılmışdı. Oğlu Səməd bu məqamı belə xatırlayırıd: "Hakimiyyəti-milliyyə" qəzetiñde ulduz işarəli baş məqalələri yazarkən atam çox yaxşı bilirdi ki, böyük bir düşmən cəbhəsinin mühasirəsinə düşəcək. İki şeyə arxalanırdı: inandığı fikirlərə və Mustafa Kamal Paşa. Onu da bilirdi ki, hətta günün birində Mustafa Kamal da fikirlərini paylaştığını söyləyə bilər. O zaman da qələmi elindən alınmayaqna qədər ağılı "dur!" desə də, xarakteri, hissi, bir az da inadı onu döyüşə çəkəcəkdir".<sup>55</sup>

<sup>54</sup> Ümumilikdə 14 məqalədən ibarət olan və bir-birini tamamlayan bu silsilə "Hakimiyyəti-milliyyə" qəzetiñin 1922-ci ildə çıxan saylarında dərc edilmişdir: I – 10 may, II – 11 may, III – 12 may, IV – 18 may, V – 19 may, VI – 24 may, VII – 1 iyun, VIII – 7 iyun, IX – 4 iyul, X – 7 iyul, XI – 18 iyul, XII – 28 iyul, XIII – 1 avqust, XIV – 15 avqust.

<sup>55</sup> Samet Ağaoğlu. "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hatırları", s. 150.

Məhz bu keyfiyyətləri sayəsində dəyişilməz baş nazir, dövlətdə “ikinci adam” sayılan İsmət İnönü ilə aralarındaki fikir ayrılıqları gah əksinləşərək, gah da nisbətən mülayimləşərək həyatının sonuna qədər davam edəcəkdi. Bəzi münəqışlı məqamlar isə 1950-ci illərdən etibarən Demokrat Partiyasının qurucularından biri kimi Türkiyənin siyasi həyatına möhürünnü vuran oğlu Səmədə “miras” qalacağı...

1920-ci illərin siyasi mühitində qayıdaraq ədalət namına qeyd etmək lazımdır ki, Atatürk bir sıra hallarda ən yaxın silahdaşlarının – baş nazir İsmət İnönüün, müyyən dövrə TBMM-ə və hökumətə rəhbərlik etmiş Rauf Orbayın, habelə digər yüksək çinli məmurların Ağaoğluna haqsız hücumlarının qarşısını aldı. Yaxın ətrafına inanclı bir fikir adamı, türklük ideallarına bağlı şəxsiyyət kimi dəyərləndirdiyi Əhməd bəyi qruplararası çəkişmələrə, daxili münəqışlərə qurban verməyəcəyini aydın bildirirdi.

Belə təsadüflərdən biri Sovet Rusiyası ilə əlaqədar meydana çıxmışdı. Yuxarıda qeyd olunduğu kimi, rus səfiri S.İ.Aralovla Əhməd bəy arasında ilk gündən yaxın münasibatlar yaranmışdı. Fərqli siyasi məfkurəyə sahib olan bu insanları siyasetdən daha çox, rus dili, Ağaoğular ailəsində Türkiyə şəraitində də mövqeyini qoruyub saxlayan rus mədəniyyətinə bağlılıq hissi birləşdirirdi. Təbii ki, Əhməd bəyin bir vaxtlar Rusiya imperiyasının təbəəsi sayılması, keçmişdə bir ölkənin vətəndaşları olmaları da burada müsyyən rol oynayındı.

“Aralov ucaboy, ariq, açıq qumral saçlı, bəyaz üzlü, mavi gözlü, heç bir qarışıqlığı olmayan təmiz slav tipində, nəzakətli, tərbiyeli bir adamdı, – deyə Əhməd bəyin həmin dövrə 13-14 yaşında olan, çağdaş türk ədəbiyyatında “Dostoyevski heyranı” kimi tanınan oğlu Səməd xatirələrində yazdı.

– Qədim, əsl-nəcabətli bir ailənin qızı olan zövcəsi çirkin, fəqət uzun boyu, ağır-səngin, vüqarlı duruşu, qulağa yatılmış səsi ilə sevimli bir xanım idi. Uzunsov, yaygın üzü, dalğın baxışlı iri, qara gözləri ilə nədənsə həmişə mənə inəyimizi xatırladırdı. Anamla atamın rusca bilmələri aramızda ailəvi ostluq qurulmasına yardım etmişdi”<sup>56</sup>.

S.Aralov da “Sovet diplomatının xatirələri” memuarlarında həmişə Atatürkün yaxın çevrəsindəki seçkin adamlar sırasında gördüyü, dəfələrlə məsləhət və köməyindən yararlandığı Əhməd bəyən minnətdarlıq hissi ilə bəhs edirdi. Ailələrdə təkəc yaşlı nəslin temsilçiləri deyil, uşaqlar da dostlaşmışdır. Hətta Aralov xidmət müddətinin başa çatması ilə əlaqədar Ankaradan ayrılanда oğlu Sergey velosipedini həmyasıdı Səmədə bağışlamışdı. Patriarxal Ankarada bu, görünməmiş hədiyyə idi!

Cox güman, Əhməd Ağaoğlunun hökumətin informasiya siyasetinə rəhbərlik etdiyini nəzərə alan Aralov bir dəfə RSFSR xarici işlər komissarının müavini L.M.Qaraxanın Türkiyə Böyük Millət Məclisinə ünvanlaşdırılmış təbrik telexramının mətnini rəsmi nota ilə Məclis rəhbərliyinə göndərməzdən əvvəl Əhməd bəyə vermişdi. “Məsələ belə olmuşdu, – deyə sovet diplomati xatirələrində yazdı. – Teleqrafdan telexramı alandan sonra birbaşa Mətbuat Bürosunun (Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumiyyəsi nəzərdə tutulur – V.Q.) rəhbəri Əhməd Ağayevin yanına yollandı. Əhməd bəy elə oradaca mətni türkcəyə çevirdi və mətbəəyə yolladı. Mən Ağayevin yadına saldım ki, teleqram hələ Rauf bəyə göndərilənməyib. Dediim ki, gecə ilə fransız dilinə tərcümə edib çatdıracaqıq. Belə də elədik. Gecə saat 23-də Rauf bəy telexramı qəbul edib şəxsən zərfin üzərinə imza atdı, lakin fransızca bilmədiyindən,

<sup>56</sup> Samet Ağaoğlu. “Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hətaları”, s. 138.

yəqin ki, mətnlə tanışlığı səhərə saxlamışdı. Səhər isə teleqram artıq qəzetlərdə çap olunmuşdu. Bu səbəbdən də Rauf bəy möhkəm səs-küy qaldırmışdı, çünkü təbrik teleqramının mətni Məclisdə elan edilməmişdən əvvəl qəzetlərdə çıxmışdı".<sup>57</sup>

Əlbətə, sərf protokol baxımından Əhməd bəy, həqiqətən də, tələskənlilik yol vermişdi. Fahri Sakala görə isə rus sefiri bu situasiyada səmimiyyətindən yaraların onu təxribata çəkmişdi. Şübhəsiz, Əhməd bəyin də müəyyən alibisi vardi – sənəd ənənəvi təbrik teleqramı idi. Heç bir məxfi məlumat ehtiva etmirdi. Odur ki bu prinsipə dayanıb öz addımını informasiya azadlığı ilə əsaslandırmaga çalışmışdı.

Lakin yol verdiyi tələskənlik bir sıra millət vəkillərinin, ilk növbədə isə TBMM başqanı Rauf Orbayın Əhməd bəyin ünvanına keskin (və yəqin ki, müəyyən dərəcədə haqlı!) ittihamlar səsləndirməsinə səbəb olmuşdu. S. Aralovun yazdığını görə, hətta "Hakimiyəti-milliyyə" Türkiyə hökumətinin, yoxsa Rusiya səfirliliyinin mətbu organdır?" deyə hiddətini gizlətməyən Rauf bəy Əhməd Ağaoğlunun tacili istefasını tələb etmişdi. Əslində, bu kontekstdə Məclis sədrinin qəzəb və hiddəti milli mətbuatı rəhbərlik edən şəxsəndən daha çox barışmaq istəmədiyi yeni sovet-Türkiyə münasibətlərinə və artıq aralarında müəyyən ziddiyətlər yaranmış Mustafa Kamala qarşı çevrilmişdi.

Əhməd bəy əvvəlcə Rauf Orbayın tələbi ilə razılaşmağa meyilli görünse də, bir qədər götür-qoy etdikdən sonra fikrini dəyişmişdi. Vəzifəyə Mustafa Kamal Paşa tərəfindən təyin olunduğu, bu səbəbdən də yalnız o, qərar verdiyi təqdirdə istefaya gedəcəyini bildirmişdi. Məsələ bir neçə gün sonra cəbhədən Ankaraya dönen Atatürkün iştirakı ilə Məclisin növbəti iclasında yenidən müzakirəyə çıxa-

rılmışdı. Və təbii ki, gözlər Qurtuluş Savaşının liderinə zillənmişdi. Mustafa Kamal öz çıxışında qarşıda iki mühüm vəzifə dayandığını bildirərək "hərbi sahədəki maqsadları, demək olar ki, artıq yerinə yetirildiyini, daxili islahatlarla bağlı vəzifəni isə Əhməd Ağaoğlu kimi milli maraqları düzgün başa düşən köməkçilərinə arxalanaraq həyata keçirəcəyinə"<sup>58</sup> ümidi basıldıyını bəyan etmiş və Məclisi tələsik qərardan əcəkinməyə çağırmışdı. Mustafa Kamal Paşadan sonra dövlət quruculuğunda mətbuatın vəzifələri barədə danışan Əhməd bəyin çıxışı alqışlarla qarşılanmışdı.<sup>59</sup>

Tərəqqipərvərlər mühafizəkarların üz-üzə gəldikləri TBMM-də Əhməd Ağaoğlunun cəmiyyət həyatında mətbuatın rolu ilə bağlı principial mövqeyi tez-tez müzakirələr səbəb olur, tənqid hədəfinə çevrilirdi. Əslində, bu müzakirələrdə səslənən fikirlər sonuncuların Atatürkə üstüörtülü etirazlarından başqa bir şey deyildi. Sirr deyil ki, Mətbuat Ümum müdürünin qəzət səhifələrinə çıxardığı islahatçı, bəzən isə inqilabi fikirlərin çoxu onun şəxsi mülahizələri olmaqdan daha çox, Atatürkün mətbuat vəsítəsilə cəmiyyətə göndərdiyi mesajlar, həyata keçirəmək istədiyi köklü dəyişikliklərin anonsu idi. Səməd Ağaoğlunun da yazdığı kimi: "Konkret olaraq "Hakimiyəti-milliyyə" qəzeti Mustafa Kamalın direktivləri ilə məqalələr çap edirdi. Orada çıxan hər yazı Mustafa Kamalın görüşlərini əks etdirirdi".<sup>60</sup>

"Atamın yazıları Türkiyənin qərbləşməsi mövzusunda idi və mühafizəkar qrupu məmənnun etmirdi. Bu qrup yazılarının ilham qaynağının Qazi olduğunu da bilir, beləcə, hü-

<sup>57</sup>S.İ.Aralov. Göstərilən əsəri, s. 154.

<sup>58</sup>S.İ.Aralov. Göstərilən əsəri, s. 155.

<sup>59</sup>Samet Ağaoğlu. "Hayat Bir Macera! – Çocukluq ve Gençlik Hərəkatları", s. 141.

<sup>60</sup>S.İ.Aralov. Göstərilən əsəri, s. 154.

cum, əslində, ona qarşı yönəlmış olurdu".<sup>61</sup> Başqa sözlə, Əhməd bəy, sadəcə, Atatürk ideyalarının ifadəçisi rolunda çıxış edirdi. Bir diplomat-çekist kimi müxtəlif qaynaqlardan məlumat alan S.İ.Aralov isə "Əhməd Ağayevlə bağlı baş verən insidentin, ilk növbədə, Məclisde Rauf bəyin rəhbərlik etdiyi müxalifətin əhvali-ruhiyyəsinin bir göstəricisi olduğunu yazırı və o qədər də böyük yanlışlıq yol vermişdir.."<sup>62</sup>

Əhməd Ağaoğlu həm mətbuat səhifələrində, həm də Məclis tribunasında özünü, yazılarını və fikirlərini casarətə müdafiə edirdi. O, Türkiyənin və türklüyün köklü problemlərdən söz açan məqalələrini saymazyanaya şəkildə "saçma sapan" adlandıran Çankırı millət vəkili Tevfik əfəndiyə hamının gözü önünde "Sənə, din də daxil olmaqla, hər mövzuda yeddi il dərs verərəm", – deməkdən çəkinməmişdi.<sup>63</sup> Yeri gələndə digər Atatürk əleyhdarları ilə eyni kəskin leksikon və intonasiyada danışmayı bacarırdı. Lakin qarşı tərəf də yatmamışdı. Əhməd bəyin bütün dirnişlərinə baxmayaraq, TBMM-in qərarı ilə ilk addım kimi Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumiyyəsinin büdcəsi azaldılmışdı. 1923-cü ilin avqustunda isə çox güman, əvvəlcədən Mustafa Kamal Paşanın razılığını alan İsmət İnönü Əhməd Ağaoğlunun vəzifəsindən azad edilməsinə nail oldu. Onun yerini baş nazirin adamı kimi tanınan və Amerikadan dəvət edilən gənc türk jurnalisti Mehmet Zekeriya Sertel tutdu.

Lakin Sertel son dərəcə mürkkəb dövrə mətbuatun qarşısına qoyulan tələblərə cavab vermədiyi üçün, ilk növbədə isə Atatürkün xüsusi diqqət yetirdiyi "Hakimiyyəti-milliy-

<sup>61</sup> Samet Ağaoğlu. "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hatırları", s. 145.

<sup>62</sup> Samet Ağaoğlu. "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hatırları", s. 145.

<sup>63</sup> Samet Ağaoğlu. "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Hatırları", s. 136.

yə"ni istənilən səviyyədə çıxara bilmədiyi üçün növbəti 1924-cü ildə istefaya göndərildi. Sonralar bir-birinin aradınca "Rəsimli ay", "Son Posta", "Tan" kimi sol mövqeli qəzetlərin naşiri, yaxud redaktorları sırasında yer alan Sertel hökumətlə, ilk növbədə isə bir vaxtlar himayəsinə siyindığı İsmət İnönü ilə dil tapmadığından ikinci Dünya müharibəsindən sonra Parisə mühacirət etdi. Taleyin qəribə bir cilvəsi nəticəsində həyatının bir neçə ilini Əhməd bəyin mətbuat sahəsində ilk inamlı addımlarını atdıığı şəhərdə – Bakıda mühacir kimi yaşadı. Xanımı – tanınmış türk jurnalisti Sabiha Serteli həmişəlik Azərbaycan torpağına əmanət etdi.

Əhməd Ağaoğlunun vəfat etdiyi 1939-cu ilin may ayında Türkiyənin görkəmli qadın jurnalistlərindən biri kimi tanınan Sabiha Sertel ərinin redaktorluğu ilə çıxan "Tan" qəzetində yazmışdı: "Ağaoğlu Əhmədi tək bir kəlmə ilə anlatmaq lazımlı gəlsəydi, "İnsan" sözü onun üzərinə biçilmiş ən yaxşı libas olardı. Ağaoğlu yüksək xarakter və əxlaqın müdafiəcisi olaraq könlüñü iyrənc mənfiətlər qarşısında sapsağlam saxlamış bir insan kimi, sakit, təmiz vicdan ilə axırətə qovuşmuş bəxtiyar ölüdür. Biz qiymətli bir intellektual və böyük bir insan itirdik".<sup>64</sup>

Əhməd bəyin işsizliyi isə heç bir gün də sürməmişdi. Mətbuat Ümum müdürüyindən istefaya göndərildiyi 11 avqust 1923-cü il tarixində də o, təkcə sıratı təmsilçilərindən biri deyil, həm də idarə heyətinin üzvü olduğunu Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi kimi, II döñəm TBMM millət vəkili seçilmişdi.<sup>65</sup> Sirr deyil ki, həkim partiyadan millət vəkillərinin namizədliyini Atatürk şəxsən özü müəyyənləşdirirdi. Ona görə də Ağaoğlunun

<sup>64</sup> Sabiha Zekeriya Sertel. "Ağaoğlu", "Tan", 21 Mayis 1939.

<sup>65</sup> Fahri Sakal. "Ağaoğlu Ahmet Bey", s. 43.

Mətbuat Ümum müdürü vəzifəsindən uzaqlaşdırılması və dərhal da Məclisə gətirilmesi Atatürkün qurduğu ssenarinin bir hissəsi də sayila bilər. Deməli, dövlət başçısı bu dəfə də Əhməd Ağaoğlunu daha şox lazımlığından sonra – TBMM üzvü statusunda görmüşdü. Cumhuriyyət elanından dərhal sonra – 1924-cü ildə onun cumhurbaşkanı Atatürkün şəxsi rəhbərliyi altında Türkiyənin yeni Anayasasını (konstitusiyani) hazırlayan komissiyanın tərkibinə daxil edilməsi və aylarla həmin dövrde Təşkilat-Əsasiyyə Qanunu adlanan əsas qanun üzərində birlikdə çalışmaları da belə düşünməyə əsas verir.

Osmalı imperiyasının qalıqları üzərində qurulan Yeni Türkiyənin Cumhuriyyət üsulu-idarəsini seçməsi ictimai-siyasi dairələrdə müəyyən fikir ayrılıqları yaratmışdı. İnsanları seçimin doğruluğuna inandırmaq üçün siyasi iradə ilə birlikdə sözün, təbliğatın könəynəsinə ehtiyac vardı. Vəziyyət o yera gəlib çıxmışdı ki, Atatürkün yaxın silahdaşlarından bəziləri etirazlarını açıq bildirməyə cəsarət etmədiklərindən passiv gözləmə mövqeyində dayanaraq ehtiyatlı olmayı, tələsməməyi məsləhət görürdülər. Bu tip siyasetçiləri, ilk növbədə isə TBMM başçanı Rauf Orbayı nəzərdə tutan Əhməd bəy acı istehza ilə onları övlad arzusunda olan, lakin usağın dünyaya vaxtından əvvəl gəlməsindən qorxuya düşən vasvəsi valideynlərə bənzədirdi.<sup>66</sup> Təbii ki, istehza hədəfləri kifayət qədər aydın şəkildə rəsm edilmiş portretlərdə özlərini tanıyrıdlar və nəticə etibarilə belə sərt yazılar mülliif üçün izsiz-soraqsız töbü keçmirdi.

İstiqlal mücadiləsini qeyd-şərtsiz qəbul edən Əhməd bəy ciddi nüfuz sahibi və Atatürkün mülahizələri ilə razılışlığı fikir adamı kimi tanınır. S. Aralov onu Yunus Nadi, Yu-

suf Akçura kimi ziyanlılarla bərabər, "Atatürkə son dərəcə sədaqətli olan həqiqi vətənpərvərlər"<sup>67</sup> sırasına daxil etmişdi. Fahri Sakalın aşağıdakı sözləri də Əhməd bəyin həmin dövrədəki böyük nüfuzundan xəbər verir: "Ağaoğlu ifratçılıq və hissiyyata qapılma hallarının tez-tez üzə çıxdığı həyecanlı Ankara mühitində barışdırıcılıq missiyasını öz üzərinə götürməyə çalışırı. Ziya Göyalpı Atatürklə tanış edən o olmuşdu. Ziya Göyalpla Hamdullah Suphi arasında zaman-zaman meydana çıxan münaqişələrin çözülməsi də Əhməd bəyin üzərinə düşürdü".<sup>68</sup>

Bu illerdə ölkənin galəcəyi, dövlətin və dövlətçiliyin inkişafı üçün vacib olan layihələrdən birinin gerçəkləşməsi də Əhməd bəyin fəal iştirakı ilə baş tutmuşdu. Hüquq təhsilinin və bunun da nəticəsində ölkədə hüquq sisteminin yenidən qurulması hələ Qurtuluş Savaşının bütün şiddəti ilə davam etdiyi 1922-ci ildən başlayaraq Atatürkü ciddi şəkildə düsündürdü. Sorbonna Hüquq Məktəbinin yetirməsi kimi Əhməd bəy bu sahədə onun ən yaxın məsləhətçilərindən biri idi. Atatürk da yeni paytaxt Ankarada belə bir hüquqi təhsil mərkəzinin yaradılmasını istayırdı. Beləcə, Cumhuriyyətin ilk ali təhsil ocaqlarından biri – Ankara Hüquq Məktəbinin açılışı ölkənin nisbətən sorbst nəfəs almağa başladığı 1925-ci ilin noyabrında baş tutdu. Mustafa Kamal Paşaının və ədliyyə vəkili Mahmud Esatin təbrik nitqlərindən sonra ali qonaqların da iştirakı ilə tələbələrə konstitusiya hüququna dair ilk mühazirəni oxumaq şərəfi Əhməd bəyə nəsib olmuşdu.<sup>69</sup>

<sup>67</sup> S.İ.Aralov. Göstərilən əsəri, s. 112.

<sup>68</sup> Fahri Sakal, "Ağaoğlu Ahmet Bey", s. 46.

<sup>69</sup> M. Serhan Yüce, "Ankara Adliye Hukuk Mektebinin İlk Yılı". Akademik Sosyal Araştırmalar Dergisi. İl 4, say 26, mart, 1916, s. 365.

"A.Holly Shissler. "İki İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni Türkəye". İstanbul, 2005, s. 296.

## PRAQMATIC HƏRBÇİLƏR VƏ İDEALİST ZİYALILAR

Əvvəldə də qeyd olunduğu kimi, yol ayrıncında qaldığı və taleyüklü seçimini etdiyi 1921-ci ilden sonra, ilk tanışlıqlarından hayatının son gününə qədər Əhməd bəy Həmişə Atatürkün simasında həm Türkiyəyə və türklüyü, həm də şəxson özünü və ailəsinə nıcat yolu göstərən böyük insan, müdrik dövlət adamı və həqiqi lider görmüşdü. Lakin eyni zamanda Yeni Türkiyənin qurucusuna bəslədiyi sonsuz hörmət və ehtirama baxmayaraq, heç zaman onun önündə əylənməmiş, kor-korana səcdə və pərəstiş yolunu tutmamışdı. Əksinə, bir sıra hallarda Mustafa Kamal Paşanın özündən, yaxud da əvvəlindən tənə və töhmətlər eşidəcəyini öncədən bilsə də, əsl həqiqəti deməyi saxta tərif və ucuz yarınmaq hissindən daha üstün tutmuşdu.

Atatürk və yaxın ətrafi (İsmet İnönü, Rauf Orbay, Fevzi Çakmak, Fethi Okyar, Celal Bayar, Kazım Özalp və b.) yüksək rütbeli peşəkar hərbçilər idilər. Əski Osmanlı imperiyası dörd bir tərəfdən düşmən çənbərinə düşdüyü, məhvin astanasına gəlib çıxdığı bir məqamda ölüm-dirim mübarizəsinə atılıb məmləkəti xilas etmişdilər. Üstəlik, vətən və millət qarşısında borclarını ödəyəndən sonra, adətən, belə hallarda olduğu kimi, hərbi xunta qurmaq fikrinə düşməmişdilər. Sivil dövlətçilik yolunu tutmaqla

türk-müsəlman dünyasında qısaömürlü Azərbaycan Cümhuriyyətindən sonra ikinci çağdaş Cümhuriyyətin baniləri kimi tarixdə yer almışdır.

Mustafa Kamal Paşa təkcə xilaskarlıq missiyası ilə kifayətlənməyib ölkəsinin və xalqının hayatındə bir sıra cahanşumul dəyişikliklərə imza atmışdı. Lakin çox güman ki, müəyyən dərəcədə həm də hərbçi düşüncəsinin təsiri altında (Əhməd bəy Sərbəst Firqə macərasındaki tale yoldaşı, ordudan mayor rütbəsində tərxis olunmuş Fethi Okyardan bəhs edərkən daha şox amiranəlik sistemi üzərində köklənmiş bu düşüncə tərzini ürəkağırı və istehza ilə "kapral zəhiyyəti" adlandırdı) Şərqi cəmiyyətləri üçün daha səciyyəvi sayılan bəzi xüsusiyyətlərdən uzaqlaşa bilməmişdi. Zaman keçdikcə həkimiyətlərinə xüsusi qətiyyətlə xitab verdiyi Osmanlı sultanları kimi, o da bir sıra məsələlərdə özünü hakimi-mütələq və son söz sahibi saymağa başlamışdı. İrəli sürdüyü mülahizələrin, qəbul etdiyi qərarların təfsirinə, müzakirəsinə can atanları eksor hallarda dərhal yerində oturtmuşdu. İctimai inkişaf baxımından demokratianı cəmiyyət üçün son hədəf saysa da, türk cəmiyyətini bütün mümkün yollarla bu məqsədə qovuşdurmağa çalışsa da, həkimiyəti dövründə dəha çox avtoritar sistemin, inzibati idarəciliyin üstünlüklerindən yararlanmışdı. Demokratianın yalnız savadlı, hüquq və vəzifələrini bilən bir xalqın həkimiyəti olduğunu nəzərə alsaq, mövcud şərtlər daxilində, əsildə, Atatürkün başqa cür hərəkət etmək imkanları da son dərəcə mahdud idi

Amma bununla belə, əsaslı həyat bilgiləri, dərin analitik zəkası və geniş dünyagörüsü ilə seçilən Atatürk yaxın əvvəlindəki tanılmış şəxslərin, ilk növbədə, ziyanlarının fikirlərinə hörmətlə yanışmağa çalışırı. Onları himayə edir, mədəniyyətin və ictimai həyatın bir sıra problemləri

ilə bağlı məsləhətlərini öyrənir, bilik və bacarıqlarına uyğun dövlət vəzifələrinə irəli çəkirdi. Həm də bu məsələdə Anadolu türkləri ilə “diş türklər”in nümayəndələri arasında xüsusi bir ayrı-seçkilik qoyulmurdu. Kimin haradan olmasına deyil, hansı bacarıq və qabiliyyətə malik olmasına daha böyük önem verirdi.

1930-cu illərdə Türk Dil Qurumu, Türk Tarix Qurumu kimi mühüm elmi cəmiyyətlərin meydana çıxmamasında, türk dili, türk tarixi və mədəniyyətinin sistemli şəkildə öyrənilməsində Atatürklə ziyalılarının six ittifaqı müstəsna rol oynamışdı. İstanbul və Ankarakı saraylarda gecənin gec saatlarına qədər süren məclislərdə hərbçilər və siyasetçilərlə müqayisədə Ataturkün müsahibləri arasında tanınmış elm adamları, şairlər, yazıçılar, jurnalistlər daha böyük üstünlük təşkil edirdilər. Bu baxımdan ayrı-ayrı təsadüflərdə şəraitin dikti etdiyi müəyyən sərt davranışlarına, bəzi acı və tikanlı sözlərinə baxmayaraq, o, türk dünyasının böyük insanlarından sayıldığı Əhməd Ağaoğluya da bütünlükde diqqət və hörmətlə yanaşmışdı. Onun Yeni Türkiyənin siyasi və elmi-mədəni həyatındaki rolunu qiymətləndirmişdi.

Əhməd bəy Fransada keçən təhsil illərində humanist liberal dəyərləri dərindən mənimsemış və həyatının sonuna qədər həmin prinsiplərə sadıq qalmışdı<sup>70</sup>. Özünün siyasi baxışları ilə o, müəyyən dərəcədə XVIII əsr fransız utopistlərini xatırladırı. Əhməd bəy insanlar arasındaki hər növ bərabərsizliklərin aradan qalxlığı, ağılin və şüurun hər şeyə hökm etdiyi, ali ədalətin bərqrar olduğu, ictimai quruluşun mükəmməlliyi nəticəsində münasibatlarda ideal harmoniya yarandığı cəmiyyət xülyası ilə yaşayırdı.

<sup>70</sup> Bu baroda daha geniş məlumat üçün bax: Hilmi Ozan Özavci, “Intellectual Origins of the Republic. Ahmet Ağaoğlu and the Genealogy of Liberalism in Turkey”, İzmir, 2015.

Bu baxımdan demokratiyanın dünya miqyasında böhran keçirdiyi dövrə qələmə alınan, təkcə Şərqdə deyil, Qərbdə də sosial utopiyanın son nümunələrindən sayılı biləcək “Sərbəst insanlar ölkəsində” əsəri Əhməd Ağaoğlunun Türkiyənin, türk cəmiyyətinin gələcəyi ilə bağlı arzularının, xəyallarının ifadəsi idi. O bəlkə də ürəyinin dərinliklərində Ataturkün qurduğu Cümhuriyyətlə bağlı xəyallarının nə zamansa gerçəkləşəcəyinə müəyyən inam bəsləyir, prosesə öz töhfəsini verməyə çalışırı.

Sırf utopiya janrında yazılmış bu əsərdə müəyyən avtobiografik çalarlar da yox deyildi. Onun gözə görünməz qəhrəmanlarından biri isə, şəksiz, Ataturk idi. Bir qədər tərxi mistifikasiya donuna bürünsə də, qeyd olunan məqamı aşağıdakı sətirlərdə aydın görmək mümkündür: “Aramızdan sari saçlı, mərd üzlü, aslan baxışlı biri meydana atıldı. Sen demə, elini qoruyan, yurduna sahib çıxan bir Tanrı rəsulu imiş! Elə sözər dedi ki, donmuş ürkəklərə hərəkat, qurmuş damarlara qan gəldi. Elə işlər gördü ki, bütün dünənə heyət içinde qaldı. Xaqanı rəzil edib yadəllişləri yurddan qovdu. Bu gün də millətinin hürriyət bayrağı altında toplamaqdadır. Mən o vaxt zindanda xaqanın əsiri idim. Ümidişlik içərisində qırvırlarən Tanrı rəsulunun səsini eşitdim. Birdən-birə canlandım, dərtib zəncirlərimi qopardım. Divarın dalıb çıxdım və hürriyət axtarışı ilə buraya gəldim”.<sup>71</sup>

Doğrudur, türk cəmiyyətində hələ dərin antaqonizmİN hökm sürdüyü 1930-cu illərdə ideal bir cəmiyyət modeli olan Sərbəst İnsanlar Ölkəsinin yaşam prinsiplərinin ölkə həyatına tətbiqi olduqca sadələvh və fantastik görünə bilərdi. Lakin Əhməd bəy humanizmin, mədəniyyət və demokratiyanın, sağlam milli hiss və duyğuların Türkiyəni dəyişəcəyinə inanır, Ataturkū isə bütün ziddiyyətlərinə bax-

<sup>71</sup> Ahmet Ağaoğlu, “Sərbəst İnsanlar Ülkesinde”, İstanbul, 2016, s. 7.

mayaraq, həmin dəyişikliklərin yeganə qarantı hesab edirdi. Odur ki, bu böyük insan qarşısında pərəstiş və minnədarlıq duyğularının ifadəsi olan aşağıdakı sətirləri yazmağı özü-nün insani, mənəvi borcu hesab edirdi:

“Bu diyara gəlmədən öncə mənim həyatım bir otun həyatından daha dəyərsiz imiş. Çünkü təbiət qanunlarına görə ot bitir, böyüyür və quruyub yox olur. Halbuki mən bu qanunların xaricində min bir qüvvənin əsiri idim. Fikir köləliyi, hiss köləliyi, hərəkət köləliyi mənim qədərim idi. Düşünən, duyan, yaşıyan başqası idim. Mən mən deyildim. Mənimin kölgəsi, qaraltsı, həyuləsi idim. Xülasa, mən yox idim, bir nağıl, bir əfsanə idim. İndi anladım ki, mən hürriyət mələyinin aşiqi olmuşam”.<sup>72</sup>

Buradakı “hürriyət mələyi”, többi ki, Yeni Türkiyənin memarı və qurucusu Mustafa Kamal Atatürk idi.

Romantika öz yerində, amma aydın məsələdir ki, Əhməd Ağaoğlu Cümhuriyyət elanı ilə əsrlər boyu türk cəmiyyətinə hakim kəsilən şəxsi və ictimai xarakterli maraqların tənzimlənəcəyini, çatışmazlıq və qüsurların dərhal aradan qalxacağını düşünəcək qədər sadəcil deyildi. Eyni zamanda əsrlər boyu süren mütləqiyət üsuli-idarəsinə son qoyulduğu, hakimiyyət-xalq münasibətlərinin tamamilə yeni müstəviyə keçdiyi respublika qurulusundan – Cümhuriyyətdən həyati bütün sahələrində müsbət dəyişikliklər gözləməkdə haqlı idi. Ən fəal xadimləri arasında özünün də yer aldığı “Atatürk inqilabları” da belə düşünməyə əsas verirdi.

Qurtuluş Savaşını qələbə ilə başa vuran Atatürk bu dəfə ölkənin taleyi üçün milli istiqlaldan az əhəmiyyətli olmayan başqa bir savaşa başlamışdı: “Zəfər qazanıldı. Qazi Mustafa Kamal bu səfər də türk millətinin mədəniyyət mücadiləsinə

girişdiyini elan etdi. Qazi bu yeni mücadilədə zəfərin ancaq hürriyətə, hürr vicedan, hürr fikir, hürr təşəbbüs prinsipləri ilə qazanılacağına inanmışdı. İstiqlal mücadiləsi xalqın öz-özünü idarə etməsi, milli hakimiyyətin qurulması ilə nəticələnmədisə, mədəniyyət mücadiləsində də hürr vətəndaş prinsipi qalib olacaqdı. Qazi bu imanla məmləkətin bütün aydınlarını, hətta “İttihad və Tərəqqi”nin həyatda və meydanda olan rəhbərlərini də yanına çağırırdı”.<sup>73</sup>

Mübalığızız demək olar ki, Mustafa Kamal Paşanın ətrafinə topladığı bu cür intellektuallardan iki nəfəri – Əhməd Ağaoğlu və Yusuf Akçura təkcə mədəniyyət sahəsində deyil, ictimai-siyasi mühitdə və idarəciliq sistemində də köklü dəyişikliklər aparılmasının, başqa sözlə desək, bütün sistemin böyük hərfle yazılabcaq demokratiya, insana hörmət və mədəniyyətə tabe tutulmasının ən dönməz, ən ardıcıl tərəfdarları kimi çıxış edirdilər. Əksər hallarda müştərək müzakirələrin nəticəsi kimi meydana çıxan kifayət qədər cəsarətli, bəzən ifrat təngidi fikirlərin səsləndirilməsi, yüksək ünvanla çatdırılması missiyası Əhməd bəyin üzərinə düşürdü.

Səməd Ağaoğlu “Atamın dostları” kitabında müəllimi Yusuf Akçuradan söz açılan “Siyasi tarix professorumuz” adlı memuarında onların arasında baş vermiş belə bir səciyyəvi dialoqa yer ayırmışdı:

“Professorun səsinin yüksəldiyi zamanlar da olurdu:  
– Əhməd bəy! Əhməd bəy! Bütün bu fənaliqlar haqqında açıq danışmalıyıq. Niyə gedib gördüklerini, bildiklərini demirsən?

Bu dəfə də atam əsəbiləşirdi:

– Mən! Mən! Mən! Hansınız mənim qədər danışırsınız?

<sup>72</sup> Ahmet Ağaoğlu. “Serbest İnsanlar Ülkesinde”, İstanbul, 2016, s. 8.

<sup>73</sup> Samet Ağaoğlu. “Babamın Arkadaşları”, s. 59.

Hansınız mənim qədər şikayətləri ortaya çıxarırsınız? Bir az da sən danış! Niyə durub baxırsan?"<sup>74</sup>

Türkçülüğün beşiyi başında dayanan Qərb məktəbi keçmiş hər iki ziyanlı sosial ədalətin təmin olunması, hakimiyyət təmsilciliyi üçün yersiz güzəşt və səlahiyyətlərin aradan qaldırılması, dövlətin xalqa yaxınlaşması kimi məsələləri türk insanını irəliye aparacaq həmin böyük mədəniyyətin tərkib hissələri kimi göründür. Əhməd bəy ömrünün yetkin çağında – ötən əsrin 30-ci illərində qələmə aldığı "Sərbəst insanlar ölkəsində", "Könülsüz olmaz", "Tanrı dağında" kimi əsərləri də mədəniyyətin mənəvi, əxlaqi və siyasi guşa daşlarının – cəmiyyətdəki bərabərsizliklərin aradan qaldırılmasının, dövlət-vətəndaş münasibətlərinin humanist və ədalətli əsaslar üzərində qurulmasına, borc və vəzifə hissinin şəxsi maraqlar füvqünə qaldırılmasının, ictimai şüurun inkişafının, ideala inamın və s. mühüm məziyyətlərin diqqət mərkəzinə çəkilməsinə xidmət edirdi.

Ən başlıcası isə o yalnız hansısa nəzəri fikirlər irəli sürməklə, təkliflər verməklə işini bitmiş hesab etmir, ideyalarının həyata keçirilməsi uğrunda gücü və imkanları çərçivəsində mübarizə aparır. Yenilik, hər yerde olduğu kimi, Cümhuriyyətdə də özünə çətinliklə yol açır. Digər tərəfdən isə bir əmrlə, bir komanda ilə minlərlə insanı öz iradələrinə tabe edən, əmrləri heç zaman müzakirə olunmayan, yalnız sözsüz icra edilən dünənki generallar – paşalar sivil vətəndaşların, əsasən, ziyanlıların fikirləri ilə hesablaşmağa, onlardan məsləhət almağa xüsusi maraq göstərmirdilər.

Bu zəməndə Atatürkün yaxın çevrəsindəki İsmet İnönü, Rauf Orbay, Kazım Özalp və s. kimi hərbçi-idarəcilərlə

Əhməd Ağaoğlu, yaxud Yusuf Akçura kimi intellektualların fikirləri bir çox hallarda ziddiyət təşkil edirdi. Birincilər iqtidar nemətlərindən yararlanmayı, dövlətin hesabına nüfuz və qüdrətlərini artırmağı, hakimiyyətlərinin ömrünü uzatmağı məqbul sayan realist siyasetçilər, praqmatiklər idilər. İkincilər isə fikir və baxışlarına görə daha çox idealist hesab oluna bilərdilər. Birincilər öz tarixi missiyalarını şərəflə yerinə yetirdiklərini zənn edirdilər. Onlar ölkəni və dövləti labüb məhvən qurtarmışdır. Yalnız buna görə bütün vətəndaşların əbədi minnətdarlıq və şükranını haqq etdiklərini düşünürdülər. İkincilər isə Atatürkün vəzifə kimi qarşıya qoymuş mədəniyyət savaşında qələbə çalmalı idilər. Buna nəzəri cəhdətən hazır idilər. Amma təbii ki, özlərindən gözənlənilən, tələb olunan uğurların əldə edilməsində idarəcilərin ədalətinə, dövlətçilik düşüncəsinə, demokratik və insani dəyərlərə önəm vermələrinə böyük ehtiyac duyurdular.

Maraqların uzlaşdırılması isə heç də asan başa gəlmirdi. Atatürkün "siyaset və mədəniyyət danışmanı" olan, vəzifəsinin xarakterinə, tələbinə baxmayaq, Məclis toplantılarında nadir hallarda ağzını açıb söz deyən Yusuf Akçura TBMM tribunasından çıxışlarının birində sadələvhəcəsinə idarəciliyidə əlavə xərclərin qarşısını almaq, israfçılığa son qoymaq yollarından biri kimi, "məqam arabalarının (xidməti avtomobilərin – V.Q.) aradan qaldırılması" təklifini səsləndirirəndə əsl siyasi firtına qopmuşdu. Vükelə Heystinin sədri, baş nazir İsmet İnönü Akçuranın ürək təmizliyindən qaynaqlanan təklifini qənimət bilib, şou düzəltmək fürsətinə əldən qaçırmamışdı. Əsəbi halda Məclis binasından çıxıb, avtomobilin qapısını açan sürücüsüne tərs-tərs baxmış, yaxınlıqdakı polis nəfərinə: "Haydi, bana bir taksi ismarla!"

<sup>74</sup> Samet Ağaoğlu. "Babamın Arkadaşları", s. 88.

– demiş ve nümayişkarana şekilde təsadüfi maşına oturub evinə getmişdi.<sup>75</sup> “İkinci adam”ın sərt demarşından sonra təbiətən çəkingən Yusuf bəyin səsi TBMM toplantılarında bir daha eşidilməmişdi.

1930-cu ildə cumhurbaşkanı Atatürkə baş nazir İsmət İnönü'nün iştirak etdiyi məclislərin birində bu dəfə Əhməd Ağaoglu büdcə vəsaitindən qənaətə istifadə etmək, yüksək vəzifəli dövlət məmərlərinə əlavə imtiyazlar verilməsinin qarşısını almaqla bağlı məsələ qaldırılmışdı. O, millət vəkillərinə və nazirlərə ödenilən artıq pulların, nəticə etibarla, xalqın cibindən çıxarıldığını diqqətə çatdıraraq sərt etirazını bildirmişdi. “Biz millət vəkilləri dörd yüz lirə məvəcib alırıq və çox məmənun idik. Nədən bunu bəz yuz liraya qaldırmaq lüzumu varandır? Nəyə görə on daqiqə nazirlək etmiş birisi, məməkətə onca daqiqəlik xidməti olsa belə, ayda heç bir dövlətin vermədiyi qədər təqaüd almalıdır? Millət vəkillərinin vəkillik müddətinin məmərlüq dövrü kimi qəbul edilməsinin Anayasaya zidd olması az imiş kimi, üstəlik, niyə onlara vəkillik maaşlarından əlavə təqaüd verilməsi də qərara alındı?”<sup>76</sup>

Bu əsəbi monoloq İnönü ilə Əhməd bəy arasında eyni əsəbi notlar üzərində köklənmış dialoqa gətirib çıxarmışdı.

“İsmət İnönü demişdi:

– Əhməd bəy, siz xəyalperəst idealistsiniz. Həyatdan xəbəriniz yoxdur. İnsanlar pul istəyirlər, pul! Və siyasetçilər onları bu istəyini nəzərə almağa borcludurlar. Siz belə şəyleri anlaya bilməzsınız.

– Həqiqətən, paşa həzrətləri, anlaya bilmirəm, – deyə Əhməd bəy mövqeyindən çəkiləmişdi. – Pul kimindir? Onu istəyən kimdir? Verən kimdir? Türk kəndlisinin

ətindən, dırnağından kəsib nazirlərə, millət vəkillərinə, iri məmurlara pul verməyə heç kimin haqqı yoxdur. Məhz bu haqq məfhumi tənəffüs etdiyimiz havadan da qovulmuşdur. Ona görə də insanlar söz alıb danışmaq, söz söylemək haqlarını bilsələr də, ondan istifadəyə cəsarət etmirlər”.<sup>77</sup>

Atatürk iki fərqli düşüncə sahibinin fikir toqquşmasını maraqla izləmişdi. Amma səhbət müdaxilə edib söz demək, münasibət bildirmək istəməmişdi...

Əhməd Ağaoglu belə prinsiplər məsələdə “birinci adam”ın sadəcə seyrçi mövqə tutmasından narahatlıq hissi keçirən də, nə həmin səhbət əsnasında, nə də sonralar fikirlərindən geri çəkilməmişdi. Elə yuxarıdakı dialoğun gedisindən də göründüyü kimi, onu inandığı həqiqətlərin müdafiəsindən çəkindirmək elə də asan deyildi. Üstəlik, çar Rusiyası və Osmanlı imperiyasında ciddi mübarizə məktəbi keçdiyindən dostu, daha çox “kabinet adamı” kimi tanınan Yusuf Akçura sağayı siyasi sadəlövhələk və təslimçi barışdırıcılıq hissindən çox uzaq idi. Konflikt yarananda susmağı, mövqeyindən çəkilməyi deyil, opponentinin üstüne getməyi daha üstün tuturdu. Hətta Atatürkün hamını öz xofu altında saxlayan zəhməti də belə məqamlarda onu qorxutmurdu. Cümhuriyyət qurucusunun hökmü qarşısında hətta gənclik dostlarının, xüsusi rəğbat bəslədiyi adamların ehtiyatlaşlığı, sözünü udaraq gerilədiyi məqamlarda da Əhməd bəy fikir və mövqeyini müdafiə baxımından sona qədər dirəniş göstərməyi bacarırdı.

Bu cəhət xüsusən əsəbi vaxtlarında sözünün qabağında söz deyilməsinin xoşlamayan Atatürkə hiddətləndirir, hövselədən çıxarırdı. Odur ki, Əhməd bəyin yaşına, biliyinə hörmət etsə də, türkülük sevgisinə və yanğısının həqiqiliyinə inansa da, belə məqamlarda onu sancımaqdır

<sup>75</sup> Samet Ağaoglu. “Babamın Arkadaşları”, s. 60.

<sup>76</sup> Ahmet Ağaoglu. “Serbest Fırka Naturaları”, s. 38.

<sup>77</sup> Ahmet Ağaoglu. “Serbest Fırka Naturaları”, s. 38.

özünü saxlaya bilmirdi. Müasirlərinin xatırladıqlarına görə, adı vaxtlarda həmsəhbətində, adətən, "Əhməd bəy", yaxud "Professor bəy" şəklində xıtab edən Atatürk müsahibinin inadkarlığını, geri çəkilmədiyini görəndə səsinin tonunu dəyişir, onu xüsusü vurğu ilə "Ağayof" deyə çağırırırdı. Bu yolla da Türkiyənin ünlü insanlarından biri kimi tanınan, Osmanlıda türkülük düşüncəsi yayarı Əhməd Ağaoğlunun Anadolu türklerinin çoxəsrlik düşməni Rusiya ilə bağlılığını, keçmişdə rus təbəəsi olmasını bir daha diqqətə çatdırırırdı. Belə rəftar, əslində, qurşaqdan aşağı zərbə idi və Atatürk kün böyüklüyünə xələl getirirdi.<sup>78</sup>

Atalarının İstanbula gələndən bir neçə il sonra – imtiyana etdiyi "Ağayev" soyadının bilərəkdən, sadəcə, sataşmaq məqsədilə özlərinə şamil olunması ailə üzvlərində həmişə ciddi etiraz doğururdu. 1950-ci ildə CXP-nin orqanı olan "Ulus" qəzeti o dövrdə Türkiyənin siyaset səhnəsində Demokrat Partiyasının fəallarından biri kimi tanınan Səməd Ağaoğlu haqda "Ağayevin oğlu" ifadəsini işlədəndə bacısı, TBMM üzvü Tezer Taşkuran (əsl adı Təzəxanım idi – V.Q.) etiraz əlaməti olaraq siyahı üzrə Qarsdan millət vəkili seçildiyi həmin partiyadan istefə vermişdi.

<sup>78</sup> Görünür, Atatürkün belə münasibətində ruhlanan türk qəzetçisi Celal Nuri Sərbəst Firqə hadisələri zamanı bir çıxışında "Ağaoğlu Əhməd bəy deyilən adam rusdur" sözlərini işlətmışdı. Əhməd bəy "Son Posta"da opponentinə belə cavab vermişdi: "Mən, Ağaoğlu Əhməd, anamın, atamın və bütün ocdadlarının damarlarında türk qanından başqa qan axmayan qarabağlı bir türkəm! Mənim evimdə türkədən başqa bir dil danışılmaz. Mən dostlarımıla birlikdə məmələkədə türkülük carşyanı yayarkən, "Türk Yurdu", "Türk Ocağı" kimi məcmuular təsis edərək türk gəncələrinin türk milli şüru aşınmasına lüzumunu təlqin edərkən, türk dilinin xalqa yaxınlaşması və sadələşməsi yolunu təqib edərək, həmin bu Celal Nuri bəy mərhum Süleyman Nazif və Cənab Şəhərbəttin bəylərlə birlikdə osmanlılıq və kosmopolitizm təbliğatı aparır, bizimlə mücadilə qayasını olda rəhbər tutub, hər kəsi Osmanlı türkəsinin müdafiəsinə qalxmaga çağırırdı". (Ahmet Ağaoğlu. "Celal Nuri Bey kimdir?". "Son Posta", 19 Ekim 1930).

Türkлюдün mütəqəddəs ocağı, Məkkəsi saydığı Ankarada böyükülüyinə tapındığı insanın dilindən həmişəlik vidalaşdırıcı keçmiş xatırladan bu qərəzi müraciət forması eşitmək Əhməd bəy üçün, şübhəsiz, çox ağır idi. Aydın məsələdir ki, o, müzakirə olunan məsələlərə münasibətdə fərqli fikri, münasibəti ilə seçilməsəydi, mövqeyini müdafiə üçün inad göstərməyib müti çoxluğun sıralarında qalsayıdı, Atatürkdən hər hansı bir tikanlı söz eşitməzdı. Lakin Əhməd bəy bunu bacarmırdı. "Ayağına balta vurmayaçınca sakitleşməyən adam!" – illər sonra gənclik çağından tanıdığı Nazim Hikmətin Mikayıl Rəfili haqqında dediyi bu sözləri eyni ilə Əhməd Ağaoğluna da şamil etmək olardı...

## ATATÜRKƏ XÜSUSİ MƏKTUB-MƏRUZƏ

Lakin hər iki tərəf belə acı, ağırlı məqamları tez unudurdu. Atatürk yenə bu və ya digər məsələ ilə bağlı fərqli fikir eşitmək üçün Ağaoğlunun mövqeyi ilə maraqlanır, o da öz növbəsində xoşa gəlməyə, rəğbət qazanmağa deyil, həqiqəti söyləməyə çalışır. “Qazi mənimi səhbət etməyi sevirdi, – deyə Əhməd bəy xatırlayırdı. – Mən də ona münasibətdə hörmətkar olmağı, lakin hər zaman açıq danışmağı özümə borc bilirdim. Bu mənəvi borcun yerinə yetirilməsi mənə nə qədər baha başa gəlsə də, əzab-əziyyətə səbəb olsa da, yenə yoluma davam edirdim.”<sup>79</sup>

Öz başına bəla açacağını bilsə də, millət vəkili, qəzet redaktoru, nəhayət, hakim partiyanın tanınmış üzvü Əhməd Ağaoğlunun 1926-ci ildə cumhurbaşkanı Qazi Mustafa Kamal Paşa, baş nazir İsmət İnönüə ünvanlaşdıığı məktub da, ilk növbədə, məməkətin problemləri barədə açıq və doğru danışmaq istəyinin nəticəsində ortaya çıxmışdı. Mübalığosuz demək olar ki, məktub cəsarətli ruhuna, qaldırıldığı məsələlərin siqlət və əhəmiyyətinə görə dövrün mühüm siyasi sənədlərindən biri idi. Ən başlıcası isə Cümhuriyyətin idarəçilik hayatının yuxarı eşalonunda daim ehtiyac duyulan cəsarətlilik, dürüstlük və səmimiyyət nümunəsi idi. Bu

mənada Əhməd Ağaoğlunun yüksək vətəndaşlıq borcunun dərki, ifadəsi kimi meydana çıxmış məktubu sonrakı onilliklərdə də öz əhəmiyyətini itirməmişdi.

Qurtuluş Savaşının zəfərlə başa çatmasından dörd, Cümhuriyyət elanından üç il sonra, Cəmiyyətdə hələ də böyük bir qələbə, şadyanalıq eyforiyasının yaşandığı dövrə Əhməd Ağaoğlu bu tarixi savaşın qalibləri ilə ölkə həyatında, dövlət idarəciliyində hamının bildiyi, amma üzə vurmadiği, yanından sükutla keçdiyi neqativ hallar, nöqsanlar haqda açıq danışmaq məsuliyyətini üzərinə götürdü. Cəmiyyətdəki status-kvonu pozacağını, atəş altına düşəcəyini bilsə də, çəkinməmişdi. Hərəkətverici qüvvə isə yalnız cəsarət yox, daha çox vətən və millət sevgisi, Cümhuriyyətin taleyi üçün yaşınan məsuliyyət duyğusunu iddi.

Müasir türk tədqiqatçısı Hüseyin Sadoğlunun fikrincə, “1926-ci ildən etibarən Əhməd Ağaoğlu üzvü olduğu Cümhuriyyət Xalq Fırqəsinin ali rəhbərliyi ilə gərgin bir ziddiyət içinde idi. Çünkü Əhməd bəy o il özününtənqid çərçivəsində hazırlayıb, Mustafa Kamal və İsmət İnönüə təqdim etdiyi raporunda (hesabatında) CXF ilə xalq arasında dərin bir uçurum yarandığına, partiya idarəciliyinin sada insanlara münasibətdə “bökməl” və “təkəbbürli” vəziyyət aldıqlarına, suistimal (sui-istifadə) və israfa qurşandıqlarına diqqət çəkərək partiyada tezliklə əsaslı bir isləhatın aparılmasını zəruri sayırdı”.<sup>80</sup>

Məktubun yazılımasının özünməxsus tarixçəsi vardi. Həmin ərefədə Əhməd bəy heç gözləmədiyi, can atmadiği halda qəzətlərdən Türkiye Şəkar Sindikatı İdara Heyətinin üzvlüyüne təyin olunması xəberini oxumuşdu. Dərhal döv-

<sup>79</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Naturalan”, s. 78–79.

<sup>80</sup> Hüseyin Sadoğlu. “Ahmet Ağaoğlu: Bir Türkünün Trajik Öyküsü”, “Türk Yurdu”, 2011, say 281, s. 116.

rün maliyyə nazirinin yanına gedib qəribə təyinatın səbəbi ilə maraqlanmışdı. Ona “Vəkillər Heyətinin qərarı ilə təyin olunmuşunuz, oradan soruşun!”<sup>81</sup> cavabını vermişdilər. İrəli çəkildiyi sahədə özünü tam naşı sayan, digər tərəfdən isə ölkədə şəker inhisarı ilə bağlı sərt çıxışların müəllifi kimi tanınan Əhməd bəy: “Mənim şəkərlə bütün əlaqəm, sadəcə, onu çaya batırıb içməkdən ibarətdir. Bu işdən heç bir şey anlamıram”, – demiş, üstəlik, millət vəkili kimi aldığı maaşın da yetərli olduğunu əlavə edərək yeni vəzifədən boyun qaçmışdı. Amma dostu, dənizçilik naziri İhsan bəyin məsləhətinə qulaq asıb, məsələ ilə bağlı baş nazir İsmet İnönüün də fikrini öyrənmək istəmişdi. İsmet bəy bu cür təyinatlarla “hər kəsin məsuliyyət bölgüsündə iştirakına” nail olmaq məqsədi güddüklərini bildirmişdi. Əslində, hökumətin mövqeyi kimi səslənən bu cavab da Əhməd bəyi qane etməmişdi. Atatürkə görüşlərin birində aldığı yersiz təklif və ümumən dövlət idarəciliyindəki belə qəribə hallar haqda onu məlumatlaşdırmış və: “Paşam, bu, bir növ, baş qatmaq siyasetidir. Köpəyin qabağına atılan sümük kimi susmaq payıdır”, – deyə sərt danişmişdi. Atatürk ondan idarəciliyə bağlı təklif, fikir və mülahizələrini yazılı şəkildə təqdim etməsini istəmişdi. Tezliklə həmin sənəd dövlət başçısının masası üzərinə qoyulmuşdu.

Cumhurbaşkanının özəl qələm müdürü Hasan Rıza Söyak tam mətnini “Atatürkdən xatirələr” kitabına daxil etdiyi məktubun<sup>82</sup> Qazi tərəfindən əvvəldən sona qədər “diqqətlə incələndiyini”, “bəzi sətirlərin altından xətt çəkildiyini, bəzilərinin sonuna sual, yaxud nida işarəsi qoyulduğunu” yazırıdı.

<sup>81</sup> “Yənn” qəzeti, 18 Ağustos 1930.

<sup>82</sup> Hasan Rıza Söyak. “Atatürkden Hatıralar”. İstanbul, 1976, c. 2, s. 493–499.

Fahri Sakal və Cetin Yetkinin fikrincə, 1926-ci il iyulun 25-də “Bəndələri Ağaoğlu Əhməd” imzası ilə Mustafa Kamal Paşa təqdim edilən bu məktub-rapor Əhməd bəyin cumhurbaşkanının yanında gözən düşməsinə səbəb olmuşdu: “Qızı Tezerin xətti ilə yazılan raporu Qazinin diqqətlə araşdırıldığı bəllidir. Bu rapor xüsusən İsmet Paşanın ədəvət hissələrini coşduraraq Ağaoğlunun millət vəkilliyyinin bitməsinə təsirini göstərmüşdür. Hətta universitetdən uzaqlaşdırılmasının ilk səbəbi də bu sayıla bilər”.<sup>83</sup> Əhməd bəy heyati, mühiti və şəxsiyyəti haqqında Azərbaycanda meydana çıxan sonuncu mühüm tədqiqat əsərində – Aydın Balayevin “Türkçülüyün patriarxi Əhməd bəy Ağaoğlu” kitabında da Atatürkə məktub onun siyasi karyerasına son qoyan, münasibətləri gərginləşdirən addım kimi dəyərləndirilir.<sup>84</sup>

Lakin İsmet Paşanın düşmən münasibətinin şiddetlənməsini istisna etmək şərti ilə, digər mülahizələr inandırıcı görünür və faktlarla təsdiqini tapmır. Məsələ buradadır ki, 1926-ci ilin iyulunda cumhurbaşkanı və baş nazirə dövlət həyatı və idarəciliyə nöqsanlar barədə müraciət ünvanlayan Əhməd Ağaoğlu 1927-ci il noyabrın 1-də yenə də Qarsdan III döñəm TBMM-ə seçilmiş, millət vəkili kimi səlahiyyət müddətini 1931-ci il martın 26-na qədər davam etdirmişdi<sup>85</sup>. Yəni adları çəkilən tədqiqatçıların fikirlərinin əksinə olaraq, məktub həmin dövrde Əhməd bəyin siyasi karyerasına və millət vəkilliyyinə hər hansı ciddi bir təsir

<sup>83</sup> Fahri Sakal. “Ağaoğlu Ahmet Bey”, s. 45. Cetin Yetkin. “Serbest Cumhuriyet Firkəsi Olayı”. İstanbul, 1982, s. 55.

<sup>84</sup> Aýdýn Balaev. “Патриарх төркизма Ахмәд бек Агаоглۇ”. Bakı, 2018, c. 418.

<sup>85</sup> Cengiz Atlı. “1950 Yıl Kars Milletvekilliği ve Belediye Seçimleri”. Ankara Üniversitesi Türk İnkılab Tarihi Enstitüsü, “Atatürk Yolu” dergisi, 2013, sayı 51, s. 518.

göstərməmiş, hakimiyyətin nəzərində gözdən düşməsinə, etimadi itirməsinə gətirib çıxarmamışdı. (Əlbəttə, müəyyən soyuq münasibətin yaranması istisna olunmamalıdır.) Nəhayət, Əhməd Ağaoğlu, həqiqətən də, gözdən düşmüş və etimadi itirmiş olsayıdı, Cümhuriyyət Türkiyəsinin siyasi həyatına həqiqi plüralizm və çoxpartiyalılıq gətirmək istəyən Atatürk onu heç zaman özüne çox yaxın sayıldığı üç şəxsəndən biri kimi Sərbəst Fırqənin qurulmasına cəlb etməzdı.

Onun əsl çətinlikləri 1931-ci ildə, Sərbəst Fırqə məsələsində tutduğu principial mövqə və səhifələrinə hökumətə, hakim partiyaya qarşı tənqidli çıxışlara ardıcıl yer verdiyi "Axın" qəzətinin nəşri ilə başlamışdır. Xüsusilə "Axın" ətrafında mübahisə yarananadən Əhməd bəyin Atatürkə açıq-əşkar dirəşməsi, mövqeyini və prinsiplərini israrla müdafiə etməsi cumhurbaşkanının səbir kasasını doldurmuşdu. İrəlidə də görəcəyimiz kimi, məhz Sərbəst Fırqə hadisəsindən sonra Əhməd bəy digər tale yoldaşlarından fərqli olaraq, yenidən keçmiş partiyasına – Cümhuriyyət Xalq Fırqəsinə qayıtmamış, IV döñən TBMM üzvlüyüնə namizəd göstərilməmişdi. "Axın" qəzətinin maliyyə qaynaqları ilə bağlı Atatürkə mübahisəsi isə artıq universitetə çevrilən İstanbul Darülfünundan uzaqlaşdırılmasına, cüzi təqaüdlə pensiyaya göndərilməsinə səbəb olmuşdu.

Məktubun yazılması yalnızdırəciliyin təkmilləşdirilməsi ilə əlaqalı deyildi. Əhməd bəy üçün mühüm olan başqa bir səbəb də vardı. 1925-ci ilin iyun ayında İzmirə səfəri zamanı Atatürkün həyatına sui-qəsd cəhdி olmuşdu. Xoşbəxtlikdən, məkrli niyyət baş tutmamışdı. Əvvəzdə bir sıra müxaliflərlə, ilk növbədə, hökumətin siyasetindən nəzərləşməyən bəzi köhnə ittihadçılarla haqq-hesab çəkmək üçün əlverişli imkan yaranmışdı. Atatürk, təbii ki,

daha bir səhifəni qapataq üçün bu fürsəti əldən qaçırmamışdı. Ankara İstiqlal Məhkəməsi öünü çıxarılanların böyük eksəriyyəti keçmiş hakimiyət təmsilçiləri – "İttihad və Tərəqqi" partiyasının üzvləri idilər. Həmişa belə hallarda olduğu kimi, qurunun oduna yaş da yanmışdı. Əhməd bəy özünü gerçek təhlükə qarşısında qoyduğunun fərqi varsa da, günahsızlıqlarına inandığı əqida dostlarının taleyinə biganə qala bilməzdi.

O, uzun illərdən bəri tanıldığı, vətənpərvərlik və türk-lük duyğularına dərin saygı ilə yanaşlığı insanları müdafiə etməyi öz şərəf borcu sayırdı. Hətta onlara qarşı irəli sürülen ağır ittihad – Atatürkə sui-qəsddə günahlandırılmaları da Əhməd bəyi qorxutmamışdı. Fahri Sakalın yazdıqına görə, "İstiqlal Məhkəmələrinin qəzəbinə tuş gələn bəzi arkadaşlarının heç nəyə baxmadan yardımına qoşduğunu görürük. Doğru yolda olanlar iftiraya məruz qalınca onları Mustafa Kamal Paşanın yanında belə müdafiə etmişdi. Hüseyin Cahid, Ali Çetinkaya, Yenibahçeli Şükru, Seyid Tahir, Doktor Nazim, Topçu İhsan və s. şəxslərə həyatlarının çətin anlarında kömək etmiş, həbs olunduqları zaman ailələrinə maddi və mənəvi yardım göstərmişdi".<sup>86</sup>

Ən yaxın dostu və soydaşı, həmişə siyasi intriqalardan uzaq dayanan Əli bəy Hüseynzadənin də İstiqlal Məhkəməsi öünü çıxarıldığı, bu Məhkəmənin isə sözün həqiqi mənasında, siyasi əleyhdar ovu apardığı bir vaxtda Əhməd bəyin çəkinmədən belə bir məktubla dövlət və hökumət başçısına müraciət etməsi, heç şübhəsiz, əsl casarət, principiallıq, hətta bir qədər də öcəşkənlilik nümunəsi idi.

Məktubda Türkiyənin gələcək inkişaf yolu, siyasi quruluş, hakimiyət-xalq münasibətləri, cəmiyyət həyatı üçün demokratik institutların zəruriliyi, Məclisdə çoxpartiyalılı-

<sup>86</sup>Fahri Sakal, "Ağaoğlu Ahmet Bey", s. 44.

ğun təmin olunması, dövlət idarəciliyinin bütün sahələrində sağlam rəqabət mühitinin yaradılması və s. məsələlərlə bağlı fikirlər öz əksini tapmışdı. Canı və qanı bahasına məmləkətin müstəqilliyini, torpaq bütünlüyünü təmin etmiş türk insanının Cümhuriyyətin ilk illərindəki ağır, acıncıqlı güzərəni, baş alıb gedən qanunsuzluqlar, sözələmə arasındakı keçilməz uçurumlar Əhməd bəyi qələmə sarılmağa vadar etmişdi.

“Dünya tarixində bizim məmləkətimizdə olduğu kimi, dörd-beş il içində bu qədər dərin və əsaslı bir inqilaba başarıyyat indiyədək şahidlik etməyib. Dövlətin əsrlərdən bəri dayandığı bütün əsaslar kökündən çıxarılaraq bir tərəfə atılıb. Bu addımın vacibliyinə bəndəniz hamidan çox qanədir. Çünkü məhz sökülbüt atılan həmin əsaslar çürümüş dövləti yixilmağa məhkum etmişdi. Bunlardan birdəfəlik imtina edilməsi, yerinə yeni, canlı və təzə əsasların göstərilməsi dövlətin ayaqda durması baxımından zəruri idi”,<sup>87</sup> – deyən Əhməd Ağaoğlu tam bir səmimiyyətlə ölkədəki inqilabi dəyişiklikləri alqışlayırdı. Lakin aradan beş il keçməsinə baxmayaraq, hələ də dövləti “ayaqda tutan” yeni əsasların yaradılmasını Atatürkün həyata keçirdiyi böyük miqyaslı inqilabi isləhatların gələcəyi üçün təhlükə sayırdı.

Onun fikrincə, mövcud şəraitdə müvaffaqiyətin yegana düsturu Qazinin başlatdığı inqilabları daha əzmkar bir şəkildə davam etdirməsi ilə bağlı idi. Yarı yolda dayanmaq məğlubiyyətə aparıb çıxara bilərdi. Əgər ilkən mərhələdə Türkiyə yadelli işgalçılarından təmizlənmişdə, ikinci mərhələdə zərbənin bütün ağırlığı daxildəki bəlalara və problemlərə qarşı çevriləməli idi. Bələ şəraitdə Əhməd bəy inqilab ideyasının özünü, habelə inqilabçı qüvvənin arxalana biləcəyi əsas prinsiplərdən birini, həm də ən zərurisini

dövlət başçısının mənəvi nüfuz və prestijində görürdü. “Bu nöqtəyi-nəzərdən, həmd olsun, dünyanın heç bir yerində türk inqilabçılarının başında dayanan dəhinin sahib olduğu nüfuz bənzər bir prestij təsadüf olunmamışdır”,<sup>88</sup> – deyə Atatürkün insan və rəhbər fəzilətlərini yüksək qiymətləndirirdi. Amma eyni zamanda daha irəli gedərək, üstünlük, pərvənə ruhunun müsəyyən ünsürlərinin meydanda olduğu bir şəraitdə həqiqi cəsarət nümunəsi göstərərək tek bir şəxsin nüfuz və təsirinin, ədalət və təmizliyinin ölkənin simasını dəyişmək baxımından yetərli olmadığı fikrini önə sürürdü.

“Qazi Paşanın həyata keçirdiyi dəyişikliklər böyüklüyü etibarilə, heç şübhəsiz, möcüzəvi və əfsanəvidir. Bir millət yalnız qeyd-şərtəsiz etimad göstərdiyi, qəlbinin və ruhunun bütün səmimiyyəti ilə təqdis etdiyi bir rəhbərə bu şəkildə təslim olur. Dünyada heç bir millət yenilik gətirən, bù qədər dərin və geniş bir inqilabı bù qədər sürətlə, bù qədər asanlıqla, zorakı vasitələrə əl atmadan icra etməyib və edə bilən! Bu möcüzəni yaratmaq yalnız türk dahisənə nəsib olmuşdur”,<sup>89</sup> – sözləri ilə Atatürkü haqq etdiyi ucalığa qaldırın, eyni zamanda həm də onun heysiyyətini oxşamağa çalışan Əhməd Ağaoğlu dərhal sonra acı həqiqətlərin təsvirinə keçmişdi.

Onun fikrincə, həm milli lider və Yeni Türkiyənin qurucusu kimi Atatürkün, həm də ölkənin nüfuzuna, mənəvi-siyasi prestijinə zərbo vuran üç qorxulu təməyül mövcud idi: vəzifəli adamların öz nefslarına sahib çıxa bilməmələri (Əhməd bəyin deyimində “nəfs fəraqatı yetərsizliyi”), başında cumhurbaşkanının dayandığı hakim Cümhuriyyət Xalq Partiyasının proseslərə münasibətdə seyrçi, fəaliyyətsiz

<sup>87</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hataları”, s. 142.

<sup>88</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hataları”, s. 142.

<sup>89</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hataları”, s. 141.

mövqe tutması, nəhayət, ortada qarşıya qoyulmuş böyük vəzifələrin düzgün və zamanında icrasını təmin etmək baxımından işlek nəzarət mexanizminin olmaması. "İttihad və Tərəqqi" hökumətinin süqutunu da eyni amillərin şərtləndirdiyini yada salan Əhməd bəy köhnə və yeni Türkiyə arasında təhlükəli bir paralel aparmaqdan da özünü saxlaya bilməmişdi: "Türk milləti "İttihad və Tərəqqi"nin bütün xətalarını, hətta məmləkətin parçalanmasını belə unutmuşdur. Unutmadığı bir şeylər varsa, o da ehtikarlarlıq, qanunsuzluq, çapovulculuq və israfçılıqlardır!"<sup>90</sup>

Əhməd Ağaoğlu Atatürkünlə diqqətini çox ciddi məqama cəlb edirdi: yaxın keçmişin acı təcrübəsinin cəmisi üçüllik tarixə malik Cümhuriyyətdə unudulması faciavi nəticələrə götərib çıxara bilərdi! Müraciət müəllifinin səmimi qənaətinə görə, hakim partiya üzvləri, dövlət və hökumət adamları, millət vəkilliş Sərqdə, islam dünyasında ilk yeni tipli demokratik dövlətin - laik (dünyəvi) respublika vətəndaşlığı olmağın məsuliyyətini öz əxlaq və mənəviyyatlarında, gündəlik davranışlarında nümayiş etdirməli, ölkə vətəndaşlarına nümunə göstərməli idilər. Lakin reallıqda çox şey arzu olunanla uyğun deyildi. Cümhuriyyətin təməl prinsiplərinə əməl etmirdi. Onların keşiyində dayanımlı olan hakim Xalq Firqəsi öz yüksək məram və məqsədindən günbəgün daha da uzaqlaşmaqdır idi: "Təəssüf ki, biz fırqə üzvləri üzərimizə düşən vəzifəni artıq unutmaqdayıq. Pula, ticarətə, mənfəətə, şəxsi fayda güdməyə qapılmaqdayıq. Xalqa münasibətde amirana, təkabbürlü tövr almaqdayıq. Vəzifə və mövqeyimizdən yararlanıb hökm göstərmək, idarələrdə şəxsi mənafələr arxasında qaçmaqdayıq".<sup>91</sup>

Əksəriyyəti cumhurbaşkanına yaxın şəxslərdən, hökumət üzvlərindən, nüfuzlu adamlardan ibarət partiya rəhbərliyi -

<sup>90</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hataları", s. 142-143.

<sup>91</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hataları", s. 143.

Fırqə Divanı da Əhməd bəyin sərt tənqidindən kənarda qalmamışdı. O, Atatürkünlə qurucusu olduğu Cümhuriyyət Xalq Partiyasının rəhbərliyini passivlikdə, yaxasını məməkətin üzləşdiyi problemlərin həlliindən kənara çəkməkdə, bütün məsuliyyəti yalnız bir şəxsin - dövlət başçısının ciyinlərinə yükleməkdə təqsirləndirirdi. Avropadakı siyasi partiyaların təcrübəsinə nümunə götərib onların iqtidarda olduqları müddət ərzində vətəndaşların və ölkənin taleyi üçün bütün məsuliyyəti öz üzərlərinə götürdüklərini, bunu bacarmadıqda isə ya istefaya getdiklərini, ya da növbəti seçkiləri uduzaraq bir kənara çəkildiklərini xatırladırdı.

Məktubda diqqəti çəkən başqa bir mühüm cəhət Türkiyənin gələcək inkişafı baxımından siyasi və iqtisadi sahələrdə rəqabət mühitinin təmin olunması ilə bağlı irəli sürülen təkliflər idi. Doğrudur, bütünlükdə qələbə eyforiyasının yaşamasına baxmayaraq, 1920-ci illərdə Atatürk özünü tam hakimi-mütləq kimi aparmırdı. Əksinə, xalqın arasında olmağa, insanlarla canlı temas qurmağı böyük əhəmiyyət verirdi. Xüsusən Şeyx Səid üşyani nəticəsində 1925-ci ildə qəbul olunmuş və müəyyən mənada fövqəladə vəziyyət rejimini xatırladan Təqriri-Sükün Qanunu qüvvədən düşəndən sonra mətbuatın, ictimai-siyyasi institutların faaliyyəti bəlli dərəcədə təşviq edilirdi. Ölkədə ciddi dəyişikliklərin yer almasına, dövlətlə xalq arasında yeni münasibətlər sisteminin qurulmasına diqqət yetirilirdi. Atatürk şəxsi nüfuzu kifayət qədər böyük idi. Qurtuluş Savaşı illərində olduğu kimi, yenə də on minlərlə insan onun bir sözü ilə özünü ölümə, təhlükəyə atmağa hazır idi. Vətəndaşların negativ hallara qarşı kütləvi çıxışlarının qarşısını alan əsas amil də, ilk növbədə, bu sarsılmaz nüfuza, xalq sevgisine arxalanırdı.

Amma bununla belə, şəxsi hakimiyyət və təkpartiyalı idarəcilik sisteminin bir sıra fəsadları 1920-ci illərin ortalarına doğru artıq özünü göstərməyə başlamışdı. Narazılıq kütəvi hal və antaqonist məhiyyət almasa da, aydın sezildi. Bunları Türkiyə kimi ənənəvi Şərqi ölkəsində siyasi liderin diqqətinə çatdırmaq, yaxud geniş müzakirə obyektiña çevirmək yetərince riskli addım idi. Məsələnin başqa tərəfi də vardi: xalq kimliyində asılı olmayaq öz xilaskarına – Atatürkə, azacıq da olsa, tənqid münasibət bəsləyənləri, şübhə ilə yanaşanları özüna düşmən hesab edirdi. Rəsmi təhlükət də bu istiqamətdə qurulmuşdu.

Lakin maraqlı haldir ki, Atatürkə mövcud vəziyyətlə bağlı tənqid mülahizələrini bildirmək fikrinə düşərkən Əhməd bəy, ilk növbədə... onun özünə güvənmişdi. Cumhurbaşkanının yüksək insanı ləyaqətinə, müdrikliyinə, mütərəqqi baxışlarına, fərqli fikrə və sağlam polemikaya açıq olmasına, ziyanlı hörmətinə arxalanıb, şəxsinə kifayət qədər əleyhdarlar qazandıracaq qeyri-populyar addımı atmışdı. O da maraqlı və simptomatikdir ki, Atatürk qurucusu və rəhbəri olduğu rejimin qüsür və nöqsanlarını göstərən bu sonəti məxfilik qrifı altında saxlamaqla bağlı hər hansı bir təşəbbüs göstərməmişdi. Əhməd bəyin məktubu 1931-ci ildə Türkiyənin siyasi həyatında çoxpartiyalılığın bərqərar olunması ilə bağlı qızığın diskussiyalar getdiyi – Sərbəst Firqə hadisəsinin kəskin şəkildə gündəlikdə dayandığı bir vaxtda heç bir redaktə, yaxud ixtisara uğramadan sol mətbuatda – “Son Posta” qəzetində dərc edilmişdi.<sup>92</sup>

Məhz Atatürkün etimadına bel bağladığına görə Əhməd Ağaoğlu: “Qüvvətli hökumət nə deməkdir? Qüvvətli hökumət rəqabətdən kəndə qalan, istədiyini edən hökumətdirmi?” – deyə Yeni Türkiyənin qurucusuna sual edir. Və özü də sualını cavablandırırı: “Əgər belə olsayıd,

şəxsi hökumət (burada bir nəfərin bütün idarəciliyi öz əlinə alması, diktatorluq nəzərdə tutulur – *V.Q.*) üsulu-nu ən mükəmməl, ən qüvvətli hökumət kimi qəbul etmək lazımdır. Halbuki bunun tam əksinin həqiqət olduğunu bəlliidir. Bütün millətlərin, ilk növbədə, İngiltərenin əcrübəsi göstərmişdir ki, xeyirxah niyyətə və “qızıl orta” hissini əsaslanan rəqabət qüvvətli hökumətin əsasını təşkil edir. Şəxso dayanan hökumətlərin zəifliyi isə hər şeydon əvvəl, ictimai nəzarət mexanizminin olmamasıdır. Belə yol seçmiş heç bir hökumətin suistimal (*sui-istifadə*) hal-larından qaçması mümkün deyil. Başda dayanan şəxslər nə qədər müqtədir, nə qədər fəziLAT sahibi olsalar da, minlərlə məmənun iş və əməlini nəzarətə saxlaya bilməzlər. Onlar isə özlərini ictimai nəzarətdən kəndərdə gördükdə çox asanlıqla mənfaət elda etməyin və şəxsi məsələlərin həlli yolumu tutarlar”.<sup>93</sup>

Əhməd bəyin nəzərində siyasi liderin nüfuz və qüd-rətindən asılı olmayaraq, istənilen hökumət üçün ən böyük uğursuzluq, ən ciddi zəiflik xalqın etibarını, etimadını itirmək idi. Məktub müəllifi insanların susmasını, etiraz səsini ucaltmamalarını onların hökumətin apardığı yanlış siyasətlə barışmaları kimi başa düşülməsinin bir illüziya olduğunu, hazırda Türkiyədə belə bir arxayıncılıq illüziyası yaşandığını Atatürkün diqqətinə çatdırırı: “Susmaq daim hər şeyi qəbul etmək və razılışmaq mənasında anlaşıla bilməz. Xüsusən də Şərqi mühiti kimi hissiyyatlı, hər şeyi içində çəkən və gözlenilməz hərəkətlərə meyilli olan bir ca-maatdan bunun əksini gözləmək lazımdır”.<sup>94</sup>

Günümüzdəki “Ərəb baharı” Şərqi dərindən bilən Əhməd Ağaoğlunun 85 il əvvəlki xəbərdarlığında nə qədər haqqı olduğunu bir daha üzə çıxardı...

<sup>92</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Naturaları”, s. 146–147.

<sup>93</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Naturaları”, s. 147.

<sup>92</sup> Bax: “Son Posta”, 8 Ekim 1930.

Bes nicat harada idi? Öhməd bəy təkcə nöqsanları deyil, onlardan xılas yollarını da göstərirdi: ister siyasi, isterse də iqtisadi sahədə vətəndaşlara azad rəqabət haqqı tanınmalı, siyasi müxalifətin fəaliyyətinə imkan yaradılmalı idi. İctimai nəzarət gücləndirilməli, hakimiyətə xalq arasındaki gözəğərünməz maneələr aradan qaldırılmalı idi. Respublika quruluşunun ayrılmaz atributlarından olan fikir sərbəstliyi və demokratiya türk cəmiyyətinə yol tapmalı idi. Xalqın hökumətin fəaliyyətindən azad şəkildə məlumat almaq imkanları sərbəstləşdirilməli idi.

Vəziyyətin düzəldilməsi baxımından Öhməd bəy Atatürkün sədr olduğu, İsmet İnönü'nün isə felən idarə etdiyi Cümhuriyyət Xalq Partiyasının üzərinə böyük vəzifə düşdüyüni xüsusi vurğulayırı. Özü də yarandığı gündən həmin partiyannın üzvü idi. Odur ki vəziyyətin dözlənməz şəkil alması ilə bağlı yaxasını masuliyətdən kənara çəkmək fikrində deyildi: "Firqəmizin gələcəyini təmin etmək üçün əsaslandığı prinsipləri mütləq iman və etiqad halına gətirmək lazımdır. Bu da yalnız çalışmaq, durmadan ətrafa etimad, inam, etiqad saçmaqla əldə edilə bilər. Bugünkü durğunluq, çox da xoş olmayan vəziyyət, soyuq mənzərə isə istədiyimiz iman və etiqadi hasilə gətirəcək mahiyyətdə deyildir".<sup>95</sup>

Aşağıda da görəcəyimiz kimi, aradan bir neçə il keçəndən sonra, Sərbəst Firqənin təşəkkülü zamanı meydanaya çıxan fikir ayrılıqları, yaşanan dramatik məqamlar, Atatürkün mübahisələr zamanı bəzən hövsləsizlik göstərərək cəmiyyət həyatında liberal dəyərlər və demokratianın rolü ilə bağlı Öhməd bəylə təzyiq dili, hətta aşağılayıcı tonla danışması da onu fikirlərindən daşındırmamışdı. Öhməd bəy Atatürkün böyüküyünü, ölkə və millət qarşısında cahansü-

mul xidmətlərini minnətdarlıq hissi ilə etiraf etməklə yanaşı, cumhurbaşkanını dilsiz-ağız, qul xisləti bir kütlənin deyil, haqlarından yararlanmayı bacaran, demokratik prinsiplərə səykənən, öz gücünə inanın qürurlu millətin lideri kimi görəmkə istəyini heç zaman gizlətməmişdi.

Ən başlıcası isə bu istəyinin müdafiəsi baxımından ardıcılıqlı və prinsipiellər göstərməyi bacarmışdı. "Son Posta"da çap olunan məqalələrindən birində Öhməd bəy Cümhuriyyətin idarəcilik üsulları ilə bağlı fikirlərini daha kəskin şəkildə ifadə edərək yazdırı: "Hökumət üçün əsl şərəf düşünən və düşündüklərini sərbəst şəkildə dila gətirməyi bacaran bir milləti idarə etməkdir. Idarəcilik sənətinin incəliyi, kamilliyi də, əslində, özünü burada göstərir. Yoxsa ağız qapalı, əli bağlı bir sürüñə hamı idarə edə bilər. Fransanı idarə etmək Zululandı (Afrikada zulus tayfalarının yaşadığı ərazilər nəzərdə tutulur - V.Q.) idarə etməyə bənzəməz. Biri nə qədər şərəflidirsə, digəri o dərcədə dəyərdən uzaqdır".<sup>96</sup>

Öhməd bəyin siyasi görüşlərindəki və xarakterindəki bu cəhətlərə diqqət yetirir türk tədqiqatçısı Ufuk Özcan 1994-cü ildə yazırı: "Ağaoğlu Cümhuriyyət ideologiyasının biçimlənməsində olduğu qədər həm də, az qala, bir əfsanə halına gələn tek partiya və tek adam kultunun dağıdılması (ən azı, bu məsələ ilə bağlı xof hissini aradan qaldırılması) cəhdid ilə də fikir adamlarının önünde getməsi anlamında diqqəti çəkmüşdür. Bu mənada o, çoxpartiyalı Cümhuriyyətin ilk müjdəcisi adlandırılara bilər. Ağaoğlunun Cümhuriyyətin ilk 20-30 ilinə öz damğasını vuran seçkin tipinin bəlli bir ölçüdə meydana çıxan özünəməxsusluqları onun Cümhuriyyət ideyasına yenidən və daha əsaslı şəkildə bağlanmasına təkan vermişdir".<sup>97</sup>

<sup>95</sup> Ahmet Ağaoğlu. "İkinci Fırka İhtiyaç Varmı?" Son Posta", 11 Ekim 1930.  
<sup>97</sup> Ufuk Özcan. "Sərbəst Fırka Hataları"nın üçüncü baskısına Ön Söz", s. 11.

<sup>96</sup> Ahmet Ağaoğlu. "Sərbəst Fırka Hataları", s. 146.

Hələ 1930-cu illərdə “Cumhuriyyət” qəzeti səhifələrində Əhməd Ağaoğlu ilə kəskin polemika aparan “Kadro” dərgisinin naşiri Şevket Süreyya Aydemir də həmin dövrdə Atatürkün çevrəsində siyasi nəzəriyyələr tarixini ən yaxşı bilinlərdən birinin Ağaoğlu olduğunu etiraf edir. Lakin onun fikrincə, “Əhməd bəy yalnız bunları bilməz: Yeni Türkiyə Birinci Dünya müharibəsindən sonra meydana çıxmışdır. O, bir Milli Qurtuluş Hərəkatının bəhrəsidir. Ölkənin müvafiq qanunlar, institutlar əsasında qurulması və dirçəlməsi gərəkdir. Yeni Türkiyə öz inkişaf və yüksələsini yalnız klassik bir parlament nizamı daxilində təmin edə bilər. Bu iş, 1926-ci ildə yazdığı bir raporda da bildirdiyi kimi, çoxpartiyalı sistemə deyil, intizama və öndərliyə bağlı məsələdir. Bu, yaxşı və ya pis olduğu üçün deyil, zəruri olduğu üçün belədir”.<sup>98</sup>

Əhməd Ağaoğlu aparıcı simalarından birinin Şevket Süreyya Aydemir olduğu “Kadro” dərgisine və “kadroçular”a özünün 1931-ci ildə çap etdirdiyi “Dövlət və fərd” kitabında cavab vermişdi. Bu əsəri həm də yeni ideoloji düşüncənin – tipik Türkiyə hadisəsi olan atatürkülüyün əsaslandırılması və müdafiəsi istiqamətdə atılmış ilk addımlardan biri kimi dəyərləndirmək mümkündür.

## ƏHMƏD BƏYƏ MÜXALİFƏTÇİLİK TƏKLİF OLUNUR

1930-cu ilin avqustunda Atatürk Əhməd Ağaoğlu-nu Yeni Türkiyənin siyasi fikir tarixində mühüm iz buraxan eksperimentlərindən birinə calb etdi. Dövlət başçısının iradəsi ilə o, hakim Cümhuriyyət Xalq Fırqəsi ilə əməkdaşlıq şəraitində ölkədə həqiqi demokratiya və çoxpartiyalılıq ab-havası yaratmağa xidmət edəcək Sərbəst (Liberal) Cümhuriyyət Fırqəsinin qurucu üzvləri sırasında yer aldı. Başqa sözə dessək, təmsil olunduğu hakimiyət partiyasından ayrılib onunla rəqabət aparacaq siyasi qüvvəyə qoşuldu. Təbii ki, Atatürkün istəyi və razılığı ilə!

Doğrudanmı, Əhməd bəyin və digər liberal düşüncə sahiblərinin cəmiyyətin demokratikləşməsi, azad rəqabət mühitinin yaradılması və çoxpartiyalılıqla bağlı əski arzuları, nəhayət, çin olurdu? Yoxsa bu, sadəcə, bir nəbz yoxlaması, məməkətdə “kim kimdir?” sualına cavab tapmaq məqsədilə həyata keçirilən növbəti siyasi eksperiment idi?

Atatürk haqqında üçcildlik “Tek Adam” monoqrafiyasının müəllifi Şevket Süreyya Aydemir Sərbəst Fırqənin meydana çıxmasını şərtləndirən amillərdən bəhs edərkən yazırı: “İqtisadi böhran vilayətlərdə tam bir çərəsizlik havası yaratmışdı. Elə o sıralarda Qazi, çox güman ki, artıq bu süküntə havasını dalgalandırmağın vaxtı gəldiyinə inanmış

<sup>98</sup> Şevket Süreyya Aydemir. “İkinci Adam. İsmet İnönü”. İstanbul, 1976, c. 1, s. 386.

olacaqdı ki, yeni bir təşəbbüsə əl atdı. Təşəbbüs iqtisadi deyil, siyasi mahiyyət daşıyacaqdı. Lakin bu zondaj vasitəsilə xalqın duyğularını daha dərindən təhlil etmək imkanı yaranacaqdı. Bu yeni təşəbbüs yeni bir siyasi partiya qurmaq cəhdidir. Amma bu, qəyyumluq əsulu ilə qurulan bir partiya olacaqdı. Yəni ip ucları əldə tutulan, özünün nəzarəti, hətta idarəciliyi altında olan bir partiya. Beləliklə, Sərbəst Fırqə belə bir havada, belə bir atmosferdə doğdu”.<sup>99</sup>

Hər şey gözlənilmədən baş vermişdi. 1930-cu ilin avqustunun əvvəllərində İstanbulda olan Əhməd bəy ittihadçılar zamanından yaxşı tanıdığı köhnə dostu, Malta sürgünündəki əsərət yoldaşı, həmin dövrə Türkiyənin Parisdəki səfiri vəzifəsində çalışan Ali Fethi Okyarın da köhnə paytaxta gəldiyini eşidib görüşmək, səhbət etmək fikrinə düşmüdü. Ümumi tanışları Necmeddin Molla bəy onun Mərmərə dənizinin qarşı sahilindəki kurort şəhəri Yalovaya getdiyini, orada hansısa ciddi məsələlərin müzakirə edildiyini demişdi. Necmeddin bəyin belə düşünməyə əsası vardı, çünki bir həftə əvvəl – iyulun 31-də Atatürk qəflətən onun evinə gəlmış və xəlvət otaqlardan birinə çəkilərək Fethi bəylə beş saatdan çox təkbətək səhbət etmişdi. Ertəsi gün heç gözləmədiyi halda Əhməd bəy özü da Yalovaya çağırılmışdı. Universitet tələbəsi olan qızı Tezeri götürüb oraya getmişdi. Qəribədir ki, həmin gün Atatürk də liman qəsəbəsində idi. “Seyri-Sefain”in – Dəniz Yolları İdarəsinin yeni otelinin açılış mərasimində iştirak etmək üçün gəlmüşdi. Bu münasibətlə bal da təşkil olumuşdu. Ölkənin ali rəhbərliyinin təmsilçiləri və bir sıra millət vəkilləri, tənimsiz ziyanlılar da Yalovaya toplanmışdır.

<sup>99</sup> Şevket Süreyya Aydemir. “Tek Adam. Mustafa Kemal”. İstanbul, 1969, c. 2, s. 387.

Otelə boş yerlərin olmadığını eşidib, kömək üçün Atatürkün baş yavərinə üz tutan Əhməd bəy əvəzində tapşırıq almışdı: “Qazi həzərətləri baloya gəlməyinizi əmr edir”. “Vaxt” qəzetiñin sahibi Ahmet Rasim bəyin yanında yer tutdum və salonu gözdən keçirməyə başladım”, – deyə Əhməd Ağaoğlu həyatının sonrakı gedisiñi dəyişən həmin axşamı “Sərbəst Fırqə xatirələri”ndə təsvir edərək yazırı: “Salonun ortasında Qazi, İsmet və Kazım (Kazım Özalp; o dövrə Türkiyə Böyük Millət Məclisinin sadri – V.Q.) paşalar Fethi bəylə səhbət edirdilər. Qazi ətrafa baxarkən gözləri mənənə sataşdı və əli ilə yaxın gəlməyimi işarə etdi”.<sup>100</sup>

Bunun ardınca isə Atatürk, yaqın ki, mizanlarını daha əvvəldən düşündüyü teatral əda ilə Fethi Okyarı göstərib “Sərbəst Fırqə rəisi Fethi bəy” demiş və partiya işində birgə çalışacaqlarını bildirmişdi. Əhməd bəy gözlənilməz təklifə cavab verməyə imkan tapmamış rəqs başlanmışdı. Bu dəfə gənc bir xanımla rəqs edən Atatürk dövrə vuraraq onun yandan keçərkən əyilib Əhməd bəyin üzündən öpmüş və: “Səni təbrik edirəm, Fethi bəylə anlaşmışsan”, – söyləmişdi. Ağaoğlu isə demişdi: “Hələ danışa bilməmişəm”. Atatürk bu cavabın müqabilində: “Canım, siz çoxdan dil tapmısınız. İndi gedib Fethi bəyi də səni yanına aldığı üçün təbrik edəcəyəm”, – deyərək, həqiqətən, gələcək partiya sədrinə Ağaoğlu ilə birgə İslayıəcəyinə görə gözaydınligi vermişdi.

Təbii ki, bu zahiri teatrallıq baxmayaraq. Atatürk yeni partiya və onun başında dayanacaq şəxslərlə bağlı qərarını bir gün içərisində, Yalovadakı açılış mərasimində verməmişdi. Öksinə, bu, ən azı, son bir neçə ayın düşüncələrinin, fikir mübadilələrinin nöticəsi idi. Əhməd bəy özü də Fethi Okyarla səhbətində ölkədə yeni siyasi qüvvənin yaranacağı ilə bağlı gümanlarının olduğunu, hətta üstüörtülü şəkildə

<sup>100</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Həturaları”, s. 26.

Atatürkün özünden bu barədə eşitdiyini belə etiraf etmişdi: "Bir ildən bəri xəbərim vardı. Bir neçə dəfə mənə də partiyalar haqqında suallar vermiş, imtahan eləmişdi, amma qəti qərara goldiyini bilmirdim. Bu ərzəfdə bir gün daxili işlər naziri Şükrü Kayadan ikinci fırqə qurulacağını eşitdim. Fırqənin mahiyyətini soruştum. Hələ bəlli deyilmiş. Qazi daha mühafizəkar fırqə qurulmasını istayırmış. Şükri Kaya bunun təhlükəli olduğunu, ölkədə mühafizəkarların çoxluq təşkil etdiyini, ona görə də məmlekətdə dərin kök salmayan və asanlıqla dil tapıla biləcək sosialist tipli bir partiyanın qurulmasını daha məqsədə uyğun sayırmış".<sup>101</sup>

Nəhayət, ara sakitləşdən sonra Fethi bəylə rahat səhəbt etməyə imkan tapan Əhməd bəy quruculuğuna dəvət olunduğu yeni partiya haqqında inana bilməyəcəyi sözlər eşitmişdi: "Cümhuriyyət Xalq Fırqəsindən əsaslı bir fərq olmayıacaq. Zətən hər iki qurumun idarəciliyi və yüksək nəzarət Qazinin əlində olacaq. Xalq Fırqəsindən ayrılmamaq şərti ilə mənim fırqəmə da tərəfdar çıxacaq, seçkilərdə hər iki tərəfdən namizədləri təyin edəcəkdir. Bildiyimə görə, tək fırqə hakimiyyətinin doğurduğu rəqabətsizlikdən bezib və həm Məclisdə bir-birinə qarşı dayanan iki qüvvənin mövcudluğunu, həm də məmlekətdə bir az hüriyyət havasının olmasını istəyir. Fəqat əvvəldəki kimi, anarxiya və qarşasılıq meydan verməmək üçün fırqələr arasında əsas məsələlərdə fərqli qoyulmamasını və ikisinin də yüksək bir əldən idarə olunmasını təmin etməyi düşünür. Xülasə, mənim fırqəm Cümhuriyyət Xalq Fırqəsinin bir qanadı olacaq. Sağımı, solmu - bunu artıq hadisələr göstərəcək".<sup>102</sup>

Yeni partiya qurulmasını zəruri edən amillər hansılar idi? 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilmişdi. Təbii ki, həmin dövrə də çoxpartiyalılığın respublika tipli dövlət quruluşunun təməl prinsiplərindən biri olması heç kəsə sirr

<sup>101</sup> Ağaoğlu Ahmet. "Serbest Fırka Həsratları", s. 27.

<sup>102</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Həsratları", s. 28.

deyildi. Amma CXF-nin daxilində çıxan və fəaliyyətinə 1925-ci ildə son qoyulan Təraqqipərvər Cümhuriyyət Fırqəsinin (TCF) qısaömürlü mövcudluğu istisna edilərsə, Türkiyə 1930-cu ilə qədər tərəfiyalı rejim şəraitində yaşa-mışdı. Bu da Avropada Türkiyəyə demokratik prinsiplərə idarə olunmayan bir ölkə kimi baxılmasına zəmin yara-dır, bərabərhüquqlu dialoqa mane olurdu. Odur ki Qərbələ dəha isti münasibətlər yaratmaq, siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirmək istəyi də yeni partiyanın qurulmasına təkan verən amillər sırasına daxil idi. Partiya sədri kimi Türkiyənin Fransa sefiri Fethi Okyarın gaşırılməsi də, çox ehtimal ki, buna hesablanmışdı. 1929-cu ildə başlanan dünya iqtisadi böhranı, habelə xalqın CXF-nin təkbaşına iqtidarından narazılığı da müəyyən rol oynamışdı. Nəhayət, sırf şəxsi motivlər də yox deyildi. Çağdaş türk tarixçilərinin fikrincə, Atatürk Fethi Okyari və Sərbəst Fırqəni siyasi sahneyə çıxarmaqla günü-gündən mövqelərini gücləndirən İsmət İnönüyə qarşı raqib qüvvə yaratmaq istayırdı.

Göründüyü kimi, yaxın ətrafi ilə səhəbtlərində təkpar-tiyalı Cümhuriyyətin "bir şeyə bənzəmadığını" etiraf edən Atatürk uzun tərəddüldərden sonra yeni siyasi qüvvənin meydana çıxmasına xeyir-dua vermişdi. Partiyanın necə qurulacağı ilə bağlı ssenari də əvvəldən işlənib hazırlanmışdı. Xalqın sonsuz məhəbbətini, hətta pərəstişini qazanmasına baxmayaraq, Atatürk, ehtimal ki, hələ hər şeyin öz yerinə oturmadığı 1930-cu illər Türkiyəsində həqiqi müxalifət partiyasının mövcudluğuna o qədər də ma-raqlı deyildi. O, Fethi bəyin də dediyi kimi, daha çox seçkilərdə və idarəcilikdə rəqabət görüntüsünü yaratmaq, digər tərəfdən isə məmlekətdə, az da olsa, azadlıq rüzga-rı əsdirmək üçün "ipi öz əlində olmaq" şərti ilə, məsələn, ABŞ-dakı "respublikacılar-demokratlar", Böyük Britaniyadakı "torilər-vigilər" tipli siyasi tandemin yaranma-

sını məqsədəyən sayırdı. Bunu türk tarixçisi, Atatürk kün mənəvi qızı Afet İnanın xatirələrindəki sətirlərdən də görmək mümkündür: "Məmləkətdə Cümhuriyyət Xalq Fırqəsi və Sərbəst Fırqə bir-birlərini kontrol edəcək, bir-birlərinin fikirləri, niyyətləri, hərəkətləri haqqında ictimai fikri məlumatlandırmacaqlar".<sup>103</sup> Lakin Şərq cəmiyyətinin və burada hökm sürən münasibətlər sisteminin spesifikasiyini nəzərə alaraq, CXF rəqib partiyaya ümumi nəzarətini öz əlində saxlamaq, hər iki siyasi qurumu bir mərkəzdən idarə etmək fikrindən də çəkiləməmişdi. Bu isə yalnız yeni partiyanın rəhbərliyinə sədəqətinə yüzdə-yüz inanılmış adamların gətiriləcəyi təqdirdə mümkün idi.

Atatürk uzun-uzadı düşüncələrdən sonra gənclik dostu, Türkiyənin Parisdəki səfiri Ali Fethi Okyarın namizədliliy üzərində dayanmışdı.

Sonrakı hadisələr isə belə cərəyan etmişdi: Təbii ki, qərar barədə baş nazir İsmət İnönü və TBMM sədri Kazım Özalpa da məlumat verilmişdi. Qurulan ssenariyə əsasən, guya məzuniyyət üçün İstanbula gəlmış Fethi Okyar Atatürkə məktubla müraciət edəcək, məmləkətin vəziyyətindən narahatlığını dilə gətirəcəkdi. Bəlaların başlıca səbəbi kimi təkpartiyalı sistemin mövcudluğu şəraitində ölkədə qarşılıqlı nəzarətin, raqabət mühitinin, azad fikrin olmadığını göstəracəkdi. Yurda dönüb yeni partiya qurmaq, siyasi mübarizəyə başlamaq istəyini bildirəcəkdi. Atatürk isə cavab məktubunda bu vətənpərvər mövqeyi dəstəkləyəcək, hər iki partiyaya münasibətdə tərəfsiz qalacağına zəmanət verəcək və Fethi bəydən niyyətini mümkün qədər tezliklə həyata keçirməsini rica edəcəkdi. Mövqelərinin dəyişməzlilikinin qaranti kimi, həm Fethi bəyin məktubu, həm də Atatürkün cavabı mətbuatda yayınlanacaq və müəyyən mənənədə

rəsmi sənəd özünəməxsus anlaşma statusu qazanacaqdı. Əvvəldən əldə edilmiş razılığa əsasən, partiyanın baş katibi Nuri Conker olacaqdı. Liberal-demokratik dəyərlərin atəşin tərəfdarı və təcrübəli hüquqşunas kimi Əhməd Ağaoğlu da rəhbər üçlüyə daxil ediləcəkdi.

Hərbçi, diplomat, siyasətçi, dövlət adamı, başlıcası isə praqmatik və liberal görüşləri ilə tanınan Ali Fethi Okyar həyatı boyu Atatürkün yaxın çevrəsində olmuşdu. Osmanlı imperiyasının Manastır əyalətində (indiki Makedoniya) doğulmuş, hərbi təhsil almışdı. Məktəbi-hərbiyyəni, sonra isə Hərb Akademiyasını bitirmişdi. Atatürkə şəxsi tanışlıqları 1911-ci ildə başlanılmışdı. 1913-cü ildə onun Sofiya böyük elçisi, Mustafa Kamalın isə hərbi attaşə kimi birlikdə çalışmaları aralarındaki münasibəti daha da möhkəmləndirmişdi. "İttihad və Tərəqqi" iqtidarıının süqtundan sonra, 1918-ci ilin oktyabrında qurulan Ahmet İzzet Paşa hökumətində o, daxili işlər naziri vəzifəsini tutmuşdu. İttihadçı triumvirat üzvlərinin – Talat, Camal və Enverin ölkədən qaçmalarının qarşısını almadığına görə müqəssir sayılması nəticədə Ahmet İzzet Paşa hökumətinin süqtuna yol açmışdı.

1918-ci ilin noyabr-dekabr aylarında İstanbulda Mustafa Kamal Paşa ilə birlikdə "Minbər" adlı qəzet çıxarmışdır. Bir çox əski ittihadçılar kimi Ali Fethi Okyar da Malta sürgünündə olmuşdu. İstiqlal Savaşına qoşulduğundan sonra 1921–1925-ci illərdə TBMM üzvü, daxili işlər vəkili, baş vəkil, Məclis sədri və yenidən baş vəkil vəzifələrində çalışmışdı. Yerini sərt idarəciliy tərəfdarı sayılan İnönüyə verməyə məcbur olandan sonra o, Parisə səfir göndərilmişdi. Yeri golmışkən, burada dəfələrlə Azərbaycan Cümhuriyyətinin Paris Sülh konfransına göndərdiyi nümayəndə heyətinin başçısı Ə.Topçubaşovla görüşmüş və sonuncuda çox xoş

<sup>103</sup> Şevket Süreyya Aydemir. "Tek Adam", c. 2, s. 386.

təəssürat yaratmışdı<sup>104</sup>. Kifayət qədər uğurlu diplomatik fəaliyyətinə baxmayaraq, yuxarıda da göstərildiyi kimi, 1930-cu ilin yayında Atatürk onu geri çağırmış və yeni siyasi partiya yaratmaq sahəsində əməkdaşlığı dəvət etmişdi. Həyatı boyu İsmet İnönüyə rəqib sayılısa da, Atatürkünlə ölməndən sonra "ikinci adam"la ümumi dil tapmağı və yenidən nazir mövqeyinə yüksəlməyi bacarmışdı.

Bu seçimini uğurlu saymayan Şevket Süreyya Aydemirin fikrincə, Ali Fethi Okyar "Qazinin Makedoniya-dan bəri arkadaşı, daim siyasi proseslərlə ilgili, bir ara "İttihad və Tərəqqi" cəmiyyəti ümumi mərkəzinin üzvü, Cümhuriyyətdən sonra iki dəfə baş vəkil olmaqla bərabər, əslində, mücadiləçi, fəal bir şəxsiyyət deyildi. Bir fırqə qurmaq yolunda Qazinin təklifindən, əlbəttə ki, boyun qəçirməq istərdi. Yenidən Parisə dönmək, Parisdəki səfirlilik vəzifəsinə davam etmək istərdi. Amma olmadı..."<sup>105</sup>

Mehmet Nuri Conker Selanikdə Mustafa Kamalla eyni məhəllədə doğulmuşdu. Uşaqlıq və gənclik illəri birlikdə keçmişdi. Rüşdiyyədən tutmuş Hərb Akademiyasına qədər daim bir yerdə təhsil almışdır. Mehmet Nuri Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə vuruşmuşdu. 1920-ci ildə Qurtuluş Savaşına qoşulmuşdu. Ankara, Adana valisi olmuş, dörd dəfə TBMM-ə seçilmişdi. Mətbuat və İstibarət Müdiriyəti-Ümumiyəsində Əhməd bəyin sələfi idi. Qısa müddət quruma rəhbərlik etmişdi. Daim Atatürkünlə yanında olan, ona adı ilə və "son" deyə ərkək müraciət edə bilən iki-üç nəfərdən biri idi. Qazinin etirafına görə, anası Zübeide xanımın ölməndən sonra onu ən çox yandıran Mehmet Nurinin itkisi olmuşdu.

<sup>104</sup> А.М.Топчубашев и М.Э.Расуловаде. Переписка. 1923–1926. Москва, 2012, с. 139.

<sup>105</sup> Şevket Süreyya Aydemir. "Tek Adam", c. 2, s. 388.

Partiyadakı üçüncü inanılmış şəxs Şevket Süreyya Aydemirin "Sərbəst Fırqənin ən çox savaş verən yazarı"<sup>106</sup> adlanan dirdiği Əhməd Ağaoğlu idi. Onun CXF-dən yeni partiyaya transfer edilməsi təkcə Atatürkün şəxsi inam və etiqadını qazanması ilə bağlı deyildi. Əvvələ, Əhməd bəy Cümhuriyyət Türkiyəsində liberal düşüncənin ən sədaqətli və seçkin şimalarından sayılırdı. Digər tərəfdən konstitusiya hüquq professoru kimi siyasi partiyalar və ideoloji nəzəriyyələr tarixinə dərindən bələd idi. Prinsipiallığı, obyevikliyi, usta qələm sahibi mahir publisist olması da bura əlavə edilinə o, yeni partiya üçün əvəzsiz bir kadra çevrilirdi. Şevket Süreyya Aydemir Sərbəst Fırqə liderlərindən bəhs edərkən Əhməd bəy haqda yazar: "Fəqət qurucular arasında ən tənmiş siyasetçi Ağaoğlu Əhməd bəydir. Qərb anımlı bir demokratianın o zamanki tək müdafiəçisi o idi".<sup>107</sup> Yaxud yazardı: "Ağaoğlu bu yeni fırqənin fikir və inanc baxımından tək ağırlıq mərkəzini təşkil edirdi".<sup>108</sup> Amma partiya ierarxiyasında əsas ideoloq kimi mühüm bir yer tutmasında baxmayaraq, Əhməd bəyin vəzifəsinin dəqiq adı heç bir sənəddə göstərilməyib. Yəqin ki, sədrin müşaviri və fırqənin sözçüsü funksiyalarını daşıdığı söyləmək mümkündür. Yasin Cengiz onu Fethi bəyden sonra ikinci şəxs sayı.<sup>109</sup> Yeni fırqənin ilk nizamnamə və məramnaməsinin müəllifi də Əhməd Ağaoğlu olmuşdu. Sənəd Atatürkən təşəşiq alınandan dərhəl sonra elə Yalovada hazırlanmışdı.

Qazi başlangıçda Sərbəst Cümhuriyyət Fırqəsinə TBMM-də 60–70 nəfər millət vəkili yeri verəcəyini

<sup>106</sup> Şevket Süreyya Aydemir. "Tek Adam", c. 2, s. 399.

<sup>107</sup> Şevket Süreyya Aydemir. "Tek Adam", c. 3, s. 390.

<sup>108</sup> Şevket Süreyya Aydemir. "Ikinci Adam", c. 2, s. 386.

<sup>109</sup> Yasin Cengiz. "Serbest Cumhuriyet Fırkası ve Kapanışı Sonrasında Mütədil-Mühafiz Bir Kimlik Olarak Ahmet Ağaoğlu ve Basındakı Ses". "Akın", Konya, 2006, s. 66.

vəd etsə də, reallıqda onların sayı 13 nəfəri keçməmişdi. Ölkənin müxtəlif bölgələrini təmsil edən həmin şəxslərin sırasına Talat Sönmez (Ankara), Reşit Qalib (Aydın), Rəsim Öztekin (Bilecik), Senih bəy (Bursa), Mehmet Naki Yücekök (Elazığ), Tahsin Uzer (Erzurum), Ali Haydar Yu-luğ (İstanbul), Süreyya İlmen (İstanbul), İbrahim Süreyya (Kocaeli), Ali Qalib Niğde (Yenən), Refik İsmail Kakmacı (Sinop), Mehmet Emin Yurdakul (Şebinkarahisar) daxil idilər. Rəhbər üçlükdə təmsil olunanlardan başqa, adları çəkilən şəxslərdən ən tanınmışları Atatürkə xüsusi yaxınlığı ilə seçilən, bir müddət milli təhsil naziri vəzifəsini tutan Reşit Qalib və ünlü şair Mehmet Emin Yurdakul idi.

Yeni partiyanın üzvləri sırasında Mustafa Kamalın doğma bacısı Makbulə Atadan da vardi. Sərbəst Fırqənin təsisinə qədər siyasetlə heç bir əlaqəsi, ümumiyyətlə, təhsili və ictimai həyat təcrübəsi olmayan Makbulə xanım bu addımı, təbii ki, qardaşının istək və təşviqi ilə atmışdı. Məqsəd cəmiyyətdə Sərbəst Fırqəyə etimad yaratmaq, onun yüksək səviyyədə himayə olunması təsəvvürünü formalasdırmaq idi. Yarıpatriarxal Türkiyədə bu məsələyə böyük önəm verilirdi. Yeri golmışkən, cumhurbaşkanının ani, şultaq arzusu ilə mövqe dəyişən, amma sonradan seçimlərinə pəşman olub təvbə qapısını döyen bəzi siyasetçilərdən, millət vəkillərindən fərqli olaraq, Makbulə xanım son günə qədər partiyanın sadıq üzvü kimi qalmışdı.

Əhməd bəyin Sərbəst Fırqənin üç mühüm üzvü sırasında olması Atatürkün ona bəslədiyi inam və etimadın miyəsi haqqında təsəvvür yaradır. Amma istənilən halda cumhurbaşkanına doğma bacısı, yaxud gənclik dostlarından yaxın ola bilməyəcəyi də aydın idi. Təbii ki, münasibətlərdə gizlədilməsi bəzən heç lazımlı bilinməyən müəyyən ayri-seçkilik ünsürləri vardi. Bu, özünü, ilk növbədə, yeni

partiya ilə bağlı məsələlərin ali rəhbərlik səviyyəsində müzakirəsində göstərirdi. Əhməd bəyin hər zaman prinsipial mövqe tutması, zəruri anda gözənlənilən deyil, düşündüyüni deməsi ayri-seçkiliyi daha da qüvvətləndirirdi. Odur ki fırqə ilə bağlı tapşırıqlarını Fethi, yaxud Nuri bəyə verən, planlarını onlara açıqlayan Atatürk Əhməd bəyi yalnız ortaya mübahisəli məqamlar çıxanda yada salır, narazılığını və iradalarını əksər hallarda ona bildirirdi.

Hadisələri qabaqlayaraq qeyd etməliyəm ki, Türkiyənin siyasi həyatındaki yenilik haqda eşidən diplomatlar və xərici müxbirlər sanki Atatürkün mətbuat katibi imiş kimi, ilk növbədə, Əhməd bəyə üz tutmuşdular. Amma özünün də səmimi şəkildə boynuna aldığı kimi, partiyanın gələcəyi ilə bağlı fikirlərindəki nikbinliyə şərık çıxmamışdır. Çoxpartiyalı sistemin respublika üsuli-idarəsinin ayrılmaz tərkib hissəsi, əsası olması ideyasına ölkə başçısının şəxsən dəstək verməsi ilə bağlı gətirdiyi dəlillər də xariciləri inanılmamışdı.

Ondan müsahibə alan bir fransız jurnalisti demişdi: "Belə düşünürəm ki, sizin fırqə uzunmürlü olmayıacaq. Bir məməlekətdə müxtəlif fikirlərin və müxtəlif cərəyanların yaşıya bilməsi üçün o məməlekətdə ədalət hissinin inkişaf etməsi lazımdır. Ölkənizdə belə bir hissən mövcudluğuna inanmiram. Mən küçədə vətəndaşlarınızın polis nəfəri tərəfindən döyüldüyüni, digərlərinin isə seyrçi qaldıqlarını gördüm. Belə məməlekətdə iki fırqə yan-yanaya bilmez!"<sup>110</sup>

Əhməd bəy təcrübəli diplomat, 1926–1933-cü illərdə Ankarakı Böyük Britaniya safiri Sir Georg Russel Klerkə səhbət zamanı qurduqları partiyanın ən yüksək səviyyədə xeyir-dua alıdığını və eynən onun ölkəsindəki kimi "Oppo-

<sup>110</sup>Ahmet Ağaoğlu. "Serbest Fırka Hataları", s. 80.

sition of His Majesty” (“Əlahəzrətin müxalifəti”) olacağının xatırladanda həmsəhbətindən belə bir cavab eşitmışdı: “Unutmayın ki, bu müəssisələrin bizdə yeddi yüz illik tarixi var”. Təbii ki, anqlosaksonların yeddi əsrə keçdikləri yolun Türkiyədə yeddi ilə qət olunacağı fikri səfirdə haqlı şübhə yaratmışdı.

Necə deyərlər, başı daşdan-dşa dəyəndən, hadisələrin pərdəarxasına və bəzi həmkarlarının iç üzünə bələd olan- dan sonra Əhməd bəy özü də xarici müsahiblərin fikrinə dəstək verərək “Sərbəst Firqə xatirələri”ndə yazırırdı: “Bəli, ədalət hissi olmayan, yəni qarışısındakının haqlarına hörmət etməyi, onun fikirlərinə və hisslerinə dözməyi bacarmayan bir mühitdə hürriyyət, firqə və s. bu kimi şeylər mümkün deyil. Belə mühitlərdə hər şey oyuna, hiyəleyə, qarşılıqlı ittihamlara, iftiralara çevirilir, nəhayət, bir tərəf tapdanaraq, o birinə istədiyi kimi hərəkət etmək imkanı verilir”.<sup>111</sup>

Bütün bunlar Sərbəst Cümhuriyyət Firqəsi mövcudluğunun ilk yüz gününü tamamlamadan fəaliyyətinə son qo- yulandan sonra xatırlananlardır. 1930-cu ilin avqustunda, ölkə həyatının demokratiklaşması ilə bağlı eyforiya hissinin yaşandığı ərefədə çoxpartiyalılıq, yeni qurumun məqsəd və vəzifələri, mövcud iqtidár partiyası və siyasi rəhbərliklə münasibətlər, yaxınlaşan bələdiyyə seçkilərində iştirak, təşkilatın yerlərdə şöbələrinin yaradılması, mətbu orqanın təsisi və s. barədə aparılan mübahisələr və fikir mübadilələri yuxarıda da qeyd edildiyi kimi, əsasən, Atatürkə Əhməd Ağaoğlu arasında gedirdi. Bir sira prinsipial məsələlərdə partiyanın sədri və baş katibi deyil, məhz o, Qazinin çox vaxt əsəbi atmosferlə müşayiət edilən sorğu-sualı altına düşür, yerli və yersiz ittihamlara cavab verməli olurdu.

Bu mübahisələrdən, fikir toqquşmalarından qaçmaq ol- mazdim? Adları Sərbəst Firqə üzvləri sırasına daxil edilən digər millət vəkilləri kimin bir kanara çəkilib hadisələrin ge- dişini gözləmək mümkün deyildimi? Çox güman, belə im- kan vardi, lakin haqlı olduğunu bildiyi halda susmaq onun əbiətinə və prinsiplərinə yad idi. Əhməd bəy vəfat etdikdə çağdaş Türkiyə elminin görkəmli simalarından biri kimi tanınan türkoloq-professor Əhməd Cəfəroğlu soydaşı və adaşının çox dəqiq səciyyəsini verərək yazmışdı: “Mərhum Ağaoğlu təpədən-dırnağa bir azəri türkü kimi yaşamış, düşünmüş və danışmışdı. Hətta ölüncəyə qədər şivəsini də düzəltməmişdi. Heç bir məclisə fikirlərini və tanqidi mülahizələrini söyləməkdən çəkinməmişdi. Hər yerdə və daim özünü hürr, sərbəst saymış, ölümünün yaxınlaşdığını hiss olunduğu məqamlarda belə, öz fitri zəkasını və şux- luğunu qeyb etməmişdi. Azəri türklərinin dediyi kimi, kişi kimi yaşamış, kişi kimi olmuşdu”.<sup>112</sup>

<sup>111</sup> Ahmet Ağaoğlu. “Sərbəst Firqa Hatraları”, s. 81.

<sup>112</sup> Ahmet Cəfəroğlu. “Bir Örnek İnsan”. “Oluş” məcmuası. Haziran, 1939.

## PARTİYA QURUCULUĞU ZƏMİNİNDƏ FİKİR TOQQUSMALARI

İndi isə Əhməd bəyin Atatürkən yeni fırqənin qurucu üzvləri sırasında yer alması ilə bağlı gözlənilməz xəbəri eşitdiyi axşamın hadisələrinə qayıdaq.

Yalovadakı baldan əvvəl Atatürk, Fethi Okyar, İsmet İnönü və Kazım Özalp arasındakı müzakirələr mərasim başa çatandan sonra yeni partiyaların rəhbərliyinə gətirilən Mehmet Nuri Conkerlə Əhməd Ağaoğlunun, habelə bir sıra digər qonaqların iştirakı ilə davam etdirilmişdi. Ölka həyatında baş verməsi gözlənilən ciddi siyasi yeniliklə bağlı Fethi bəyin Qaziya məktubu, sonuncunun isə ona cavabı oxunmuşdu. Fethi Okyarın təkidlə xahişləri nəticəsində Atatürkün diktəsi ilə İsmet İnönüün elə həmin axşam qələma aldığı məktublar Sərbəst Fırqənin maneəsiz fəaliyyəti, habelə yeni qurumun bir neçə il əvvəl mövcud olan müxalif Tərəqqipərvər Cümhuriyyət Fırqəsinin taleyini yaşamayaçağı ilə bağlı təminat sənədi mahiyyəti daşıyırırdı.

“Kağızların oxunmasının ardından Qazi məclisdəkiliər “Nə deyirsiniz?” sualını verdi, – deyə Əhməd bəy xatirələrində yazırı. – Həmişə belə məqamlarda olduğu kimi, başlar aşağı endi, kimsədən səs çıxmadi. Bir müddət çəkən sükütdən sonra Qazi üzünü mənə tutdu və: “Professor bəy, sən nə deyirsən?” – sualını verdi. Mən əvvəllər də heç ol-

mazsa iki fırqənin olmasını istəyirdim. Hətta 1926-cı ildə verdiyim raporda tek fırqənin zərərlərindən, rəqabətsizlik mühitinin doğuracağı acı nəticələrdən bəhs açmışdım. Amma fırqələrin bu cür razılaşma əsasında yaranmasına təsədüf etməmişdim. Ona görə tərəddüd içində idim. Əziyə münasibətdə icrasını daim bir namus və şərəf borcu, türklük və vətənpərvərlik vəzifəsi kimi qəbul etdiyim doğruluq və açıqlıqdan heç zaman ayrılmamaq qərarım bir daha qətiləşdi”.<sup>113</sup>

Məhz həmin “açıqlıq və doğruluq” prinsipinin tələbi ilə hamının susqunluğu fonunda yalnız Əhməd bəy bu şəkildə qurulan partiyanın sünə göründüyüni<sup>114</sup>, kimsəni inandıra bilməyəcəyini, habelə özünün də Sərbəst Fırqəyə üzvlük məsəlesi ilə bağlı tərəddüd keçirdiyini və bir qərar verə bilmədiyini demişdi:

“Orz etmək istəyirəm ki, Zati-dövlətinizin mövqeyi aydın deyil. Keçmiş fırqə olduğu kimi qalır, başında da övlətin tamam quruluşlarına, vasitələrinə, sərvətlərinə həkim olan İsmet Paşa dayanır. Büttün bunlar az imiş kimi, Zati-dövlətiniz də dünyaya yayılmış şöhrət və nüfuzunuzla yəni o fırqənin rəhbərliyində temsil olunursunuz. Bunun qarşısında isə hər cür vasitədən mahrum Fethi bəy ortaya çıxır. Kim onun yanına gedəcək?”<sup>115</sup>

Atatürkün “sən gedərsən!” hökmü qarşısında da susub geri çəkilməmişdi. Qazinin ideyalarına bütün varlığı ilə bağlı olduğunu, amma indiki şəraitdə əmr alsa belə, bu ideyalardan üz əvvər ib saxta müxalifətçilik yolu tutmayacağını

<sup>113</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Hətralari”, s. 35.

<sup>114</sup> Aradan qırx il keçəndən sonra Atatürkün ən mükəmməl bioqraflarından biri sayılan Şevket Süreyya Aydemir də Əhməd bəyin sözlarını eyni ilə təkrarlayaraq yazırı: “Sərbəst Fırqə taşkilatı şərtlər baxımından tamamilə sünə, köksüz bir təşəkküldür və əslində, heç fırqə deyildi” (“Tək Adam”, c. 3, s. 388).

<sup>115</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Hətralari”, s. 35.

bildirmīdı. Atatürk əsəbiləşib Əhməd bəy “araqarışdırılanlıqda” ittiham etmişdi. Həm də məlum olmuşdu ki, bu, cumhurbaşkanının özünün göldiyi nəticə deyil. “Xeyirxah adamlar” zamanında onu Ağaoğlunun “araqarışdırılanlığı” ilə bağlı duyuq salıblar. Fethi bəyin yeni partiyadəsinin tərəfini saxlamaq niyyəti də bir nəticə verməmişdi.

"Öhməd bəyi yaxşı tanıyıram, – deyə Atatürk əvvəlki əsəbi tarzdə sözüne davam etmişdi. – Onun bütün əndişəsi şəxsini hər tərafдан əmniyyat içərisində görməkdən ibarətdir. İndiyə qədər orada-burada, Məclis koridorlarında, qəzet sütunlarında özünü yeyib-tökürdü. İşlərin yaxşı getmədiyindən şikayətlənirdi. İndi ona açıq danışmaq, qüsurları göstərmək, səhvələri düzəltmək imkanı verilir. Bəs nə üçün tərəddüd edir?"<sup>116</sup> Atatürk daha sonra üzünü Öhməd bəyin məclisdə olan qızı Tezera tutaraq atasının "başının İran fəlsəfəsi ilə dolu olduğunu" demiş və "onun tasiri altına düşməməyi" məsləhət görmüşdü. Gənc Tezer isə, sonralar Öhməd bəyin haqlı qürur hissi ilə xatırladığı kimi, hörmətkarana tərzdə, lakin matin bir əda ilə "Atamız bizim üçün həmişə doğru yol göstərən mürşid olub" cəvabını vermişdi. Atatürk zahirən özünü hırslı göstərməyə çalışsa da, onun gənc xanımın cəsarətli cavabından məmənun qaldığı məclisdeklərin diqqətindən yayınmamışdı. Öhməd bəyin sözlerinin tərəddüd əhvalı-ruhiyyəsi yaratdığını sezən Atatürk mahir psixoloq kimi söhbəti başqa müstəviyə keçirərkən həssas nöqtəyə toxunmuşdu: "Bu nə işdir? Ən çox güvəndiyimiz, etibar etdiyimiz dostları vətənə və millətə xidmətə dəvət edirik. Əvəzində isə tərəddüd və şübhə ilə qarşılaşıraq. Bundan sonra hansı həvəslə, hansı ümidişələ çalışmaq olar?"<sup>117</sup> Təbii ki, bu təsirli-yanınlı sözlər

qeyri-müəyyən durumu dərhal dəyişdirmişdi. Fethi bəy onu başladıqları işdə heç bir tərəddüd və şübhənin olmadığını inandırmağa çalışmışdı.

Əhməd bəy də bu arada Atatürkün dediklərindən mütəssir olub mübahisəni kəsmək qərarına gəlmış, hətta gözə görünməmək üçün kreslosunu bir qədər geri çəkib yanındakı iri gövdəli xanının arxasında gizlənməyə çalışmışdı. Lakin Atatürk mövzudan yayınmağa imkan verməmişdi. “Daha nə fikirləşirsən?” – suali ilə səhəbətin hələ bitmədiyinə işarə vurmuş və onu çox da xoş olmayan dialoqu davam etdirməyə zorlamışdı.

"Paşam, bəndəyə müraciət etməkla məni şərəfləndirsiniz, - deyə Əhməd bəy cavab vermişdi. - Mənim principim isə düşündüklərimi hər zaman açıq söyləməkdir. Bu da siz əsəbiləşdirir. İndi mən nə edim?"<sup>118</sup> O, Atatürkdən əsəbiləşməyəcəyi ilə bağlı vəd alandan sonra sözünə davam etmişdi: "Fırqə qurulmasının çox təbii və hazır bir yolu var. Zati-dövlətlərinizdə də məlumdur ki, fırqəmizdə bu gün bir-biri ilə qaynayıb-qarışmayan, anlaşa bilməyən, ilk fürsətdə çarpışmağa hazır olan iki qanad var. Bunlar tarəqqipərvərlər və mühafizəkarlardır. İndi hamısı eyni fırqənin bayrağı altındadırlar, yan-yanı oturlurlar. Fırqə və Məclis daxilində bu adamlara sərbəst düşünmək, sərbəst danışmaq və sərbəst hərakət etmək imkanı verilsə, fırqə öz-özülüyündə iki cəbhəyə ayırlar və həmin cəbhələr də tədricən iki partiya halını alar".<sup>119</sup>

"Bu fikir professor bœün başına gœlmiş, ancaq kimsenin a lina gœlmemi !" – dey  y ng l v ri istehza imkan m   ld n verm y n At t r k d ,  esl nd , eyni m lahiz  ile razi idi, la kin CXP-ya faktiki r hb rliyi  l nd  saxlayan  sm t  n n 

<sup>116</sup> Ahmet Ağaoğlu, "Serbest Fırka Hataları", s. 36.

<sup>117</sup> Ahmet Ağaoğlu, "Serbest Fırka Hatıraları", s. 36.

<sup>118</sup> Ahmet Ağaoğlu, "Serbest Fırka Hataları", s. 37.

<sup>119</sup> Ahmet Ağaoğlu, "Serbest Fırka Hatıraları", s. 37.

tərəfdarlarını gözünün önündən kənara buraxmaq, onlara hər hansı sərbəst seçim haqqı tanımamaq istəmirdi. "Az olsunlar, amma bir tabor kimi arxamca gəlsinlər", – deyə siyasi partiya üzvlərindən, az qala, hərbi intizam və tabeçilik tələb edirdi. Cox güman ki, belə yanaşma tərzi dövlət başçısının da prinsiplərinə uyğun gəlirdi, çünki təkpartiyalılıqla fərqli fikir, fərqli yanaşma tərzi bir araya siğmirdi.

Atatürk yeni partiyaya yetərinəcə millət vəkili yeri verəcəyini deyəndə yenidən Əhməd bəyin haqlı, məntiqli sualları ilə qarşılaşmışdı: "Cumhurbaşkanı öz partiyasından olmayan, fərqli, hatta müxalif mövqeli siyasi qüvvənin təmsilçilərini Məclisə necə gətirə bilər? Onda bəs hər hansı bir fırqa namizədində səs vermiş insanların seçim hüququ? Bəs partyanın münasibət və prinsipləri? Cizilmiş ssenariya görə, Qazi ilə siyasi rəqabətdə olan Fethi bəyin "rəqibinin" tövsiyəsi ilə Məclisə girməsi nə dərəcədə məntiqlidir? Nəhayət, əgər Sərbəst Firqəni təmsil edəcək millət vəkilləri mandati cumhurbaşkanından alırlarsa, o zaman fikir və hərkətlərdən necə "sərbəst" olacaqlar? Necə müxalif mövqə tutacaqlar? Bütün bunlar Məclisin simasında, qərarlarında öz əksini necə tapacaq?" Artıq Atatürkün əllərinin əsidiyi, qasınum tükərənin qabardığını görən Əhməd bəy mübahisəni dayandırmışdı.

Təbii ki, inzibati yolla cəlb edildiyi partiya məsələsi elə ilk dəqiqlərdən onun ürayınca olmamışdı, lakin cumhurbaşkanının niyyətindəki ardıcılıq və qətiyyəti görəndən sonra onda müəyyən ümidi hissəri yaranmışdı. Sərbəst Firqəyə ayrılaçaq millət vəkillərindən Atatürk ideyalarının daha rational və demokratik yolla həyata keçirilməsini təmin edən sağlam müxalif mövqeli deputat qrupunun yaradılması, bu yolla fərqli fikirlərin gündəliyə gətirilməsi, məsuliyyət

bölgüsü və qarşılıqlı nəzarətin həyata keçirilməsi barəsində düşünməyə başlamışdı.

Amma az sonra hər iki tərəfin, əslində, qaydaları əvvəlcədən razılışdırılan bir oyun oynadıqlarını görəndə Əhməd bəyin az öncəki nikbinliyindən əsər-əlamət qalmamışdı. Nə Atatürkün yeni partiyaya hansısa hüquqlar vermək istəyini, nə də həmfikirlərinin hüquqları uğrunda mübarizə aparmaq əzmində olduğunu anlamışdı. Həmin andakı vəziyyətin tragikomikiyi sonralar əksini bu sətirlərdə tapmışdı: "Həqiqətən və məməkətin şərtlərinə görə, bu, hərəkət verən və alan üçün, sadəcə, bir göstərişdən ibarətdir. Necə ki, biri verilən haqların hamisının hava (burada boş şey mənasında – V.Q.) olduğunu bilir, digər tərəf də xalq deyilən şeyi sabun köpüyündən başqa bir şey sayır. Ona görə də aldatma və aldanma qarşılıqlıdır. Biri necə verirse, digəri də elə alır. Hər ikisi də içəridən gülür, lakin zahidə özlərini guya həqiqətən də ciddi bir şeylər olurmuş kimi aparrırlar və bundan də hər ikisi məmənun qalır".<sup>120</sup>

Sərbəst Firqənin yuxarıdan verilmiş bir qərərlə meydana çıxmazı siyasi həyatda köklü dəyişikliklərdən daha çox, zahiri demokratiya görüntüsü yaratmağa xidmət edirdi. Əhməd bəyin ürək yanığı ilə yazdığını kimi, bunu oyuna qoşulanların hamısı çox gözəl anlayırdı. Dəyişiklik niyyəti və qətiyyəti aşağдан, xalqın özündən gəlməli idi. Daha doğrusu, ona iradəsinə ortaya qoymağa imkan verilməli idi. Dövlət başçısının səmimiyyət dərəcəsinin alılıyinə və nəcibliyinə baxmayaq, yuxurların istəyi nəticə etibarilə bəlli bir nöqtədən qabağa getməyəcəkdir. Sadəcə, birinci şəxsin ətrafında olanlar buna imkan verməyəcəkdilər. Atatürkün həyatda və söhrətin zirvəsində olduğu 1934-cü ildə Əhməd Ağaoğlu özünün də qatıldığı, bu siyasi

<sup>120</sup> Ahmet Ağaoğlu. "Sərbəst Fırka Nəzərətləri", s. 47.

fars və illüziya ilə bağlı fikirlərini daha kəskin, fəlsəfi və ümumiləşdirilmiş şəkildə (nəzərə alaqlı ki, "Sərbəst Fırqə xatirələri" həmin dövrda qələmə alınsa da, ilk dəfə yalnız 1950-ci ildə, Demokrat Partiyasının hakimiyyəti dövründə çap edilmişdi – V.Q.) bildirmişdi:

"Ah, Şərqiñ bu riyakarlı! Sözün kölgəsində gizlənərək olmayanı mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək!

Bu zavallı ölkənin bütün bələlərinin kökü bu qorxunc ruh xəstəliyindədir.

Bizdə Cümhuriyyətdən ən zəif bir nişanə belə yoxdur. Bizdəki rejim tam mənəsi ilə bir diktatorluqdur ki, bunu da hamı bilir. Ancaq hər şəyə rəğmən hamı hürriyyətdən, Cümhuriyyətdən bəhs edir, hər kəs bizada azad bir Cümhuriyyət qurulduğunu söyləyir, iddia eləyir.

Məmələkətin bir başından o biri başına kimi davam edən qarşılıqlı bir aldatma!

Amma eyni zamanda ortada aldanan da yoxdur. Hər kəs içində gülür, həm özüna, həm də başqalarına gülür, gülür, gülür! Bütün məmələkət gülür, zarafat edir, özü ilə, rejimi ilə, Cümhuriyyət deyib bağışlanlarla zarafatlaşır. Ortada nə inanın var, nə inan! Nə doğruluq var, nə səmimiyyət! Əhvali-ruhiiyə boşluğu, qəlb boşluğu, ruh boşluğu içində boş bir varlıq yixala-dura sürüñür, həyəcansız, zövqsüz, eşqsziz bir halda sürüñür. Gərnəşərək, əsnəyərək, yarıyuxulu vəziyyətdə, günləri, ayları, illəri saya-saya sürünməyinə davam edir...”<sup>121</sup>

Əhməd bəyin fikrincə, bütün nüfuz və böyükliyünə, tərxiyi xilaskarlıq missiyasına baxmayaraq, Atatürk də həm aldadınların, həm də aldanınların biri, bəlkə də birincisi idi. Aldatması, ilk növbədə, demokratiya görüntüsü naməni

nəzarətdə saxlanan əl müxalifəti (Türk mənbələrində “gündümlü mühafəfət” – V.Q.) yaratmaq niyyətində özünü göstərirdi. Aldanması isə qurucusu və rəhbəri olduğu Cümhuriyyət Xalq Fırqəsinin ölkədəki gerçək mövqeyindən, əsl vəziyyətindən xəbersizliyində meydana çıxırı. Amma bir məsələ də vardi ki, bu acı həqiqatı söyləyərkən Əhməd bəy özü də dünya qədər qədim “hökmdar yaxşıdır, ətrafi pis” sefsətəsindən uzaqlaşa bilməmişdi. Ya da Atatürkə bəslədiyi böyük sevgi nəticəsində nəyin bahasına olursa-olsun, Cümhuriyyət qurucusunu təmizə çıxarmaq istəmişdi. Ona görə də “Aldanan, qəflətdə saxlanan, istismar edilən Odur!” – deyə Atatürkü təmizə çıxarmağa çalışaraq yazdı: – “Rəhbəri olduğu fırqənin vəziyyətindən tamamilə bixəbər idi. Ətrafində ona daxili səmimiyyətlə bağlı neçə adam var? O, doğru məlumat ala bilmir. Elə düşünür ki, məmələkətə buncu xidmət göstərmiş, milləti əsarətdən qurtarmış, istiqalımlı təmin etmiş olan fırqə xalqın nəzərində əvvəlki kimi qıymətli və ezzidir”.<sup>122</sup>

Əhməd bəy bu acınacaqlı vəziyyətə laqeyd qalmadığıni, imkanı daxilində Atatürkə gerçəklərdən hali etməyə çalışdığını göstərir, diqqəti “bütün müsibətlərinin mənbəyi” adlandırdığı məlum məktubuna yönəldirdi: “1926-ci ildə özüne vermiş olduğum bir raporda belə düşüncənin yanlış olduğunu, hətta Qazinin də get-gedə nüfuzunu itirdiyini və bunun da yeganə səbəbinin fırqə rəhbərliyində təmsil olunanların hərəkət, əda və hökmələri olduğunu açıq-aydın söyləmişdim”.<sup>123</sup>

<sup>121</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hataları", s. 49.

<sup>122</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hataları", s. 49.

<sup>121</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hataları", s. 117–118.

## QALMAQALLI İZMİR GEZİSİ

Cəmiyyəti yeni partyanın mövcudluğundan xəbərdar etmək üçün Sərbəst Fırqə rəhbərliyi Atatürkün xeyir-duası ilə quruluşunun ikinci ayında ilk dəfə xalqın arasına çıxdı. 3-13 sentyabr tarixləri arasında baş tutan tanışlıq səfəri Qərbi Anadolunun İzmir, Aydın, Manisa, Balıkesir və s. şəhərləri əhatə etmişdi. Fethi Okyar, Əhməd Ağaoğlu, Ali Haydar Uluğ və Tahsin Uzerdən (az sonra baş katib Mehmet Nuri Conker də onlara qoşulmuşdu) ibarət Sərbəst Fırqə heyətini gətirən "Konya" gəmisi sentyabrin 4-də İzmir limanına daxil olmuşdu.<sup>124</sup> Mövcud daxili siyasetdən çox da məmənnun görünməyən və həmisi özünün yetkin, açıq fikirli insan potensialı ilə tanınan İzmir şəhəri bilsərkəndən partiya turunun ilk məntəqəsi kimi seçilmişdi. Ölkə vətəndaşları ilə ilk temas – Qərbi Anadolu turu Əhməd bəyin qüvvələr nisbətində baş verəcək dayışıklılıqə bağlı gümanlarında haqlı olduğunu göstərdi. Sərbəst Fırqə başçılarının gəlisiini eşidən on minlərlə şəhər sakini onları, sözün əsl mənasında, xilaskar kimi qarşılamışdı.

Təbii ki, baş verənlər dərki sağlam məntiqə sığmayaçın çok paradoksal hadisə sayıla bilərdi. Doqquz il əvvəl izmirliləri yunan zülmündən, şəhəri isə yunan işgalin-

dan Atatürk xilas etmişdi. İndi həmin izmirlilərin onun qurduğu Cümhuriyyətdə, onun cumhurbaşkanı olduğu məməkətdə yeni xilaskar axtarışına çıxmaları, ən azı, qəribə, gözənlənməz idi. Bu, həm də hakimiyyətə ünvanlanan güclü xəbərdarlıq, əsl həyəcan təbili idi...

Qarşılaşdığı mənzərədən özü də heyərlənən Əhməd bəy İzmirdən həyat yoldaşı Sitarə xanımı 6 sentyabr tarixli məktubda yazdı: "Dünəndən bəri İzmirdəyik. Xalqın bizi necə qarşıladığını görməli idin! Dəniz sahilinə, ən azı, qırx min adam toplanmışdı. Gəmimiz hələ uzaqda ikən bayraq-ılar dalgalanır, "Yaşasın Qazi!", "Yaşasın Fethi bəy!", "Yaşasın Sərbəst Cümhuriyyət!" sədalarından qulaq tutulurdu. Saysız-hesabsız qayıqlar biza təraf sütüməkdə idi".<sup>125</sup>

Hakim partyanın özbəşinalıqlarından bezen və Qazinin bütün bunlardan xəbərsiz olduğunu düşünən sadə vətəndaşlar, ilk növbədə, ölkəyə və cumhurbaşkanına kömək məqsədilə Sərbəst Fırqəyə qoşulmaq istəyirdilər. Digər tərəfdən, hər yerdə Atatürkün yeni firqə vasitəsilə başlıca narazılıq mənbəyi olan hakim CXF-nin və əlində hədsiz hakimiyyət toplamış İsmət İnönüün təsir gücünə zəiflətmək istədiyi barədə şayiələr dolaşındı. İzmir bu məsələdə yeni firqənin yanında idi. Şəhərdə çıxan beş qəzetdən dördü dərhal Sərbəst Fırqənin mövqelərinə keçmişdi. Adamlar axın-axın otelə gəlib partiyanın yerli özəklərini qurmaq üçün təlimat istəyirdilər. İzmirdə qalacaqları günlər ərzində Fethi bəy mitinqlərdə çıxış edəcəkdi. Əhməd Ağaoğlu isə siyasi liberalizm haqqında silsilə mühazirələr oxuyacaqdı.

Yenidən hərəkətli, firtinalı həyata qayıtması onu sevindirirdi. Atatürkün istəyi ilə qoşulduğu hərəkatın Cümhuriyyətin simasını dəyişməsi, insanları həqiqi azadlığa qovuşdurması ilə bağlı ümidi ləri qüvvətlənmışdı. "Mən yax-

<sup>124</sup> Barış Ertem, "Siyasi Bir Mühalefat Denemesi Olarak Serbest Cumhuriyet Fırkası", ODÜ Siyasi Bilimler Enstitüsü Sosyal Bilimler Araştırmaları Dergisi, 2010, Aralıq, c. 1, say 2, s. 71.

<sup>125</sup> Ahmet Ağaoğlu, "Serbest Fırka Naturaları", s. 149.

şiyam, lap yaxşıyam, – deyə Əhməd bəy İzmir səfərindən aldığı təssüratın coşqusu altında Sitarə xanıma yazdırdı. – Mübariza həyatı məni xeyli gəncəşdirib. Bu hətta Qazi həzrətlərinin nəzərlərindən yayınmadı və son görüşdüyüümüz zaman onun soruşduğu “müberizəniz nə haldadır?” sualının qarşılığında “əmr edin, qalaları bir hücumla alaq” dedim. O da “bəli, görürəm, cavanlaşmışam, amma qüvvəni qənaətlə sərf etmək daha yaxşıdır” dedi və təbii ki, biz də böyük komandanımızın əmrinə tabeyik!”.<sup>126</sup>

Lakin az keçməmiş ilkin eyforiya öz yerini dərin kədər və sarsıntıya vermişdi. İzmir hadisələri mahiyyət etibarilə Sərbəst Firqənin həm başlangıçının sonu, həm də sonunun başlangıcı oldu. Heç kim yeni siyasi qüvvənin xalq tərəfindən bu qədər sevgi və coşqu ilə qarşılanacağını gözlemirdi. İnsanların hakim CXF-yə inamsızlığı, məmər ordusuna böyük nifrəti, Atatürk də daxil, hakimiyyət cəbhəsini qorxuya saldı. Fethi bəy və Əhməd Ağaoğlu şəhərə ayaq basıldıları ilk dəqiqlərdən ən müxtəlif maneelerlə üzləsdilər. Onlarla eyni yolda yürüyən dəst partiyanın təmsilciləri kimi deyil, yad və düşmən ünsürlər kimi rəftar olundu. Müttəfiq saydıqları Xalq Firqəsinin İzmir təşkilatını ziyan etmək istəsələr də, heç kəsin qonaqları gözləmədiyi, onlarla görüşmek istəmədiyi məlum oldu. İş hətta İzmir küçələrində qan axmasına, Əhməd bəyin yazdığı kimi, “şəkspirvari dram ya-şanmasına” qədər gedib çıxdı.

Ehtimal etmək olar ki, əvvəlcədən Ankaradan müvafiq talimat almış yerli hakimiyyət orqanlarının təmsilciləri Sərbəst Firqə liderləri ilə hər hansı temasdan yayınmadılar. Hətta çox güman ki, bəzi ifrat düşüncəli CXF bosslarının istəyinə uyğun olaraq Sərbəst Firqəyə inam və rəğbətlərini açıq nümayiş etdirən İzmir sakinləri yerli “Anadol” qəzetiinin səhifələrində ağır təhqiqə ugramışdılar. Neticədə

hiddətlənmiş insanlar qəzet mətbəəsi öündə dinc nümayişə toplanmışdılar. “Ancaq iş bununla bitsəydi, nə gözəl olardı! – deyə Əhməd bəy yazdırdı. – Təessüf ki, belə olmamışdı. Əvvəldən mətbəənin həyatına gətirilən polis nəfərləri, çox güman, xalqı qorxutmaq üçün camaata tapançalardan atəş açmış və atılan güllələrdən biri on dörd yaşında bir məktəblini öldürmüştü.

Bu arada biz heç səyəd xəbərsiz halda otelə oturmuşduq və alt mərtəbədəki salonda bəzi adamlarla görüşüb səhbət edirdik. Birdən-bira böyük bir qələbəlik otelə hücum etdi. Hami həyəcanlı və əsəbi idi. Kimi ağlayır, kimi lənət və nifrət yağıdırır, kimi hədələyirdi.

İzdihəmin içərisindən arğaz bir qoca qəfildən öldürülənmiş uşağın qucağında gətirdiyi cansız cəsədini Fethi bəyin ayaqları altına ataraq:

– Buyurun, bu da sizə daha bir qurban! Başqalarını da verərik. Yalnız sən bizi qurtar, – dedi və ağlayaraq özü də Fethi bəyin ayaqlarına sarıldı.

Mənzərə mürdəş, tükirpərdici idi. Qana boyanmış körpə məktəbli uşaq Fethi bəyin ayaqları altında dünyaya vida deyir, atası isə Fethi bəyin əllərinə sənlərəq ürk parçalayan bir dilla digər övladını da qurban verməyə hazır olduğunu bildirir!

– Yalnız bizi qurtar. Qurtar bizi bu zalim mütəmələrin (Ankaradan göndərilmiş CXF təmsilciləri nəzərdə tutulur – V.Q.) elindən! – deyə o yalvarırdı.

Hamı başını aşağı dikiş əzici bir sıxıntı içərisində nə edəcəyini bilmirdi. Fethi bəyin gözləri yaşarmışdı, ətrafindakılardan bəziləri isə hönkür-hönkür ağlayırdı”.<sup>127</sup>

Təssürat həqiqətən də ağır idi. Qarbi Anadoluya tezliklə ölkənin simasını dəyişdirəcək bii missiya ilə gəldiklərini düşünən Əhməd bəy İzmirirdə qaldığı sonrakı günlərdə bu əzici ağırlığı döñə-döñə hiss etmişdi.

<sup>126</sup> Ahmet Ağaoğlu. “Sərbəst Firka Natraları”, s. 150.

<sup>127</sup> Ahmet Ağaoğlu. “Sərbəst Firka Natraları”, s. 63.

İzmir rəhbərliyi hər vasitə ilə şəhərə “qardaş partiyaların” təmsilçilərinin gəldiyini görməzləyə vurmağa çalışırdı. Onların yerli əhali ilə açıq ünsiyətinə hər vasitə ilə maneolər törədilirdi. Fethi Okyar gecə ilə Ankara teleqram göndərməli oldu. Nəhayət, Atatürkün şəxsi müraciətlərindən sonra Sərbəst Fırqə liderlərinin mitinqinə icazə verilmişdi. Həmin gün şəhərin Alsanç stadiyonuna 50 min nəfərdən çox insan toplılmışdı. Fethi bəyin bir saatlıq nitqi, əsasən, yeni partiyanın iqtisadi siyasətinə həsr olunmuşdu. Qəzətlərin yazdırılmasına görə, stadiyonun ətrafi da insanlarla dolu idi. Təbii ki, bu böyük xalq həyəcanı qısa müddəli Sərbəst Fırqənin uğurundan daha çox, mövcud hakimiyət nümayəndələrinin “xidmətinin” nəticəsi idi.

Amma ucsuz-bucaqsız insan seli xoş duyugulardan daha çox, həyəcan və narahatlıq doğurmuşdu. Əhməd bəy kütlənin qəzəbi qədər sevgisinin də sonda ağır nəticələr vera biləcəyi haqda əndişəli düşüncələrə dalmış və İzmirri çox ağır təəssüratla tərk etmişdi. Manisa yaxınlığında stansiyaların birində Sərbəst Fırqə heyəti ilə görüşmək üçün ətraf köylərdən galən kondililəri dağıtmış jandarm qüvvələrinin getirilməsi isə sevincə yollandığı bu səfəri yaddaşına qara və fəci notlarla həkk etmişdi...

Faciəli hadisədən bir neçə il sonra düşüncəsinə hopmuş təəssüratları qələmə alan Əhməd bəy yazdı: “Bilmirəm, Fethi bəy bu müdhiş hadisəni xatırlayırmı, London səfərə-xanasının (Sərbəst Fırqə bağlanandan sonra o, Böyük Britaniyaya səfir təyin olunmuşdu – V.Q.) möhtəşəm salonlarındakı yumşaq kreslədə ayləşib Şekspirin dramlarını oxuyarkən bu İzmir faciəsinin xatırəsi onu ara-sıra narahat edirmi. Eyyah! Bu yüksək, ilahi iztirabları duyacaq qətblərə malik olsaydıq, bizdə də o iztirabları təsvir edə bilən Şekspirlər yetişərdi... Biz süd qardaşlarını bələkdə boğdurulan insanların yetirmələriyik. O məsumların fəryadları da

əvəzində bizdəki vicdan səsini boğmuş, bizi əbədi bir lənətə məhkum etmişdir”.<sup>128</sup>

Hadisələrin belə şəkil alması “xalqın həm çox sevdidi, həm də çox qorxduğu Qazi” (Əhməd Ağaoğlu) üçün xüsusi təccübü id. O, gözləmədiyi yerdə zərba almışdı. Xilaskarı olduğu insanların, qurdüğü Cümhuriyyətin vətəndaşlarının bu dərəcədə üzüldönük çıxmına, ilk fürsatda başında özünün dayandığı partiya ilə üzülmüşkə istəyinə inanı bilmirdi. Əhməd bəyin də yazdığı kimi, Qazinin izzəti-nəfsinə toxunulmuşdu. Həm də dərindən toxunulmuşdu. (1930-cu il Türkiyəsindəki siyasi qalmaqla ingilislerin 1946-cı il parlament seçkilərində İkinci Dünya müharibəsində Böyük Britaniyanın qələbəsini təmin etmiş Uinston Çercillə etimad göstərməmələri ilə müqayisə oluna bilər. Qarbdə adı sayılan bu hadisənin şərqli hökmədən nə qədər sarsıcı olduğunu xatırlatmağa isə lüzum yoxdur – V.Q.)

İzmirdə böyük siyasetdə ilk addımlarını atan Sərbəst Fırqə ilə on ildən bəri hakim siyasi qüvvə kimi çıxış edən Cümhuriyyət Xalq Fırqəsi arasında ikincinin xalqın nəzərində o qədər də böyük etibar sahibi olmadığını göstərən bir dram yaşandırdı. İnsanlar Fethi bəyi və Əhməd Ağaoğlunu dinləmək üçün küçə və meydanlara axışırdılar. Əslində, bu, Atatürkə qarşı çevrilmiş hansısa bir narazılıq, yaxud etiraz aksiyası deyildi. Sada vətəndaşlar Fethi Okyari və yoldaşlarını vəziyyəti düzəltmək üçün Atatürk tərəfindən göndərilmiş “xilaskarlar” sayırdılar, onlara dəstək verməklə Qaziyə sədəqət və inamlarını nümayiş etdirdiklərini düşünürdülər. Şəhər rəhbərliyi isə bunu qəzəblənməsi vətəndaşların Sərbəst Fırqə funksionerlərinə divan tutmaq istəyi kimi qələmə verirdi. İnsanlar “Yaşasın bizi yenidən xilas edən Qazi!”, “Yaşasın Cümhuriyyət!”, “Yaşasın Fethi

<sup>128</sup> Ahmet Ağaoğlu. “Serbest Frirka Naturaları”, s. 64.

bey!” şürları ile mitinqə tələsirdilər. İzmirdən Ankaraya isə Sərbəst Fırqənin mitinqində “Qəhr olsun Qazi!”, “Rədd olsun İsmət!” şürlarının səsləndirilməsi barədə bəhtan dolu xəbərlər göndərilirdi. Hətta Fethi bəyin şəhər əhalisi və partiyasının tərəfdarları ilə görüşünü də yalnız Atatürk işə qarışandan sonra keçirmək mümkün olmuşdu.

Yəqin ki, Sərbəst Fırqə liderlərinin xalqı meydana lara yığan İzmir gazisini yarımqıç dayandırıb geri dönmələri üçün Atatürkün bir sözü kifayət idi. Lakin görünür, o, hadisələrin belə şəkil alacağını gözləmədiyindən tez-tələsik xahişkar pozada dayanmaq istəmirdi. Cox güman ki, belə bir addımı, ən azı, zəiflik sayırdı. Bəlkə də fikir azadlığı, demokratiya havasına uymuş dünənki silahdaşlarının özlərinin ağillanacaqlarına, “tövbə yoluna” qayıdacaqlarına ümid bəsləyirdi? Amma İzmir hadisələri ölkənin digər yerlərində də eks-səda verə bilərdi. Hər şey öz axarına buraxılsa, Fethi bəy və həmkarları xalq inqilabının liderlərinə çevrilərdilər. Əlbəttə, hərəkatı beişiyindən böyük çətin deyildi. Lakin bu, yenice ayaqda duran, sabitlik və inkişaf yoluna qədəm qoyan Cümhuriyyətə hansı dividendləri gətirəcəkdi? Atatürk hadisələrinin çox uzağa getdiyinin fərqinə varmışdı. İzmir uğuru Sərbəst Fırqəyə yol açmaqdan daha çox, onun başı üzərindəki qara buludların sıxlmasına səbəb olmuşdu.

Səfər zamanı Əhməd bəy özü də, çox güman ki, əvvəldən planlaşdırılmış təxribatın qurbanı olmuşdu. O, xatirələrində xoşagəlməz təsadüfü təsvir edərək yazardı: “Ancaq elə birinci gün son dərəcə qanqaraldıcı bir hadisə bas verdi. Xatirimdə deyil, hansısa qəzətin müxbiri məndən yeni fırqə və Xalq Fırqəsi haqqındaki fikirlərimi soruşdu. Mən hər iki fırqənin eyni məqsəd güddüklerini, əsas məsələlər baxımından bir-birlərindən fərqlənmədiklərini, vəzifələrinin yalnız bir-birinə rəqabət mühiti yaratmaq olduğunu söylədim. Ax-

şamüstü bu bəyanatımın korrekturasını gətirdilər, oxudum, heyrət və nifrat etdim. Sözlərim tamam dəyişdirilmişdi. Xalq Fırqəsi ilə bağlı adımdan min cür hədyan yazılmışdı. Son dərəcə əsəbiləsdim və dərhal təkzib verəcəyimi bildirdim. Nəhayət, min cür xahiş-minnət və bəyanatımın tərc olunmayağı vədi ilə məni sakitləşdirdilər. Həqiqətən də, ertəsi gün qəzet mətnində yalandan mənə şamil edilən sözlər pozulmuşdu.<sup>129</sup>

İzmir yol ayrıca, özünəməxsus Rubikon idi. Hami, ilk növbədə isə əlini daim hadisələrin nəbzi üzərində saxlayan Atatürk siyasi eksperimentin xoşagəlməz miqyas almasının fərqində idi. Sərbəst Fırqənin İzmirdə gördüyü böyük xalq rəğbəti, Fethi Okyanın mətbuatı etdiyi açıqlamada hər bir siyasi təşkilat kimi rəhbərlik etdiyi partiyanın da son məqsədinin iqtidara gəlmək olduğunu bildirməsi İsmət İnönü tərəfdarlarını xeyli həyəcanlandırmışdı. Onlar başa düşürdülər ki, “iqtidara gəlmək” dedikdə, səhbət qətiyyən onunsuz xalq sevgisi qazanmış Atatürkün hakimiyyətindən getmir, əsasən, hökumət dəyişikliyi nəzərdə tutulur. Lakin görünür, ilk növbədə, Atatürk özü bu böyük, hətta inqilabi xarakterli dəyişikliklərə hazır deyildi...

İzmir hadisələri Sərbəst Fırqəyə, ən çox da qurumun sözçüsü kimi tanınan Əhməd Ağaoğlu qarşı hücumları daha da şiddetləndirmişdi. Fahri Sakalın da dəqiq sezdiyi kimi, bu, bir tərəfdən Əhməd bəyin fırqənin mətbuatla əlaqələrinin bütün ağırlığını öz çıyinlərinə götürməsi, digər tərəfdən isə avtoritar münasibətlər sisteminde liberal-demokratik dəyərlərin əsas ideoloqu kimi çıxış etməsi ilə bağlı idi.<sup>130</sup> Kimi və hansı şəkildə tənqid etməklə bağlı göstərişin Atatürkən alındığını söyləmək üçün əlimizdə heç bir əsas yoxdur və fikrimizcə, bu versiya, ümumiyyətlə,

<sup>129</sup> Ahmet Ağaoğlu, “Sərbəst Fırqa Hərəkatları”, s. 60.

<sup>130</sup> Fahri Sakal, “Ağaoğlu Ahmet bəy”, s. 57.

istisna olunmalıdır. Lakin "hədəf"in doğru seçildiyi heç bir şübhə doğurmurdur. Təbii ki, "Qərb xarakterli bir demokratiyanın yeganə müdafiəçisi",<sup>131</sup> "Sərbəst Fırqə mənsubları içərisində həqiqi liberal olan və nə istədiyini bilən tək kişi"<sup>132</sup> kimi Əhməd bəy hückum və tənqidlərə tam "uyğun" gəlirdi...

Lakin Sərbəst Fırqə ilk uğurlarına imza atandan sonra "ideoloji savaşın" hüdudları daha da genişlənmİŞdi. Hətta aparıçı sima, yaxud ideoloq sayılsa da, yalnız bir nəfərin qaralanmasının lazımı effekt vermədiyini goran CXF mətbuatı bütövlükda Sərbəst Fırqəni cəmiyyətə Türkiyədə tarixin təkərini geri döndərməyə çalışan mürtəcə mahiyətli bir yiğnaq, başlıpozuq dəstə kimi təqdim etməyə başlamışdı. Əhməd bəy "Son Posta"dakı yazılarının birində yeni fırqənin adını gerilik, mühafizəkarlıq və dini xurafatın sinoniminə çevirnlərinin cizdiqları mənzərəni bütün dolgunluğunu ilə eks etdirmişdi: "İkinci fırqə təşəkkül edər-etməz meydana yeni bir nəzəriyyə çıxdı. Bu nəzəriyyəyə görə, Sərbəst Fırqənin təşəkküllü ilə türk xalqı dərhal iki hissəyə ayrılmışdı. Cümhuriyyət Xalq Fırqəsi tərəfə gedənlərin hamısı yüksək tərbiyeli, qanunlara riayət edən, dövlət və hökumətin nə olduğunu anlayan, küçələrdəki nümayiş və mitinq bağrlılarından xoşlanmayan, iqtidar qüvvəsinə itaatin zəruriliyini başa düşən intizamlı, Cümhuriyyət və Cümhuriyyətin bütün qanunlarına hörmət bəsləyən əfəndi və centləmen türklərdir. Sərbəst Fırqə tərəfinə keçənlər isə başdan-başa baldırı açıqlardan, ipa-sapa yatmayan mahəllə tör-töküntülərindən, oğrularından, cibgirərdən, saltənət və xilafət xülyası ilə yaşayan gerilikçilərdən, fəsin və ərəb hürufatının qayıtmasını istəyənlərdən, dövlət və millətlə

<sup>131</sup> Yakub Kadri Karaosmanoğlu. "Politikada 45 yıl". İstanbul, 1968, s. 102.

<sup>132</sup> Mehmet Zekeriya Sertel. "Hərirələklərim". İstanbul, 1968, s. 72.

əlaqəsi, bağlılığı olmayanlardan, səadətlərini küçə qar-

ma-qarşıqlıqlarında, meydan iqtisəşlərində arayanlardan, xülasa, bir sürü yaşıl bayraqlı və göy çalmalı yiğnaqdan ibarətdir".<sup>133</sup>

Rənglərin bu şəkildə tündləşdirilməsi ondan irəli gəldi -i, Əhməd bəyin özünün də etiraf etdiyi kimi, "müxalifətin kölgəsi belə adamları qorxudurdu". Sərbəst Fırqə təmsilçi-ləri xalqın içərisinə getdikcə, məmləkət insani ilə açıq və aydın təmaslar apardıqca hökumətin bu qorxusu daha da artmışdı.

İzmir, bütün əlamətlərdən da göründüyü kimi, sərbəst düşüncənin mərkəzi olmağa, liberal-demokratik dəyərlər uğrunda mübarizədə rəsmi Ankara ilə müxalif mövqədə dayanmağa iddiyalı idi. Təsədüfi deyil ki, Sərbəst Fırqənin ilk və yeganə mətbü nəşri də İzmirdə meydana çıxmışdı. "Sərbəst Cümhuriyyət" adlı qəzet rəsmi fırqə orqanı kimi 1930-cu il oktyabrın 26-da, partiyanın qurulmasından iki ay yarımla sonra nəşrə başlamışdı. Baş redaktor Faik Mü-hittin, yazı işleri müdürü (mosul katib) Behzat Arif idi<sup>134</sup>. Dörd səhifədən ibarət nəşr şənba günləri istisna olmaq şərti ilə gündəlik idi. O, fəaliyyətini hətta Sərbəst Fırqə qapan-dıqdan sonra da davam etdirmiş, sonuncu, 71-ci sayı 1931-ci il yanvarın 14-də oxuculara çatdırılmışdı.

"Sərbəst Cümhuriyyət xalq uğrunda mübarizədən yoluñmaz!" sözlərini özüne deviz seçən qəzet ilk sayında ya-zırdı: "Meydانا atılan hər bir fırqənin öz amalını, program və qayəsini izah etməsi bir qaydadır. Bizim üçün bu, çox asan bir iş olacaqdır, çünki qəzetiimizin adı öz-özlüyündə onun programıdır.

<sup>133</sup> Sitat bu mənbədən götürülib: Tevfik Çavdar. "Cumhuriyet Dönemi Türkiye Ansiklopedisi". Sərbəst Fırqə makalesi. İstanbul, 1995, c. 8, s. 2056-2057.

<sup>134</sup> Hakkı Uyar. "SCF-nin Yayın Orqanı – "Sərbəst Cümhuriyyət" Gazetesi". "Tarih və Toplum" dergisi, 1991, sayı 95, s. 47.

Biz məmləkət xalqının əksəriyyəti ilə bərabər Cümhuriyyətin sərbəst olmasını istəyirik. Sərbəst Cümhuriyyət vətəndaşların qəlbində yaşayış Cümhuriyyət ruhundan doğur. Sərbəst Cümhuriyyət Təşkilati-Əsasiyyə (konstitusiya – V.Q.) qanununda mövcud olan bütün haqların tam bir şəkildə mühfizəsi deməkdir.

Bizim yolumuzda hökm və istibdad yoxdur. Oğurluq və suistimal yoxdur. Millət mənfaətlərinin şəxsi mənfaətlərə qurban verilməsi yoxdur. Vətəndaşın ağızından loxmasını qapmaq, iniltilərə qulaq qapamaq, iztirablara göz yummaq yoxdur".<sup>135</sup>

Qəzətin ilk sayındakı baş məqalənin Əhməd Ağaoğlunun qələmindən çıxmazı onun çoxdan arzusunda olduğu partiya mətbuatının imkanlarından necə məharətlə yaranmasına əyani nümunə idi. Yazı "cürüük (burada "boş", "mənasız" – V.Q.) bir partiya" adlandırılın CXF-nin xalqa zidd fəaliyyətinə həsr edilmişdi. Əhməd bəy yazdı: "Sərbəst Fırqənin təsisindən üzü bəri, yəni təxminən son iki ayda cərəyan edən hadisələr iki mühüm həqiqəti bariz şəkildə meydana qoymuşdur.

Bunlardan birincisi Cümhuriyyət Xalq Fırqəsinin çürüküyüdür.

Bütün məmləkəti əhatə etmiş, məmləkətin ən ucqar gusələrinə qədər yayılmış, yerli təşkilatları, az qala, ordunu andiran bu qosqoca firqə yenica təşkilatlaşmağa başlayan, necə deyirlər, iməkləmək çağında olan bir firqə ilə elə ilk qarşılaşılığında sarsıldı, gerilədi və müvazinətini itirdi..."<sup>136</sup>

Əhməd bəy CXF-nin inzibati resurslar hesabına ölkədəki vəziyyətə hakim olmasını "Pirr qələbəsi" adlandırır və yazarının bir az da təəssüf və istehza qarşıq aşağıdakı sözlərlə bitirirdi: "Mən ki bu firqənin (CXF nəzərdə tutulur – V.Q.)

övladı idim və yolunda qüdrətim çatdığını qədər əmək sərf etmişdim, indi onun belə bir hala düşməsindən məhzun oluram. Mən və indi mənsub olduğum firqə istəyərik ki, arxasında bu qədər möhtəşəm tarixi xatirələr olan bu firqə yaşısan".<sup>137</sup>

Qəribədir, görəsən, Əhməd Ağaoğlu oktyabrın sonlarında bu sözləri yazarkən Atatürkün qarşısına əlcək atığının fərqində idimi? Təkbaşına bütün Xalq Fırqəsi iqtidarına qarşı çıxməq cəsərətini haradan almışdı?

Bu sualı cavab verməzdən əvvəl bir məsələyə aydınlıq getirək.

Sərbəst Fırqənin yarandığı ilk günlərdən Əhməd bəy, özünün də yazdığı kimi, "xüsusi və Fırqənin orqanı olacaq bir qəzet çıxarmaq məsələsində"<sup>138</sup> israr edir, Fethi Okyarı hər vasitə ilə yola götirməyə çalışır. Fethi bəy isə zahirən razılışa da, konkret səhbətdən qaçırdı. Hələ bu azmiş kimi, partiyasının maraqlarını mətbuatda təmsil etməyi üzde özünü Atatürk tərəfdarı kimi göstərən "Yarın" qəzetiinin sahibi Arif Oruca həvalə etmişdi. Bu qəzet isə "tutduğu deməqoqluq yoluńa daha şiddetli şəkildə davam etdirərək sağı və solu, bir sözlə, qarşısına çıxan hər kəsi ən müxtəlif yollarla əsəbiləşdiriyində CXF rəhbərləri və üzvləri arasında yeni firqəyə qarşı etimadsızlıq, düşməncilik hissələri oyadır, nəticədə onları İsmət Paşanın ətrafında daha sıx birləşdirməkdə davam edirdi".<sup>139</sup>

Partiya qəzeti məsələsinə görə Əhməd bəylə Fethi Okyar arasında kəskin münaqişə yaranmışdı. Sərbəst Fırqə fəaliyyətini dayandırana qədər o, siyasi şarlıtan saylığı və sonradan gümanlarının doğrulduğu Arif Orucun qəzeti ndə bir sətir də çap etdirməmişdi. Hətta Atatürkün "Yarın"ın

<sup>135</sup> Ahmet Ağaoğlu. "İki Hakikat". "Serbest Cumhuriyet", 26 Ekim 1930.

<sup>136</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hərəkatları", s.45

<sup>137</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hərəkatları", s. 45.

Sərbəst Fırqənin orqanı kimi fəaliyyət göstərməsi ilə bağlı tövsiyəsi də Əhməd Ağaoğlunu inadından döndərməmişdi.

Bütün bunlar Fethi bəyi bilərkdən və çox güman ki, Atatürkə fikir mübadiləsindən sonra ayrıca partiya qəzeti təsis etmək və Əhməd bəyi onun başına getirmək fikrindən daşındırmışdı. Çünkü belə bir qəzet və Əhməd Ağaoğlu qələmi Sərbəst Fırqəni çox qısa müddətdə müstəqil siyasi gücüçəvirebilərdi...

Fırqənin sūqutu ərefəsində İzmirdə fəaliyyətə başlayan və qısa müddətdə böyük oxucu auditoriyası toplayan "Sərbəst Cümhuriyyət" qəzeti bu həqiqətin bariz ifadəsi idi.

Sərbəst Fırqə heyətinin Qərbi Anadoluya səfəri davam etdiyi günlərdə artıq Ankara da vəziyyətin nəzarətdən çıxmaması üçün hərkətə keçmişdi. Çox güman, hazırlanın planının ilkin mərhəlesi kimi Xalq Fırqənin tanılmış üzvlərindən biri, "Cümhuriyyət"in qurucusu və baş redaktoru Yunus Nadinin "Rəisi-cumhur Qazi Mustafa Kamal həzərlərinə" adlı açıq məktubu dərc olunmuşdu.

Yunus Nadi, Əhməd bəyin də dəqiqi müşahidə etdiyi kimi, öz məktubunda sanki Atatürkə açıq-aydın meydan oxuyurdu. Son dərəcə iddialı bir tərzdə, əgər Qazi bundan sonra da Sərbəst Fırqəyə himayədarlıq göstərərsə, ölkənin gələcəyi ilə bağlı bütün masuliyəti öz üzərlərinə götürməyə hazır olduğunu bildirirdi: "Bu arada əzəli və əbədi şəfi-miz olaraq qəbul etdiyimiz Zati-dövlətlərini başqa və yeni fırqələrin öz adalarına çıxmağa çalışdıqlarını görərkən hətta belə bir vəziyyətdə də biza əmanət olunmuş Cümhuriyyətin mühafizəsini qətiyyən hər hansı bir yanlışlıqla yol vermədən yerinə yetirməyə özümüzü müqtədir biliirk".<sup>140</sup>

Atatürkün reaksiyasını çox gözləmək lazımdı. Ertəsi gün eyni qəzətdə onun cumhurbaşkanı kimi tərəfsiz

<sup>140</sup> Yunus Nadi Bey. "Reisi-cumhur Qazi Mustafa Kemal Hazretlərinə", "Cumhuriyet", 9 Eylül 1930.

mövqeyinin müəyyən dairələrdə yanlış anlaşılmaşmasına qarşı sərt xəbərdarlıq mahiyyəti daşıyan cavab məktubu çıxmışdı. Sənəddə deyildirdi: "Fikrimcə, əsl həqiqəti Fethi bəyəfəndiyə məktubumda açıq ifadə etmişəm. Özünün də məsələnin mahiyyətini dəqiq bildiyinə əsla şübhə yoxdur. Ancaq bütünlükdə yanlış zənn, düşüncə və fikirlərin meydanda olduğu anlaşılmaqdadır. Həqiqi vəziyyəti bir daha ifadə və şərh edirəm: Mən Cümhuriyyət Xalq Fırqəsinin başçısıyam. Cümhuriyyət Xalq Fırqəsi Anadoluya ilk ayaq basdırıbm vaxtda yaranan, həmişə mənimlə birlikdə çalışan Anadolu və Rumeli Müdafiəyi-Hüquq Cəmiyyətindən təşəkkül tapıb.

Bu quruma tarixən bağlıyam. Mövcud bağları qırmaq üçün heç bir səbəb və lüzum yoxdur, ola da bilməz. Rəsmi vəzifənə başa çatanдан sonra Xalq Fırqəsinin rəhbərliyində felən çalışıacağam. Bu məsələdə hər hansı tərəddüd ola bilməz".<sup>141</sup>

Təbii ki, Əhməd bəy Xalq Fırqəsinin yaranış tarixçəsindən və Qurtuluş Savaşındaki müstəsnə rolundan xəbərsiz deyildi. Yunus Nadinin bu qədər ötkənliklə danışmaq cəsərətini Atatürküñ özündə aldığından da fərqlində idi. Amma cəlb edildiyi demokratiya və çoxpartiyalılıq tragikomediyası onun nəzərində artıq qaydaları əvvəldən müəyyən edilmiş oyun olmaqdən çıxaraq həyatının məqsədinə əvvəldən qəzəbini və vahiməsi də onu qorxutmurdu.

Nə qədər uzağa getdiyini sonda, bir əmrlə qurulmuş fırqə eyni ünvandan gələn digər əmrlə qapananda anlamışdı. Amma görünür, son ana qədər yeni partiyanın sərbəst fəaliyyəti ilə bağlı vadidin Atatürk səviyyəsində verildiyini xatırlayaraq ümidiini itirməmişdi. Əhməd bəy yazdı:

<sup>141</sup> Reisi-cumhur Qazi Mustafa Kemal. "Cumhuriyet" gazetesi başmuharriri Yunus Nadi Beyefendiye. 9.9.930. "Cumhuriyet", 10 Eylül 1930.

“Qazi mənimlə səhbət etməyi sevirdi. Mən də ona qarşı hörmətkar, amma eyni zamanda açıq olmağı özüma borc sayırdım. Bu mənəvi borc mənə dəfələrlə bir çox itkilər və sonsuz əzab-əziyyətlər bahasına başa gəlirdiçə də, yenə yoluma davam edirdim. Sərbəst Fırqə zamanında mətbuat sahəsində həmkarlarım arasında özünü ən çox göstərən mən idim. Yazılırların xalq üzərində təsiri olurdu. Qazi də mənimlə səhbət etməyə daha artıq meyil göstərirdi. Həmin səhbətlər zamanı aramızda müzakirə olunan mövzuları indi xatırlayıram. Məsələn, Qazi məndən soruşardı:

— Fırqə işləri necə gedir?

— Hər yerdə parlaq qələbələr qazanırıq. Yolumuzdakı bütün qalalar dəlik-deşik olub. İstədiyimiz yerdən girir, istədiyimiz yerdən çıxırıq. — Sonra da daxiliyyə vəkilini (hadisələrin cərəyan etdiyi dövrə daxili işlər naziri Şükrü Kaya idi – V.Q.) göstərib eləva edirdim. — Bəyəsfəndinin bizi qarşı qoymuş qüvvələrin bir qara qəpiklik köməyi olmur. Hətta onlar da bizim tərəfə keçir.

Qazi gülür, barmaqları ilə saçlarını darayırdı. İndi başa düşürəm ki, onlar necə acı təbəssümlər və əsəbi hərəkətlər imiş! Lakin mən fərqində deyildim.

Qazi davam edir:

— Qalanı alandan sonra nə edirsiniz?

— Nə edəcəyik? O biri tərəfdə siz qarşımıza çıxırsınız, öünüzdə təzim edirik.

Qazi yenə gülür, burnunu silir:

— Eləmi? Mənə təzim edirsiniz, hə?<sup>142</sup>

Və gec də olsa, bu qədər uzağa getməyinin səbəbini “Qazinin psixologiyası və qüdrətinin sirri”, özlərinin isə hədsiz inamı ilə izah edirdi. “Zətən, biz incə psixoloq olsaydıq və Qazinin üzündən onun daxilindəkiləri anlamağa qüdrətimiz çatsayıd, onun yeni fırqənin uğurlarından çox təsirləndiyini başa düşə bilərdik”.<sup>143</sup>

<sup>142</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatalarları”, s. 79

<sup>143</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatalarları”, s. 77.

Amma nə Fethi bəy, nə də Əhməd bəy özlərindən tələb olunan oyunu Atatürkün istədiyi şəkildə ifa etməyi bacar-mamışdır...

Nəhayət, Qərbi Anadolu səfərində, əslində, tarixi səviyədə daşıyan simvolik bir hadisə də baş vermişdi – artıq yolun sonuna gəlib çatdığı heç kimdə şübhə doğurmayan Sərbəst Fırqə estafeti son anda gələcək varisinə ötürməyə imkan tapmışdı. Aydin şəhərində SCF-nin el başqanlığının aradan 20 il keçəndən sonra Türkiyədə təkpartiyalı sistemin mövcudluğuna son qoyacaq siyasi lider – Adnan Menderes götərilmişdi. Öz torpaqlarında kənd təsərrüfatı ilə məşğul olan Adnan bəy siyasetə qoşulmaq, partiyada təmsil olunmaq istəmirdi. Yalnız gecəyarısına qədər çəkən səhbətdən sonra Fethi bəy onu inandıra bilmüşdi.<sup>144</sup>

1946-ci ildə qurulan, 1950-ci ildə seçki yolu ilə hakimiyyətə gələn Demokrat Paryası müəyyən mənənədə Sərbəst Fırqənin varisi və davamçısı sayılı bilərdi. Əgər bu partiyanın tarixində Fethi Okyanın rolunu oynamaq Adnan Menderesə nəsib olmuşdusa, Əhməd bəyin rolunu doğma oğlu, atası kimi hüquqsūnas, yazıçı və siyasi xadim Səməd Ağaoğlu öz üzərinə götürmüştü. Sərbəst Fırqənin bacarmadığını onlar gerçəyə çevirmişdilər – ölkə siyasetinə azad seçki, demokratiya və həqiqi çoxpartiyalılıq götiə bilmisdilər...

Müasir türk tarixçisi, “Ahmet Ağaoğlu ve rol değişikliyi” əsərinin müəllifi Ufuk Özcanın yazdığını kimi, “çoxpartiyalı Cümhuriyyətin ilk müjdəcisi kimi”<sup>145</sup> meydana atılan isə Əhməd Ağaoğlu olmuşdu.

<sup>144</sup> Şevket Süreyya Aydemir. “Menderesin Dramı”, İstanbul, 1969, s. 81; Ayşe Aydin. “Serbest Cumhuriyet Fırkası ve Adnan Menderes’İN Siyasi Hayatının Başlaması. Sosyal Bilimler Enstitütüsü Dergisi, 2011, say. 8, s. 1–9.

<sup>145</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatalarları” kitabının üçüncü nəşrinə ön söz, s. 11.

## BƏLƏDİYYƏ SEÇKİLƏRİ VƏ ATATÜRKLƏ YENİ QARŞIDURMA

Qərbi Anadolu gəzisindən sonra Sərbəst Fırqənin qısaömürlü tarixində ikinci mühüm hadisə 1930-cu ilin sentyabr-oktyabr aylarında bələdiyyə seçkilərində iştirak olmuşdu. Bu, Cümhuriyyət tarixində çoxpartiyalı əsasda keçirilən ilk seçki idi.

TBMM-in 1930-cu il aprelin 9-da qəbul etdiyi qərara əsasən, ölkə miqyasında bələdiyyə seçkiləri həmin ilin sentyabr-oktyabr aylarında baş tutacaqdı.

Sərbəst Fırqə rəhbərliyi yeni siyasi qüvvənin meydana çıxmazı ilə vəziyyətin fərqli şəkil aldığı yaxşı başa düşürdü. Seçkilərdə qazanılan uğur da, uğursuzluq da fırqənin taleyi üçün eyni dərəcədə təhlükəli ola bilərdi. Ona görə də Əhməd bəy hər vasitə ilə “öz” partiyasının bu prosesdə iştirak etməsini çalışırdı. Çünkü “verilən haqların həqiqi mövcudluq imkanları ortaya qoyulmuşdu. Artıq Cümhuriyyət Xalq Fırqəsi şəraitə takbaşına hakim deyildi. Qazinin yeni fırqəni müdafiə etdiyi aşkarə çıxan kimi, köhnə fırqənin o zamana qədər xalq üzərində öz təsirini saxlamaqda olan vahimasi daşılib getmişdi. Xalq sel kimi bu tərəfə axmağa başladı və yeni fırqə seçkilərdə iştirak edərsə, böyük bir əksəriyyət qazanacağı anlaşıldı”.<sup>146</sup>

Lakin Atatürk yaranmış vəziyyətlə barışacaqdımı? Demokratiya namına real hakimiyyətinin sarsılmasına sakit

nəzərlərlə baxacaqdımı? İnönü və tərəfdarları seçki yolu ilə iqtidardan getməyi qəbul edəcəklərmi? Əhməd bəy belə ciddi məsələdə illüziyaya qapılmış, həmkarlarını da dəyişikliklər arzusunda olan xalqı yalançı tündidən toruna salmağıdan çəkindirməyə çalışırdı. Çünkü həyatının son bir neçə ilini Fransada keçirmiş Fethi bəylə müqayisədə yerlərdəki vəziyyətə dala yaxşı bələd olduğundan kütlə eyforiyasından ehtiyat edir, cana doymuş insanların son xillas yeri kimi yeni fırqəyə dəstək verəcəklərindən qorxurdu. Bu da naticədə demokratiya əvəzina daha sərt bir idarəciliyin bərqrar olmasına gətirib çıxara bildi.

“Qazinin psixologiyasına yaxından bələd olanlar üçün bu, ciddi bir məsələ idi, – deyə xatirələrində Atatürkü “çox qəribə və anlaşılmazı çox çətin insan” adlandıran Əhməd bəy daha sonra yuxarıdaqu suallara toxunaraq yazdırdı: – “Unudulmamalıdır ki, Qazi keçmiş fırqəni tərk etməmişdi, yenə onun öz təşkilatı idi. Digəri isə yalnız ögey övlad səviyyəsində bir kombinasiya aləti idi. Əgər iş ciddiləşsə və Qazinin fırqəsi məğlub olarsa, o, məğlubiyyəti özü üçün açıq zərəbə hesab edəcək və heç şübhəsiz, əks tədbirlər görəcəkdi. Buna heç bir şübhə ola bilməzdii”.<sup>147</sup>

Ölkə həyatını qarşıdırı biləcək belə kəskin problemlərlə üzleşməmək üçün Əhməd bəy Sərbəst Fırqənin özünü üreklem xarakterli təşəbbüslerdən kənarda qalmasını məqsədə uyğun sayırdı, ilk növbədə isə bələdiyyə seçkilərində iştirakın əleyhinə çıxırı. Bir az qəribə səslənsə də, fırqənin təşkilatlanması, yerlərdə özəklərini qurması, üzvlərinin sayının artırılması haqqda da düşünülmürdü. Mövcud şəraitdə o, sadəcə, Atatürkün xeyrxih münasibətdən istifadə edib cəmiyyətdə iki fırqənin paralel mövcudluğu fikrini daha geniş yaymaq, qarşılıqlı nəzarət və məsuliyyət məsələsini gündəliyə gətirmək istayırdı. Cumhurbaşkanının yeni

<sup>146</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırqa Natraları”, s. 47.

<sup>147</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırqa Natraları”, s. 47-48.

fırqayı ayıracığı millét vekillerinden ibaret monolit bir deputat qrupunun – parlament fraksiyasının yaradılması ve mübarizənin ilkin mərhələdə Məclis divarları arasında aparılması da hərəkatın gələcəyi ilə bağlı niyyətlər sırasına daxil idi.

Mahir qəzətçi kimi, Əhməd bəy partiyanın mətbü orqanının təsisini, mətbuat vasitəsilə məramlarının açıqlanmasını, demokratiya və çoxpartiyalılıq prinsiplerinin Cümhuriyyətin ayrılmaz tərkib hissəsi olması fikrinin cəmiyyətə təqiqin edilməsini təkidlə ön plana çıxırdı. Bir sözlə, o, zəruri hazırlıq işləri başa çatdırılana qədər Sərbəst Fırqənin kölgədə qalmasının tərəfdarı idi.

Qararını Fethi bəyə aşağıdakı şəkildə bildirmişdi: "Bir elan ilə Sərbəst Fırqənin seçkilərə qatılmadığını, namızadları göstərmədiyini, lakin xalq istərsə, bizim fırqəyə mənsub olan şəxsləri də seçə biləcəyini hamiya xəbər verməliyik".

Lakin yeni fırqənin bələdiyyə seçkisində iştirakı ilə bağlı təşəbbüsün şəxsən Atatürk tərəfindən qaldırıldığını əsas gətiրən həmkarları Əhməd bəyin həyacan dolu xəbər-darlığını qulaqardına vurmuşdular<sup>148</sup>.

Seçkilər ərafəsində, sentyabrın 22-də TBMM-in fövqələdə toplantısi keçirildi. Sərbəst Fırqənin qurulması tətil dövrünə təsadüf etdiyindən bu həm də Məclis üçün yeni

<sup>148</sup> Atasının "Serbest Fırka Hərəkəti"ni çapa hazırlayan Səməd Ağaoğlu dövrün bəzi müümən sənədlərinin dövrüyyəyə daxil etməklə bir sırada, adını çəkmədiyi yüksək vəzifə sahibi olan bir şahidin dedikloruna asasən yazardı ki, fırqənin tanınmış üzvlərindən millət vəkili Tahsin Uzerin seçkilərda iştirak istəyi ilə bağlı Atatürk: "Hələ təşəkkül vaziyətindəsiniz. Özünüzdə seçkilərdə qalib gəlməyi bir qıvvə göründünüz ki, belə fikra düzgünütür" – deyə sormuşdu. Tahsin bəy ona: "Siz seçkilərə qatılmağa icaza versəniz, seçkiləri mütləq qazanarıq!" – cavabını vermişdi. "Təşəkkül ərafəsində olduğunuz bir vaxtda ilk mücadidədə məglubiyəti uğrasanız, bu, galaca işinizi ziyan vurar. Amma bir haldə ki, özünüzdə qıvvə görüşünüz və seçimlərə getməyə qorar vermisiniz, Allah müvəffəq eləsin!" – deyə Atatürk fikrini bildirmişdi. ("Serbest Fırka Hərəkəti", s. 49.)

partiya ilə ilk tanışlıq fürsəti idi. Növbədənkənar iclasın gündəliyində hökumətin valyuta siyasetinin müzakirəsi da yanındı. Əslində isə Əhməd bəyin fikrincə, İsmət İnönü seçkiqabağı öz qüvvələrinə baxış keçirmək istəyirdi.

Fövqələdə iclasda Fethi bəy ilk dəfə müxalif siyasi qüvvənin təmsilçisi kimi söz alıb hökumətin maliyyə siyasetini kəskin təqnid etmişdi. Əhməd Ağaoğlu da həm Sərbəst Fırqə üzvü, həm də millət vəkili mövqeyində yararlanaraq maliyyə naziri Şükrü Saracoğlu cavabı o qədər də asan olmayan iki sual ünvanlamışdı. Sonra isə Türkiyənin maliyyə və bündə siyasetinin auditini məqsədilə dəvət olunmuş almanın mütəxəssisi Millerin missiyası ilə bağlı təqnidi müləhizələrini bildirmişdi. Müzakirələr, fikir toqquşmaları çox qızığın xarakter alsa da, məclisde iştirak edən Atatürk sona qədər seyrçi mövqeyində qalmışdı. Sərbəst Fırqə təmsilçiləri bu toplantıda hökumət nümayəndələrinin və millət vəkili həmkarlarının soyuq, hətta düşmən münasibətə üzəlmişdilər. O vaxta qədər Əhməd bəy "ustad" deyə müraciət edən maliyyə naziri Saracoğlu (ittihadçıların hakimiyyəti dövründə onun xəricdə təhsil almamasına maarif müftütişi vəzifəsində çalışan Əhməd Ağaoğlu yardımçı olmuşdu – V.Q.) isə keçmiş xeyirxahına Məclis kürsüsüne çıxmazdan əvvəl türkçəsinə tekmilləşdirməyi məsləhət görmüşdü...

Məclisin fövqələdə iclasından sonra Çankaya köşküne, Atatürkün iştirakı ilə axşam yeməyinə dəvət olunanlar arasında Əhməd bəy də vardi. Siyasi liberalizm ətrafında başlanan səhbət zamanı İnönüün adəmi kimi tanınan CXF baş katibi Recep Peker Sərbəst Fırqənin təmsilçilərini "araqarısdırın" adlandırmışdı. Əhməd bəy səhbətə qarşıraq Atatürkün təşəbbüsü ilə qurulan bir partiyannı üzvlərinə "araqarısdırın" deyilməsinin sağlam məntiqə siğmadığını,

siyaset adamının belə münasibətindən heyrətləndiyini əsəbi tonda bildirmişdi. Atatürk susaraq söhbət qarışmamışdı...

Təbii ki, ölkədəki ilk çoxpartiyalı seçki ehtirasları son həddə qədər gəlməmişdi. Hər iki partiya mətbuat səhifələrində bir-birini qaralamağa, ictimai fikirdə və xalqın nəzərində gözdən salmağa çalışırdılar. Bu baxımdan resursları zəif olan Sərbəst Fırqə daha kəskin hücumu məruz qalırdı. Onu bolşevizm, kommunizm və faşizmdə ittihad edir, "körpə inqilabi beşiyində boğmaq" (Falih Rıfkı) niyyətində suçluyardılar.

Seçkinin oktyabrın sonlarında elan olunan ilkin nəticələrinə görə, 2-si şəhər olmaqla, 502 seçki məntəqəsinin 40-da Sərbəst Fırqə üstünlük qazanmışdı. Bir sıra yaşayış məntəqələrində seççi səslerinin nisbəti belə olmuşdu:

İstanbul: CXF – 35 942, SCF – 12 868;

İzmir: CXF – 14 624, SCF – 9950;

Berqama: CXF – 250, SCF – 1371;

Merzifon: CXF – 496, SCF – 557;

Samsun: CXF – 416, SCF – 3312.<sup>149</sup>

Təbii ki, bələdiyyə seçkiləri, əvvəldən də gözlənildiyi kimi, hakim partiyanın qələbəsi ilə başa çatmışdı. Əslində, başqa bir nəticəyə ümid bəsləmək sadəlövhülk olardı. Hakim Xalq Fırqəsi ilk çoxpartiyalı seçkide səslerin sayı baxımdan qələbə qazanmışdı. Mənəvi üstünlük isə heç şübhəsiz, ciddi inzibati maneələrlə üzləşməsinə baxmayaraq, mövcudluğunun ikinci ayında seçki sınagından ləyəqətlə çıxan Sərbəst Fırqənin tərəfində idi. Heç kimə sərr deyildi ki, Xalq Fırqəsini qalib elan etməkdən ötrü eksər yerlərdə hakimiyət resurslarından, polisin və orduyun gücündən istifadə olunmuşdu.

<sup>149</sup> Cətin Yetkin. "Atatürkün Başarısız Demokrasi Devrimi. Serbest Cumhuriyet Firkəsi". İstanbul, 1997, s. 71-77.

Cumhurbaşkanı kimi, Atatürk özü də seçkinin necə keçirildiyindən, qələbənin necə qazanıldığından xəbərsiz deyildi. Bunu özəl qələm müdürü Hasan Rıza Soyakın xatirələrində cumhurbaşkanının dilindən qələmə aldığı aşağıdakı sözlər də sübuta yetirir: "Məndən: Hansı firqə qazanır? – deyə soruşmuşdu. Mən də: Təbii ki, bizim firqə, Paşam! – cavabını vermişdim. O gülmüş və: Xeyr, əfəndim! Heç də öylə deyil! Qazanan idarə firqəsidir, çocuq! Yəni jandarma, polis, nahiyyə müdürü, qaimməqam və valilər. Bunu biləsan! – deyə buyurmuşdular".<sup>150</sup>

Sanki həmin anlarda Atatürkü yanında imiş kimi, Əhməd bəy də "Sərbəst Fırqə xatirələri"ndə təxminən eyni sözləri yazmışdı: "Qazi hər kəsdən yaxşı bilirdi ki, Xalq Fırqəsinin bələdiyyə seçkilərini qazanması bir polis və jandarm qələbəsindən başqa bir şey deyildir. Əslində, Xalq Fırqəsi har tərəfdə seçkini uduzmuş, mənəvi cəhdən azılmış və sarsılmışdı".<sup>151</sup>

Bələdiyyə seçkiləri rəsmən oktyabrın 22-də başa çatdı. Amma o, məmələkətə gözlənilən hüzur və sakitlik gatırmadı. Ölkədəki nisbi demokratiya ab-havasından casarətlənən Sərbəst Fırqə tərəfdarları kütləvi şəkildə ədliyyə nazirliyinə müraciət edir, hökumati seçkinin nəticələrinin ləğvinə çağırırdılar. Ədirnə sakinləri on min nəfərdən çox vətəndaşın imzaladığı etiraz məktubu hazırlamışdır. Əhməd bəy seçki ilə bağlı düşüncələrini "Son Posta" qəzetində dərc olunan "Budurmu milli iradə?" adlı kəskin tanqidi ruhlu məqalədə eks etdirmişdi.<sup>152</sup>

Bu məqalənin yazılması və nəşri, heç şübhəsiz, Əhməd bəyin prinsipiallığını, bütün sevgi və pərəstiş hissini bax-

<sup>150</sup> Hasan Rıza Soyak. "Atatürk den Hatıralar", c. 2, s. 436.

<sup>151</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Hatıraları", s. 102.

<sup>152</sup> Ahmet Ağaoğlu. "Milli İrade Bu Mudur?". "Son Posta", 31 Ekim 1930.

mayaraq, Atatürk karşısında da fikirlərini sona qədər müdafiə etməkdən çəkinmədiyini göstərir. Əslində, seçkiden sonra onun susmaq üçün müəyyən alibişi vardı. Çünkü əvvəla, ilk gündən bu oynu qatılmağın qəti əleyhdəri idi, digər tərəfdən isə hələ ilkin nəticələr ortaya çıxanda fikirlərini çox kəskin şəkildə Atatürkə bildirmişdi.

Hadisə belə olmuşdu.

Oktyabrın ortalarında Əhməd bəyin Ankarada olduğunu eşidən cumhurbaşkanı onun Çankaya köşküne çağırılmasını əmr edir. Təbii ki, günün əsas mövzusu seçkilərdir. Hər şeydən göründüy kimi, Atatürk də mövzudan yan keçmək niyyətində deyil. Odur ki qonaqlar şam süfrəsi arxasında yerlərini tutan kimi üzünü Əhməd bəyə çevirib bir qədər də ironik tonla soruşur:

“— Seçkini qazanırsınız, elə deyilmə?

— Həm mağlub olmaq, həm də lağlığı hədəfinə çevrilmək çox acı şeydir, Paşam! — dedim.

— Amma görüsünüz, Samsunda qazandınız.

Sərbəst Fırqə məsləsində Atatürk üçün Samsun da İzmir qədər həssas və ağırlı nöqtə idi. İzmir şakinlərinin firqa heyətini xilaskar kimi qarşılamaları onu nə qədər sarsılmışdı, Sərbəst Fırqənin seckilər zamanı Samsunda on dəfə çox səs üstünlüyü ilə sarsıcı qalебə qazanması da o dərəcədə incitmiş, hətta ruhunun dərinliklərinə qədər təhqir etmişdi. Çünkü türk xalqını milli müstaqilliyyə qovuduran Qurtuluş Savaşı Mustafa Kamalın 1919-cu il mayın 19-da Samsuna çıxmazı ilə başlamışdı. Samsun Yeni Türkiye tarixinə milli istiqlala aparan yoluñ başlangıcı kimi düşmüdü. İndi həmin Samsunda qurucusu olduğu onillik tarixa malik bir partiya iki ayın Sərbəst Fırqəsinə biabırçı şəkildə uduzmuşdu. Reallıqdan çıxış edəndə “Samsunda qazandınız” sözləri təkcə təessüf deyil, həm də qəzəb və hiddət bildirirdi.

Bəlkə də bu məqamda susmaq vəziyyətdən ən yaxşı çıxış yolu olardı, lakin Əhməd bəy yenə geri çekilməmişdi:

— Paşam, — dedim, — əgər bütün məmləkətdə Samsun valisi kimi qanuna hörmət edən bir dövlət məmuru da tapılmışdı, o zaman bizim halımıza ağlarnaq lazıim gələrdi. Əgər ölkənin hər yerində dövlət məmurları bu cür insanlar olsayırlar, onda səslerin dördə üçünü qazanacağımıza şübhə yeri qalmazdı.

Sonra Əhməd bəy süfrə arxasında oturmuş daxili işlər naziri Şükrü Kayanı göstərib əlavə etmişdi:

— Bizim bu dostumuzu görürsünüzüm, Paşam, çox da usta hərəkət eləmədi?! Polisi, jandarmı hər yerdə yalnız bizim üzümüzə göndərdi. Heç olmasa, mənzərəni dəyişdirmək üçün bir neçə yerdə də onları Xalq Fırqəsi əleyhinə çıxarmalı idı.

Cavab verməyə bir söz tapmayan Şükrü Qaya yalnız onun dediklərini təkrarlamışdı:

— Görürsünüzüm, Paşam, mənim dostlarımı, nələr söyləyirlər?! — deyə vəziyyətdən çıxmaga çalışmışdı.

Təbii ki, Əhməd bəyin, yumşaq tərzdə deyilsə də, hədəfə dəyən sözlərindən, xüsusən də səslerin “dördə üçünü qazanmaq” iddiasından sonra şam süfrəsi arxasında xoşagelməz vəziyyət yaranmışdı. Atatürk hirslenməyə başlamışdı:

— Əfəndi! Hər tərəfdə anarxiya baş alıb gedir, — deyə səsini yükseltmişdi. — Antalyada komandanın (Türkçə orijinalda “komutan”; çox güman, bölgənin jandarma rəisi nəzərdə tutulur — V.Q.) başını skamyaya ilə vurub əziblər. Bu komandan çox böyük və səbirlər adammış. Əgər onun yerinə mən olsaydım, bir pulemyot götürüb oradakıların hamisini ot kimi biçardım. Başqa yerdədə oxşar hadisələr baş verib.

— Paşam, komandanın secki məntəqəsində nə işi vardi?

— Anarxiyanın qarşısını almağa gəlməmişdi.

– Xeyr! Anarxiya onun seçki məntəqəsinə gəlməsi nəticəsində yaranmışdı. Qazi Mustafa Kamal Paşa Cümhuriyyət qurub. Bu Cümhuriyyətin əsaslandığı prinsiplər xalqa seçki hüququ təmizir. Xalq səlahiyyətindən yararlanmaq üçün seçki qutularının başına gəlir. Amma qarşısında silahlı qüvvələri görür. Çarpışma töbuidür.

Eşitdiyi sözlər Atatürkü tamam haldan çıxarmışdı. Ev sahibi olduğunu unudub Əhməd bəyi xof və təzyiq gücünə yerində oturtmağa çalışmışdı:

– Əfəndi! Anarxiya var, anarxiya! Sizin heç nədən xəbəriniz yoxdur. Qafıldəsəniz. Həla, üstünlük, belə vəziyyətdə məndən tərəfsiz qalmamı istəyirsiniz!

Göründüyü kimi, Atatürk Sərbəst Fırqə ilə bağlı narahızlığını növbəti dəfə vəzifəcə partiyanın daha yüksək rütibli funksionerləri olan sadr Fethi Okyar və baş katib Nuri Conkerə deyil, Əhməd Ağaoğluna çatdırılmışdı. Bu rəftar təkcə onun gənclik illərindən tanıldığı silah yoldaşlarının xətirlərinə dəymək istəməməsi anlamında başa düşüla bilmiş. Sadəcə, Əhməd bəy aramsız həqiqət axtarışları, doğruluq və prinsipiallıq qovğası ilə atəsi həmişə öz üzərinə çəkirdi.

Vəziyyətin böhran həddinə çatdığı bu mübahisədə də sona qədər getmişdi. İttihamları qarşısında susmayıb özü və ailəsi üzərində Atatürkün böyük haqq-sayını bir daha şükrənlıqla bildirərək, ən başdan özü də istəmədiyi halda, yalnız Qazinin təlqini və iradəsi ilə qoşulduğu bu siyasi oyundan şərəfini qoruyaraq çıxacağını bayan etmişdi:

“Paşam, belə olan halda aramızda qorxunc bir anlaşılıqlı var. Məni Sərbəst Fırqəyə gətirən Zati-dövlətinizdir. Özünüüz belə buyurdunuz: “Yeni qurduğumuz Cümhuriyyət bir şəxə oxsamır. Mən fani insanam. Ölmədən əvvəl bu milləti həqiqi hürriyyətə alışmış görmək niyyətindəyəm.

Bundan ötrü isə müxalif fikirli bir fırqənin olması lazımdır. Fırqəni də inandığım adamların əllərinə tapşırmaq istəyirəm. Amma yazıqlar olsun ki, onlar da tərəddüd edirlər.

Nəticədə biz fırqəyə girdik. İndi görünəm məsələni yaxşı anlamamışam. Altmış iki yaşım var. Onun, ən azı, 40 il-i əvvəl və bacarığım daxilində türk millətinə xidmətdə keçirmişəm. Artıq məzərimlə aramda bir neçə addım məsəfa qalmışkən bu milləti anarxiyaya sürükləyənlərdən biri kimi qələmə verilirəm.

Bundan başqa, Zati-dövlətinizi öz xilaskarım sayıram. Məni Malta əsərətindən qurtardınız. Bura geldim. Sayənizdə məmələkətin sayılan adamlarından biri oldum. Çoluq-çoğum yeni vətən tapdı, gələcəklərini təmin etdi. İndi isə elə təsəvvür yaranır ki, mən həm türk millətinə xəyanət edir, həm də xilaskarımı qarşı çıxıram.

Bu vəziyyət mənim üçün çox ağırdır. İcazə verin, özümüz qurtarım”.<sup>153</sup>

Atatürk bu dəfə nisbətən sakit səslə, hətta lütfkarlıq ifadəsi ilə “xilas” yolunun şakli və mahiyyəti ilə maraqlananda Əhməd bəyin peşmançılıq hissi keçirərək aman dilmədiyi, əksinə, yənə də əvvəlki mövqeyində qaldığı aşkar çıxmışdı: “Əmrinizlə girdiyim yeni fırqədən çıxmayaçağam. Belə etsəm, bunu izzəti-nəfşim üçün alçaklıq sayardım. Amma siyasi həyatdan çıxıram. Millət vəkilliyindən imtina edərəm, surf müəllimliklə məşğul olaram”.<sup>154</sup>

Qətiyyətə deyilən bu sözlər, əsəbiliyinə baxmayaraq, Atatürkü bir qədər yumsaltdı. O, səsinin tonunu növbəti dəfə dəyişərək, az qala, Əhməd bəyə həmkarları qarşısında üzrəxəliaq etmişdi. Üzünü ona tutub: “Belə məlum olur ki, mənim verdiyim sözə şübhə ilə yanaşırsan, – demişdi. – Qoy

<sup>153</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Hətirələri”, s. 88-89.

<sup>154</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Hətirələri”, s. 89.

burada oturanlar bir daha şahid olsunlar. Fethi bəyə, Nuri bəyə, sənə, bütün arkadaşlara bir namus borcum var. Eşidirsinizmi? Hamınız şahid olun, namus borcum var! Bir də, siz nə etdiniz ki? Sadəcə, vətən qarşısındaki vəzifənizi yerinə yetirdiniz. Ona görə də bu baxımdan tam əmin-arxayın ola bilərsiniz. Seçki zamanı baş verən hadisələrə gələndə isə, bu, harada olmur ki? Avropana bundan betərləri olur!.<sup>155</sup>

Söhbət bu notlar üzərində bitsəydi, yəqin ki, bir millət atası kimi Atatürkün mənəvi qələbəsindən, müdriklik və nəcibliyindən danışmaq üçün daha çox əsas olardı. Lakin Türkiyəyə və türklüyə nicat getirməsinə, Vətəni yağıldardan xilas etməsinə, ölkənin simasını dəyişməsinə baxmayaraq, onun da daxilində zaman-zaman baş qaldırıran ənənəvi bir Şərqi hakimi-mütləq uyuyurdu. Bu hakimi-mütləq isə heç vəchlə sözünün qarşısında söz deyilməsinə, kiminsə öz ləyaqət və şərəf hissini onun birinci şəxs, hakimi-mütləq iddialarından yüksəkdə tutmasına təhəmmül edə bilməzdı. Ona görə də istənilən halda son söz demək haqqını özündə saxlamalı, sonuncu gülən özü olmalı idi...

Dövrünün böyük fikir adamı, türkülüyü Türkiyədə bir fikir cərəyanına çevirən Əhməd Ağaoğluna münasibətdə də heç bir istisnaya yol verilməmişdi...

## BÖYÜK ADAMIN KİÇİK QİSASI

İstisnaya yol verilməmişdi. Deməli, izzəti-nəfsini qoymağa çalışan Əhməd Ağaoğlunun da Çankaya köşkündən daxilişən rahatlaşmış, sözündən və hərəkətindən məmənən halda ayrılması məqbul sayılmamışdı. Atatürk ona kimin söz sahibi olduğunu bir daha nümayiş etdirmək zövqündə özünü saxlaya bilməmişdi.

Bir neçə gün əvvəl "Yarın" qəzetində tanınmış türk alimi, Cümhuriyyət dövründə İstanbul Darülfünunun ilk rektoru olmuş təhsil islahatçısı, sənətsünas, filosof və dramaturq İsmail Hakkı Baltacıoğluun "Bizim tapdığımız Mustafa Kamal" adlı məqalası çap edilmişdi<sup>156</sup>. İsmail Hakkı həm də Sərbəst Fırqənin İstanbul təşkilatının rəhbəri idi. Bəlkə də bu səbəbdən pafoslusluşubda, pərəstiş ruhunda qələmə alınmış yazısında Qurtuluş Savaşının qəhrəmanı və türk millətinin xilaskarı Atatürk hər cür partiya mənsubiyətindən və maraqlarından üstün tutduğunu bildirərək: "Mən Cümhuriyyət Xalq Fırqəsi rəisi Qazini deyil, məmləkəti qurtaran Mustafa Kamalı sevirəm", – deyə bəyan etmişdi. Bu ənənəvi saray panegirikində xilaskar Atatürk antik və klassik dünya mədəniyyətinin Fidi, Michelangelo, Delakrua, İngres kimi görkəmli şəxsiyyətləri ilə müqayisə olunurdu. "Türk qövmünün istiqbalını yaradan və Türk istiqbalında Türk millətinə əbədi rəhbər olmaq isteda-

<sup>155</sup> Ahmet Ağaoğlu. "Serbest Fırka Naturaları", s. 89–90.

<sup>156</sup> İsmail Hakkı. "Bizim Taptığımız Mustafa Kemal". "Yarın", 12 Ekim 1930.

dini və qüvvəsini mühafizə edən Mütlaq Mustafa Kamal”<sup>157</sup> kimi dünya tarixinə düşdürü bildirilirdi.

Yeri gəlmışkən, elmi-ədəbi maraq dairəsi baxımından İsmail Hakkı həm Əhməd Ağaoğlu, həm də Əli bəy Hüseynzadə ilə yaxın idi. Sonuncu ilə onu xüsusi dostluq münasibətləri bağlayırıldı. Məqalərinin birində azərbaycanlı mütefəkkirərə səmimi heyranlıq və ürk genişliyi ilə söz açaraq yazardı: “Əli bəy Hüseynzadəni tanımayan yoxdur. Əli bəy Hüseynzadənin girmədiyi, qarışmadığı fikir işi, yapmadığı hürriyət qovğası qalmamışdır. Renessansın böyük mütefəkkirləri kimi, o da hər düşüncəyə uyğun erudit bir zəka, orkestral bir ruhdur. Doktor, ixtilalçı, rəssam, ədib, qəzetçi, mühərrir, dilçi, türkçü, dəri hakimi, cərrah, qəzet redaktoru, professor, şair, riyaziyyatçı, mütərcim... Bir sözlə, har şey, har şey...”<sup>158</sup>

Qonaqlar süfrə arxasına keçməmişdən əvvəl salonda xarici işlər naziri Tevfik Rüstü Arasla bilyard oynayan Atatürk özünü güya əhəmiyyətsiz bir seydən danışmış kimi göstərərək Əhməd bəydən İsmail Hakkının yazısını oxuyub-oxumadığını sormuşdu. Əhməd bəy oxuduğunu və bəyənmədiyini demişdi. Atatürk bunun səbəbi ilə maraqlanmışdı, hətta bir az da təccübənləmiş, yaxud özünü təccübənlənən kimi göstərmişdi. “Nə üçün? Elmi yazılmışdır. Haqqında da çox hörmətlə söz açır”. Əhməd Ağaoğlu hansı keyfiyyətlərinə görə məqalədən xoşlanmadığını belə əsaslandırmışdı: “Müqayisələri bəyənmədim. Yan-yanaya götəriləmləri imkansız olan insanlar arasında müqayisə aparmaqda məna görmədim”. Cavaba heç bir reaksiya verilməmişdi.

<sup>157</sup> İsmail Hakkı. “Bizim Taptığımız Mustafa Kemal”. “Yarın”, 12 Ekim 1930.

<sup>158</sup> Bax: Lütfi Kaytancı. “İsmail Hakkı Baltacıoğlu’nun Eğitim Görüşleri”. Ankara; 2014.

Partiya mövzusundakı mübahisə qurtarandan xeyli sonra Atatürk birdən-birə (hərçənd belə şəxsiyyətlər heç nəyi spontan etmirlər, hər şey əvvəlcədən düşünülmüş məqsədə tabe tutulur) İsmail Hakkının məqaləsini və Əhməd bəyin yazıya mənfi münasibətini xatırlamışdı. Məlum olmuşdu ki, məqalə müqayisələrin yersizliyi və lüzumsuz bir tərzdə intellekt sərgiləmək baxımından Qazinin özünün də xoşuna gəlməyibmiş. Onun istəyi ilə Reşit Qalib bəy dərhal Atatürkün yanında oxunub bəyənilən bir cavab məqaləsi hazırlanmışdı. Məqalə mətbuatda çıxsa da<sup>159</sup>, İsmail Hakkı bəy mübahisə açmaq istəməmişdi.

Əhməd bəyin fikrincə, İsmail Hakkının susması mübarizədən xoşlanan Atatürkü əsəbiləşdirmiş, onu polemikaya çəkmək üçün ikinci bir məqalə də yazılmışdı. “Qazinin əmri ilə bu ikinci məqalə gətirilərək oxundu. Başdan-başa küfr və təhqirlə dolu idi. Qazi: “Məni müdafiə üçün bən məqaləni imzalayarsanmı?” – deyə soruşdu. Çəvrilib ətrafımı baxdım. Hər tərəfdən mənə “bəli” cavabı verməyi tövsiyə edirdilər. Həqiqətən də, o anda başqa yol yox idi. Çok içilmiş, bütün müvəzətlər pozulmuşdu. “Bəli, imzalayaram”, – dedim. Qazi dərhal qələm və mürəkkəb gətirilməsini əmr etdi və məqaləni mənə imzalatdı”<sup>160</sup>.

O gecənin iztirabları bununla bitsəydi, dərd yarı idi. Hər seydən göründüyü kimi, hüzurunda dikbaşlı etdiyinə görə Atatürk Əhməd bəyə mənəvi işgəncə verməklə bağlı mükəmməl bir plan düzüntübü... Əhməd Ağaoğluna müəllifi bilinməyən məqaləni imzaladandan sonra Atatürk ona öz xətti olması şərti ilə iki məktub diktə edib sözbəsöz yazardı. Məktublardan biri Sərbəst Fırqə rəisi Fethi Okyara ünvanlanmışdı. Burada Əhməd bəy rəhbərlilikdə

<sup>159</sup> Dr. Reşit Galib Bey. “Büyük Hata. Hakimiyəti-Milliye”. 15 Ekim 1930.

<sup>160</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırqə Hatırları”, s. 90.

təmsil olunan şəxs kimi İsmail Hakkı bəyin dərhal firqənin İstanbul təşkilatı sədrliyindən istefə verib universitetdəki işinə dönməsini tələb edirdi. İkincisində isə az əvvəl imzaladığı cavab məqaləsinin çapını gözləmədən bir daha hiddət və qəzəbini ona çatdırırı. “Qazi nə söylədiə, eynən yazdım, – deyə Əhməd bəy xatirələrində acı-acı etiraf edirdi. – Bəzən ifadələri çox kəskin saydıǵımdan qələmim dayanırdı. O dəqiqə hər iki tərəfində oturanlar yanlarımı çımdıklayıb davam etməyimi istayırdılar, mən də yazırıdım”.<sup>161</sup> Atatürk vaxt itirmədən hər iki məktubun makinadan çıxarılıb imzalanmasını və ünvan sahiblərinə göndərilməsini əmr etmişdi.

Bu məqamda Əhməd bəyi ittiham etmək, onu iradəsinin əleyhinə getdiyi üçün günahlandırmاق işin ən asan tərifidir. Amma yaddan çıxarılmamalıdır ki, Cümhuriyyətdə saray ab-havasının dirçəldiləşməsinə, XX əsrə yenidən orta əsrlərə qayıdaşə ən barışmaz şəkildə müqavimət göstərənlərin önündə Əhməd bəy getmişdi. Türk ziyalısını bütün səviyyələrdə Cümhuriyyət prinsipləri, şəxsiyyətin hüquq və azadlıqları ilə bir araya sığmayan əmənəvi Şərq zehniyyətinə qarşı çıxmaga çağırılmışdı. Amma səsi eşidilmədiyindən sonda meydanda yenə tək qalmalı olmuşdu: “Münəvvərlərimiz bu vəzifəni icra etmədilər. Kurunivüsta (orta əsrlər – V.Q.) eyni ilə bağı qaldı. Başkasın və kəsilmiş başı seyr etmək də həmin zehniyyət üzündəndir. Üstəlik də, bu ayın təəssübəş bir hissə təhrik edilirsə... O halda mövcud fəci və utandırıcı vəziyyətdən doğmuş mənəvi məsuliyyət kimin üzərinə düşür? Mən deyirəm ki, həmin məsuliyyət biza, yəni türk münəvvərlərinə aiddir. Ona görə də bu məsuliyyətdən öz üzərimə düşən payı qəbul edir və vicdan əzabı çəkirəm”.<sup>162</sup>

<sup>161</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatırları”, s. 90.

<sup>162</sup> Ahmet Ağaoğlu. “Vicdan azabı duymayanlara!”, “Son Posta”, 12 Ocak 1931.

Çankaya köşkündə, Atatürkün şam süfrəsində Əhməd bəyə rəva görülən cəza mahiyətində azad sözü və özünü haqlı saydıǵı mövqeyi müdafiə etmək məqsədi daşıyan belə sərbəst düşüncəyə görə də verilə bilərdi.

Köşkdən yalnız səhərə yaxın evinə dönen Əhməd Ağaoğlu dərin ruhi sarsıntı içərisində idi: Öz heysiyyətinin alçaldılmasından daha çox, başqalarına qarşı vasita kimi istifadə edilməsindən iztirab duyurdu: “Bir dəqiqə çimir edə bilmədim. Duyduğum mənəvi əzab mən yandırıb-yaxırıdı. İsmail Hakkı bəyi təmiz, hörmətə layiq bir şəxs kimi tanıyırdım. Sərbəst Fırqəye də özü gəlmışdı. Bu hərəkəti, sadəcə, vətən eşqi, azadlığa məhəbbəti namına etdiyinə inanırdım. Belə halda ona qarşı çıxmamı özümə mənəvi ölüm sayırdım”.<sup>163</sup>

Məsələyə aydınlıq gətirmək, məktubun hansı şəraitdə, necə yazılıdığını izah etmək üçün oğlu Səmədi ilk səhər qatarı ilə İstanbula, Fethi Okyarın yanına göndərmişdi. Atatürkün yaxın adamı kimi tanınan Reşit Qalibin evinə gedərək minnətçi düşmüştü: “Doktor, – dedim, – mənə həyati bir məsələdə yardımçı olmanızı rica edirəm. Fethi bəy iki günə Ankaraya gələcək. O, gələnə qədər bu gecə yazdığım məktub və teleqramların göndərilməsini təxirə salın”.<sup>164</sup>

Və bu məqamda Çankaya köşkünün qəribə sirlərindən birini öyrənmişdi. Reşit Qalib şəxsiyyətinə hörmətlə ya-naşlığı Əhməd bəyi sakitləşdirib: “Özünüüz üzməyin. Məktub və teleqram nə getdi, nə gedəcək”, – demişdi. Saat üçdən sonra yazılan bu kimi yazızlara Sarayda “gəcə ədəbiyyatı” deyilir və onlar heç bir yerə göndərilmir. Yavərlər və katiblər də bunu bilirlər”.<sup>165</sup>

<sup>163</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatırları”, s. 90–91.

<sup>164</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatırları”, s. 91.

<sup>165</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hatırları”, s. 91.

Axşama yaxın İstanbuldan zəng edən Səməd də Fethi bəyin hər hansı məktub, yaxud telegram almadığını bildirmişdi. Saatlarla dərin ruhi sarsıntı içərisində qalan Əhməd Ağaoğlu yalnız bundan sonra özüne gəlmişdi.

Əhməd bəy hansı şəraitdə yaranmasından asılı olmayaraq, "saray ədəbiyyatı" nümunələrinin günlərin birində üzə çıxacağı ehtimalı da unutmamışdı. Çankaya onu yazmağa təhrif edənlər yazının ünvana çatdırılması qayğısına qala bildirlər. Odur ki İsmail Hakkı bəyin prinsipcə razılaşmadığı məqaləsi ilə bağlı nəzakət çərçivəsində, amma tutarlı dəlillər əsasında yazdığı qeydlərini çap etdirmişdi...

Zaman-zaman Çankaya köskündə üzləşdiyi can sıxan sözlərə və hərəkətlərə göldikdə isə, Əhməd Ağaoğlu bunu böyük adamın kiçik zəifliyi kimi dəyərləndirirdi. Bəzən incisədə, daxilən sarsılsa da, hər şeyi zamana və şəraita bağlayırıldı. Belə halları hər gün yeniləşən, hər gün dəyişən Türkiyənin həyatında müvəqqəti, ötəri məqamlar sayırdı. Onun nəzərində ən mühüm fakt tarixin dönüs anında Atatürk kimi böyük insanın meydana çıxması, Türkiyəni labüb məhvəndən xilas etməsi və türklüyün qarşısında yeni yollar açması idi. Yalnız bunun xatirinə çox acıları udmaq olardı!

Digər tərfdən, Atatürk özü də təbiətcə qətiyyən kinli adam deyildi. Onu dövrün və şəraitin 1930-cu illərdə dünyaya xüsusi "səxavətlə" bəxş etdiyi qəddar diktatorlarla yan-yanaya qoymaq özü ağlagalmaz idi. Təbiətdən böyük xeyirxahlıq, nəciblik və insan sevgisi vardi. Zəruri saylığı məqamlarda hətta üzrxahlıq etməyi də bacarırdı. Əhməd bəyə münasibətdə də dəfələrlə belə böyüklük və alıcınlıq nümayiş etdirmişdi. Ona görə də aralarında zaman-zaman meydana çıxan bütün ziddiyətlərə, fikir toqquşmalarına baxmayaraq, fərqli dünyaların yetirməsi olan, lakin vahid məqsədə, məramə xidmət edən bu iki insan maqnitin əks qütbələri kimi biribirini çekir, əlaqə və ünsiyyətə can atırdı...

## SƏRBƏST FIRQƏNİN BAĞLANMASI. TƏNHA MÜXALİFƏTCİ

Oktyabrın 22-də bələdiyyə seckiləri rəsmən başa çatdı. Cəmiyyətin dəyişiklik ümidi və eyforiya dövrü arxada qaldı. Artıq Sərbəst Firqənin sonrakı taleyi ilə bağlı məsələ gündəlikdə daha kəskin dayanırdı. Qəti qərar verməyin zamanı çatmışdı. Həm də bu, elə qərar olmalı idi ki, siyasi oyунun bütün iştirakçıları, ilk növbədə isə Atatürk öz simasını qoruyub saxlaya bilsin və hər şeyin təbii axarı ilə getdiyi təsəssürü yaransın.

Son iki ay ərzində cərəyan edən hadisələri gözdən keçirən Əhməd bəy firqənin bağlanması yollarının axtarıldığı ərefədə yazırırdı: "Qazi haqiqətən qorxmuşdu. Özü də onu qorxutmuşdular. Qorxudan da müsir (marşal - V.Q.) Fevzi Çakmak<sup>166</sup> deyil, İsmət Paşa idi və İsmət də birbaşa

<sup>166</sup> Söhbət həmin dövrdə bir sıra mətbuat orqanlarının, ilk növbədə isə "Yarın" qəzeti ortaya atıldığı məsələdən gedir. Guya hökumətin faaliyyətini daha da qüvvətləndirmək, icra hakimiyətinin nüfuzunu artırmaq üçün Ataturkun cumhurbaşkanı vazifəsindən istefə edib Vükelə Heyəti (Nazirlər Şurası - V.Q.) rohbarlığını almışdı, daha çox tömsiliçi xarakteri daşıyan cumhurbaşkanlığı postunun isə onu yaxın silahdaşlarından biri olan marşal Fevzi Çakmaka verilməsi müzakirə mövzusuna çevrilmişdi. Əslində, heç bir asası olmayan təklif ilə dəfə Sərbəst Firqənin qeyri-rəsmi orqanı sayılan "Yarın" qəzetiinin atıflarında ittimat fikrə sızdırıldından guya Fethi Okyar və tərəfdarlarının Atatürk cumhurbaşkanlığından uzaqlaşdırmaq niyyətinə düşmələri ilə bağlı söylelər yayılmışdı. Baş nazir İsmət İnönü də öz mövqeyini möhkəmləndirmək üçün bu əsərsiz söylelərdən məhrəşlər yararlanmışdı.

yox (Allah göstərməsin, heç İsmet belə yersiz iş tutardı mı?), dolayısı ilə hərəkət etmişdi. Səhih mənbədən aldığım xəbərə görə, adamları vəsitiylə Qaziya şübhə və narahatlığı daha da artırın: “Bələdiyyə seçkilərini gördük. Xalq yalnız o tərəfə axışır. İndi son seçkini həm birmərhələli, həm də ümumi keçirmək istəyirsin. Seçiləcək millət vəkillərinin əksəriyyəti, təbii ki, Fethi bəyin adamları olacaq. Onun gülənlərin birində əksəriyyətin gücünə arxalanıb hər şeyi öz əlinə almayacağına əminənmi?”<sup>167</sup> – mesajını göndərmişdi.

Lakin Atatürk heç vəchlə istəmirdi ki, cəmiyyət onun yeni siyasi qüvvənin simasında özüne rəqib gördüyüünü və bundan çəkinib ehtiyat etdiyini düşünsün.

Odur ki əvvəlcə hər iki fırqənin qüvvələrini birləşdirərək vahid blok yaratması təşəbbüs ortaya atıldı. Sərbəst Fırqə rəhbərliyi xilasedic kəmər kimi təklifi həvəslə qəbul etdi. Ancaq sonra məlum oldu ki, TBMM-də İsmet Paşanın tərəfdarlarından ibarət Qırıxlар qrupu adlı deputat fraksiyası blok fikrinə razılıq vermir.

Daha sonra Atatürk Fethi Okyara seçkiləri uduzmuş partiya kimi həqiqi müxaliətə keçmələrini və “qarşı-qarşıya gəlib mübarizə aparmalarını” təklif etdi. Təbii ki, hətta Əhməd bəyin də razılaşmadığı bu təklif qəbul olunmadı. Çünki Atatürkün təşəbbüs və razılığı ilə yaradılmış bir fırqəyə təhəminlə edilmişdiyi məməkətdə onun açıq müxaliətə keçəcəyi, iqtidara qarşı gerçək mübarizə aparacağı təqdirdə nələrlə üzləşəcəyini təsəvvürə gətirmək o qədər də çətin deyildi.

Fethi bəy hələ də özündən nə istənildiyinin fərqində deyidi. Ona elə gəlirdi ki, Atatürk, sadəcə, məməkətdəki vəzifəsi öyrənmək üçün ikinci fırqəni qurub, böyük bir siyasi eksperiment aparıb və artıq indi hər şey bəlli olandan

sonra xidmətinə ehtiyac duymadığı köhnə dostunu asanlıqla qurban verəcək...

Fırqə reisi ilə müqayisədə Atatürkən qat-qat sərt rəsəfənərən Əhməd bəy isə əsla belə qara fikirlərə düşməmişdi: “Mən heç zaman onun qənaətinə şərik olmadım. Qazinin bu məsələdəki səmimiyyətinə indi də inanıram. Lakin bu səmimiyyət yalnız Qazinin özünəxəs bir səmimiyyət idi. O, elə bir hürriyyət yelləncəyi qurmaq istəyirdi ki, iplərin hamısı öz əlində olsun. Lakin xalqın münasibəti və qarşı tərəfin həmin təzahürlərə verdiyi məna ürküdücü oldu”.<sup>168</sup>

Iplərin artıq əlində çıxdığını görən Atatürk xalqın da bunu bilməsini istəmirdi. Fethi Okyar bir neçə dəfə cumhurbaşkanını ziyarət edəndən sonra, nəhayət, hansı addımı atmalı olduğunu anladı – Sərbəst Fırqə özü-özünü fəs etməli, yəni qəpatmalı idi. Sükütu pozanlar öz xoşları ilə biridəfəlik siyasi sahnədən çıxılmalı idilər.

“Fethi bəy Qazi ilə görüşünün xülasəsini verdi və buslörləri əlavə etdi: “İndiki vəzifətdə dağılmaqdan başqa carə yoxdur. Yoldaşlarımızın hamısını sərbəst buraxıram. Amma özüm təkbaşına müxalif fəaliyyətinə davam edəcəyəm”. Bu sözlərdən sonra bir-iki nəfər arkadaşa, xatirimdə yaxşı qalıbsa, Naki bəylə mən “biz da sizinlə bərabərək” dedik. Yas və matəm içində evlərimizə döndük”<sup>169</sup>, – deyə Əhməd bəy Sərbəst Fırqənin fəaliyyətinin dayandırılması ilə bağlı son qərarın verildiyi günü xatırlayaraq yazdı.

Sərbəst Fırqə dramının son pərdəsi qapanmadan əvvəl Əhməd bəy Atatürkə bir daha üz-üzə gəlməli olmuşdu. Qələm yoldaşı, hadisələrin başlanğıcında “hansı fırqəyə girirsə girsin, Əhməd bəy yena bizim dostumuzdur” deyən Yunus Nadi ilə millət vəkili Necmettin Sadak onun guya

<sup>167</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hataları”, s. 102.

<sup>168</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hataları”, s. 105.

<sup>169</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hataları”, s. 101.

"Qazinin firqə məsələlərində tərəfsiz qalmasına etiraz bildirən" məqaləsi barədə Atatürkə xəbər çatdırılmışdır. Atatürk izahat tələb etmişdi. Əhməd bay haqiqətan belə bir yazısının olduğunu, lakin onun bir neçə il əvvəl, Qazinin bir tərəfə çəkilib firqələrarası münasibətlərə qarışmamasını tələb edən Hüseyin Cahitə cavab kimi yazıldığını bildirədə, məsələ bağlanmışmışdı. Atatürkün istəyi ilə köhnə məqalə yenidən mətbuat səhifələrinə çıxarılmış, Yunus Nadi ilə qələm mücadiləsi başlanılmışdı. Əhməd bəy ikinci cavabdan sonra opponentinin artıq təhqirə keçdiyini görüb polemikanı dayandırılmışdı.

Bu arada isə Sərbəst Firqə dramı (komediyası?!) öz finalına yetişmişdi.

Noyabrın 17-də Atatürkün də iştirak etdiyi və on saatın yaxın çəkən iclasında Məclis son iki ayda ölkənin siyasi gündəmini bu qədər qarışdırıran Sərbəst Cümhuriyyət Firqəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdi. Türkiyədə siyasi həyatın demokratikləşdirilməsi və çoxpartiyalılığla keçid istiqamətində ortaya atılan ilk təşəbbüs uğursuzluqla nəticələndi. Sərbəst Firqə yüz gün də yaşaya bilmədi.

Müxtəlif önlü partiyaların süqutu həmişə belə təsadüflərdə olduğu kimi, diribəş mənsəbərəstlərin yüksəlişi üçün uğurlu zəminə çevrilmişdi. Atatürkün Məclisdə olmasından istifadə edən ayrı-ayrı millət vəkilləri cumhurbaşkanının xoşuna gəlmək, habelə gələcəkdə siyasi dividend və vəzifə qazanmaq üçün həmkarlarının ünvanına ən sərifadələr işlətməkdən, hətta onları həbs və məhkəmə ilə hədələməkdən də çəkinmirdilər.

Bütün bunlar artıq siyasi baxışlarına görə üç dəfə məhbəsə girib-çıxmış Əhməd Ağaoğlunu qorxutmurdu. Onu daha çox cəmiyyətin və Cümhuriyyətin gələcəyi ilə

bağlı əndişə və ümidsizlik sarmışdı. Əhməd bəyi yaxından tanıyan, xüsusən də 1930-cu illərdə ədəbi-ictimai sahədə sıx əməkdaşlıq edən Peyami Sefa Sərbəst Firqə hadisəsinin aqsaqqal dostunun ruhunda oyandırıldığı təbəddülatlardan bəhs edərkən yazardı: "Milli mücadilə və inqilab illərində onu Cümhuriyyət Xalq Firqəsinin ən hərəkatlı ideoloqu kimi mətbuat mühitinin və dövlət qəzetiinin başinstonunda görürük. Lakin 1930-cu illərə doğru Xalq Partiyasının dövlətçi səciyyə almaq istiqamətində meyli Ağaoğlunu əsəbiləşdirməyə başlamışdı. Sərbəst Firqənin təşəkkülü və ifası isə onun son ümidişlərini əvvəlcə alovlandırmış, sonra isə söndürmüştü".<sup>170</sup>

Əhməd bəy ağır yükdən xilas olublarmış kimi rahat nəfəs alan həmkarları ilə müqayisədə firqənin bağlanması qərarını çox ağır qarşılamışdı. Həm də onu ağrından bir siyasi qurumun fəaliyyətinə son qoyulması deyil, ətrafindakı bir qisim insanların prinsipsizliyi və mənəviyyatsızlığı idi: "Dünya-nın heç yerində misli görünməmiş bu avantüra çox dolğun, çox dalgalı-təlatümlü, çox görüb-götürmiş, çox zərbələr yemiş, fəqət bircə dəqiqə də ümidsizliyə qapılmayan mənəviyyatın üçün ən ağır və acı, ən çəkilməz bir sarsıntı oldu. Acılıq firqənin dağılması ilə bağlı deyildi. Xeyr! Bu firqa ətrafında görüb təmas etdiyim əxlaq düşkünlüyündə qaynaqlanırdı. Gördüm ki, beş il əvvəl dinin unudulmasından, ərəb sərf-nəhvinin aradan götürülməsindən, xilafətin və çarşabin ləğvindən acı-acı şikayət edən xocalar, indi də bizi bütün bunları geri qaytarmağda ittiham edirlər. Gördüm ki, hürriyyətsizlikdən, zülm və istibdaddan, özbaşına-liq və sui-istifadələrdən ağızdolusu danışan ziyalılar indi də hürriyyətin zərərlərindən, yeni firqənin məmləkəti uğuruma aparmasından hərəratla söz açırlar. Gördüm ki, liberallığı

<sup>170</sup> Peyami Sefa. "Ahmet Ağaoğlu". "Cumhuriyet", 25 Mayis 1939.

ile şöhrət qazanmış ədiblər indi də faşizmin ideal idarə şəkli olduğunu sübut etməyə qalxıblar”<sup>171</sup>.

Partiya qapandı. Müxalifatçılık yolunu təkbaşına sürdüracaklarını bəyan edənlər isə az qala, ertəsi gün fikirlərini dəyişdilər. Keçmiş partiyalarının – CXF-nin aqışuna qayıdış rejimə əvvəlkindən də canfəsanlıqla xidmət etməyə başladılar. Nə qədər qəribə görünsə də, bu istiqamətdə ilk addımı müxalifatçılık barədə hamidian uca səsle danışan Fethi Okyar özü atdı. Sərbəst Firqə adına alınmış avtomobilin açarını Atatürkən şəxsi hadiyyə kimi qəbul etdi. Öz istəyi ilə şəxsinin və Sərbəst Firqə ilə bağlı fəaliyyətinin mətbuatda müzakirə və təqnid olunmasına ən yüksək səviyyədə yasaq qoyulmasına nail oldu. Mümkin tənqidçiləri yerindəcə susdurmaq üçün öz qəzetini (bəlkə də Əhməd bəy üçün nəzərdə tutmuşdu?) açmağa icazə aldı. Lakin keçmiş firqə rəisi nədənsə bu imkandan yararlanmadı. Bir müddət sonra isə Türkiyənin London səfiri təyin edilərək əvvəlki rahat, firtınasız hayatına qayıdı.

Heç bir siyasi, yaxud vəzifə iddiası olmayan keçmiş firqə baş katibi Nuri Conker Atatürkün ən yaxın dostu statusunda mövqeyini daha da möhkəmləndirdi.

Sərbəst Firqədən uzaqlaşması Reşit Qalib bəy Atatürkə daha da yaxınlaşdırıldı. Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi elmi cəmiyyətlərə rəhbərlik etdi. Bir müddət xalq təhsili naziri vəzifəsində çalışdı. Nazir kimi ilk təşəbbüslerindən biri məktəblərdə “Atatürk andı”nın qəbul edilməsi oldu...

Yüksek göstərişi Atatürküñ özündən almasına baxmayaraq, Sərbəst Firqəyə qoşulduğu üçün peşmanlığını hələ partiya qapanmadan dilə gətirən şair Mehmet Emin Yurdakul yenidən TBMM kürsüsündə öz yerini tutdu.

Hasan Tahsin Uzer növbəti dönmədə millət vəkili seçildi, sonra isə Üçüncü Ümumi Müfettiş kimi yüksək dövləti vəzifəyə təyin olundu.

Fethi Okyarın ardıcıl təkbaşına müxalif fəaliyyətini sürdürəcəyini bildirən Mehmet Naki Yücekök də öski partiyasına – CXF-yə qayıdış millət vəkiliyini daha bir neçə dönmə uğurla davam etdirdi.

Bir sözlə, fikrini dəyişib tövbə qapısından keçənlər, Əhməd bəyin yazdığını kimi, “Qazidən müxtəlif maddi və mənəvi təsəllilər almaq şərfinə nail oldular. Bəziləri bankların idarə heyati üzvlüyünə təyin edildi, “qızların toyu”, yaxud “uşaqlarının xəstəliyinə” görə böyük yardımalar aldı, qalanları da, bir-iki nəfəri çıxməq şərti ilə, itaətkarlıq göstərib canlarını qurtardı və yenidən məbus seçildilər”.<sup>172</sup>

Sərbəst Firqənin rəhbər üçlüyə daxil olan tanınmış isimlərindən yalnız Əhməd bəy Atatürkün hüzurunda dediyi sözün üstündə durdu. Firqə bağlanandan bir gün sonra “Axşam” qəzetində belə bir bayanatla çıxış etdi: “Bəli, firqənin qapanmasına qərar verdik. Yeni firqə təsisini mövzuiyi-bahs deyildir. Xalq Firqəsinə geri dönmək niyyətində deyiləm. Maclisdə bundan sonrakı mövqeyim müstəqil məbus mövqeyi olacaqdır”.<sup>173</sup>

Üçüncü dönmə TBMM-in səlahiyyət müddəti 1931-ci ilin martında başa çatırdı. Əhməd bəy növbəti seçkilərdə namizədliliyinin irəli sürülməsi üçün heç kimə minnatçı düşmədi, hətta paytaxt Ankarani tərk edib “küskünler kenti” kimi tanınan İstanbula köcdü. Hüquq professorluğunu İstanbul Darülfünündə davam etdirdi.

Qurucularından biri olduğu Ankara Hüquq Məktəbindəki tələbələri onu göz yaşları ilə yola salmışdır. Hisslərinə hakim kəsilə bilmədiyindən özü də ağlamışdı. İstanbulbulda isə... Bu barədə oğlu Səmədə məktubunda yazdı: “Dünən

<sup>171</sup> Ahmet Ağaoğlu. “Sərbəst Firka Naturaları”, s. 118–119.

<sup>172</sup> Ahmet Ağaoğlu. “Sərbəst Firka Naturaları”, s. 119.

<sup>173</sup> Ahmet Ağaoğlu. “Bir Duyuru”. “Axşam”, 18 Kasım 1930.

darülfünunda ilk dörsimi verdim. Büyük sınıf otağı ağzına qədər dolu idi. Sinfə girdiyim anda kəsilmək bilməyən alqış tufanı ilə qarşılaşdım. Çixanda da eyni şey... Əgər bundan məmənun qalmadığımı desəm, inanmayın”.<sup>174</sup>

Əhməd bəy Atatürk qarşısındaki vədini yerinə yetirmişdi – siyasetdən çəkilmiş, sərf müəllimliklə məşğul olmağa başlamışdı. Lakin izzəti-nəfsini qoruması, sözünün ağıası olması ona baha başa gəldi. Əski firqədəsi Reşit Qalib bəyin nazirliyi dövründə keçirilən təhsil islahatı – darülfünunların Avropa tipli universitetlərə çevriləməsi prosesində 1933-cü ildə bu sonuncu iş yerini, gəncliklə canlı ünsiyət imkanını da itirmişdi. Həm də onu sanki cəzalandıraraq bir daha “dövlət kadrosuna almamamaq şərti ilə” cüzi təqaüdə pensiyaya göndərmişdilər.<sup>175</sup>

Bu dövrdə Əhməd bəyin 62–63 yaşı vardı. Fiziki və intellektual imkanlarının gur, məhsuldar çağını yaşayırıdı. Yegane təsəllisini yorulmaq bilmədən çalışmaqda tapırıldı. Sərbəst Firqənin bağlanmasından bir neçə ay sonra ümumi dostları olan Yusuf Akçura Əli bay Hüseyinzadəyə 23 iyun 1931-ci il tarixli məktubunda yazırıdı: “Əhməd bəy zində və çalışqandır. Allah onu dünyaya gətirəndə belə yaradıb. Heç durmadan çalışır, danışır, qoşğa edib durur. Sübh erkəndən, hələ yuxudan oyanmadan bilmərrə onun əmrlərini, sanki bir komandan paşa kimi verdiyi əmrləri eşidirəm. Çaparlarına komanda edirmiş kimi əmrlərini...”<sup>176</sup>

Dostlarının astagəl adam kimi tanıldıqları Yusuf Akçura Əli bəyə 15 mart 1932-ci il tarixli başqa bir məktubunda isə artıq Ankara ilə vidalaşış birdəfəlik İstanbulla köçmək ərefəsində olan Əhməd bəyin işgüzarlığundan, enerjisindən

heyranlıqla söz açaraq yazırıdı: “Əhməd bəy hələ də buradadır. İşini sahmana salmaqla məşğuldur. “İndicə onu tutacağam” deyə düşündüyün halda suda balıq kimi əlindən sürüşüb qaçıır. Haydi, bir qeyrət daha! Doğrusu, Əhməd bəyin bu yaşda enerjisiniə heyranam. Allah bədnəzərdən axlasın!..”<sup>177</sup>

Amma baş nazir İsmet İnönüün “yetişmiş insan potensialının” olmamasından acı-acı şikayətləndiyi 1930-cu illər Türkiyəsində Əhməd Ağaoğlunun ensiklopedik zəkasına, universal biliklərinə, tükənməz enerjisiniə tətbiq sahəsi təpilməmişdi...

Əhməd bəy kütlə psixologiyasına uymamaq yolunu özü seçmişdi. Sərbəst Firqəyə də yalnız Atatürkün bunu istədiyinə, yaxud Fethi bəyin dostcasına xahişinə görə deyil, liberal və demokratik dayərlərə samimi bağlılığını, Türkiyədə həqiqi Cümhuriyyət qurulması işinə öz töhfəsini vermək istədiyinə görə qoşulmuşdu. Sonda zərbələrin daha çox özünə qarşı yönəlməsində əski Sərbəst Firqə yoldaşlaşdırıcı qətiyyən suçu sayındı.

Bunu Londondan, Fethi bəydən aldığı məktuba yazdıığı cavabdan götürülmüş aşağıdakı sətirlər də sübut etməkdədir:

“Açıq söyləyəcəyim: süursuz şəkildə sizin arxanızca süründüyümüz və bu səbəbdən də başıma gələnlərdə özünüzündə, bir növ, məsuliyyət payınız olduğunu düşünərək mənəvi cəhətdən rahatsızlıq keçirsiniz, o zaman özümü doğrudan-döğruya təhqir edilmiş sayaram.

Xeyr! Mən etdiklərimi hər zaman fərqli vararaq, anlayaraq, öz istayımla etmişəm. Bir kimsənin, xüsusən də sizin burada hər hansı bir məsuliyyətiniz ola bilməz. Təbii ki, dostluq, həmkarlıq hissini tasiri ilə mənə laqeyd qala bilməzsiniz. Amma bu yolda üzərinizə düşənləri artıqlama-

<sup>174</sup> Samet Ağaoğlu. “Babamdan Hatıralar”, s. 37.

<sup>175</sup> Hilmi Ziya Ülken. “Türkiyede Çağdaş Düşünce Tarihi”. İstanbul, 1992, s. 409.

<sup>176</sup> Yavuz Akpinar. Yusuf Akçuranın Hüseyinzade Ali Beyə Yazdığı Mektublar”. Türk Yurdu, 2011, c. 31, say 284.

<sup>177</sup> Yavuz Akpinar. Göstərilən məqaləsi.

si ilə yerinə yetirmədinizmi? İmkansızlığa qarşı siz nə edə bilərdiniz ki?”<sup>178</sup>

Əhməd bəy özünəxas humanizm və yüksək mədəniyyətlə Fethi Okyara haqq qazandırsa da, əski partiyadaşı, həqiqətən, vəziyyəti dəyişmək üçün bir şeylər edə bilərdi. Ən azı, yaxın münasibətlərdə olduğu cumhurbaşkanı qarışısında onun iddiyalardan uzaq olduğunu, ilk növbədə, hürriyyət və Cümhuriyyət sevgisinə, türklüyə sarsılmaz inam və məhəbbətinə görə belə principilər mövqəe sərgilədiyini söyləyə bilərdi. Lakin əsrairin təsiri altında hər kəs yalnız özünü düşündürdü. Bu isə Əhməd bəyin də ürəkəğrisi ilə yazdığı kimi, elə vəziyyətə gətirib çıxarmışdı ki, “Məclis bir qumarxanaya çevrilmiş, məbuslar el qaldırıb-əndirən maşın halını almışdır. Əfskari-ümmumiyyə tamam susdurulmuş, qəzetlər pul mütəqabılində açıqca məddahlıq etməyə başlamışdır. Bir-iki bank ətrafında toplaşmış bir ovuc müftəxorlar, arxasında hökumətin dayandığı yüksək rütbəli memurlar dövlət adından məmələkətin həyat qaynaqlarını xalqın hər gün artan fəqirlik və ehtiyacları hesabına tərəddüd etmədən, qorxusuz-ürküsüz talayib-dağdırıldılar. Ağızdan-ağıza yüz cür narazılıqlar dolaşındı. Haqqında danışanların çoxu Xalq Fırqəsi mənsubları və ondan vəzifə alanlar idi”.<sup>179</sup>

Müxalif partyanın Böyük Millət Məclisində iştirakının arzu edilməz sayıldığını və mümkünsüz olduğunu görən Əhməd bəy 1930-cu illərdə türk siyasi leksikonuna ilk dəfə “sərbəst millət vəkili” anlayışını getirmişdi. Məclisdə forqlı fikrin heç olmazsa bu yolla səsləndirilməsini istəmişdi. Və ilk nümunəni özü ortaya qoymuşdu.

Eyni zamanda bütün çətinliklərə baxmayaraq, tənha müxalifətçi missiyasından da ömrünün sonuna qədər əl

götürməmişdi. Çünkü tanınmış türk yazarı və jurnalisti Vala Nurettinin (Va-Nu) dəqiq müşahidə etdiyi kimi, “sözləri və yazıları nəticəsində şəxsi zərərə düşəcəyindən heç vaxt qorxub-çəkilməmişdi”.<sup>180</sup>

Lakin belə bir cəhəti ayrıca qeyd etmək lazımdır ki, Əhməd Ağaoğlunun müxalifliyi siyasi xarakter daşılmırı. Heç bir vəchlə Atatürkə, yaxud Cümhuriyyət quruluşuna qarşı çevriləməmişdi. Onu narahat edən CXF-nin getdikcə daha “dövlətçi” (burada dövlətin resurslarından istifadə edən mənasında işlənmişdi – V.Q.) partiya kimi fəaliyyət göstərməsi, fərdin cəmiyyətdəki rolunun minimuma endirilməsi idi. Əhməd bəy türk xalqı qarşısında Atatürküñ cahanşumul xidmətlərini yüksək qiymətləndirməklə, onu ölkənin ömürlük lideri görməklə yanaşı, Türkiyədə hər hansı bir şəkildə diktatura üsulları idarəetməsinin qatı əleyhdəri idi. O, eyni qətiyyətlə faşizm və kommunizm kimi ifrat saçğı və solcu təlimlərin əleyhinə çıxır, Türkiyə Cümhuriyyətinin gələcək inkişafını liberal demokratiya, insan azadlığı, hüquq və qanunun alılıyinə hörmətə, respublikaçılıq ideallarına dönəmdən əməl edilməsində göründü.

Və bu müstəvidə hakimiyyətin, dövlət adamlarının məsuliyyəti məsələsini bütün kəskinliyi ilə ortaya qoyurdu. Onlara tarixin həmişə bir yönə, bir axarda davam etməyəcəyini xatırladaraq yaziirdi: “Əger günlərin birində ciddi bir müxalif firqə təşəkkül etse və həmin firqə keçmiş qurdalamağa başlasa, bu gün iş başında olanların bir çoxunu məhkəməyə çəkmək lazımlı gələcək”.<sup>181</sup>

Deməyə ehtiyac yoxdur ki, ümumi axına qoşulmayan Əhməd bəyin müstəqil mövqeyi, cəsarətli çıxışları bu hissələrdən məhrum olanları daim əsəbileşdirirdi.

<sup>178</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Həsrətləri”, s. 153.

<sup>179</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Həsrətləri”, s. 120.

<sup>180</sup> Va-Nu (Vala Nurettin). “Ahmet Ağaoğlu”. “Akşam”, 21 Mayıs 1939.

<sup>181</sup> Ahmet Ağaoğlu. “Sərbəst Fırka Həsrətləri”, s. 121.

## AXINA QARŞI “AXIN”!

Fransada, Sorbonna tələbəsi ikən başladığı mətbuat fəaliyyətini Əhməd bəy ara vermədən düz 50 il davam etdirmişdi. Bakıda, Gəncədə, Ankarada, İstanbulda onun baş redaktorluğu ilə ədəbi-mədəni və ictimai-siyasi mühitə öz möhürünnü vuran 10-a yaxın qəzet nəşr olunmuşdu. Bu qəzetlərdə fransız, rus, fars, Azərbaycan və Anadolu türkçəsində sayını heç kimin, heç özünü də bilmədiyi, heç vaxt toplayıb bir araya gətirmədiyi yüzlərlə məqaləsi dərc edilmişdi. Dostu Yusuf Akçurunanın obrazlı ifadəsi ilə desək, həqiqətən də həmin yazıları yan-yana düzənmə mümkün olsaydı, Bakıdan İstanbula geniş bir yol açılardı.

Ankaranın ictimai baxımdan gur, hərəkətli mühitindən sonra həyatında yaranan dəhşətli boşluğunu doldurmaq üçün tezliklə, əslində, firtinasız bir ömür yaşamaq üçün gəldiyi İstanbulda da “öz” mətbu orqanının təsisinə qarşısalınmaz ehtiyac duydu. Bu ehtiyac o qədər şiddetli idi ki, “xeyirxahlar”ının köməyiyle günün birində, həm də çox tezliklə meydana çıxacaq təhlükələdə Əhməd bayın eynинə gəlmirdi. Üstəlik, alibisi vardı – siyasi qəzet nəşr etmək niyyətində deyildi. Sadəcə, insanlarla açıq səhbət etmək, fikir və düşüncələrini, həyat təcrübəsini onlara bölüşmək istəyirdi. Sərbəst Fırqə bağlanandan sonra Atatürkün ona ehtiyacı qalmasa da, Türkiyə, Atatürkə və Cümhuriyyətə yolla xidmətə can atıldı.

Simvolik ad daşıyan “Axın” qəzeti belə meydana gəlmişdi. Özünü “yovmi (gündəlik – V.Q.) siyasi, ictimai müstəqil türk qəzeti” adlandıran, “cümhuriyyətçi, xalqçı, laik və inqilabçı” mövqedə dayanacağını elan edən baş redaktor Əhməd Ağaoğlunun dili ilə: “Hökmlərimizdə şəxsi ehtiraslardan uzaq duracaq və türkün yüksək mənfaətlərini özümüz üçün yegana istiqamət hesab edəcəyik. Qəzətimizin gedəcəyi yol, güdəcəyi hədəf budur”,<sup>182</sup> – vədini verən “Axın”ın ilk sayı 1933-cü il mayın 29-da, sonuncu, 119-cu sayı isə həmin il sentyabrın 24-də çıxmışdı. Baş yazar kimi Əhməd bayın adına son dəfa “Axın”ın 24 avqust 1933-cü il tarixli 87-ci sayında təsadüf edilir. Qalan 30 nömrə redaksiya heyəti adından buraxılmışdır. İlk saydan nəşri dayandırılan qədər qəzetiñ sahibi və yazı işləri müdürü kimi Hacı Ağa oğlu Yusuf Ziya göstərilmişdi.

Əhməd Ağaoğlunun yarımsərlik jurnalistik fəaliyyətində “Axın” baş redaktor kimi çapa imzaladığı sonuncu nəşr idi. Övladlarının xatirələrində yer tapmış bir varianta görə, niyyətini gerçəkləşdirmək üçün xanımının zinət əşyalarını, nadir Qarabağ xalılarını dəyər-dəyməzənə satmışdı. Qəzet ideyası onu elə aludə etmişdi ki, birgə yola çıxdığı adamların kimliyini də sona qədər araşdırıb öyrənməmişdi.

“Axın”ın ən fəal müəllifi baş redaktor özü idi. Qəzətin 67 sayında təfriqələr halında onun Maltadakı ikiillik sürgün həyatından bəhs edən “Mütarikə və sürgün xatirələri” əsəri nəşr olunmuşdu. Bundan başqa, demək olar ki, hər sayda ən müxtəlif mövzularda yazıları çıxırı. Qəzet İstanbulda nəşr olunsa da, bütün Anadoluda yayılırdı. Qısa zamanda əyalətlərdə müxbir şəbəkələri yaranmışdı. Müasir anlamda interaktiv fəaliyyət göstərən bir mətbu orqan idi.

Bu qəzətin səhifələrindəki bir çox yazılarında Əhməd bəy xalq dərđlərinin tərcüməni kimi çıxış edir, yalnız ic-

<sup>182</sup> Ağaoğlu Ahmet. “Gazetemizin Yolu, Dileği ve Tarzi. “Akin”, 29 Mayıs 1933.

timai-siyasi məsələlərə deyil, təhsilə, kənd təsərrüfatına, ticarətə, sənayeyə, vergi sistemini və s. hərtərəfli bələdlik nümayiş etdirirdi. Həm də bütün bu məsələlərdə xalqın maraqlarından çıxış edirdi.

Qəzətin məqsəd və məramını açıqlayan Əhməd Ağaoğlu məqalələrindən birində yazırırdı: ““Axin” bir xalq qəzətidir, fəqir-füqəranın qəzətidir. Onlarla çiyin-çiyinə addımlamaq, fəlakətlərinə kədərlənmək, xoş günlərinə sevinmək “Axin”in tutduğu yoldur. “Axin” həqiqətlər, fəzilətlər özündə sədə edən, diz çökən bir fikir abidəsidir. Xoşa galib-galınməyəcəyindən asılı olmayaq, hər zaman Cümhuriyyətin adına yaraşmayan işlərə qarşı çıxır. Qanun rəhbərimiz, vicdan məhkəməmizdir”.<sup>183</sup>

Əhməd bəyin açıq imza ilə yazdığı bir çox məqalələrin əsas tənqid hədəfi İsmət İnönü hökumətinin apardığı iqtisadi siyaset idi. O, şəkər, spirtli içkilər idxləri sahəsində yaranan monopoliaları, kömür sənayesində çalışan fəhlələrin ağır vəziyyətini, bələdiyyələrin fəaliyyətsizliyini, inhisarların ölkə iqtisadiyyatını çökdürməsini, Anadolu kəndlərinin çıxılmaz durumunu bir vətəndaş yanğısı və təssübkeşliyi ilə ictimai fikrin diqqətinə çatdırmağa, günün mövzusuna çevirməyə çalışırırdı. Müəllifin özünün de yazdığı kimi, “haqqə abidlid, haqıslığa asılık” bu məqalələrin başlıca leytmotivini təşkil edirdi. İnsanları ayıq salan, onları öz haqları və hüquqları uğrunda mübarizəyə çağırın belə mətbə çıxışlar, aydın məsələdir ki, rəsmi dairələrlə, hökumət məmurları ilə qarşıdurmaya getirib çıxarrırdı.

Fəaliyyətinin ikinci ayında “Axin” sərt tənqid siyasetinə görə məhkəmə öününe çıxarılmışdı. Hakimin Ankara Hüquq Məktəbindəki keçmiş tələbələrindən biri olduğunu öyrənən Əhməd bəy özünə mühakiməsiz cəza verilməsini

<sup>183</sup> Ahmet Ağaoğlu. ““Akın” Neden Üç Kuruş?”.” Akın”, 20 Eylül 1933.

tələb etmişdi. Səbəbi ilə maraqlananda “tələbəsinə fikir və söz azadlığına hörmət hissi asılıya bilməyən bir hüquq müəllimi hər bir cəzaya layiqdir” demişdi.<sup>184</sup>

Doğrudur, yuxarıda vurgulandığı kimi, “Axin” qəzeti heç bir siyasi qüvvəni təmsil etmirdi. Baş redaktorun özünün də hər hansı siyasi iddiaları, yaxud şəxsi təmənnaları yox idi. O, sadəcə, türk millətini ürkədən sevən, Cümhuriyyət ideallarına varlığı ilə bağlı olan həqiqi vətənpərvər kimi mövcud nöqsanlara laqeyd və seyrçi qala bilmirdi. Nəyinə islah olunmasına, müsbətə doğru dəyişdirilməsinə, vətəndaşların ölkədə gedən proseslərə laqeyd qalmamalarına çalışırırdı. Lakin Əhməd bəyin ənənəvi “xeyirxahları” vətəna, millət xidmət istəyindən irəli gələn bu təşəbbüsleri Atatürkə dövlətin siyasi xəttinə, hökumətin fəaliyyətinə müxalifətçilik şəklində təqdim edirdilər.

Faşist Almaniyası və SSRİ-də qorxulu meyillərin baş qaldırıldığı bir şəraitde Ağaoğlu təcrübəli siyasetçi kimi “Axin” səhifələrində beynoxalq həyat məsələlərinə degeniş yer verir mövcud prosesləri təhlil edirdi. Həm də bu zaman fikirlərinin ali rəhbərliyin xoşuna gəlib-gəlməyəcəyini ikinci dərəcəli məsələ sayırdı. Müasir türk tədqiqatçısı Hakkı Uyarın dəqiq müşahidə etdiyi kimi, “Ağaoğlu dünyanın içinde bulunduğu böhrandan çıxış yolunun kommunizm, faşizm, hitlerizm və şəxsi hökumətlər (diktatorluqlar) olmadığını bildirir, özəlliklə dünya böhranının bütün məsuliyyətini parlamentarizmdə axtarmayı yanlış sayıır, avtoritar üsuli-idarəni parlament idarəciliyindən üstün tutmayı “dəlilik” hesab edirdi”.<sup>185</sup> Görünür, “Axin”in fəaliyyətində narahatlıq doğuran əsas məqamlardan biri də bu siyasi nüansları idi.

<sup>184</sup> Süreyya Ağaoğlu. “Bir Ömür Böyle Geçti”. İstanbul, 1975, s. 64.

<sup>185</sup> Hakkı Uyar. “Ağaoğlu Ahmet” in “Liberal-Muhafiz” Gazetesi” – “Akın”. Toplumsal Tarih. İstanbul, Mayıs, 1997, say 41, s. 44.

Diger tərəfdən, qəzet mövcud hakimiyyət və onun formalasdırlığı münasibətlər sistemi ilə üz-üzə gəlməkdən, fərqli mövqə sərgiləməkdən çəkilmirdi. Prinsiplərini qətiyyətlə müdafiə edərək yazırdı: ““Axın” öz xeyrini düşünmür, insanlığı, qəzətcilik şərəfini və mətbu sözün nüfuzunu əsas götürür. Digər qəzətlər dünən polis müdirliyindən şikayət edərlər, ertəsi gün isə yaydıqları xəbərlər bağlı tezkiz verərlər, çünki çəkinib qorxalar, çünki səciyyələri yoxdur. Ona görə də ertəsi gün şikayət etmədiklərini, sadəcə, “ərzi-hal” bildirdiklərini dili götərərlər. Bu qədər ağıcyər mövqə tutan belə qəzətlərdən “Axın” fərqləndirən cəhat onun heç vaxt tübürdüyüünü yalamamasıdır”.<sup>186</sup> “Axın”, ilk növbədə isə Əhməd bəy bir gənclik çılğınılığı, hətta bəlli dərəcədə öcsəkənlik ruhu ilə səciyyələnən belə çağırışlarla haqq-ədalət mövqeyində dayandığını, güclüllerin istədiyi səmtə axmadığını xüsusi nəzərə çarpdırırdı.

CXP iqtidarinin rəsmi orqanı, bir vaxtlar Əhməd bəyin özünün də redaktoru olduğu “Hakimiyyəti-milliyyə” ilə polemika, bu qəzətin xalqın sərvətinə əl uzadan bir ovuc məmərun maraqlarını müdafiə etməsi, ehtikar və inhissar siyasetinin ifadəcisi olması ilə bağlı “Axın”da yer alan tənqidlər, çox güman ki, Çankayanın, daha çox isə İsmət İnönü hökumətinin səbir kasasını daşıran son damlaya çevrilmişdi. Belə yazıldardan birində deyildi:

“Ankarada gündəlik bir qəzet çıxır. Adı “Hakimiyyəti-milliyyə”dir. Bu qəzet hökumətin malidir. Qidasını ya birbaşa, ya da dolayısı ilə onun yardımlarından alır. Vəzifəsi iqtidardakı dövlət adamlarının güddüyüñ siyasetin müdafiəsidir.

Orada yazarlar, çalışanlar sabit bir fikir sahibi deyillər. Süjetlərini hər gün təzə-tər şəkildə yuxarıdan alırlar.

Katibləri, müəllifləri, mühərriri məmər, baş mühərriri həm məmər, həm də məbusdur. Bu qəzet elə bil dərsini

daim yaxşı əzberleyən bir məktəb çocuğudur. İdrak deyil, hafızə ilə danışır. Kəlmələri özü seçir, fikirlərində isə tutuquşudur”.<sup>187</sup>

Təbii ki, mövcud idarəcilik sisteminə qarşı çevrilmiş belə sərt tənqidə Əhməd bəyə bağışlamayaçadılars.

Qeyd etmək lazımdır ki, hökumətin fəaliyyətindən bütün narazılığına baxmayaraq, “Axın” Atatürkün adını həmişə yüksək hörmət və ehtiramla çəkirdi. Özünü “kamalizm mübahşəsi” sayan qəzətdə Qazi haqqında heç bir tənqidə yer verilmir, fəaliyyətindən daim minnətdarlıq və iftixar hissi ilə bəhs olunurdu. Lozanna anlaşmasının onuncu ildönümü ilə əlaqədər İstanbul Darülfünunun tələbələri qarşısında oxuduğu mühəzirədə Əhməd Ağaoğlu Atatürkü fəxr və minnətdarlıq hissi ilə “inqilabımızın böyük Başbuğu” adlandırmışdı.

Lakin yürütmək istədiyi balans siyaseti, gördüyü ehtiyatlılıq tədbirləri “Axın” qəzətini və onun baş redaktorunu Atatürkə qarşıdurmadan xilas edə bilməmişdi.

1933-cü ilin payızında bir axşam Əhməd bəy Dolmabahçe sarayına, İstanbulda olan Atatürkü şam süfrəsinə dəvət edilmişdi. Əvvəlcə hər şey qaydasında idi. Qazi ona hörmətlə yanaşındı, diqqət və lütfkarlığını əsirgəmirdi. Sanaki Sərbəst Fırqa ilə bağlı artıq tarixin yaddaşına qovuşmuş əsəbi, qanqaraldıcı atmosfer həmişəlik yaddan çıxmışdı. Amma bu xeyirxah ab-hava qəflətən dəyişmişdi. Şam yeməyindən sonra, masaya qəhvə verildiyi zaman Atatürk birdən-birə “Axın” qəzətinin son saylarının getirilməsini tapşırmış, qəzətdən əvvəlcədən seçilmiş bəzi yazılarının hamının eşidəcəyi səslə ucadan oxunmasını əmr etmişdi. Sonunda yaxşı heç bir şey gözlənilməyən qiraat bitincə üzünü Əhməd bəyə tutub sərt, əsəbi səslə izahat istəmişdi.

<sup>186</sup> Ahmet Ağaoğlu. “Bu “Akın” Hedefe Koşuyor”. “Akın”, 13 Eylül 1933.

<sup>187</sup> Ahmet Ağaoğlu. “Bu “Akın” Hedefe Koşuyor”, “Akın”, 13 Eylül 1933.

Əhməd bəy isə belə yazılarının heç bir halda dövlətə qarşı çəvirləmədiyini, sadəcə, "cəmiyyətin qüsurlarını göstərən ictimai tənqid" olduğunu bildirmişdi. Belə ictimai tənqidin əksər Qərb ölkələrinin mətbuatında geniş yayılması ilə bağlı çoxsaylı örnəklər gətirmişdi. Cəvab Atatürkü təmin etməmişdi. O, mövcud qanunvericiliyin eyni şəxşə həm universitet professoru, həm də qəzət redaktoru kimi çalışmaq haqqı verib-vermədiyi ilə maraqlanmışdı. Hüquq eksperti kimi dəvət edilən professor Mehmet Fuat Köprülü bunun mümkünzsız olduğunu bildirmişdi. Eşitdiyi sözlərdən ipucu kimi yapışan Atatürk əsəbi tonla: "Hələ söylə görək, sən qəzət çıxarmaq üçün pulu haradan alırsan?" – deyə tohdidəcisi bir tərzdə soruşmuş və "Axın"ın maliyyə qaynaqları ilə maraqlanmışdı. Söhbətin bu gərgin məqamında Əhməd bəyin köhnə mərəzi olan tərslik və inadkarlıq hissələri baş qaldırmışdı. Məsələni sakit bir tərzdə yoluна qoymaq əvəzinə, tarana getməyi daha üstün tutmuşdu: "Həmin andaca necə qorxunc bir intriqanın başladığını anladım: "Paşam, "Axın"ın nüsxələri bura gətirilərək məqalələrim oxunun zaman özlüyündə artıq nəşri dayandırımağa qərar vermişdim. Ancaq bir halda ki, belə şübhə var, müfəttişlərinizi göndərib pulları haradan və necə tapdığımı yoxlatdırmaýınca qəzeti bağlamayaçağam", – dedim". "Demək, baş aparısan! – deyə Atatürk əvvəlki lütfkarlığını unudub açıq təhdidə keçmişdi. – Və onu da unudursan ki, gəlib burada bizim qoltuğumuza sığınmışan".<sup>188</sup>

Gözləmədiyi zərbe dəfələrlə eşitdiyi istehza qarışqı tikanlı "Ağayof" müraciətindən də ağır olmuşdu. Əhməd bəy sarsılsı da, özünü itirməmişdi: "Paşam, mənə çox adamlar bu sözü söylədilər. Hamisəna gülərək keçdim. Amma indi eyni sözləri sizin dilinizdən eşitmək mənə ruhumun ən dərin

qatlara qədər sarsıtdı. Çünkü o birilər kiçik adamlardı. Siz isə bu məmləkəti xilas etmiş bir insansınız. Bir yandan dünyanın türk irqindən, türk millətindən yaranması fikrini ortaya atırsınız, o biri tərəfdən də sərhədlərimizdən ikisaatlıq məsaflədəki xalis türk məmləkətindən və nə yaziqlar ki, əsir bir məmləkətdən türkün öz hürriyyətini mühafizə etməyə müvəvvəq olduğu torpaqlara golmış xalis bir türkə "qoltuğa sığınmışan" deyirsiniz. Bu nə qorxunc təzaddir və nə üçün Allah mənə sizi belə bir təzadlı uğurum üzərində görmək fəlakətini nəsib etdi?"<sup>189</sup>

Səməd Ağaoğlunun yazdığına görə, bu sözlərdən sonra Atatürk ayağa qalxıb artıq salonu tərk etməkdə olan Əhməd bəyin boynunu qucaqlamış və: "Sən məni yanlış anladın", – deyib yaranmış qanqaraçılığı aradan qaldırmışa qələmişdi. Lakin özünü təhqir olunmuş sayan Əhməd bəy belə bir məclisə qalmalı istəməmişdi. Cumhurbaşkanının israrlı çağırışları da onu geri qaytara bilməmişdi.

Bu, onun Atatürkə son rəsmi təması olmuşdu. Həmin hadisədən sonra Əhməd Ağaoğlunu nə Çankaya köşküna, nə də Dolmabahçe sarayına çağrırmışdılar...

Əhməd bəyin Atatürkə sərt dialoqu, ölkənin birinci adamı qarşısında geri çəkilməməsi və izzəti-nəfsini qorxmadan müdafiə etməsi xəbəri cəmiyyətdə geniş yayılmış, xüsusən ziyanlılar arasında böyük əks-sədə doğurmuşdu. Hətta Atatürkün hərəkətini qınayan adamlar tapılmışdı. Belələrindən biri, olan Peyami Sefa ad çəkmədən yazırıdı: "Hələ onu uzaq bir türk məmləkətində doğuldğu üçün boğaz ortağı, yaxud qoltuğa sığınmış bir adam kimi qələmə verənlər Ağaoğludan heç nə başa düşməyənlər idi. Üstəlik də ruhunun ən bakır və bir irz-namus məsəlesi qədər incə nöqtəsindən vurmağa çalışırdılar. Əhməd Ağaoğlu Paris və

<sup>188</sup> Samet Ağaoğlu. "Babamın Arkadaşları", s. 237.

<sup>189</sup> Samet Ağaoğlu. "Babamın Arkadaşları", s. 238.

ya Londonda doğulmuş ən böyük fikir adamı qədər zəka çevikliyinə və nikbinliyinə sahib idi. Ərzurum və ya Konada doğulmuş ən milliyyətçi bir türk qədər də türk idi. Onu Qarabağın axundları arasından qaçıraraq Peterburqda və Parisdə oxumağa, fransız qəzetlərində məqalələr yazmağa, Məşrutiyətdən dünənə qədər isə “qara sevda” (burada “böyük eş” mənasında – V.Q.) ilə sevdidiy Qərb türkləri arasında məmələkət davaları üçün çoşqu və mücadiləyə sövq edən bu iki eşqdən başqa nə ola bilərdi?”<sup>190</sup>

Səməd Ağaoğlunun yazdığına görə, Atatürkə sərt mübahisədən bir neçə gün sonra atası ilə Böyük Adadakı klubda qarşılaşan tanınmış türk ictimai-siyasi xadimi, nəşr etdiyi “Kadro” jurnalı hökumət tərəfindən bağlananдан sonra səfir kimi Tiranaxaya fəxri sürgüna göndərilən Yakub Kadri Karaosmanoğlu: “Əhməd bəy, bu məmələkətdə tak bir adam var, sən də onunla qovgaya çıxmışın!” – demişdi. Əhməd Ağaoğlunun cavabı da eyni dərəcədə hədəfa vurmusdu. Onun Atatürkə qarşı ideoloji fəaliyyəti müqabilində qinanmasına deyil, təşviq olunmasına işarə edərək: “Biz inandıq, siz inanmadınız. Biz inanmağımızın cəzasını çəkirik, siz də inanmamağınızın mükafatını alırsınız”, – demişdi.<sup>191</sup>

Atatürkə gəldikdə isə, görünür, Əhməd bəyə qarşı sərtliliyinin peşmanlığını çəkmişdi. Bir müddət sonra onun övladlarını – Sürəyya ilə Səmədi “Ankara Palas” otelinin restoranında görəndə baş vermiş hadisəni yenidən xatırlamışdı. O, Sürəyya xanımı rəqsə dəvət etmiş, rəqs əsnasında: “Sürəyya, atan necə də bəxtiyardır. Övlad sahibi olmaq dünyada ən böyük nemətdir”, – demişdi. Sonra isə qədəhini dolduraraq onların masasına yaxınlaşmış, məclis

iştirakçılarının hamisinin yanında Sürəyyaya: “Atana zəng elə, onun şərefinə içdiyimi söylə”, – tapşırığını vermişdi.

“Bu hadisə İstanbulda atamla aralarında baş verən xoşageləməz münaqışdən sonra olmuşdu. Yavəri Nasuhı (əslində, Rüsuhi olmalıdır – V.Q.) bəylə birlikdə atama zəng vurduq. Atatürk onun könlünü almaq istəyirdi”,<sup>192</sup> – deyə Sürəyya Ağaoğlu bəzən kiçik qisaslara meyilli olan böyük insanın haqqızı olduğunu anladıqdan sonra səmimi üzrxahlıq üçün özündə güc tapdığını minnətdarlıq hissələri ilə xatırlamışdı.

Əhməd bəy ictimai həyata açılan son nəfəslik saylığı “Axın”ın bağlanması şəxsi faciə kimi qarşılımasıdır. Amma többi ki, dövrün şərtləri daxilində belə bir qəzətin yaşamasının mümkünşüllüyünü də başa düşürdü. Müasir türk tədqiqatçısı Hakkı Uyar da “Axın”ın bağlanması şərtləndirən amillərə diqqət yetirərkən yazırı: “Tək partiyalı idarəciliyin getdikcə öz mövqeyini möhkəmləndirdiyi bir şəraitdə Əhməd Ağaoğlu CXF-yə müxalifliyi və liberal təvərə ilə diqqət çəkən “Axın” qəzətini çıxardı. Lakin 1930-cu illərin avtoritar, dövlətçi ortamında liberal düşüncəni müdafiə edən “Axın” şəraitin olverişizliyi ucbatından uzmörülü ola bilmədi”.<sup>193</sup>

Oğlu Səmədin xatırladığına görə, Əhməd bəy qəzətin nəşrinə yasaq qoyması ilə bağlı böyük təəssüf və sarıntsımı belə dila getirmişdi: “Bu səfil dünyada yalnız qalmış... 60 yaşdan sonra gedib ticarətə qurşana bilmərəm. Amma, deyəsən, məni özümə təza bir peşə tapmağa məcbur etmek isteyirler. Çox gedcir. Yazmaq və danışmaq. Bütün həyatımın mənəsi bunlar olmuşdu. İndi mənəsiz bir həyat yaşamaqdadayam...”<sup>194</sup>

<sup>190</sup> Peyami Sefa. “Ahmet Ağaoğlu”. “Cumhuriyet”, 25 Mayis 1939.

<sup>191</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hətrələri”, s. 72; Samet Ağaoğlu. “Hayat Bir Macera! – Çocukluq və Gençlik Hətrələri”, s. 151.

<sup>192</sup> Bax: Vilayət Quliyev. “Ağaoğular”. Bakı, 1997, s. 172.

<sup>193</sup> Hakkı Uyar. Göstərilən məqaləsi, s. 44.

<sup>194</sup> Samet Ağaoğlu. “Babamdan Hətrələr”, s. 42.

“Axın”ın bağlanmasından az sonra onun hayatı daha kederli hala salan başka bir felaket üz vermişdi – 1933-ci il oktyabrın 16-da otuzilkilik ömür-gün yoldaşı ve en yaxın məsləhətçisi Sitarə xanım vəfat etmişdi. Ardınca isə universitet professorluğundan uzaqlaşdırılmışdı.

Bu sarsıntılı günlərdə Sərbəst Firqə macəralarını birlikdə yaşıdlıqları Fethi Okyara ünvanladığı bir məktubda yazdı:

“Beləcə, 94 lirə maaşa təqaüdə göndərildim. Fəal hayat qapıları üzüma bağlandı. Bunları sizə şikayət etmək üçün deyil, sadəcə, daxılən sevdiyim və inandığım bir adama ürəyimi açıb bir az yüngülləşmək, təskinlik tapmaq üçün yazıram.

Şikayət? Kimdən və nə üçün? Məni tanıyırsınız. 66 yaşına yetişdim. Daxiliimi yoxlayıram. Özümü günahlandırmaga bir şey taprıram. Millətim, ailəm, övladım qarşısında vəzifəmə qüvvəm çatlığı qədər yerinə yetirmişəm. Çətinliyə də, asanlığa da eyni dərəcədə alışqanam. Zatən ta gəncliyimdən həyatı mənasız, müvəqqəti bir cilvədən ibarət sammışam.

O halda şikayet nə üçün? Yalnız əlimdə olmayan, məndən daha qüvvətli olan bir şey var ki, içimi yeyir. Bu da yaşına uyğun olmayan həyat tərzimdir.

Məndən ötrü ən ağır, ən cekilməz dərd həyatın xaricinə atılıb məəttəl və seyrçi yaşamasıqdır”.<sup>195</sup>

Yorulmaz savaşçı Əhməd Ağaoğlunun aramsız mübarizələrlə dolu ömrünün sonunda “həyatın xaricinə atılıb məəttəl və seyrçi yaşamasında”, heç şübhəsiz, bir sırada digər amillərlə yanışı, daim əsgəri olmağa can atlığı böyük Atatürkün laqeyd münasibətinin, diqqətsizliyinin də bəlli bir payı vardi...

## AİLƏ DOSTU ATATÜRK

1920–1930-cu illər Ankarası – Qurtuluş Savaşına imza atan və Cümhuriyyət havası ilə nəfəs alan yeni paytaxt sənki böyük bir ailə halında yaşayırdı. Söhbət, ilk növbədə, Atatürkün öndərliyi ilə Türkiyəni yoxdan var edən dövlət və hökumət rəsmilərindən, yüksək rütbəli hərbiçilərdən, tənunmuş ziyanlılardan gedir. Onlar bir-birlərinin sadə, hələlik heç bir cah-cəlalı ilə seçilməyən evlərinə gedib-gəlirdilər, xanımları və uşaqları bir-birlərini yaxından tanırı, həyatlarının sevincli və kədərli anlarını bölüşür, özləri isə vəzifə ierarxiyası və rəsmiyyət prinsiplərinə əsaslanmayan səmimi ünsiyyət saxlayırdılar. “O günlərin Ankarasını indi təsəvvürə gətirmək belə imkansızdır, – deyə Sürəyya Ağaoğlu xatirələrində yazdırdı. – Keçiören təpəsində üçtəqəli evimiz vardi. Bu evdə atam Paşanı (Mustafa Kamal – V.Q.), baş vəkili, səfirləri qəbul edirdi. Onların yaşadığı yerlər də buradan elə fərqli deyildi”.<sup>196</sup> Maraqlıdır ki, 1920-ci illər sovet rəhbərliyinin ailə halında yaşadığı Kremlə də oxşar vəziyyət hökm sürmüştü. Bəlkə də bu dövrün və hər iki ölkədə baş verən inqilabi dəyişikliklərin ruhundan irəli gelən bir özünəməxsusluq idi...

Sürəyya Ağaoğlu “Bir ömür belə keçdi” kitabında bu ailə dostluğunun, mənəvi yaxınlığın yaddaşalan səhnələrini göz önündə canlandırmışdır. İstanbulda “Kamalın anası” kimi

<sup>195</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Hərəkatı”, s. 152.

<sup>196</sup> “Ağaoğlular”, s. 156.

yalnız uzaqdan-uzaga görüyü Zübeyde xanımla Ankara'da şəxsən tanış olmaq imkanı qazanmışdı: "Yaz tətilində Ankarada anamlı birlikdə Zübeyde xanımı ziyarət etdik. Makbulə və Fikriyə xanımlar da onun yanında idilər. Mustafa Kamalın gözləri, baxışları anasının kına çox bənzəyirdi. O yay Atatürkü ilk dəfə İhsan bəyin bağçasında gördüm. Bütün türklər kimi mən də ona qiyabi pərəstiş edirdim. Qazini seyr edərkən onun günəş kimi parlaq saçlarını, coşubdaşan enerjisini görür və atamdan daaldığım təlqinlərlə qələbənin mütləq qazanılacağına inanırdım".<sup>197</sup>

Atatürkü ilk dəfə gördüğü gün Süreyya xanımın yaddaşında həyatının ən mühüm, ən unudulmaz hadisəsi, başlıcası isə Qurtuluş Savaşının qələbə ilə bitəcəyinə inamın simvolu kimi qalmışdı.

Səməd Ağaoğlu isə Atatürkü ilk dəfə 13 yaşında Ankara meydانlarının birində görmüşdü. Həyatında dərin iz buraxan həmin görüşü illər sonra belə xatırlayırdı:

"Bir gün atamlı Taşhanın (köhnə Ankarada karvansara - V.Q.) önlündən keçirdik. Qarşidan üç-dörd nəfərlik kiçik bir dəstənin gəldiyini gördük. Dükkanların qabağında oturanlaraya qalxır, onları salamlayaraq: "Buyurun, Paşam, bir qəhva içəlim", - deyə içəri davət edirdilər.

Yaxınlaşdırığımız zaman onlardan biri, gənc və zərif bir adam əlini atama uzatdı: "Mərhəba, Əhməd bəy", - dedi. Məni göstərib: "Bu uşaqqı olduğundur?" - deyə soruşdu.

Atam mənə təraf çevrildi: "Mustafa Kamal Paşadır! - dedi. - Öp əlini!"

Ürəyimin şiddətlə döyündüyüni xatırlayıram. Xəyalimdə hər gün yeni bir şəkil alan adam qarşısında dayanmışdı. Lakin gerçək Mustafa Kamal o xəyalı insanlardan heç birinə bənzəmirdi. Rəsmlərinə baxaraq fikrimdə irigövdəli, qalın qaşları çatılmış, sərt üzlü, kiteli son düyməsinə qədər

düymələnmiş bir əsgər surəti yaratmışdım. Amma önümüzə ince üzlü, gözləri yumşaq işıqla dolu gənc, çevik bir insan vardi".<sup>198</sup>

Zaman keçdikcə Atatürkün Ağaoğlu ailəsinə bağlılığı daha da artmışdı. Ailədə böyükən uşaqlar, xüsusən də qızlar nəzərində yeni türk gəncliyinin örnəyi idi.

1924-cü ildə Əhməd bəyin ilk ovladı Süreyya Ağaoğlu İstanbul Darülfünunun hüquq fakültəsinə türk təhsil tarixində birinci qadın məzun kimi başa vurub Ankaraya qaydında Atatürk bu münasibətlə ziyafla düzəltmişdi.

"Ankaraya dönmüşümdən az sonra Atatürk atamı, anamı, Tezeri və mən evinə axşam yeməyinə dəvət etdi. Biz onlara gələndə Lətifə xanım, Cevat Abbas bəy və Makbulə xanım əri Mustafa bəylə birlikdə oturmuşdu. Lətifə xanım bizi qəbul etdi.

- Kamal tarladadır, - o dedi.

Bir az sonra Atatürk gəldi. Boz qolf şalvari və ketr geyinmişdi. Böyük şövq və ümidiyle getdiyi tarladan traktorla dönmüşdü. Yorğun və məsuddu.

- Sitarə xanım, Əhməd bəy, üst-başımı dəyişdirməsəm oları? - Atatürk soruşdu.

Atam və anam dərhal:

- Əlbəttə, Paşam! - cavabını verdilər.

Tarladan çox məmmun qayıtmışdı:

- Əhməd bəy, şamlar böyümüş, az qala, meşə olmuşdur. Bax, Etlik, Keçiören par-par yanır, - dedi.

Halbuki o zaman şamlar hələ körpə fidanlar, küçələr isə qapqaranlıq idi. Bütün şəhərdə qara çırqandan istifadə olunurdu. Elektrik işığı isə yalnız Atatürkün evinə, bir də şəhərin kiçik bir hissəsinə verilirdi. Amma Atatürk sanki geləcəyi indi yaşayaraq özündə sonsuz xoşbəxtlik duyurdu".<sup>199</sup>

<sup>197</sup> Samet Ağaoğlu. "Hayat Bir Macera! – Çocukluk ve Gençlik Naturaları", s. 152.

<sup>198</sup> "Ağaoğular", s. 160.

<sup>199</sup> Vilayət Quliyev. Ağaoğular, s. 156–157.

Həmin axşam Əhməd bəyə xüsusi rəhbəti ilə seçilməyen baş nazir İsmət İnönü də xanımı ilə birlikdə burada idi. Sürəyya xanım yazır: "Atatürk təhsil aldığımizə görə mənimlə və Tezerlə fəxri edirdi. O: Bax, İsmət, - dedi. - Sürəyya hüquq fakültəsinə bitirdi. Tezer fəlsəfə fakültəsinin son sınıfındadır. Türk qızları na gözəl yetişirlər".<sup>200</sup>

Ancaq İsmət Paşa türk qızlarının (xüsusən də Ağaoğlu ailəsinin qızlarının!) artıq universitet məzunu olmaları ilə bağlı cumhurbaşkanının sevincini bölüşmək istəməmişdi. Heç dəxli olmadığı halda səhbəti utilitar bir məsələyə yönəltmək istəmişdi. Həmin gün ilk dəfə geydiyi kostyumun Atatürkün diqqətini cəlb etməməsindən şikayətlənmişdi.

Yalnız İsmət İnönü ilə xanımı gedəndən sonra məclis əvvəlki xoş ahənginə qayğıtmışdı. Sürəyya xanım sevinc dulu həmin axşamı belə xatırlayırdı:

"Yemək zamanı Atatürk məni sağ, Tezeri isə sol tərəfində oturdu. Çox xoşsöhbət insan idı. Biza keçmiş günlərinin əyləncəli xatirələrindən danışırı. Yemək gələndə xidmətçi boşqabı Atatürkü, o isə mənə uzatdı. Təbii ki, alib qabağıma qoydum. Sonra boşqabı Tezerə uzatdı. Mənimlə üzbüüz oturan atamın gözlərindən şimşəklər yağırdı. Yemək xoş keçdi. Biz gedəndə Lətifə xanım yavaşca:

- Evdə çəkəcəyin var. Atan sənə çox hırslandı, - dedi və güldü.

Anamlı atam hırslarını tökmək üçün evə qədər də gözləmədilər. Atatürkün bizi aparmaq üçün ayırdığı avtomobilə minər-minməz atam:

- Hüquq fakültəsinə bitirmisən, amma adam olmamışan. Dünyanın ən böyük şəxsiyyətlərindən biri sənə xidmət edir, sən də sakitcə razılışırsan, - dedi.

Mən asta səslə:

<sup>200</sup> "Ağaoğular", s. 160.

- Nə edim, mən də hüquq fakültəsinə bitirən ilk türk qızı yam", - dedim".<sup>201</sup>

Övladlarının xatirələrindən göründüyü kimi, Mustafa Kamal və Lətifə xanım Ağaoğuların Ankaranın Keçiören məhəlləsindəki evlərinə tez-tez gəlirmiş. Burada onların diqqətini ən çox çəkən səmimi ailə ab-havası, həm ənənəvi, həm də müasir çalarlarla zəngin valideyn-övlad münasibətləri idi. Sürəyya xanım yazırı: "O dövrə (1924-1925-ci illər - V.Q.) Atatürk munis ailə mühütdində vaxt keçirməyi çox sevir, yeni yetişən gəncləri bir ata fərəhi ilə izləyirdi. Biz o illərdə Ankaranın sayılan, oxumuş, yüksək təhsil görmüş və Qərb anlamında həyat mübarizəsinə atılmış gəncləri idik. Ona görə də Atatürk sevgi və təqdir hissələrini heç zaman bizzət əsirgəmirdi".<sup>202</sup> Məhz bu səbəbdən də o, Əhməd bəyin qızlarının paytaxtdakı bal və ziyafətlərdə iştirakına xüsusi diqqət yetirirdi.

İkiillik birgə həyata sonra 1925-ci ildə Atatürkün Lətifə xanımdan ayrılması sonuncunun Ağaoğular ailəsi ilə səmimi münasibətlərinin kəsilməsinə gətirib çıxarmamışdı. Bioqraflarının da etiraf etdiyi kimi, dövrünün yüksək təhsilli, nəcib, ziyah qadınlarından biri olan Lətifə xanımdan uzaqlaşması Atatürkü getdikcə bu vəziyyətdən faydalanaqmış istəyənlərin əhatəsinə salmışdı. 1925-ci ildə İzmirdəki sui-qəsd cəhdinə təşəbbüsədən sonra isə Mustafa Kamal Paşa bir sırə keçmiş silahdaşları ilə də həmişəlik üzüllüşmişdi.

Bu həssas məsələlərlə bağlı cumhurbaşkanının yanında söz açmağın nə qədər təhlükəli olduğunu, hətta onun izzəti-nəfsinə toxuna biləcəyini başa düşə də, Əhməd bəy

<sup>201</sup> "Ağaoğular", s. 160-161.

<sup>202</sup> "Ağaoğular", s. 165.

özünü saxlaya bilmemişti. Atatürk'le görüşlerinin birinde demişti: "Paşam, Türkiye'de iki büyük talesizlik oldu: biri Lətifə xanımdan, digeri isə keçmiş silah yoldaşlarınızdan ayrılmınız".<sup>203</sup> Əhməd bəyin gözlədiyinin əksinə olaraq, Qazi əsib-coşmamış, əksinə, kədərlər düşüncələrə dalmışdı.

Lətifə xanım isə Türkiyənin brinci adamından ayrılib tam qapalı bir həyat tərzi keçirməyə başlayandan sonra evindən çox nadir hallarda çıxsa da, 1933-cü ildə Sitarə xanım vəfat edəndə yas mərasimina qatılmağı və Ağaoğlu ailəsinin kədərini bölüşməyi özünə borc saymışdı. Ömrü gün yoldaşının vəfatından hədsiz mütəəssir olan Əhməd bəyə təskinlik verərək: "Əhməd bəy, niyə ağlayırsınız? Başınızı geri çevirdiyiniz zaman arxada qalmış otuz gözəl ili xatırlayacaqsınız. Qoy mənim kimi diri ölülərə türbədarlıq edənlər ağlasınlar",<sup>204</sup> – demişdi...

Ağaoğlulara duyduğu bağlılıq nəticəsində Atatürk təkca məhdud dairədə deyil, Ankaranın "yüksek cəmiyyətində" də bu ailə ilə özəl səmimi münasibətlərinin olduğunu nəzərə çarpdırıldı. Sürəyya xanımın xatirələrdəki epizod da bu qəbildəndir:

"Kazım Paşanın (Kazım Özalp) qızının toyunda gənc və gözəl bir fransız xanımı vardı. Atatürk həmin xanımı bizim masaya götürdü və atama:

– Bax, bu xanım səni öpmək istəyir, – dedi.

Atam:

– Aman, əfəndim, xanımım, çoluq-çocuğum buradadır, – deyə heyrətlə dilləndi. Atatürk anama tərəf döndü:  
– Sitarə xanım, siz nə deyirdiniz? – soruşub güldü.

Anam:

<sup>203</sup> "Ağaoğlular", s. 174.

<sup>204</sup> "Ağaoğlular", s. 182.

– Əmr olunursa, öpsün! – cavabını verincə Atatürk qəhqəhə çəkdi və təbii ki, atam da gənc xanımın öpüşündə məhrum qaldı".<sup>205</sup>

Bəzən Atatürk hətta onların məisət səviyyəli, amma mahiyyət etibarilə ictimai məzmunlu problemlərinə də müdaxilə edir, həm də bu yolla cəmiyyətə lazımi mesajlarını ötürürdü. Sürəyya Ağaoğlu xatirələrində indi bizi qəribə görünə biləcək belə epizodlardan birini xatırlayır.

1920-ci illərin ikinci yarısında kiçik kənddən paytaxta çevrilən Ankarada az-çox normal sayılacaq yalnız bir restoran vardı. Əksər nazirlər, millət vəkilləri nahar və şam etmək, yaxud sadəcə görüşüb vaxt keçirmək üçün şəhərdə "İstanbul lokantası" kimi tanınan həmin restorana toplaşırıldı. Təbii ki, müştərilər arasında qadınlar yox idi. İlk türk hüquqsunas xanımlar – Sürəyya Ağaoğlu ilə rəfiqəsi Melahat Ruacan bu maneəni aşmağa qərar vermiş, günlərin birində nahar etmək üçün "İstanbul lokantası"na gəlmişdilər. Onların hərəkət sərbəstliyi patriarchal Ankarada mühitinin qınaq hədəfinə çevrilmişdi. Nə qədər qəribə görünə də, məsələ hətta dövrün baş nazirinə qədər gedib çıxmışdı.

Sonda ortada gəzən söhbətlərdən xəber tutan Atatürk cumhurbaşkanı səviyyəsi ilə bir araya sığmaya bu kiçik məisət məsələsinə müdaxilə etməli olmuşdu. Nahar zamanı Sürəyya Ağaoğlu ilə restorana gəlmisi. Adlı-sənli müştərilərə hüquqsunas xanımı bu gün nahara öz evinə dəvət etdiyini, sabahdan isə onun hər gün günorta yeməyinə bura gələcəyini bildirmişdi. Xəbərdarlıq öz təsirini göstərmmişdi. Mühafizəkar donquṭular kəsilmiş, Ankaranın dövlət idarələrində çalışan azsaylı xanım məmurların restorana yolu açılmışdı.

<sup>205</sup> "Ağaoğlular", s. 175.

Əslində, bu, çox simptomatik bir təsadüf idi. Hələ Parisdə tələbə ikən fransız mətbuatında “Fars qadınları” məqalasını<sup>206</sup>, Tiflisdə “İslama görə və islamda qadın”<sup>207</sup> arasdırmasını çap etdirən Əhməd Ağaoğlu Cümhuriyyət Türkiyəsi şəraitində qadın azadlığı məsələsinə daha böyük diqqət yetirirdi. Ankara Hüquq Məktəbindəki tələbələrindən vəkil Cevat Perin xatirələrində Atatürkün türk qadınına seçki hüququ verməsindən illər öncə bu məsələnin Əhməd bəy tərəfindən mühazirələrində qaldırıldığını və hüquqi-mənəvi cəhətdən əsaslandırıldığını qeyd etmişdi.

Onun yazdığını görə, məsələnin hələ gündəmdə da yanmadığı 1920-ci illərin ikinci yarısında Əhməd Ağaoğlu türk qadınına seçmək və seçilmək hüququ verilməsinin vacibliyinə toxunaraq mühazirələrində deyirmiş: “Əfəndilər, istiqlal mücadiləsində kəndli qadınlarımızın rolu kişilərdən azmı idi? Bir tərəfdən körpəsini əmizdirərkən, digər tərəfdən də silah-sursat yüklənmiş öküz arabalarını idarə edən, belinda əsgərə azuqə daşıyan, cəbhədə kişilərlə çiyin-çiyin vuruşan kəndli qadınlarımız məmləkətin dörd bir tərəfində indi də yaşamaqdadırlar. Aralarında hətta hərbi rütbə alanları belə var. Qadına hərbi rütbə verən bir quruluş seçib-seçilmək haqqını niyə verməməlidir?”<sup>208</sup>

Maraqlıdır ki, Əhməd bəy yalnız nəzəriyyə ilə kifayətlənməyib, yetişirdiyi qız övladlarının timsalında türk qadınıni necə görmək niyyətinin nümunəsini cəmiyyətə təqdim etmiş, bu məsələdə də Atatürkün yaxın köməkçisine çevrilmişdi.

<sup>206</sup> “La Femme Persiane”. La Nouvelle Revue, 1891, № 3–4, s. 376–393.

<sup>207</sup> Araev Əhməd bək. “Женщина по исламу и в исламе”. “Кавказский вестник”, 1901, № 3, с. 73–103.

<sup>208</sup> Avukat Cevat Perin. “Ahmet Ağaoğlu. Kaybettigimiz Büyük Adam Hakkında Bazi Hatırlar”. Bax: Samet Ağaoğlu. Babamdan Həsratlar, s. 196.

Daimi yaşamaq üçün İstanbula köçdükdən və “Axın” qəzeti ətrafında yaşınan münaqışdən sonra Əhməd bəyin cumhurbaşkanı ilə görüşləri yalnız təsadüflərə bağlı olmuşdu. Hər ikisinin xarakterindəki səciyyəvi cəhətləri üzə çıxaran belə rastlaşmalardan biri 1934-cü ilin yayında İstanbulda baş tutmuşdu.

Süreyya Ağaoğlu həmin görüşü belə xatırlayırdı:

“Böyük Adadakı yaxt-klubda qalırdıq. Bir gecə Atatürk Celal Bayar (Türkiyə Cümhuriyyətinin 3-cü prezidenti – VQ.), Sükrü Kaya, Kılıç Ali, aktyor Vasfi Riza, Sükrü Naili Paşa və bəzi xanımlarla birlikdə klubə gəldi. Bir az oturan dan sonra bizi yaxınlaşaraq atama:

– Əhməd bəy, İsmət Paşa “Əhməd bəyə dövlət qulluğunda yer yoxdur” deyib, – sözləri ilə müraciət etdi.

Atam sərt bir şəkildə:

– Mən kimsədən dövlət qulluğu istəmədim, – cavabını verdi”.<sup>209</sup>

Görünür, Atatürk o qədər də uğurlu səslənməyən bu zaraflatı ilə Əhməd Ağaoğluna münasibətdə yol verilən ədalətsizliyin, özünün dediyi kimi, “həyatın xaricinə atılmasının” bütün günahlarının baş nazırı olduğunu, məsələni yoluна qoymaq üçün, ilk növbədə, onunla dil tapmaq lazımlı gəldiyinə işarə vurmuşdu.

Atasının sərt xarakterinə hamidən yaxşı bələd olan Süreyya xanım söhbatə müdaxilə edib mübahisə yaranmasının qarşısını ala bilməşdi:

“Mən sözə qarışaraq anamın vəfatından sonra atamın çox üzgün və əsəbi olduğunu söylədim. Atatürk uzaqlaşdı. Getməyə hazırlaşındı ki, Atatürk məni rəqsə çağırırdı və:

– Gəl bizi barışdır, atan mənə çox əsəbiləşdi, – dedi.

Bir az sonra Atatürk ilə təkrar qarşılaşan atam:

<sup>209</sup> “Ağaoğular”, s. 183.

– Mən həyat yoldaşımı itirdiyimə görə yasdayam. İstənilən vaxt oxşanacaq, istənilən vaxt atılacaq adam deyiləm. Kimsənin də öündə əyilmərəm! – demişdi.

Şükrü Naili Paşa (türk generalı, Atatürkün gənclik dostlarından və Qurtuluş Savaşı qəhrəmanlarından – V.Q.) eşitidlərindən heyrlənən Atatürkə: “Paşam, müsaidə edin, məmləkətdə heysiyyətli insanlara toxunulmasın”,<sup>210</sup> – sözləri ilə müraciət edərək cumhurbaşkanı qarşısında Əhməd bəyi müdafiədən çəkinməmişdi.

Atatürkün əlində topladığı hədsiz iqtidar bəzi hallarda onu insanlarla lazım bildiyi şəkildə rəftara təşviq edirdi. Digər tərəfdən, bütün mütləq hakimiyət sahiblərinin nümunəsində də göründüyü kimi, bəzən həmsöhbətinin hissələrini nəzərə almadan sərgilənən belə saymazına davranışı əksər hallarda qarşı tərəfdən hər hansı bir cavab və təpki görmürdü. Əksinə, məşhur pritçada deyildiyi kimi, “xan mənimlə danişdi!” tipli kölə şadyanalığına meydən açırdı. Əhməd bəy qətiyyətə: “Kimsənin öündə əyilmərəm!” – deməklə hökmdarın tez-tez dəyişən rəftarına uymayaçğını, hissələrindən tutmuş, üzünүn ifadəsinə qədər heç nəyi onun istəyinə uyğun dəyişməyəcəyini, ürəyinin və beyninin hökmü ilə yaşayacağını bildirmişdi.

Həmin anda Atatürk heç bir söz deməsə də, maksimum həssaslıq nümayiş etdirmişdi. Aralarında dərhal səmimi bir anlaşma yaranmışdı.

Bəlkə də belə ani və sözsüz anlaşma sayəsində görüş-mədikləri illərdə Atatürk həyatının son illərində çevrəsində uzaqlaşdırıldığı Əhməd bəya daha da yaxınlaşmış, bütöv insan və şəxsiyyət kimi onun həqiqi dəyərini vermişdi. Və həmin həqiqəti, ilk növbədə, övladlarının bilməsini

istəmişdi. Sürəyya xanımın xatirələrində yer alan aşağıdakı epizod bunun aydın ifadəsidir:

“Bir axşam o zaman daim qaldığım “Ankara Palas” hotelinin restoranında qardaşım Səməd, Beha Arıkan və digər dostlarımıza yemək yediyimiz zaman Atatürk möviyyəti ilə gəldi. Yanında kiçik Ülkü<sup>211</sup> də vardi. Atatürk rəqs edərkən bizi gördü, masamiza yaxınlaşdı və Səmədə:

– Nə qədər atanə bənzəyirsən! – dedi. – Sonra məni rəqsə dəvət etdi. Rəqs vaxtı:

– Sürəyya, atan necə də bəxtiyardır. Övlad sahibi olmaq dünyada ən böyük nemətdir. Mən də bu əskikliyimi Ülkü ilə aradan qaldırmağa çalışıram, – dedi. – Falih Rifki bay, xanımı, Ruşen Eşref, Muzaffer bəylərin yanında Atatürk mənə:

– Atana zəng elə və onun şərəfinə içdiyimi söyle! – dedi.

Bu hadisə atamlı İstanbulda aralarında olmuş xoşagəlməz münəqışədən sonra baş verirdi. Yavəri Nasuhi bəylərə atama zəng vurdυ. Atatürk onun könlünü almaq istəyirdi.<sup>212</sup>

Onların son görüşü Atatürkün ölümündən bir il əvvəl, 1937-ci ilin yayında, yenə də İstanbulluların sevimli istirahət yeri sayılan Böyük Adada olmuşdu. Sürəyya Ağaoğlu həmin görüşü belə xatırlayır:

“Klubda atam, Fuat Sirmen, Hamit Peksan bəylər ilə oturduğumuz vaxt “Atatürk gəldi” dedilər. Atam:

– Aman, məni görməsin! – deyə ağacların arxasına çəkildi. Yanımızda oturan iki nəfər də qalxıb getdi. Birazdan Tevfik Rüstü gəlib Atatürkün bizi çağırduğunu söylədi.

<sup>210</sup> Ülkü Adatepe (1932-2012) – Atatürkün ən kiçik və sonuncu mənəvi qızı. Altı aylığından altı yaşına qədər onun yanında, Çankaya Köşkündə yaşamışdı. Qızçıqazın təlim-tərbiyəsi ilə Atatürk özü maşğۇl olurdu. Türkiyə İbtidai məktəbləri üçün nəzarəd tutulan “Əlibə” darslıyının üz qabığında uzun illər Atatürkün kiçik Ülkükə hərfləri öyrətdiyi zaman çəkilmiş birgə şəkli olsunmuşdu.

<sup>212</sup> “Ağaoğlular”, s. 180.

Getdik. Qazi atama sarıldı. “Həsrətin qəlbimdə, lakin kim bilir, sən hardasan” şörqisinin sözlərini söylədi.

– Çok dərixdim sənsiz, – dedi. Sonra əlavə elədi: – Vaxtilə Sürəyya sənin yaraşlı olduğunu söyləmişdi. Haqlı imiş. Bu baş ancaq bir türkədə ola bilər”.<sup>213</sup>

Bir neçə gün sonra Əhməd bəyin hali pisləşmişdi. Kluba gələn Atatürk xəbəri eşidən kimi salonda Fethi Okyarın uşaqları ilə oturan Sürəyya xanımı yanına çağırıb əvvəlcə “keçmiş olsun!” demiş, sonra isə tapşırığını vermişdi: “Haydi, get atanın yanında otur, salona enmə, ona yaxşı bax!”<sup>214</sup>

Bu, onların son görüşü, son ünsiyəti olmuşdu. Az sonra Atatürk özü də xəstə yatağına düşmüşdü. Cümhuriyyət üçün ağır və üzüntülü günlər başlanmışdı.

Atatürk Əhməd bəylə zaman-zaman münaqişələrə girişdə, onun övladlarına münasibətdə həmişə diqqətli və həssas olmuşdu. Lakin Ağaoğlu ailəsinin üzvləri heç vaxt birinci şəxşə yaxınlıqlarından yararlanıb hansısa güzəşt və üstünlükərlərə etməyə can atmamışdilar. Hətta haqsızlıqlara uğrayanda da Atatürkün mütləq yardım əli uzadacağıını bildikləri halda yena onu narahat etmək istəməmişdilər.

Buna iki səciyyəvi misal göstərmək olar.

Birinci misal: “Rokfeller Foundation” gənc vəkil Sürəyya Ağaoğluna Parisdəki Millətlərarası Hüquq İnstitutunda üçəyləq staj keçmək üçün təqəbüd ayında baş nazir İsmat İnönü: “Milliyyətçi Əhməd bəyin qızı belə seminarə gedə bilməz”, – deyə dəvətin gerçəkləşməsinə mane olmuşdu. Yəqin ki, məsələ Atatürkün diqqətinə çatdırılsa, bu özbaşınlıq aradan qaldırıla bilərdi.

İkinci misal: Ailənin digər övladı Səmədin Strasburqda magistratura təhsilini başa vurmasına da hökumət səviyyəsində sünü maneə yaradılmışdı. Ədliyyə naziri Şükrü

Saraçoğlu: “Vaxtilə cibində rus pasportu daşmış bir adamın oğlunu Avropaya göndərə bilmərəm”, – demişdi. Bu məsələdə də Atatürkə müraciət, ondan kömək ummaq Ağaoğlu ailəsindən heç kimin ağlına gəlməmişdi.

Yəqin ki, Atatürkün müdaxiləsi, əslində, məməkətin çıxarlarına xidmət edən hər iki məsələnin anındaca həllinə kömək edə bilərdi, Əhməd bəy və övladları isə heç vaxt bu böyük insanın vaxtını almaq, diqqət və qayğısından suisitifdə etmək fikrinə düşməmişdilər.

Atatürk Əhməd Ağaoğlu arasındaki münasibətləri düşüñərkən yada, ilk növbədə, “şair-hökmdar” antitezəsi düşür. Dünyanın və hakimiyətin özü qədər qədim olan bu qəribə qarşidurmaya az-az “şairlər” simalarını, şəxsiyyətlərini qoruyaraq duruş götirə bilmişdilər. Yəqin ki, Əhməd bəyin yeri də həmin azların sırasındadır. Onun bu şərəflə sıradə olmasında isə Atatürkün böyüklüyü və nəcibiliyi müstəsnə rol oynamışdı.

<sup>213</sup> “Ağaoğlular”, s. 183-184.

<sup>214</sup> “Ağaoğlular”, s. 184.

## CÜMHURİYYƏT DÜŞÜNCƏLƏRİ, YAXUD YEDDİ AY ATATÜRKSÜZ

Atatürkün ölümündən sonra Əhməd bəy cəmisi yeddi ay yaşamışdı.

Həyatının son illəri ondan ötrü həm şəxsi, həm də mənvi-ictimai planda çətinlik və sarsıntılarla dolu olmuşdu. Sərbəst Fırqəni sadəcə Atatürkün rejissorluğu ilə oynanın tamaşa kimi qəbul etməməsi, hətta bu icazəli partyanın özünə də məmləkətdə həqiqi demokratiya rüzgarı əsdirmək üçün bir vasitə kimi baxması sonda Əhməd bəyin təklənməsinə gətirib çıxmışdı. Sözə atatürkü olanlar, böyük insana yaxınlıqdan yalnız şəxsi mənfeətləri üçün yararlananlar onu gözdən salmağa çalışmışdır. Yaxud ən yaxşı halda keçmiş münasibətləri, yeyilən duz-cörəyi və aradakı haqq-sayı bilmərə unudaraq kənar gəzməyə başlamışdır. Əhməd bəy ayrıca götürülmüş bir Şərqi ölkəsində müxalif düşüncənin törətdiyi fəsadları həyatının qayğıya, diqqətə ən çox ehtiyac duyduğu ahl çağılarında yaşamışdır. O, təqiblərin, habsxana və sürgünlərin sindirə bilmədiyi əski amal dostlarından bir çoxunun söhrat, vəzifə və şəxsi rifah qarşısında əyildiklərini, təslim olduqlarını görmüşdür. Əqidəsini paltar kimi dəyişən, həyatlarını hökmədən şəfqət və mərhəmətdən kənardə təsəvvür edə bilməyen siyasetbazların cəmiyyətə necə böyük təhlükə yaratdıqlarının fərqiñə varmışdır.

Əhməd Ağaoğlu "Son Posta" qəzetində belələrindən biri - özünü həqiqi türk milliyyətçisi və Atatürk ideyalarının alovlu davamçısı kimi göstərməyə can atan, İkinci Dünya müharibəsi illərində faşistlərə coşqun məhəbbəti üzündən ictimai fikirdə Yunus Nazi kimi tanınan Yunus Nadi bəyle polemika apararaq yazdırdı: "Əgər biz fikirlərdə ayrı, fəqət qəlblerdə bir, vəsitələrdə müxtəlif, fəqət hədəfdə vahid olmaq, bir-birimizi sevmək, bir-birimiz hərmət etmək qüdrət və qüvvətini göstərsək, Böyük İnsanın (Atatürk nəzərdə tutulur - V.Q.) ümidi lərini həqiqətə çevirmiş olarıq və o zaman heç bir qarşıqliqdan qorxmağa lüzum qalmaz. Məməkətin, hürriyət və Cümhuriyyətin bizdən gözlədiyi budur. Yoxsa firqədə birlikdə olmaq deyil",<sup>215</sup>

O, Atatürkün qurucusu olduğu Cümhuriyyətin inancı, ardıcıl, səmimi, ən başlıcası isə böyük təcrübə və yüksək nəzəri biliyə malik ideoloqlarından idi. Həm Şərqi, həm də Qərbi mədəniyyətinə, ictimai-fəlsəfi fikrinə dərindən yiyələnmişdi. 1920-ci illər Ankarasında liberalizm, demokratiya və cümhuriyyətçilik ideyalarının yayılmasında, yalnız kütlənin deyil, siyasi isteblişmentin də maarifləndirilməsində Əhməd bəyin mühüm xidmətləri olmuşdu. Çağdaş türk tarixsünaslığında da etiraf olunduğu kimi, o, "ölkədə həyata keçiriləcək inqilablar mövzusunda Atatürkə müşavirlik etmiş, qərbləşmə yolundakı, özəlliklə də laikliklə bağlı islahatların qanuniliyinin təmin edilməsini yardım göstərmişdi".<sup>216</sup>

Təbii ki, Əhməd Ağaoğlu heç zaman Qurtuluş Savaşının öndərini, Türkiyə Cümhuriyyətinin banisini peyğəmbər səviyyəsinə qaldırmaq fikrinə düşməmişdi. Amma respublika quruluşunun dəruni bir inancı olduğuna ürkədən

<sup>215</sup> Ahmet Ağaoğlu, "Vicdan Azabı Duymayanlara", "Son Posta", 12 Ocak 1931.

<sup>216</sup> Yasin Cengiz, Göstərilən əsəri, s. 10.

inanmışdı. "Cumhuriyyət, əslində, bir dindir, imandır, – deyə Əhməd bəy yazırıdı. – Amma təessüf ki, bizdə bu dinin kitabı hələ ortaya qoyulmayıb. Nəşrlərini unudaraq bütün varlıqlarını Cumhuriyyətə bağlamış həvarilər (apostollar – V.Q.) meydana çıxmayıb. Xalq kütlələrinin qaranlıq təbəqələri arasına gedərək onları oyandıran, maarifləndirən müqəddəslər zühur etməyiib. Biz Cumhuriyyəti başlı-başına buraxıb, özümüz, öz işimiz, xeyir və mənəfətimiz üçün çalışmışıq".<sup>217</sup>

Atatürkə hər zaman sonsuz inam bəsləsə də, Türkiyədə yeni düşüncə sisteminin meydana çıxmásında liderin şəxsi nümunasının böyük önem versə də, Əhməd bəy ölkə insanının yaxşı yetişməsini və ictimai fəallığını da mühüm amil sayır və xalqın yalnız bu yolla əz öndərinə yardım göstərə biləcəyi fikrini şəmimi şəkildə inanırıdı: "Cumhuriyyət nə zor, nə qorxu, nə də boş sözələr qurular. Cumhuriyyət həqiqət istər, fədakarlıq istər, şəxsi mənəfətlərdən uzaqlaşmaq tələb edər",<sup>218</sup> – deyə xalqın fəallığı və kollektiv məsuliyyət kimi məsəllərə diqqət mərkəzini çəkirdi. "Cumhuriyyətin əsası doğruluq və dürüstlükdür. Hər imanda olduğu kimi, Cumhuriyyətdə de hərəkətin sözə uyması, sözə iş arasında ahəng yaranması lazımdır. Yoxsa bir tarafdan "xalq!" bağırıb, o biri tarafdan xalqı heç sayanlara kimse inanmaz",<sup>219</sup> – deyə Yeni Türkiyənin qurucularına bu gün də lüzum və aktuallığını qoruyub saxlayan məsləhətlər verirdi. O, müxtalif intriqalar nöticəsində fəaliyyətinə ən çox ehtiyac duyulduğu bir vaxtda Atatürkün yaxın ətrafindan uzaqlaşdırılsa da, həyatının son gününə qədər böyük türk millatının və Cumhuriyyətin çıxarıları baxımından ən sadıq atatürkçü kimi qalmışdı.

<sup>217</sup> "Son Posta", 12 Ocak 1931.

<sup>218</sup> "Son Posta", 12 Ocak 1931.

<sup>219</sup> "Son Posta", 12 Ocak 1931.

Bu baxımdan 1932–1934-cü illərdə onun "Kadro" dərgisi ətrafında toplaşan siyasi intellektuallarla fikir mücadiləsi Türkiyədə Cumhuriyyətin və demokratiyanın təməl prinsiplərini qorumaq əxamından ənənəvi idi. Əhməd Ağaoğlu bu polemikanın gedişində "Cumhuriyyət" qəzetində ap etdiirdiyi silsilə məqalələri əsasında artıq əvvəldə də xatırlatlığımız "Dövlət və fərd" adlı kitabını qələmə almışdı.<sup>220</sup>

Türk mətbuat tarixinə "kadroçular" adı altında daxil olmuş dərgi yazarlarının ikisi (Şevket Süreyya Aydemir, İsmail Hüsrev Tokin) Sovet Rusiyasında, digər iki nəfəri (Burhan Asaf Belge, Vedat Nedim Tör) isə Almaniya təhsil almış, burada marksist ideyaların təsiri altına düşmüşdülər. Hamısı Türkiyə Kommunist Partiyasının üzvü olmuş, lakin 1927-ci ildən sonra partiya ilə əlaqələrini kəsərək dövlətin müxtalif quruluşlarında çalışmağa başlamışdır. "Kadro" dərgisinin imtiyaz sahibi Atatürkə müəyyən yaxınılığı ilə təminan Yakub Kadri Karaosmanoğlu idi.

"Kadroçuların" fikrincə, Atatürk inqilabları iki mərhələdən ibarətdir. Birinci mərhələ Qurtuluş Savaşının qələbəsi ilə başa çatmış, milli müstəqillik əldə edilmişdir. İkinci mərhələdə isə liberal iqtisadiyyat yaradılmalı, ölkə imperialist asılılığından xilas olmalıdır. Bu məqsadla "kadroçu" müəlliflər marksist nəzəriyyəyə ağırlıq verərək, ölkədə SSRİ-dəki kimi dövlət nəzarətində planlı iqtisadiyyat tərəfdarı olaraq çıxış edirdilər. Bəzi idarəcilik ünsürlərini isə Cənub-Qərbi Avropa ölkələrində yayılmış fasızmən götürürdülər. Eyni zamanda "Kadro" ideoloqları bu təməyllərin heç birini bütünlükə qəbul etmirdilər, Türkiyənin qeyri-kapitalist və qeyri-sosialist inkişaf nəzəriyyəsini işləyib hazırlamaq istəyirdilər.

<sup>220</sup> Ahmet Ağaoğlu. "Devlet ve Fert". İstanbul, 1933, 142 səh.

İqtisadiyyat tam şəkildə dövlətin nəzarətinə keçməli idi. Bu, orta, yaxud yüksək təbəqə formallaşmasına imkan verməyəcəyindən sinfi mübarizə də gündəlikdən çıxacaqdı. Hər şeyin, hətta siyasi partiyaların də dövlətin əlində cəmləşməsi Əhməd bəyin 1920-ci illərin ortalarından başırmaz mübarizə apardığı meyillərdən idi. O, güclü dövlətin əleyhdarı deyildi, amma fərdin inkişafını, şəxsi təşəbbüs və iradəni, fikir və düşüncə azadlığını ictimai tərəqqinin ayrılmaz tərkib hissəsi sayırdı. Fərdin azad olmadığı, ölkədə gedən proseslər nüfuz edə bilmədiyi cəmiyyət sonda mütləq avtoritar prinsiplərlə idarə ediləcəkdi. Əhməd bəy Atatürkün qurduğu Cümhuriyyətin bu yolla getməsini, şəxsi hakimiyət obyektinə çevrilmesini istəmirdi.

Odur ki çoxpartiyalılığın Türkiyənin siyasi həyatında mütləq bərqrar olacağına inanır, bu mənada sıralarımı sona qədər tərk etmədiyi Sərbəst Firqənin tarixi təcrübəsinə yüksək qiymətləndirirdi: "Cümhuriyyətin yüksəlməsi və inkişafi üçün ikinci firqəyə ciddi ehtiyac vardı. Cümhuriyyətin yüksək dəyərlərini hər şeyin fəvqündə görə bilmək qabiliyyətinə malik bir vətəndaş yeni firqənin ortadan qalxmasını deyil, günbəgün daha da qüvvətlənərək Xalq Firqəsi ilə yan-yanşa yaşamasını arzu etməlidir. Qüvvətli bir ehtiyacın doğurduğu bu qurum onun-bunun, hər hansı fərdi iradənin hökmü ilə aradan qalxmaz ki! Onu doğuran ehtiyac həyatda ikən o mövcuddur və hər şəyə rəğmən günbəgün inkişaf etməlidir. Cümhuriyyətlə tək firqə məshhumu yan-yanşa dayana bilməz. Bu şərait süni şəkildə yaradılanda işə üzəldiyimiz vəziyyət ortaya çıxır. Bəziləri bu vəziyyəti özləri üçün sədət saya bilərlər, amma onun Cümhuriyyət üçün məşum facia olduğunu etiraf etmək lazımdır".<sup>221</sup>

Peyami Sefa demokratiyadan, azad siyasi rəqabətdən imtina hesabına avtoritar xarakterli yad ideologiyaların Cümhuriyyətə sırrıması təşəbbüslerinə qarşı Əhməd bəyin təkbaşına mübarizəsindən söz açaraq yazırıdı: "Xüsusən həmin dövrə məmələkatın bir çox münəvvərlərində və nətbuatında demokratiyaya qarşı illərlə davam edən bir yaylım atışı başlamışdı. Bu carəyani köürükləyən təhlükəli xarici ideologiyalar da vardi. Əhməd bəylə mənim aramda demokratiyanın əsası və təkamülü baxımından böyük fikir fərqləri olmaqla bərabər, o zaman məmələkətə nüfuz etmək istəyən yabançı fikir toksinlərinə qarşı gənclikdə bir müqavimət qüvvəsi oyandırmaq üçün onunla müstərək cəbhə yaratdıq. Bu gün demokratiyanın hərəkatlı tərəfdarları kimi tanınanların çoxu o zaman Əhməd bəyə və mənə qarşı hücumu keçmişdilər. Sevimli böyük dostum "Dövlət və fərd" kitabından sonra yenə həmin tarixlərdə "Sərbəst insanlar ölkəsində" əsərini əvvəlcə "Cümhuriyyət" qəzeti səntunlarında, sonra isə ayrıca kitab halında nəşr etmişdi".<sup>222</sup>

Fikir azadlığını, demokratik və humanist dəyərləri qorumaq, onları xalqın sərvətinə çevirmək üçün Əhməd Ağaoğlu, özü də daxil olmaqla, türk aydınlarının məsuliyyət payından açıq mətnlə danişirdi: "Həqiqət budur ki, biz - türk münəvvərləri, yəni türk mühərrirləri, müəllimləri, professorları, qəzetçiləri, vəkili, doktoru, mühəndisi, xülasə, münəvvər zümərsi Cümhuriyyət karşısındaki vəzifəmizi ifa etmədik. İldən-ilə irfan nuru sönməkdə, fikir sahələrimiz daralmaqdadır".<sup>223</sup>

Ziyahları cəmiyyətdəki vəzifələrinin icrasına səfərbər etmək məqsədilə Əhməd bəy "Axın" qəzeti bağlanandan həyatının sonuna qədər İstanbulun Topağacı səmtindəki evində fəlsəfi-siyasi diskussiyalar keçirirdi: "Atam hər ba-

<sup>221</sup> Ahmet Ağaoğlu. "Yine Prensip Meselesi". "Son Posta", 10 Kasıim 1930.

<sup>222</sup> Ahmet Ağaoğlu. "Vicdan Azabı Duymayanlara". "Son Posta", 12 Ocak 1931.

zar ertesi evimizde dövrün tanınmış fikir adamlarının istiraki ile büyük toplantılar düzeltmeye başladı, – deya Süreyya xanım xatırlayırdu. – Yazıcılar, şairler, filosoflar, en ifrat solcu sayılan Nazım Hikmetden tutmuş, en ifrat saçı Pe-yami Sefaya qədər bir çok fikir adamları həftəda bir dəfə evimizde görüşür, düşüncələrini bir-biri ilə bülüşürdülər. Atam vəfat etdiyi zaman qəzətlər: “Türkiyədə intellektual toplantıları keçirilən yeganə ev də qapandı”, – deya yazdlar. Atamın ölümü ilə başa çatan həmin toplantıların o dövr üçün çok faydalı olması qənaatindəyəm”.<sup>224</sup>

Əhməd Ağaoğlu türk ziyyârlarını Cumhuriyyətin aparcı qüvvəsinə çevirmek istəyirdi. Onun fikrincə, Atatürk dünya tarixindəki ən cəsarətli inqilablardan birini gerçəkləşdirmiş, Türkiyəni orta əsrлərdən çağdaş dünyaya gətirmişdi. İndi əsas vəzifə bu “modern müəssisələrə ahengdar olan bir zehniyyətin təsisində” idi.

Hansi bucaq altında baxılırsa-baxılsın, proseslərin mərkəzində Atatürkün qeyri-adi şəxsiyyəti, daim irəliyə can atan zakası, məmləkəti dəyişdirmək və yeniləşdirmək ehtirası dayanırdı. “Sükun və istiqrar Qazi üçün yabançı bir aləmdir, – deye Əhməd bəy böyük müəssisinin səciyyəsini açıqlayırdı. – Onun daim coşqun, öz içiñə siğmayan, aşıbdashan ruhu durmadan harəkat ister. Onunla birlikdə gecələri gündüzə çevirənlər yaxşı bilirlər ki, O, durmadan yeyər, durmadan içər, durmadan dənişər və durmadan mübarizə axtarar. Yalnız yatarkən, yəni haldan düşmüş vücidunu istər-istəməz bir qədər dinləndirərkən sükünlər bular. Çox qısa sürən bu dincəlmə zamanı keçər-keçməz, hələ yataqda ikən yenidən aşib-daşmağa başlar”.<sup>225</sup>

Türkiyə üçün “perpetuum mobile” – “aramsız işleyən maşın” funksiyasını öz üzərinə götürmiş Atatürkü məmələkətə ən lazım olduğu vaxtda, güc və enerjisine, zəka və müdrikiliyinə, mənəvi nüfuzuna ehtiyac duyulduğu mürakkəb bir zamanda dünyadan köçməsi Əhməd bəyi dərindən sarsılmışdı. 1938-ci ilin 11 noyabr tarixi bütünlükdə Atatürk heyranı olan Ağaoğlular ailəsi üçün həyatlarının ən sarsıntılı, kədərli günü idi. Atatürkün adının və xatirəsinin evində həmişə yaşaması üçün Əhməd bəy onun ölümündən bir neçə ay sonra dünyaya gələn nəvəsinə (Səməd bəyin oğluna) Mustafa Kamal adını vermişdi... Cəmisi bir şeir kitabı ilə çağdaş türk poeziyasında özünəməxsus yer tutan Mustafa Kamal vaxtıle Atatürkü dilində daha çox əsəbi anlarında səslənən “Ağayev” soyadını özünə taxelliş götürmüş, ədəbiyyat tarixinə “Mim Kaf Ağayev” kimi daxil olmuşdu...

Süreyya xanım 1938-ci ilin noyabrında dəhşətli xəbərdən öznün və atasının düşdüyü vəziyyəti təsvir edərək yazdırdı:

“Atatürkün öldüyü gün Üsküdar'da məhkəmə iclası vardi. Mənə elə gəlirdi ki, sanki bundan sonra həyat bütün dayanacaq. Nəhayət, ağlaya-ağlaya gəmiyə mindim, məhkəməyə getdim və dərhal da evə döndüm. Evdə anamın ölümü günlərində olduğu kimi matəm yeli əsrirdi. Atam başını yazı masasının üstündə əyərək hönkür-hönkür ağlayırdı:

– O sanki yanar bir dağ idi, – deyirdi, – bəzən alov püs-kürdü. Alovu məni də qarsırdı. Amma bu, nə gözlə bir alov idi!”<sup>226</sup>

Səməd Ağaoğlu isə “Atam” adlı xatirələrində Türkiye və türklüyün böyük itkisinin Əhməd bəydə doğurduğu təbəddülətlərin daha dərin psixoloji qatlarına emməyə çalış-

<sup>224</sup> Süreyya Ağaoğlu. “Bir Ömür Böyle Geçti”, s. 83.

<sup>225</sup> Ahmet Ağaoğlu. “Serbest Fırka Naturaları”, s. 46.

<sup>226</sup> “Ağaoğlular”, s.185.

mışdı: "Atatürkün ölümü – en ümidsiz anlarında belə ağlına getirmədiyi bu ölüm onu ciddidən ciddi düşüncələrə daldırmışdı. Həmişə gözəl və cazibədar saydığı həyata sevgisi də, bəlkə, ilk dəfə bu ölüm qarşısında sarsılmışdı. Atatürk öldüyü günlərdə atamın həyatında böyük daxili sarsıntı keçirdiyini göstərən bəzi təzahürər meydana çıxmışdı. Çünkü məhz bu zaman qocalmasından, vücudunun artıq yıpranmış olmasından daha tez-tez bəhs etməyə başlamışdı".<sup>227</sup>

Lakin Əhməd bəy kimi güclü şəxsiyyətlər zamanın namərd gərdişlərinin qarşısına heç vaxt sadəcə ah-vayla, şikayətlə çıxmırlar. Böyük itkilər sanki qeyb edilənlərin yerini, azca da olsa, doldurmaq, cəmiyyəti məhvərindən çıxmaga qoymamaq üçün onları yenidən mübariza meydانا çəkir. Bu dəfə də belə olmuşdu. Məhz Atatürkün yoxluğunuñ təsiri altında Əhməd Ağaoğlu heç nəyə baxmadan qəzetçilik fəaliyyətini yenidən bərpa etməyin zəruriyini anlamışdı. Oğlunun da yazdığını kimi, son dərəcə təsirləndiyi bu ölüm bəş ildən bəri yorularaq, bezərk, usanaraq, bəzən Sizif əməyi sayaraq kənara çökildiyi jurnalistikə həyatına yenidən qayıtmamasına bir vəsilə olmuşdu. Daha dəqiq desəm, Atatürk sevgisi, Atatürk heyrənlığı, ən başlıcası isə Atatürkü qorumaq, yaşatmaq, böyük insanın varlığının hər yerdə, hər an hiss etdirmək ehtirası onu qələmə sarılmağa vadar etmişdi. Bu işi qaçılmaz bir vətəndaşlıq və qədirşünaslıq borcu saymışdı. Çünkü Cümhuriyyət qurucusu ilə gizli düşməncilik aparanlar, sağlığında qarşısına çıxmaga cürət etməyənlər indi meydani boş görüb faallığa bilsərlər və nə qədər acı olsa da, artıq belə hərəkətliliyin addım səsləri eşidilməkdə idi.

Atatürkün ilke (prinsip) və inqilablarına müxalif qəzetlərin, məcmuələrin səhifələrində türk millətinə ikin-

ci həyat gətirmiş böyük insanın şəxsiyyətini, əməl və mübarizəsini təftiş, təhrif, bəzən həttə təhqir edən qərəzli yazılar, az da olsa, görünməyə başlamışdı. İsmət İnönü-nün cumhurbaşkanı postuna yiyeənməsi ilə "Dövri-İsmət gəldi!" – deyə məddahlıq üçün yeni büt tapanların əl-qolu açılmışdı. Belə şəraitdə xəstəliyinə, güc və enerjisinin tükenməsinə baxmayaraq, Əhməd bəy mətbuat aləminə qayıtmışı, Atatürk əleyhdarları ilə fikir mücadiləsi aparmağı özünün mənəvi borcu, insanlıq və vətəndaşlıq vəzifəsi saymışdı. Türk dünyasının böyük oğlunun adına və əməllərinə qara yaxmağa çalışan bəzi siyasi dəllallara, muzdlu qələm qoçularına: "Napoleon ölümdən sonra heç bir fransız onun əleyhinə yazı yazmayı ağlına götürməmişdi",<sup>228</sup> – deyib onları utandırmağa çalışmışdı. Türk millətini, Atatürk də daxil olmaqla, bütün ulu insanlarına saygı və sevgi ilə yanaşmağa səsləmişdi.

Atatürk itkisindən az sonra, öz ölümüne isə altı ay qalmış Əhməd bəy yaşadığı sarsıntıları qızı Tezerlə bələşərək 1938-ci ilin dekabrında ona yazdırdı: "Neçə gündür sənə məktub yazmaq istəyirdim. Qələmi əlimə alıram, mən qəribə bir hal gəlir, iki kəlmə söz tapıb ard-arda düzə bilmirəm. Atatürkün vəfati məni təsəvvür edilməyəcək dərəcədə sarsıtdı. Həyatimdə ikinci kərədir ki, (buna bənzər böyük sarsıntıni birinci dəfə ananızın ölümündə hiss etmişdim) özümü dərin və qaranlıq bir uçurumun konarında gördüm, başım firləndi. Onsuz (Atatürk nəzərdə tutulur – V.Q.) həyat mənə boş və acı gəldi. Onun içimdə, daxiliimdə bu qədər yaşadığımı əsla təsəvvürümə gətirə bilməzdim. Bu günün özündə belə Onun ölümünə inana bilmirəm. Daha doğrusu, bu ölümə alışa bilmirəm. Əslində, O özü bir həyat deyildimi? O nə tükenməz, hüdud bilməyən daşqın sel idi! Bəzən coşqun

<sup>227</sup> Səməd Ağaoğlu. "Atamın dostları". Bakı, 2016, s. 336.

<sup>228</sup> "Ağaoğlular", s. 185.

dəniz dalğaları kimi hiddət, bəzən Vagnerin musiqisini andiran yaradıcı həmlələr, bəzən isə müdhiş firtinaların başlangıcı olan sixıcı və boğucu sükunətlər! Onun bir dəqiqəsi digarınə bənzəyirdimi? O, hər şeyin gah fövqündə, gah dərinliyində deyildimi!

Budur, iyirmi ildən bəri Türkiyəni öz varlığı ilə ağuşuna alan şəxsiyyət! Gözlərimiz, qulaqlarımız, ələlxüsus da qəlb və ruhumuz Onunla o qədər dolmuşdu ki, indinin özündə də Onu duymaqda və eşitməkdə davam edir, Onun yoxluğuna inanırlar. Nə deyim, belə bir şəxsiyyətin itiriləsi qarşısında dərin heyrat və təcəccübə sükuta dalmaqdan başqa çərə yoxdur".<sup>229</sup>

Qəlbin və ruhun dərinliklərindən gələn bu müdrik, eh-tiraslı sətirlər həyatının son aylarını yaşayan 70 yaşlı xəstə qoçanın qələmindən çıxmışdı. Onları yazdırın isə türklüyü tükənməz sevgi, Atatürk şəxsiyyətinə sonsuz ehtiram hissidi...

Cüntü Atatürk onun – türkçülüğün beşiyi başında dəyanan intellektual kasimın ən yorulmaz, ən mübariz nümayəndəsinin, "Türklüyü xidmət hər yerdə mübarəkdir, müqəddəsdir!" şəhərinə həyat amalına çevirən azərbaycanlı Əhməd Ağaoğlunun arzularını tam şəkildə olmasa da, həqiqətən çevirmişdi.

Təkcə elə buna görə dünya dördüncü Ataturkə tapınmaq olardı...

## EPİLOQ ƏVƏZİ

Ötən əsrin 40-ci illərində İstanbul Universitetində "İslam Ensiklopediyası"nın sözlüyü müzakirə olunarkən Əhməd Ağaoğlu haqqda ayrıca məqalə verilməsi təklifi etirazla qarşılanmışdı. Etiraz edən Əhməd bəyin keçmiş mübarizə yoldaşlarından, intellektinin və qələminin keçmiş heyranlarından biri idi. Redaksiya heyətinin üzvü, ilahiyyatşunas-alim, professor Halim Sabit Şibay bunun səbəbələ maraqlandıqdə belə bir cavab eşimmişdi: "Olmaz, çünki Əhməd bəy mənim və dostlarımın əleyhinə məqalələr yazdı". Bu sözləri deyən şəxs Atatürkə qarşı çıxanlardan olmuş, 1926-cı ildə Qaziyə sui-qəsddə təqsirləndirildiyinə görə mühakimə olunacağından qorxaraq ölkədən qaçmışdı. İstiqlal Məhkəməsinin hökmü ilə qiyabi məhkum edilmişdi. Yalnız Atatürkün ölümündən sonra siyasi ab-havanın dəyişməsi nəticəsində Türkiyəyə dönmüş, hətta yenidən mənsəb pillələri ilə irəliləyə bilmədi. Həmişa atatürkçü mövqədə dayanan Əhməd Ağaoğlu isə həmin şəxsin hələ güc və qüdrət sahibi olduğu dövrədə həm Məclis tribunasından, həm də mətbuat vasitəsi ilə onunla bağlı tənqidçi fikir və iradlarını açıq bildirməkdən çəkinməmişdi.

Halim Sabit Şibay illər sonra da miskin intiqamçılıq mərzindən xilas ola bilməyen "köhnə dosta" üzünü tutub demişdi: "Siz Ağaoğlu Əhməd bəyəl "İttihad və Tərəqqi" dövründə də fikir və siyaset arkadaşı idiniz. Onun evində sizə dəfələrlə rast gəlmışəm. Həla o zamanlar fikirlerinə heyranlıq bildirən, türklüyü, islam aləminə xidmətlərindən ən çox danışan siz idiniz.

<sup>229</sup> Səməd Ağaoğlu. "Atamın dostları", s. 336.

Bir də ki, Əhməd bəyin sizin şahidliyinizə ehtiyacı yoxdur. Adı Şərqi, Qərbin bir çox ensiklopediyalarında çoxdan yer alıb.<sup>230</sup>

Doğrudur, tarix na şərt şəklini, no da təssüf hissini qəbul edir. Amma xalqa, mədəniyyətə böyük fayda verə biləcəkləri halda fəaliyyətlərinin qarşısına maneələr çıxarılan şəxsiyyətlər haqqında düşünəndə, istor-istaməz, "olsayıd", "etsəydi" kimi şərt şəklində olan fellər yada düşür, istor-istaməz, acı təssüf hissi keçirirən.

Əhməd bəy "həyatın xaricinə atıldıq, məəttəl və seyrçi bir vəziyyətə salındığı" 1931-ci ildən sonra həm Anadolu türklerinin, həm də ümumən türk xalqlarının tarixinə, mədəniyyətinə böyük töhfələr verə bildirdi. Bunun üçün kifayət qədər biliyi, potensialı, enerjisi və təcrübəsi vardı. Amma mümkün olmamışdı. Özünün dediyi kimi, onu "sivil ölümə məhküm etmişdilər".

Atatürkün bu kədərləri tarixçədə birbaşa rolu olmuşdumu?

Əvvələ, müasirlərinin bir səslə tərs, inadkar adam kimi səciyyələndirdikləri Əhməd bəy Sərbəst Fırqə olayından sonra meydan oxuyurcasına bir kömərə çəkilmiş, uca səslə heç kəsə minnətçi düşməyəcəyini bəyan etmişdi. Təbii, Atatürk də onu dilə tutmağa lüzum görməmişdi. Və arada müəyyən soyuqluq yaradığını sezən cumhurbaşkanının yaxın ətrafi, şərti desək, saray öz işinə başlamışdı...

Sarayın (sultan saraylarından tutmuş, müasir prezident saraylarında qədər!) qızılıbir xisliyi var: o, həmişə Roma papasından da çox katolik olmağa can atır. Əgər sultan, kral, padşah, imператор, prezident – xülasə, ölkənin birincisi şəxsi yaxın çevrəsində olanlardan kiminləsə soyuq davranışsa, ya da vəzifə iyerarxiyasının nisbətən aşağı pilləsində qərar tutan hər hansı bir qürurlu, ləyaqatlı şəxs valinəməti ilə mübahisə edirən, onun fikirlərinə etiraz bildirirən, saray dərhal qərarını verir: hökmədarın üzünə ağ olan, mənliyinə və qıruruna tapınan adama bizim aramızda yer olmamalıdır! Hətta bunu bəzən hökmədarın istəyinə xilafına etməkdən də çəkinmir. Çünkü sədaqət nümayişində tərəddüdə yer olmamalıdır.

<sup>230</sup> Samet Ağaoğlu. "Babamın Arkadaşları", s. 99.

Həyatının son illərində Əhməd Ağaoğlu yaşı hökmədarların və sarayların tarixi qədər qədim olan bu sindromla üzəmişdi.

Görünür, həmin sabəbdən də Türk Dil Qurumu yaradılanda Türk Ocaqlarının – illar boyu türk gəncliyinə dilinə, ulusuna, millətinə məhəbbət hissi aşlayan mənəvi məbedin dörd qurucu üzvündən biri olan Əhməd Ağaoğlu yada düşməmişdi.

Görünür, bu sabəbdən də Türk Tarix Qurumu yaradılanda Anadolu, Azərbaycan, İran türklərinə, yakutlara, qədim etrusklara, türk dövlət və hüquq tarixinə dair onlarla əsərin müəllifi Əhməd Ağaoğlu xatırlan olmamışdı. Onun çağdaş türk tarixində oynadığı ehəmiyyətli rol yaddan çıxarılmışdır.

Şərqi biçimli darülfünunlar Avropa qiyafəli universitetlərə çevrilində də, əslində, Əhməd bəy kimi iki sivilizasiyanın qoşlaşdırıldığı yetişən, Şərqi və Qərb dillərini, mədəniyyətlərinə dərindən bilən ziyalıların dünyasının iki qütbü, keçmişlə gələcək arasında etibarlı mənəvi köprü olacağı unudulmuşdu.

Bir sözlə, bəlkə də Atatürkün ani hiddətindən, Əhməd bəyin "heç kimin önündə baş əymək istəməməsindən" bəhrənən saray onu irəliyəsinə, sürətinə hamidan çox sevindiyi dövlət məşinindən vaxtından tez endirməyə tələsmişdi.

Aydın məsələdir ki, bütün bunların birbaşa "məmələkətin ehitiyaclarını və xalqın istəklərini hər kəsdən yaxşı və hər kəsdən əvvəl hiss edən Atatürkün" göstərişi ilə icra olunduğunu, yaxud Əhməd bəyin adının siyahılardan Atatürk tərəfindən pozulduğunu iddia etmək həqiqətə uyğun səslənməzdır.

Burada daha həssas məsələlər vardi. Son illərinin dostu Peyami Sefa, ümumi şəkildə də olsa, həmin həssas məqamlara toxunmuşdu: "Əhməd Ağaoğlu uzaq bir türklik aləmində doğulmasının ağır ruhi əzablarla dolu məsafəsi içərisində, üstəlik də orta idrakın hüdudlarını aşan böyük bir şəxsiyyət ölçüsünə yiyələndiyinə görə yazıları və siyasi həyatı ilə az dark olunan bir insandır. Hər müstəsnə ruh kimi o da orta idrakın yanlış təfsirinə uğramasının qəhri və qazabı içərisində oldu".<sup>231</sup> Amma həyatının

<sup>231</sup> Peyami Sefa. "Ahmet Ağaoğlu". "Cumhuriyet", 21 Mayıs 1939.

son anına qədər ruhunda, cismində, varlığında yaşadığı iki böyük eşqin uğruna hər şeyini fəda etməyə hazır olmuşdu: "...onun düşüncə və ruh məhrəmliyinin dərinliyinə varanlar dorhal iki böyük eşqlə temas halına gəlirdilər. Bunlardan biri türk, digəri insan sevgisi idi. Ağaoğlu eşqlərindən birincisində qatı milliyətçi, ikincisində isə qatı demokrat və liberal münasibət bəsləyirdi"<sup>222</sup>.

Onu Atatürkə yaxınlaşdırın, Atatürk ideyalarının və ideallarının aşğərinə çevirən də, çox güman, hər ikisinin də tapındığı bu iki müqəddəs esq idi.


Mustafa Kamal Atatürk dövrünün böyük hərbi, siyasi və dövlət xadimi, İstiqlal Savaşının Qazisi, Cümhuriyyət qurucusu olmaqla yanaşı, həm də qüdrətli fikir adamı, yenilik və islahat carçası idi. Xüsusilə həyatının son illəri türk insanların inkişafının qarşısını alan, ona global, ümumbaşarı miqyaslıra çıxmağa imkan verməyən "orta idrakın" keyfiyyətcə daha yüksək milli, mədəni, mənəvi mərhələ ilə əvəzlenməsi, türk və insan sevgisinin dünyanın hənsi güşəsində yaşamasından asılı olmayıaraq, yurdaşlarının, soydaşlarının qəlbində kök salması, yayılması uğrunda mübarizədə keçmişdi.

Tərəddüsüz demək olar ki, aralarındaki bütün mübahisələrə, fikir toqquşmalarına baxmayaraq, keçici incikliklərə rəğmən Azərbaycan türkü Əhməd Ağaoğlu həmin mübarizədə onun ən sadiq mütəfiqlərindən, silahdaşlarından biri idi və həyatının sonuna qədər də belə qalmışdı.

<sup>222</sup> Peyami Səfa. "Ahmet Ağaoğlu". "Cumhuriyet", 21 Mayis 1939.

**K**itabda Yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə türkçülük fikir axınının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındaki münasibətlər nəzərdən keçirilir. Kifayət qədər mürəkkəb xarakter daşıyan, bəzən gərgin mübahisə və fikir toqquşmalarına meydan açan bu münasibətlər Qurtuluş Savaşının geniş vüsət aldığı 1921-ci ildən Atatürkün həyatının sonuna qədər davam etmişdir. Əhməd bəy Atatürkün simasında türk millətinin və dövlətinin xilaskarını, Atatürk işə onun şəxsində Cümhuriyyətin, laik və demokratik düşüncənin, türk milli idealının ən atəşin tərəfdarlarından birini görmüşdü. Kitab tarixçilər, politoloqlar, türkoloqlar, ümumən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

## VİLAYƏT QULİYEV ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU



5.99 ₦

QANUN  
NƏŞRİYYATI



QANUN NƏŞRİYYATI

kitab sifarişi (012) 431-16-62  
və [www.qanun.az](http://www.qanun.az) saytında



[www.facebook.com/qanunpublishing](https://www.facebook.com/qanunpublishing)



[www.instagram.com/qanunpublishing](https://www.instagram.com/qanunpublishing)

9 789952 366914